

S.Ə. NOVRUZOV

**QEYRİ-ÜZVİ  
KİMYA TEXNOLOGİYASI**

*Universitetlər üçün dərslik*

*Azərbaycan Respublikası  
Təhsil Nazirliyi tərəfindən  
təsdiq edilmişdir*

**B A K I – 2 0 0 7**

66  
+ N84

Rəy verənlər: *professor Ə.İ. Əhmədov*  
*professor M.S. Alosmanov*

266408

İxtisas redaktoru: *professor M.M. Hacıyev*

S.Ə. Novruzov. **Qeyri-üzvi kimya texnologiyası. Universitetlər üçün dərslik – Bakı, «Təhsil» NPM, 2007, 308 səh.**

Kitabda ümumi kimya texnologiyası nəzəriyyəsinin əsas prinsip və qanuna uyğunluqları, kimyəvi reaktorlar və sobalar, onların quruluş və iş prinsipləri, kimya texnologiyasının modelləşdirmə üsulları, ən mühüm qeyri-üzvi sənaye məhsullarının istehsal texnologiyası, istehsal proseslərinin metodları, prinsipial texnoloji sxemlər və əsas apratların iş prinsipləri ətraflı və müasir elmi səviyyədə izah edilir. Burada həmçinin mühüm texnoloji sahələrdən olan sement, saxsı və şüşə istehsalının əsasları öz əksini tapmışdır.

Kitab universitet tələbələri üçün nəzərdə tutulsa da, ondan kimya texnologiyası sahəsində ixtisaslaşan digər ali məktəb tələbələri və bu sahədə çalışan mühəndis-texnoloqlar da istifadə edə bilərlər.

$$N \frac{M - 004037}{700122} - 2007.$$

© «Təhsil» NPM, 2007.

## ÖN SÖZ

Kursun əsas məqsədi kimyəvi proseslər və istehsalın, metallurgiya proseslərinin, kağız və silikat sənayesinin, yanacaq emalının və sənaye ekologiyasının əsas qanuna uyğunluqlarını tələbələrə öyrətməkdir.

Ali məktəblərdə kimya texnologiyasının öyrənilməsi üç istiqamətdə aparılır: mühazırələr, praktiki məşğələlər və laboratoriya işləri. Göstərilən üç növ təhsilin birgə və qarşılıqlı öyrənilməsi tələbələrə kimya texnologiyası ixtisası üzrə kifayət qədər bilik əldə etməyə imkan verir.

Kimya texnologiyasında müxtəlif kimyəvi-texnoloji proseslər: homogen və heterogen, katalitik, yüksək temperaturlu və elektrokimyəvi sistemlərdə öyrənilir. Bu kursda həmçinin xammallar, onların əldə edilməsi və sintezi, xam malın zənginləşdirilməsi və texniki analiz metodları izah edilir.

Kimya texnologiyası kimyəvi reaktorların hazırlanması üçün istifadə olunan konstruksiya materiallarının təbiəti, onların alınması, hazırlanması kimi fiziki və fiziki-kimyəvi prosesləri də öyrənir.

Kimya texnologiyası kursu nisbətən mürəkkəb bir kursdur. Bu da onunla əlaqədardır ki, kursun öyrənilməsi kifayət qədər kimyəvi biliyə malik olmayı, texnoloji proseslərdən baş çaxarmağı, prosesdə iştirak edən apparat və qurğuların iş prinsipini bilməyi tələb edir. Kimya texnologiyası fənni öz tədqiqat oøyektini başqa elmlərlə, o cümlədən riyaziyyat və fizika ilə birlikdə öyrənir.

Müasir dövrdə kimya elmi və kimya sənayesinin sürətli inkişaf mərhələsi başlamışdır. İndi yeni istehsalat növləri yaranır və onun texniki təchizatı yeni bir mərhələyə çatır. Kimyəvi istehsalın kombinasiyası və intensivləşməsi sürətlənir.

Hazırda zavodların qurulmasında tətbiq olunan apparat və qurğular daha mürəkkəbdir. Onların yerinə yetirdik-

ləri kimyəvi proseslər daha dərin, daha böyük həcmli, daha çox müasirdir. Ona görə də müasir kimyaçı-texnoloqlar və mühəndislər daha geniş biliyə malik olmalı, öz ixtisassını dərindən bilməklə yanaşı müxtəlif prosesləri bir-birilə əlaqələndirməyi bacarmalı, yəni hərtərəfli inkişaf etmiş olmalıdır.

Bu fənnin əsas məqsədi müasir kimyəvi-texnoloji proseslərdən baş çıxarmağı və onları idarə etməyi bacaran mühəndis – kimyaçı-texnoloqlar hazırlamaqdır.

Ümumi kimya texnologiyası elmi kimya sənayesinin inkişafına müvafiq olaraq inkişaf edir.

Əvvəllər kimya texnologiyası həm kimyəvi, həm də fiziki prosesləri birgə öyrənirdi. Məlumdur ki, fiziki proseslər kimyəvi proseslərə nisbətən daha sadə və asandır. Bu proseslərin ümumiləşməsi texnoloji proseslərin qanuna uyğunluqlarını izah etdi. Beləliklə, fiziki proseslərin öz qanuna uyğunluqları meydana çıxaraq kimya texnologiyasından ayrıldı və «Kimya texnologiyasının proses və aparatları» adı ilə müstəqil bir elmə çevrildi. Bu elm indi kimya texnologiyasının hidrodinamik, istilik, diffuziya, soyuducu, mexaniki və s. proseslərini, eləcə də həmin proseslərdə aparatları öyrənir.

Kimyəvi prosesləri və əsas reaksiya aparatlarını öyrənmək yenə də əvvəlki kimi ümumi kimya texnologiyasının öhdəsinə düşür.

Məlumdur ki, kimya istehsalının həcmi və kimyəvi proseslərin mürəkəbliyi günü-gündən artır. Hazırda 100 minlərlə kimya zavodları işləyir, milyonlarla kimyəvi məhsul istehsal olunur. Ona görə də qısa bir kursda bütün istehsal növlərini və texnoloji prosesləri əhatə etmək həm imkan daxilində deyil, həm də buna ehtiyac yoxdur. Çünkü hazırda elə ümumi qanuna uyğunluqlar və tipik metodlar məlumdur ki, onları müxtəlif, çoxlu sayda kimya istehsalına, kimyəvi proseslərə tətbiq etmək mümkündür. Bu mənada gələcək mühəndis-kimyaçı-texnoloqların bütün mövcud olan kimya

istehsalından və kimyəvi proseslərdən tam baş çıxarmaları vacib deyil. Kimyaçı –texnoloq əsasən kimya texnologiyasının qanuna uyğunluqlarını, tipik kimyəvi prosesləri və onların müvafiq reaksiya aparatlarını dərindən bilməlidir. İndiki kimyəvi proseslər həm qarşılıqlı əlaqədə, həm də komplektləşdirilmiş aparatlarda aparılır. Ona görə də bu dərslikdə əsas məqsəd kimya texnologiyasının başlıca qanuna uyğunluqlarını vermək və bu qanuna uyğunluqları ümumiləşdirmək, kimyəvi proseslərin əsas növlərini və aparatlarını tədris planı əsasında izah etməkdən ibarətdir. Dərsliyin kimyaçı-texnoloqların tədris planına müvafiq yazılmasına, baxmayaraq ondan kimya-texnologiyası ixtisası alan bütün ali məktəblərin tələbələri istifadə edə bilərlər.

Ümumi kimya texnologiyası kitabı iki bölmədən ibarətdir. Birinci bölmədə kimya texnologiyasının ümumi nəzəri əsasları, ikinci bölmədə qeyri-üzvi maddələrin kimyəvi texnologiyası, həmçinin sement və şüşə istehsalı ətraflı izah edilir.

Texnoloji proseslərin istehsal sxemini verərkən, müəllif çalışmışdır ki, həmin sxem və istehsal prosesi ümumiləşmiş və tipik olsun.

Göstərilən istehsal proseslərini öyrənən zaman mühəzirə materialı ilə laboratoriya işləri əlaqələndirilməlidir. Tələbə mühazirədə öyrəndiyi nəzəri problemləri laboratoriya tipli hazır qurğularda təcrübi olaraq yoxladıqda o həmin problemi daha dərindən başa düşür, onda yeni ideyalar meydana gəlir. Bu da gələcək texnoloqun istehsaldakı rolunu daha da artırır.

Onu da qeyd edək ki, kitabda təqdim olunan bütün istehsal proseslərinin hamısını mühazirədə əhatə etmək vacib deyil. Burada əsas məsələ ondan ibarətdir ki, mühazirədə kimyəvi istehsalda tətbiq olunan əsas kimyəvi proseslər və aparatlar hərtərəfli izah edilsin, yüksəktəzyiqli, yüksək-tempraturlu, katalitik, aşağı tempraturlu və elektrokimyəvi

prosesəlrin hər birinə aid konkret istehsal prosesinin texnoloji sxemi verilsin.

Mühazirə materiallarını daha yaxşı mənimsəmək üçün tələbələr kimya texnologiyasına aid hesablamaları da bacarmalıdır. Bu məqsədlə onlar seminar məşğələlərində tam bir proses və ya onun bir mərhəlesi üçün istilik və material balansını hesablamağı vərdiş etməli, bunun üçün kifayət qədər kimyəvi, riyazi və fiziki biliyə malik olmalıdır. Müəllif bunları nəzərə alaraq tipik kimyəvi-texnoloji proseslərin gedişinin izahından sonra onların material və istilik balanslarının hesabatını vermişdir. Bu hesablamalar seminar məşğələləri üçün nəzərdə tutulur ki, bu da mürəkkəb kimyəvi-texnoloji proseslərin daha dərindən dərk edilməsinə böyük kömək göstərəcəkdir.

Müəllifin bu kitabı yazmaqdə əsas məqsədi ümumi kimya texnologiyası ixtisası alan ali məktəb tələbələrinin və mühəndis-texnoloqların müasir programı əhatə edən və Azərbaycan dilində yazılın dərsliyə olan ehtiyacını təmin etməkdir.

Müəllif kitabın redaktorluğunu öhdəsinə götürmüş Bakı Dövlət Universitetinin professoru M.M. Hacıyevə, kitaba rəy vermiş professor Ə.I. Əhmədov və professor M.S. Alosmanova minnətdarlıq etməklə, təklif və qeydlərini gəndərəcək oxuculara əvvəlcədən təşəkkürünü bildirir.

**S.Ə. Novruzov**

## ÜMUMİ MƏLUMAT

*Texnologiya (yunanca «texnos» - sənət, «loqos» - elm deməkdir) xammalların istehsal vasitələrinə və istehsal məhsullarına emalının üsul və proseslərini öyrənən elmdir.*

Emal üsulları dedikdə, xammalın məhsula çevrilənə qədər məruz qaldığı bütün fiziki və kimyəvi proseslərin cəmi başa düşülür. Xammalın emal üsulu alınacaq məhsulun istehsal üsulundan asılıdır. İstehsal üsulları xammalın maşın və aparatlarda məhsula çevrilməsinin bütün əməliyyatlarını ardıcıl şərh edir. Belə şərh etməyə *texnoloji sxem* deyilir.

Kimyəvi proses bir və ya bir neçə aparatda baş verir. Bir çox hallarda kimyəvi proseslərə kimyəvi əməliyyatlar da deyilir. Kimyəvi əməliyyatlar kimyəvi proseslərin cəmindən ibarətdir. Kimyəvi reaktorlarda həm fiziki, (hidravlik, istilik, diffuziya) həm də kimyəvi proseslər baş verə bilər.

Texnologiyadan daşındıqdə xammal ilə istehsal vasitələrini bir-birindən fərqləndirmək lazımdır. Xammal təbii maddələrdir. Onlar sənaye məhsulları istehsalında istifadə olunur. Məsələn, neft, daş kömür, ağac və s. Kimya müəssisələrində xammaldan istehsal vasitələri istehsal edilir. Məsələn, təbii xammal olan natrium-xloriddən soda istehsal edilir, lakin soda istehsal məhsulu kimi deyil, istehsal vasitəsi kimi işlədir. Boksitdən alüminium istehsalında yeyici qəlavı, yaxud sodadan yeyici qəlevi istehsalında soda istehsal vasitələridir.

Texnologiya mexaniki və kimyəvi texnologiyaya bölünür.

Mexaniki texnologiya – maddələrin kimyəvi tərkibinin və daxili quruluşunun dəyişmədiyi emal proseslərini öyrənən elmdir. Mexaniki texnologiyada materialın forması, yə-

ni, xarici görünüşü və fiziki xassələri dəyişir. Məsələn: ağacdan mebelin hazırlanması, metaldan kəsmək və ya sıxmaqla maşın hissələrinin hazırlanması və s. mexaniki texnologiyaya aid olan proseslərdir.

Kimyəvi texnologiya – maddələrin kimyəvi tərkibinin, daxili quruluşunun və onunla bağlı olan kimyəvi xassələrinin dəyişdiyi prosesləri öyrənir.

Lakin qeyd etməliyik ki, belə bir bölgü müəyyən mənada şərti xarakter daşıyır, çünki bütün kimyəvi proseslər mexaniki proseslərlə müşayiət olunur və əksinə, mexaniki proseslərin əksəriyyətində kimyəvi proseslər baş verir. Məsələn, metaltökəmə prosesi mexaniki texnologiyaya aiddir. Lakin maye metalli qəliblərə tökdükdən sonra o bərkiyir və müəyyən forma alır. Bu proseslərdə müxtəlif kimyəvi reaksiyalar baş verir.

Kimya texnologiyası iki hissəyə bölünür:

1. Qeyri-üzvi maddələr texnologiyası;
2. Üzvi maddələr texnologiyası.

Qeyri-üzvi maddələr texnologiyası həmin maddələrin istehsal proseslərini öyrənir. Kimyəvi texnologiyanın bu bölməsi mineral turşuların, duzların, gübrələrin, qələvilərin, silikat materiallarının (yapışdırıcı maddələrin, saxsı məmulatlarının, şüşənin), əczaçılıq preparatlarının, əlvən, nadir və qara metalların, mineral boyaların, bir sıra qazların və reaktivlərin istehsalını və istehsal vasitələrini əhatə edir.

Üzvi maddələr texnologiyası spirtlərin, üzvi turşuların, aldehid və ketonların, kənd təsərrüfatı zərərvericilərinə qarşı mübarizə preparatlarının, plastik kütlələrin, kimyəvi liflərin, sintetik kauçukların, yanacaqların, su qazı və koks qazının emalı və habelə bir çox üzvi sintez məhsullarının alınması proseslərini öyrənir.

Texnologiyanın hər iki bölməsi (mexaniki və kimyəvi) ümumi prinsip və qanuna uyğunluqlara əsaslanır. Başqa sözlə, eyni bir kimya müəssisəsində qeyri-üzvi və üzvi istehsal prosesləri birgə aparılır. Belə zavodlarda kimyəvi proses-

lərlə yanaşı, fiziki proseslər də gedir. Qaz, maye və bərk maddələrin ayrılması, bərk maddələrin xirdalanması, istilik mübadilə prosesləri belə proseslərdir.

İndii kimya texnologiyası yeni məzmun kəsb edir. O, nəzəri elmdən dəqiq elmə çevrilmişdir. Kimya texnologiyasının özünəməxsus qanunları vardır ki, həmin qanunlar kimyanın, fizikanın, fiziki kimyanın, riyaziyyatın və sənaye iqtisadiyyatının əsas qanunlarına əsaslanır.

### Azərbaycanda kimya sənayesinin inkişafı

Hər bir cəmiyyətin inkişafı bu inkişafın əsas göstərici olan maddi-texniki bazanın yüksəlik səviyyəsindən asılıdır. Maddi-texniki bazanın zənginliyi isə xalq təsərrüfatının məxanikləşdirilməsi, avtomatlaşdırılması, kimyalaşdırılması və yeni texnologiyanın tətbiqi ilə sıx bağlıdır. İqtisadiyyatın maddi – texniki bazasının yaradılması sahəsində kimyanın və kimya texnologiyasının rolu daha da artır. Ölkənin bol və keyfiyyətli yeyinti məhsulları, bol enerji, daş kömür, neft və neft məhsulları, inşaat materialları, metal və onların müxtəlif ərintilərilə təmin edilməsi problemlərinin həlli kimya sənayesinin öhdəsinə düşür. Sovet hakimiyətinin və SSRİ-nin yaranmasının ilk illərində ölkəmiz belə imkandan məhrum idi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ölkənin kimya sənayesini praktiki olaraq yenidən qurmaq lazımlı gəldi.

Sovet hökuməti başqa sahələrdə olduğu kimi kimya sənayesi sahəsində də dönyanın inkişaf etmiş kapitalist ölkələrindən geridə qalırdı.

Ölkədə fəaliyyət göstərən cəmi bir neçə zavod vardı ki, onlar da güclü deyildi. Dövlətimizin qarşısında kimya məhsullarının artırılması, elmi-tədqiqat işlərinin istiqamətləndirilməsi və genişləndirilməsi, yeni xammal mənbələrinin axtarılması və onların yeni üsullarla istismar və emal olunması, yeni ixtisaslı və hərtərəfli inkişaf etmiş mütəxəssislərin

yetişdirilməsi kimi problemlər dururdu. Sənayenin inkişafı üçün lazım olan xammal baha qiymətə xaricdən idxl edilirdi. Lakin xalqın böyük işgüzarlığı və yeridilən siyasetin düzgünlüyü nəticəsində qısa bir vaxtda ölkədə böyük dönüş yarandı.

Bu işin sürətlə başlanmasında rus alimlərinin rolü xüsusilə böyük idi. M.A. İlinskinin, İ.A. Kalbukovun, A.E. Favorskinin, P.P. Fedotovun, L.A. Çuqayevin, S.V. Lebedevin, A.E. Arbuzovun və bir çox başqalarının kimya və kimya texnologiyası sahəsindəki əsaslı elmi işləri böyük əhəmiyyət kəsb edirdi. Kimya sənayesinin inkişafında, xüsusilə, müharibə illərində ölkənin müdafiə qüdrətinin artmasında Y.H. Məmmədəliyevin elmi fəaliyyəti böyük rol oynamışdır.

Ötən əsrin 30-cu illərində Yusif Məmmədəliyev ilk dəfə olaraq təbii qazdan neft-kimya sahəsində istifadə edir. O, təbii qazı xlorlaşdıraraq geniş tədqiqat sahəsi yaratmış, onun sənaye texnologiyasını həyata keçirmişdir. Bu kimi işlərin nəticəsindən istifadə etməklə Y. Məmmədəliyev digər karbohidrogenlərin xlorlaşmasını da müvəffəqiyyətlə həyata keçirmiştir. O, təbii qaz əsasında karbon 4 - xlorid, etil spirti, sintetik kauçuk, hidrogen və s. istehsalını təklif etmişdir.

Y. Məmmədəliyev aromatik karbohidrogenlərin alkilləşməsi və dealkilləşməsi proseslərinin əsasını qoymuş və toluolun sintezini həyata keçirmiştir. Bu yolla da o, partlayıcı maddə olan trotilin alınmasını sənaye miqyasında başa çatdırmışdır. Y. Məmmədəliyev aomatik karbohidrogenlərin olefinlərlə alkilləşməsində katalizator kimi ilk dəfə sulfat turşusundan istifadə etmişdir. Böyük alimin və böyük elmi xidmətlərindən biri də o idi ki, İkinci Dünya müharibəsi illərində Sovet hərbi texnikasını yüksəkortanlı aviasiya benzini ilə təmin etmişdir.

Azərbaycan kimya elminin və onunla bağlı olan kimya sənayesinin inkişaf etdirilməsində Y. Məmmədəliyevdən

başqa V. Səfərov, Ə. Quliyev, M. Nağıyev, T. Şaxtaxtinski, M. Rüstəmov, S. Cəfərov, H. Şaxtaxtinski, B. Zeynalov, M. Dalin və başqaları kimi kimyaçılar da böyük rol oynamışlar.

1930-cu illərdə üzvi sintez sənayesinin əsası qoyıldı. Azot, ammonyak və nitrat turşusu istehsal edən mürəkkəb kimya zavodları işə salındı. 1940-ci illərin əvvəllərində neft emal edən zavodlar, ağacın kimyəvi emal kombinatları, xüsusi hidroliz müəssisələri tamamilə yenidən quruldu. 1940-ci ildə kimyəvi məhsulların miqdarı 1928-ci ildəkindən 15 dəfə çox idi. Üçüncü beşillikdə kimya sənayesinin daha sürətli və əsaslı inkişaf etdirilməsi planlaşdırılmışdır. Lakin müharibənin başlanması nəinki həmin planların yerinə yetirilməsinə mane oldu, həm də mövcud olan zavodların ekseriyyyətinin dağılmasına gətirib çıxardı. Müharibədən sonra kimya müəssisələri tezliklə bərpa olundu.

Dövlətin göstərdiyi böyük qayğı nəticəsində kimya sənayesi başqa sənaye sahələrinə nisbətən daha sürətlə inkişaf etmişdir. Müharibədən sonraki illərdə yüksəkxitəsli mühəndis-texnoloq kadrların hazırlanması kimya sənayesinin inkişafına böyük təkan verdi. Neft hasilatı, emal olunan ağac materialı, çıxarılan faydalı qazıntılar istehsal olunan qaz durmadan artırdı.

Mineral maddələr istehsalı da sürətlə artır. Hazırda müxtəlif növ gübrələr, əsaslar, turşular, duzlar istehsal edən güclü zavodlar fəaliyyət göstərir. Qarşıya qoyulan planların yerinə yetirilməsi və xalq təsərrüfatının kimyalışması elmi-tədqiqat işlərinin hərtərəfli genişlənməsini, təcrübə qurğularının təkmilləşməsini tələb edir. Hazırda kimya sənayesinin hərtərəfli inkişafi davam etdirilir. Yeni-yeni zavodlar qurulur. Bu zavodların təchiz olunması üçün daha müasir aparat və qurğular tələb olunur. Ona görə də kimya sənayesinin inkişafı ilə yanaşı kimya maşinqayırma sənayesi də sürətlə inkişaf edir. Böyük kimya kombinatlarının yaranması ilə xammaldan kompleks şəkildə istifadə etmək problemi həll

edilir. İndi mineral maddələr istehsal edən kimya zavodlarında müxtəlif üzvi maddələr də istehsal olunur. Bu da ağır sənayenin müxtəlif sahələrində kombinə olunmuş müəssisələrin yaradılması üçün zəmin yaratır. Bu məqsədlə elmi müəssisələrin miqyası daha da genişlənir. Ali məktəblərdə elmi-tədqiqat işləri yeni inkişaf mərhələsinə daxil olur. Beləliklə də, kimya və kimya texnologiyası öz sürətli inkişafı ilə xalq təsərrüfatının maddi –texniki bazasının yaradılmasında əsas rol oynayır.

### **Kimya sənayesinin əhəmiyyəti**

Kimya və kimya texnologiyasının əsas məqsədi xalq təsərrüfatının maddi-texniki bazasının yaradılmasını təmin etməkdir. Elə kimyanın Ən böyük əhəmiyyəti də bundadır. Bu məqsədlə kimya sənayesi xalq təsərrüfatına minlərlə kimyəvi məhsullar verir. Hazırda məlum bir faktdır ki, kimya məhsulları olmadan müasir cəmiyyət mövcud ola bilməz. Kimya təbiətdə olan təbii xammalların emal üsullarını işləyib tətbiq etməklə xalq təsərrüfatını təbiətdə olmayan maddələrlə təmin edir. Ölkəmiz tükənməyən kimyəvi xammallarla zəngindir. Neft, müxtəlif faydalı qazıntılar, filizlər, təbii qazlar, mineral duzlar və bir çox başqaları xalq təsərrüfatına lazımlı olan kimyəvi məhsullara emal olunur.

Məsələn, koks olmadan metallurgiya proseslərini və onunla bağlı olan maşınqayırma sənayesini təsəvvür etmək olmaz. Neftdən alınan benzin, lıqroin və digər mühərrik yanacaqları olmazsa, təyyarə və avtomobil nəqliyyatının hərəkəti mümkün deyildir. Kimyəvi metodların köməyi ilə müxtəlif metallar əldə edilir ki, bu da ölkənin sənayeləşdirilməsinin əsasıdır.

Kimyəvi yollarla metalin və metal məmulatlarının korroziyadan qorunması xalq təsərrüfatını milyon manatlarla itkidən xilas edir. Təbii qazlardan sənayedə və məişətdə yanacaq kimi istifadə olunur. Təbii qaz qiymətli xammal he-

sab edilir. Neftin, təbii qazların, Daş kömürün, torfun və şistlərin emali nəticəsində alınan üzvi maddələr əsasında boyalar, laklar, dərman maddələri, spirtlər, partlayıcı maddələr və digər əhəmiyyətli kimya məhsulları istehsal olunur.

Yanacaqların emalından yüksək molekul kütləli sintetik qatranlar, sintetik kauçuklar və sintetik liflər alınır.

Sintetik materialların kənd təsərrüfatı xammallarına əlavə edilməsi müxtəlif geyimlərin, ayaqqabıların, parçaların istehsalını artırmaqla yanaşı, həm də onlara gözəl xarici görkəm, yüksək keyfiyyət və s. verir. Belə materiallardan hazırlanmış geyim əşyaları daha davamlı və iqtisadi cəhətdən əlverişli olur.

Diger kimyəvi məhsullar da böyük əhəmiyyətə malikdir. Məsələn, təbii qaz və kömür, su və havadan istifadə etməklə kimya zavodlarında ammonyak və nitrat turşusu alınır ki, bu da azotlu gübrələr istehsalının əsasını təşkil edir. Nitrat turşusu əsasında müxtəlif sintetik materiallar, partlayıcı maddələr, boyalar və s. də istehsal olunur.

Sulfat turşusu tətbiq olunmayan sənaye sahəsi tapmaq çətindir. Təbii kükürd kolçedanından alınan sulfat turşusu fosforlu gübrələr istehsalında, metallurgiyada, sintetik və plastik materialların alınmasında, neft məhsullarının təmizlənməsində, üzvi sintez sahəsində, gön-dəri və yeyinti sənayesində, nəqliyyatda (akkumlyatorların doldurulması) və s. işlədir. Sulfat turşusunun bir sıra duzları toxuculuq işlərində, suyun təmizlənməsi və digər sahələrdə geniş tətbiq olunur.

Ağacı kimyəvi emal etməklə kağız, plastik kütlələr, ipək, şapel, tüstüsüz barit, aktiv kömür, sirkə turşusu, metil və etil spirtləri, skipidar, kanifol, aseton və s. kimi qiymətli məhsullar alınır.

Atom enerjisi almaq üçün lazım olan radioaktiv maddələri kimyəvi metodlarla almaq mümkündür.

Hazırda kimya sənayesi ən ucuz təbii xammallardan çox qiymətli kimyəvi məhsullar alır. Məsələn, adi xörək

düzündən xlorid turşusu, soda, kaustik soda, xlor və s. alınır. Xörək duzu tətbiq etməklə alüminium, şüşə, sabun, kağız, pambıq və ipək parçalar, plastik kütlələr, süni liflər və s. almaq mümkündür.

İndiki şəraitdə xalq təsərrüfatının kimyalaşması xüsusi əhəmiyyət kəsb edir. Kimyalaşma dedikdə – kimyəvi maddələrin, proseslərin və metodların xalq təsərrüfatına tətbiqi başa düşülür. Müasir kənd təsərrüfatının intensiv inkişaf etdirilməsi üzvi və mineral gübrələrin tətbiqi olmadan mümkün deyil. Bundan başqa, kimya sənayesi bitkiləri xəstəlikdən və zərərvericilərdən qoruyan zəhərli kimyəvi maddələr və müxtəlif herbisidlər də istehsal edir. Hesablamalarla görə məlum olmuşdur ki, herbisidlər tətbiq edilmədikdə zərərvericilərin kənd təsərrüfatına vurduğu ziyan 5-6 milyard manat təşkil edir. Bu isə çox böyük itkidir. Bir sözə, kimyanın imkanları tükənməzdır. Kimyəvi metodlarla təkcə neftdən 20 mindən çox, daş kömürdən isə daha çox üzvi maddə almaq mümkündür. Artıq kimya sənayesi 40 min adda müxtəlif kimyəvi məhsul istehsal edir.

## I BÖLMƏ

# KİMYA TEKNOLOGİYASININ ÜMUMİ NƏZƏRİ ƏSASLARI

### I FƏSİL. ƏSAS TEKNOLOJİ ANLAYIŞLAR.

Kimyaçı texnoloq, yaxud mühəndis əsas texnoloji anlayışları və onların mahiyyətini bilməsə müxtəlif texnoloji proseslərdən baş çıxara bilməz. Ona görə də əsas texnoloji anlayışlarla tanış olaq.

**Maya dəyəri.** Hər bir müəssisə məhsul istehsal edərkən onun müvafiq miqdar xərci (məxarici) olur. Əgər bu xərc pul hesabı ilə götürülərsə həmin xərc məhsulun *maya dəyəri* adlanır.

Müəssisənin bilavasitə istehsalatla əlaqədar xərcinə məhsulun *fabrik-zavod maya dəyəri* deyilir. Müəssisənin məhsulun fabrik - zavod maya dəyərinə çəkdiyi xərc aşağıdakı xərclərin cəmindən ibarətdir:

1. Xammala, yarımməhsula və əsas materiallara sərf olunan xərc;
2. Yanacağa və elektrik enerjisinə sərf olunan xərc;
3. Əsas istehsal fəhlələrinin əmək haqqı;
4. Aşınmaya, yəni əsas istehsal fondlarının, binaların, tikililərin və təchizatın aşınmasına sərf olunan xərc;
5. Əsas istehsal fondlarının saxlanması və onların cari təmirini özündə birləşdirən sex xərcləri. Buraya həm də köməkçi və təmir edən fəhlələrin, inzibati -təsərrüfat işçilərinin əmək haqqı, əməyin mühafizəsinə və təhlükəsizlik texnikasına sərf olunan xərclər daxildir;
6. Ümumi zavod xərcləri.

Qeyd etmək lazımdır ki, əsas məhsulun maya dəyərini əsasən xammala (60-70%), yanacağa və elektrik enerjisinə (10%) sərf olunan xərclər təşkil edir. Əmək haqqı maya dəyərinin 4%-ni, aşınma 3-4%-ni təşkil edir.

Buradan aydın olur ki, məhsulun maya dəyəri xammalın və enerjinin tam istifadəsindən asılıdır. Ona görə də xammalın, yanacağın və elektrik enerjisinin qənaətə işlənməsi məhsulun maya dəyərini aşağı salan əsas amillərdən biri hesab edilir.

**Sərf əmsali.** Xammalın və enerji sərfinin alınan məhsulun vahid kütləsinə olan nisbətinə *sərf əmsali* deyilir və  $t/t$ ,  $m^3/t$ ,  $kVt \cdot s/t$  və s. kimi ifadə olunur.

**Xammaldan istifadə əmsali.** Kimyəvi proseslərin daha dərin çevrilmələrlə baş verməsi, başqa sözlə onun daha böyük həcmdə getməsi xammaldan istifadə əmsalını müəyyən edir və məhsulun çıxımına güclü təsir göstərir. Xammaldan istifadə əmsalı xammalın çevrilmə dərəcəsi, məhsulun çıxımı və mürəkkəb proseslər üçün həm də seçiciliklə (bir istiqamətliliklə) xarakterizə olunur.

Çevrilmə dərəcəsi – maddənin reaksiyaya daxil olan miqdarının ümumi götürülmüş miqdarına nisbətile ölçülür. Tutaq ki, dönməyən reaksiya üzrə A maddəsi B maddəsinə çevrilir ( $A \rightarrow B$ ). Əgər madənin ilkin miqdarına  $G_{A_0}$  və reaksiyaya daxil olmayan miqdarını  $G_A$  ilə göstərsək reagentin çevrilmə dərəcəsi aşağıdakı formula ifadə olunur:

$$\chi = \frac{G_{A_0} - G_A}{G_{A_0}} \quad (1)$$

Məhsulun çıxımı – proses nəticəsində alınan məhsul miqdarının onun nəzəri hesablanmış miqdarına olan nisbətinə deyilir.

Çıxım faizlə hesablanır:

$$\eta = \frac{G_{\text{haqiqi}}}{G_{\text{nəzəri}}} \cdot 100\% \quad (2)$$

Həmin düstur dönən proseslər üçün də tətbiq edilir və tarazlıq halındakı çıxımı ifadə edir:  $A \leftrightarrow B$

$$\eta = \frac{G_{\text{tar}}}{G_{\text{nəz}}} \cdot 100\% \quad (3)$$

Dönməyən proseslərdə tarazlıq halındakı çıxım vahidə bərabər olduğu halda, dönən proseslərdə vahiddən az olur, çünki belə proseslərdə xammalın hamısı məhsula çevrilmir.

Bəzi kimyəvi proseslərdə xammal olaraq eyni zamanda bir neçə maddə götürülür. Bu halda çıxım xammallardan birinə nəzərən hesablanır. Məs., Ferrit üsulu ilə natrium hidroksid alanda çıxım ya natrium karbonata, yaxud da dəmir 3-oksidə nəzərən hesablanır.

**Seçicilik və ya istiqamətlilik** eyni zamanda bir neçə paralel istiqamətdə baş verən mürəkkəb prosesləri xarakterizə edir. Belə proseslərdə bir neçə məhsul alınır. Bu məhsullar dan biri *əsas*, qalanları isə *əlavə* məhsul adlanır.

Seçicilik (istiqamətlilik) – əsas məhsulun alınan bütün məhsullara nisbətələ ölçülür. Əgər  $A \rightarrow B$  və  $A \rightarrow D$  paralel prosesləri gedərsə və B əsas məhsul, D isə əlavə məhsul olsas, onda seçicilik:

$$\sigma = \frac{G_B}{G_B + G_D} \quad (4)$$

Burada:  $G_B$  - əsas məhsul,

$G_D$  - əlavə məhsuldur.

Bəzən seçimlik, əsas məhsulun  $G_B$  reaksiyaya daxil olan maddə miqdarına nisbəti kimi də təyin edilir:

$$\sigma = \frac{G_B}{G_A + G_B} \quad (5)$$

Burada  $G_{A_0} - G_A$  fərqi- maddənin reaksiyaya daxil olan miqdarını göstərir.

Beləliklə aydın olur ki, seçicilik  $\sigma$  əsas məhsulun (B) xammalın (A) məhsula çevrilən hissəsinə nisbətilə ölçülür. Onda çevrilmə dərəcəsi, çıxım və seçicilik arasında aşağıdakı əlaqəni yazmaq olar.

$$\sigma = \frac{\eta}{\chi} \quad \text{yaxud} \quad \eta = \sigma \chi \quad (6)$$

Deməli, çıxımın çevrilmə dərəcəsinə nisbətilə ölçülən kəmiyyətə *seçicilik* deyilir.

Elektrokimyəvi və elektrotermik proseslərdə çıxım cərəyanı görə hesablanır və cərəyandan *istifadə əmsali* (A) adlanır.

*Cərəyana görə çıxım* alınan məhsul miqdarının  $m$  Faradehy qanunlarına görə hesablanmış nəzəri miqdarına ( $m_1$ ) nisbətilə ölçülür və faizlə hesablanır:

$$A = \frac{m}{m_1} \cdot 100\% \quad (7)$$

$m, m_1$  – dən həmişə az olduğuna görə çıxım da 100%-dən aşağı olur. Bu da sərf olunan cərəyanın bir qisminin istilik enerjisində və digər əlavə proseslərə sərf olunması ilə izah edilir.

Kimya sənayesində qaz halında olan maddələrlə aparılan kimyəvi (həm də fiziki) proseslər başqa proseslərdən bir qədər fərqlənir. Ona görə də belə proseslərdə çıxım kontakt dərəcəsi (katalizatorla kontakt) və ya çevrilmə dərəcəsinə görə hesablanır. Bu zaman hesablanan çıxım kontakta verilən xammalın (qaz qarışığının) bir dəfə sintez aparatından (reaktordan) keçirilməsi nəticəsində alınan məhsulun miqdarını göstərir. Məsələn,  $N_2 + 3H_2$  qarışığından ammoniya-kiñ sintezində kontakt və ya çevrilmə dərəcəsi 16-20%, yaxud  $CO + 2H_2$  qarışığından metanol alanda çevrilmə dərə-

cəsi 25-27% olur ki, bu da həmin proseslərin uyğun çıximlərini göstərir.

**Məhsuldarlıq və güc.** Maşın, apparat, sex və zavodların effektli işlənməsini xarakterizə edən əsas göstərici məhsuldarlıqdır.

*Vahid zamanda alınan məhsulun və ya emal olunan xammalın miqdarına məhsuldarlıq deyilir. Məhsuldarlıq kq/saat, t/gün, m<sup>3</sup>/gün vahidləri ilə ölçülür:*

$$M = G \tau \quad (8)$$

Məsələn, ammonyak sintez edən kontakt aparatının məhsuldarlığı bir gündə alınan maye ammonyakın kütləsi ilə ölçülür (t/gün).

Məhsuldarlıq başlıca olaraq prosesin sürətindən asılıdır. Sürət artanda məhsuldarlıq da artır.

*Aparatın vahid zamandaki maksimal məhsuldarlığı onun gücü adlanır.* Maksimal məhsuldarlıq isə yalnız optimallı şəraitdə əldə edilir.

**İntensivlik.** Eyni kimyəvi proseslər üçün nəzərdə tutulan apparat və qurğuların işini müqayisə etmək üçün intensivlikdən istifadə edilir.

*Aparatın məhsuldarlığının onun həcmində və ya en kəsiyinin nisbətinə intensivlik* deyilir. İntensivlik 1 saat ərzində alınan məhsulun kiloqramlarla miqdarının aparatın vahid həcmində olan nisbəti ilə ölçülür. Prosesin intensivliyinin sənayedə çox böyük əhəmiyyəti vardır. İntensivlik artdıqda prosesdə iştirak edən aparatların həcmini kiçiltməyə imkan yaranır. Bu da apparata kapital qoyuluşunu azaldır və ah-nan məhsulun maya dəyərini aşağı salır. İntensivlik prosesin sürətindən asılıdır və məhsul çıxımının maddələrin aparatda qalma müddətinə olan nisbətini göstərir. Prosesin intensivliyi araratın məhsuldarlığına və onu xarakterizə edən əsas vahidlərdən birinə nəzərən hesablanır. Məsələn, stirol istehsalında reaktorun intensivliyi 1 saat ərzində onun 1 m<sup>3</sup>

həcmindən alınan stirolun kq-larla miqdarnı göstərir. Pirit yandıran peçin intensivliyi isə vahid zaman ərzində peç səthinin  $1 \text{ m}^2$ -də yandırılan piritin miqdarı ilə ölçülür.

Ammonyak sintezində azot-hidrogen qarışığı bir dəfə kontakt aparatından buraxıldıqda çıxım 16-20% olduğu halda, intensivliyi artırmaq vasitəsilə, qaz qarışığını dəfələrlə aparatdan keçirdikdə çıxımı 98%-ə çatdırmaq olur.

**Regenerasiya və rekuperasiya.** Xammala qənaət etmək, bununla da məhsulun maya dəyərini aşağı salmaq məqsədi-lə texnikada regenerasiya və rekuperasiya proseslərindən istifadə edilir.

*Texnoloji prosesdə işlənmiş maddələrin xassələrini müəyyən üsullarla bərpa edib, yenidən istifadə üçün yararlı hala salma prosesinə regenerasiya deyilir.* Buna misal olaraq öz aktivliyini prosesdə itirmiş katalizatorun aktivliyini bərpa edib yenidən prosesə qaytarlığı göstərmək olar. Belə prosesləri yerinə yetirən aparatlara *regeneratorlar* deyilir. Bir çox regenerasiya proseslərində katalizator öz əvvəlki aktivliyini, yaxud maddə öz ilkin xassələrini tamamilə bərpa edir.

*Proses zamanı sərf olunmuş maddənin bir hissəsinin (bəzən alınan məhsulun bir hissəsinin) yenidən apparata qaytarılması prosesinə rekuperasiya deyilir.*

Bəzi həllədici buxarlarının prosesdən çıxandan sonra tutulub yenidən prosesə qaytarılmasını, alınan benzinin bir hissəsinin suvarmaq üçün rektifikasiya kalonuna qaytarılmasını rekuperasiyaya misal göstərmək olar.

Kauçuk və plastik kütlələr istehsalında istifadə edilən həllədicerlərin bir hissəsinin tutulub yenidən istehsalata qaytarılması xüsusi rekuperasiya qurğularının vasitəsilə həyata keçirilir. Sənayedə istilik mənbəyi kimi istifadə olunan peç qazlarının istiliyindən istifadə etmək prosesləri də (istilik-dəyişdiricilərdə) rekuperasiya və regenerasiya üsulları ilə həyata keçirilir.

## **Kimya texnologiyasının əsas qanunauyğunluqları**

Kimya texnologiyası kimya, fizika və mexanikanın qanunauyğunluqlarına əsaslanır. Texnoloji proseslər bir-birilə qarşılıqlı əlaqədə olan üç mərhələdən ibarətdir:

1. Reaksiya komponentlərinin reaksiya zonasına daxil edilməsi.
2. Kimyəvi reaksiyaların başlanması və başa çatması.
3. Reaksiya məhsullarının reaksiya zonasından xaric edilməsi. Bu mərhələləri qisaca da olsa nəzərdən keçirək:

Reaksiya komponentlərinin reaksiya zonasına daxil edilməsi molekulyar diffuziya və ya konveksiya yolu ilə həyata keçirilir. Əgər reaksiya qarışığının intensiv qarışdırıllarsa konvektiv proses turbulent diffuziya adlanır. Çoxfazalı sistemlərdə reagentlərin reaksiya zonasına daxil edilməsi adsorbsiya, bərk maddələrin əridilməsi, qazların desorbsiya edilməsi, mayelərin buxarlandırılması və s. kimi müxtəlif yollarla əldə edilir. Bu proseslərin əsasını diffuziya təşkil edir. Diffuziya zamanı maddələrin bir fazadan başqa fazaya keçməsi prosesi baş verir ki, buna da *kütə ötürmə* deyilir.

Kimya sənayesində baş verən kimyəvi reaksiyalar çox müxtəlifdir. Kimyəvi reaksiyalar zamanı xalq təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edən əsas məhsullar, əlavə məhsullar və nisbətən az əhəmiyyətli tullantılar əmələ gəlir. Həmin tullantılar həm əsas məhsullar, həm də əlavə reaksiya məhsulları ilə birlikdə alınır. Aparailma şəraitindən asılı olaraq reaksiyaları aşağıdakı qruplara bölmək olar:



1) izotermik və qeyri-izotermik reaksiyalar, 2) sabit həcmidə və dəyişən həcmidə (təzyiqdə) gedən reaksiyalar, 3) adiabatik və qeyri-abiabatik reaksiyalar, 4) mono-, di- və polimolekulyar reaksiyalar, 5) homogen və heterogen reaksiyalar. Homogen reaksiyalarda qarşılıqlı təsirdə olan komponentlər bir fazada, heterogen reaksiyalarda isə müxtəlif fazalarda olur.

Başvermə mexanizminə görə reaksiyalar sadə, ardıcıl (konsekutiv) və paralel olur. Göstərilən reaksiyalar dönen və dönməyən ola bilər. Əgər dönməyən sadə reaksiya baş verirse ( $A \rightarrow B$ ) zamana görə A maddəsinin qatılığı getdikcə azalır, B maddəsinin qatılığı isə artır. Müəyyən bir anda A maddəsi tam sərf olunduğundan reaksiya dayanır, yəni başa çatır.


Dönen sadə reaksiyalarda isə ( $A \leftrightarrow B$ ) zaman keçdikcə A maddəsinin qatılığı azalır, B maddəsinin qatılığı artır. Dönməyən reaksiyalardan fərqli olaraq bu halda elə bir an çatır ki, sistemdə tarazlıq yaranır və şərait sabit olduqda A və B maddələrinin qatılıqları da dəyişmir.

Bu reaksiyalarda maddələrin qatılıqlarının zamandan asılı olaraq dəyişməsi aşağıdakı qrafiklərdə göstərilir (şəkil 1, 2).


Ardıcıl reaksiyalar mərhələ ilə gedir. Yəni ilk maddələrdən əvvəlcə aralıq maddə, ondan isə son məhsul alınır (şəkil 3).



Şəkil 1. Dönməyən sadə reaksiyalarda reagentlərin qatılıqlarının zamandan asılı olaraq dəyişməsi.



Şəkil 2. Dönen sadə reaksiyalarda reagentlərin qatılıqlarının zamandan asılı olaraq dəyişməsi.




*Şəkil 3. Dönmeyen ardıcıl reaksiyalarda reagentlərin qatılıqlarının zamandan asılı olaraq dəyişməsi*

$K_1$  – birinci,  $K_2$  – ikinci mərhələnin sürət sabitidir.

Reaksiya prosesində A maddəsi tədricən sərf olunur. Əvvəlcə artmaqdə olan B maddəsinin qatılığı D maddəsinə çevrilmə hesabına tədricən azalır və B maddəsinin qatılığı maksimumdan enməyə başlayır (şəkil 3a). Zaman keçdikcə D maddəsi toplanır və B maddəsi tam sərf olunur.

B maddəsinin qatılığı (miqdarı) birinci ( $K_1$ ) və ikinci reaksiyanın ( $K_2$ ) sürət nisbətindən ( $K_1/K_2$ ) asılıdır. Əgər birinci reaksiyanın sürəti ikinci reaksiyanın sürətindən böyükdürsə, B maddəsi tamamilə D maddəsinə çevrilir və reaksiya məhsulu B və D maddələrinin qarışığından ibarət olur (şəkil 3 b). Əgər ikinci reaksiyanın sürəti birinci reaksiyanın sürətindən böyükdürsə B maddəsi tamamilə D maddəsinə çevrilir (şəkil 3 c).

Paralel reaksiyalar zamanı ilkin maddə bir neçə istiqamətdə reaksiyaya daxil olur. Sadə halda paralel reaksiyaların sxemini aşağıdakı kimi göstərmək olar:




Zaman keçdikcə A maddəsi tamamilə sərf olunur, əvəzində B və D maddələri alınır. Yəni reaksiya məhsulu B və D maddələrinin qarışığından ibarət olur (şəkil 4). Əksər texnoloji proseslərdə teaksiya məhsulu müxtəlif maddələrin qarışığından ibarət olduğundan onları ayırmaqla əsas məhsulu almaq mümkün olur.

Reaksiya məhsullarının reaksiya zonasından çıxarılması diffuziya yolu ilə əldə edilir. Bu halda da kütləötürmə və konveksiyadan istifadə olunur.

Teknoloji prosesin ümmüni sürətini limitləşdirmək üçün aşağıdakı üç şərtdən istifadə edilir:

- a) kimyəvi reaksiya əox yavaş gedir və prosesin ümumi sü-  
ratını müəyyən edirsə, proses kinetik zonada gedir;



*Şəkil 4. dönməyən paralel reaksiyalarda reagentlərin qatılıqlarının zamandan asılı olaraq dəyişməsi.*

b) prosesin ümumi süre-tini reagentlərin reaksiya zo-nasına daxil edilməsi və ya məhsulların zonadan çıxar-lması müəyyən edirən proses diffuziya zonasında gedir;

c) texnoloji prosesin bütün mərhələlərinin sürətini ölçmək müm-kün olursa sistemə elə faktorla təsir etmək lazımlı gəlir ki, o diffuziyani və reaksiyanı sürətləndirir. Bu məqsədlə qatılıq və tempera-

turu artırmaq lazımdır.

Prosesin süresi aşağıdaki formollarla ifade olunur:

- a) hamogen reaksiyalarda prosesin sürəti kütlələrin təsiri qanununa əsaslanır:

$$U = \frac{dm}{d\tau} = K \cdot \Delta c \quad (9)$$

b) heterogen proseslərdə reaksiyanın sürəti faza keçid-lərini nəzərə almaqla hesablanır. Bu halda kütləötürmə tənliyi Nyutonun istilikötürmə tənliyinə oxşayır:

$$U = \frac{dm}{d\tau} = K \cdot F \cdot \Delta c \quad (10)$$

Kinetik sahədə gedən heterogen proseslərin sürəti (9)tənliyinə tabe olur.

Əksər proseslərdə reaksiyanın sürəti ilkin maddələrin qatılıqlarının dəyişməsinə görə hesablanır:

$$U = \frac{dm_{ilk}}{d\tau} = K \cdot F \cdot \Delta c \quad (11)$$

və ya

$$U = \frac{dm_{ilk}}{d\tau} = K \cdot \Delta c \quad (12)$$

$K$  – homogen sistemlərdə sürət sabiti, heterogen sistemlərdə kütləötürmə əmsalıdır.  $K$  – mürəkkəb parametr olub, reaksiyaya daxil olan maddələrin kimyəvi və fiziki xassələrindən, aparatların konstruksiyasından, reaksiya kütləsinin axın sürətindən və homogen mühitdə komponentlərin qarışma dərəcəsindən asılıdır.

$F$  – heterogen sistemdə qarşılıqlı təsirdə olan fazalar səthidir.

(11) və (12) tənliklərindən  $K$ -na tapsaq

$$K = \frac{m}{\tau \cdot F \cdot \Delta c} \quad (13)$$

Burada:  $m$  – kq-larla,  $\tau$  - saatlarla,  $F$  –  $m^2$ -lə və  $\Delta c$  –  $kq/m^3$ -lə ölçüldükdə  $K$  –  $kq/m^2$ . saat,  $kq/m^3$  və ya t/saatla ölçülür.

$F$  – əvəzinə aparatin həcmini götürsək  $K$  1/saatla ölçülər.

Reaksiyanın sürətini artırmaq üçün hər şeydən əvvəl prosesin sürətini müəyyən edən parametrləri ( $\Delta c$ ,  $K$  və  $F$ ) artırmaq lazımdır. Bu məqsədlə Ən optimal şərait seçilir.

Prosesin hərəkətverici qüvvəsini artırmaq üçün aşağıdakı üsullardan istifadə edilir:

- reaksiyaya daxil olan komponentlər qatılığının xammalda artırılması;
- reaksiya zonasından reaksiya məhsullarının çıxarılması;
- tempraturu və təzyiqi dəyişməklə kimyəvi tarazlığın yerdəyüşməsi.

Bunları ayrılıqda nəzərdən keçirək.

Reaksiyaya daxil olan komponentlərin xammaldakı qatılığı materialın aqreqat hali ilə müəyyən olunur.

Bərk materialdakı faydalı komponentin qatılığının artırılması *zənginləşdirmə* (səh.83), bu prosesi maye və qazlara tətbiq etdikdə isə *qatilaşdırma* adlanır.

Göstərilən üsullarla xammalın zənginləşdirilməsi həm də, qarışıqların ayrılması hesabına məhsulun keyfiyyətinin yaxşılaşmasına səbəb olur.

Reaksiya məhsullarının reaksiya zonasından çıxarılması prosesin ümumi sürətini artırır  $U = \vec{U}_1 - \vec{U}_2$ . Bu  $\vec{U}$ -nin (tərsinə reaksiyanın sürətinin), heterogen sistemlərdə isə prosesin hərəkətverici qüvvəsinin hesabına əldə edilir:

$$\Delta c = C_h - C_i \quad (14)$$

Burada:  $C_h$  – komponentlərin həqiqi qatılığı,

$C_i$  – həmin komponentlərin tarazlıq qatılığıdır.

Kimyəvi texnologiyanın qanuna uyğunluqlarını bilmək və onu istehslata tətbiq etmək, prosesi effektiv həyata keçirməyə imkan verir, məhsulun çıxımını artırır, keyfiyyəti ni yaxşılaşdırır və intensivliyini yüksəldir. Ona görə əsas qanuna uyğunluqları həm mövcud istehsal sahələrinə tətbiq etmək, həm də yeni istehsalın təşkilində onlardan istifadə etmək lazımdır.

Qaz qarışığındaki reaksiya məhsulunun reaksiya zonasından çıxarılması üçün onlar kondensləşdirilir, adsorbsiya,

yaxud absorbsiya olunur. Məhsuldan ayrılan qaz qarışığının yenidən sistemə qaytarılır (sirkulyasiya edir). Ammonyakın və bir sıra spirtlərin istehsalı buna misal ola bilər.

Maye qarışığından reaksiya məhsulunun ayrılması məhsulun xassələrinə əsaslanır. Bu məqsədlə reaksiya məhsulu kristallaşdırılıraq çökdürülür, desorbsiya olunur (buxarlandırılır) və bərk maddə üzərində adsorbsiya olunur (sonra qızdırıldıqda adsorberdən desorbsiya olunur). Əsas məhsulu çökdürmə yolu ilə ana məhluldan ayırdıqdan sonra ana məhlul prosesə qaytarılır. Bu üsul ən çox duz istehsalında (məs. *KCl*) tətbiq olunur. Həll olan maddə buxarlarının desorbsiya olunması qazların təmizlənməsi zamanı həlledici tutumunun artmasına səbəb olur.

Məsələn, koks qazlarının emalı zamanı benzolun solar yağından desorbsiyası bu yolla həyata keçirilir (səh. 230).

Temperaturun tənzim olunması prosesin əsas hərəkətverici qüvvəsini artırır. Ona görə də temperaturun tənzim olunması sorbsiya və desorbsiya proseslərində daha böyük rol oynayır.

Temperatur və təzyiqin eyni vaxtda tənzim olunması hərəkətverici qüvvə  $C_h$ -nin artması və  $C_i$ -in azalması hesabına artır. Bütün hallarda qaz komponentinin sorbsiya təzyiqinin artması ( $C_h$ -i artırır) temperaturun, eləcə də məhlul üzərində  $C_i$ -in azalması ilə nəticələnir. Desorbsiya isə, əksinə, temperaturun artması ( $C_h$ -nin artması) və təzyiqin azalması ( $C_i$ -in azalması) ilə nəticələnir.

Temperaturu yüksəltməklə tarazlığın yerdəyişməsi üsulu da texnoloji proseslərdə geniş yayılmışdır. Bu yolla prosesin hərəkətverici qüvvəsini  $\Delta c$ , həm də onun sürətini  $dm/d\tau$  artırmaq mümkün olur.

Məlumdur ki, qaz fazada təzyiq artdıqda vahid həcmdəki hissəciklərin sayı və beləliklə də fəal toqquşmaların sayı artır. Yəni reaksiyanın sürəti artır. Buradan belə nəticə çıxır ki, qaz qarışığında gedən prosesdə təzyiqin artması

prosesin sürətinə qaz komponentlərinin qatılığının artması təsir göstərir. Qatılığın birbaşa artırılması mümkün olmaya, yaxud da əlverişli olmayanda yüksək təzyiqdən istifadə olunur. Məsələn, ammonak və metanol sintezində, nitrat turşusu istehsalında, yüksək təzyiqdən istifadə edilir.

Texnoloji proseslərdə sistemin hərəkətverici qüvvəsi kimi temperaturun tənzim edilməsi sorbsiya və desorbsiya proseslərində tətbiq olunur. Temperatur və təzyiqi eyni zamanda tənzim etdikdə prosesin hərəkətverici qüvvəsi  $\Delta c = C_h - C_i$ , ya  $C_h$ -nin artması, ya da  $C_i$ -in azalması hesabına artır. Temperaturun artması prosesin sürət sabitinin  $K$  artmasına səbəb olur. Sürət sabiti həmçinin katalizatorun iştirakı və reaksiya kütləsinin qarışdırılması ilə də artır.

Temperaturun artmasının sürət sabitinə təsiri əksər proseslər üçün *Arrhenius* tənliyi ilə müəyyən olunur.

$$K = K_0 \cdot e^{-\frac{E}{RT}} \quad (15)$$

Hesablamalara tətbiq etmək üçün bu tənliyin bir qayda olaraq loqarifmik formasından istifadə edilir:

$$2,3 \lg \frac{K_2}{K_1} = \frac{E}{R} \left( \frac{1}{T_1} - \frac{1}{T_2} \right) \quad (16)$$

Burada:  $K$ ,  $K_0$ ,  $K_1$  və  $K_2$  müvafiq  $T$ ,  $T_0$ ,  $T_1$ ,  $T_2$  mütləq temperaturlarda sürət sabiti,  $e$  – natural loqarifmin əsası,  $E$  – reaksiyaya daxil olan maddələrin aktivləşmə enerjisi,  $R$  – qaz sabitidir. (16) tənliyindən istifadə etməklə  $E$  və  $K_1$  məlum olduqda hər hansı bir  $T_1$  temperaturda  $K_2$ -ni istənilən  $T_2$  temperaturu üçün müəyyən etdikdən sonra prosesin temperatur əmsalını ( $\gamma$ ) hesablamaq olar. Əksər reaksiyalar üçün  $\gamma$  daxil olan *Vant-Hoff* formulundan istifadə edilir:

$$U_{T_2} = U_{T_1} \cdot \gamma^{\frac{T_2 - T_1}{10}} \quad (17)$$

Yəni prosesin temperaturunu hər  $10^{\circ}\text{C}$  artdırıqda, onun sürəti 2 – 4 dəfə artır. Temperatur əmsali  $\gamma$ - $T_2$  temperaturdakı sürətin ( $U_{T_2}$ )  $T_1$  temperaturdakı sürətə ( $U_{T_1}$ ) nisbəti kimi müəyyən olunur:

$$\gamma = \frac{U_{T_2}}{U_{T_1}} \approx 2 \div 4$$

Katalizatorun iştirakı ilə sürət sabitinin artırılması kimya sənayesində çox geniş yayılmışdır.


Katalizatorlar aktivləşmə enerjisi  $E$  böyük olan bir-mərhələli prosesləri aktivləşmə enerjisi kiçik olan iki və da-ha çox mərhələli edir.

Hər bir mərhələnin aktivləşmə enerjisi  $e_1, e_2, \dots, E$ -dən çox-çox kiçik olur.

Katalitik proseslərin sxemini aşağıdakı tənliklərlə ifadə etmək olar. Katalizorsuz reaksiya ya baş vermir, ya da zəif gedir.



Bu reaksiyanın aktivləşmə enerjisi  $E$  çox böyükdür. Katalizator iştirakında bu proses iki ardıcıl mərhələdən ibarət olur.



Hər mərhələnin aktivləşmə enerjisi ( $e_1$  və  $e_2$ ) çox-çox kiçik olur.

Bu reaksiyanın katalizator iştirakında ümumi ümumi aktivləşmə enerjisi formul (18) ilə ifadə olunur:

$$E_{kat} = \frac{1}{\frac{1}{e_1} + \frac{1}{e_2}} \ll E \quad (18)$$

Reaksiya kütləsi qarışdırıldıqda kütləötürmə əmsali və prosesin sürət sabiti artır. Bu zaman molekulyar diffuziya

konvektiv diffuziya ilə əvəz olunur. Başqa sözlə, komponentlərin qarşılıqlı təsirinə diffuziya müqaviməti azalır. qarışdırma sürətli olduqda proses diffuziya zonasından kinetik zonaya keçir və prosesin sürət sabiti  $K$  aşağıdakı formulla hesablanır:

$$K = f(D_1, D_2, \dots, D'_1, D'_2) \quad (19)$$

Burada:  $D_1, D_2$  heterogen sistemlər üçün ilkin maddələrin keçid və diffuziya əmsali,  $D'_1$  və  $D'_2$  reaksiya məhsullarının diffuziya əmsalıdır.

Homogen sistemlərdə isə yaxşı qarışdırma zamanı reaksiya komponentlərinin bir-birinə diffuziyası tez baş verir və ona görə də prosesdə diffuziya əmsalı rol oynamur. Onda prosesin sürət sabiti ( $K$ ) düzüñə ( $K_1$ ), tərsinə ( $K_2$ ), əlavə baş verən düzüñə ( $K'_1$ ) və əlavə baş verən tərsinə ( $K''_1$ ) reaksiyaların sürət sabiti ilə müəyyən olunur:

$$K = f(K_1, K_2, K'_1, K''_1) \quad (20)$$

Bəzən elə olur ki, sürət sabiti (kütləötürmə əmsali) ancaq bir diffuziya əmsali ilə (məsələn,  $D_1$ ) müəyyən olunur.

$$K = \frac{D_1}{\delta} \quad (21)$$

$\delta$  - diffuziya təbəqəsinin qalınlığıdır.

### Texnoloji proseslərdə kimyəvi tarazlıq

Kimyəvi-texnoloji prosesləri aparmaq üçün prosesin hansı həcmidə (tam və ya qeyri-tam) getməsini və onun tarazlıq şərtini bilmək lazımdır.

Bunu müəyyən etmək üçün prosesin tarazlıq halını, ya da onun statikasını öyrənmək lazım gəlir. Dinamik tarazlıq zamanı düzüñə reaksiyanın sürəti tərsinə reaksiyanın sürə-

tinə bərabər olur. Belə sistemdə komponentlərin nisbəti həmişə sabit qalır. Bu nisbət yalnız xarici şərait (temperatur, təzyiq və qatılıq) dəyişdikdə dəyişir. Xarici şərait dəyişdikdə kimyəvi tarazlığın dəyişməsi hesabına öz-özünə kimyəvi və diffuziya prosesləri başlanır. Nəticədə kimyəvi tarazlıq yeni-şəraitdə yaranır.

Xarici şəraitin dəyişməsinin kimyəvi tarazlığın yerdəyişməsinə təsiri Le-Şatelye prinsipi ilə müəyyən olunur. Bu prinsipə görə:


a) dönen reaksiya istiliyin ayrılması ilə baş verirsə tarazlığın soldan sağa yerdəyişməsi üçün onu aşağı temperaturda aparmaq lazımdır.

Məsələn:



Başqa sözlə ayrılan istiliyi sistemdən kənar etmək lazımdır;


b) reaksiya istiliyin udulması ilə gedirsə, tarazlığın sağa yerdəyişməsi üçün reaksiyanı yüksək temperaturda aparmaq lazımdır. Məsələn:



Bu reaksiyada tarazlığın hidrogen alınması istiqamətində yerdəyişməsi üçün sistemə istilik vermək tələb olunur.

c) reaksiya həcmi azalması ilə gedirsə tarazlığın soldan sağa yerdəyişməsi üçün təzyiqin yüksəlməsi, həcmi artırması ilə gedirsə təzyiqin azalması tələb olunur.

q) reaksiya həcmi dəyişməməsi ilə gedirsə, təzyiq tarazlıq halına təsir etmir. Məsələn:



Tarazlığın yerdəyişməsinə, qatılığın dəyişməsi də təsir göstərir. Çevrilmə dərəcəsini artırmaq üçün ya reaksiyaya daxil olan maddələrin qatılığını artırmaq, yaxud reaksiya məhsullarının mühitdəki qatılığını azaltmaq lazımdır. Axı-

rincı, reaksiya məhsullarından birini mühitdən çıxarmaqla əldə edilir.

Texnoloji proseslərin sürəti *tarazlıq sabiti* ilə xarakterizə olunur.

Dinamiki tarazlıq sabiti  $K$  düzünə və tərsinə reaksiyaların sürətlərinin nisbəti kimi göstərilir:



$\vec{U}_1$  - düzünə reaksiyanın sürəti:

$$\vec{U}_1 = K_1 [A]^a \cdot [B]^b$$

$\overset{\leftarrow}{U}_2$  - tərsinə reaksiyanın sürəti:

$$\overset{\leftarrow}{U}_2 = K_2 [P]^p \cdot [D]^c$$

$K$ , və  $K_2$  düzünə və tərsinə reaksiyaların müvafiq sürət sabitləri,  $[A]$ ,  $[B]$ ,  $[P]$  və  $[D]$  uyğun olaraq  $A$ ,  $B$ ,  $P$  və  $D$  maddələrinin qatılığıdır. Tarazlıq hali yaranan anda düzünə və tərsinə reaksiyaların sürəti bir-birinə bərabər olur.

$$K_1 [A]^a \cdot [B]^b = K_2 [P]^p \cdot [D]^c$$

Burada:

$$K = \frac{K_1}{K_2} = \frac{[P]^p [D]^c}{[A]^a [B]^b} \quad (22)$$

Qaz halında olan maddələr arasında gedən reaksiyalar üçün komponentlərin qatılığı onların parsial təzyiqi ilə əvəz oluna bilər. Onda  $K = K_p$

$$K_p = \frac{P_p^p \cdot P_D^c}{P_A^a \cdot P_B^b} \quad (23)$$

$K_p$ -ni reaksiyaya daxil olan maddələrin qatılığı ( $K_c$ ) və onların mol hissələri ilə ( $N$ ) ifadə etmək olar. Onlar öz aralarında aşağıdakı kimi əlaqədardır:

$$K_p = K_c (RT)^{\Delta N} \quad (24)$$

$$K_p = K_c P^{\Delta N} \quad (25)$$

Burada:  $P$  – qaz karışığının ümumi təzyiqi;  
 $\Delta N$  – qaz molekullarının çevrilməsidir.

$$\Delta N = P - (m + n) \quad (26)$$

Burada:  $m$  və  $n$  ilkin maddələrin stexiometrik əmsallarıdır.

## II FƏSİL. KİMYA TEXNOLOGİYASININ İNKİŞAFININ ƏSAS İSTİQAMƏTLƏRİ. QURĞULARIN İŞİNİN İNTENSİVLƏŞDİRİLMƏSİ

Hər bir aparat və ya qurğunun iş intensivliyi onların konstruksiyasının təkmilləşdirilməsindən asılıdır. Aparatın iş intensivliyini artırmağın texnoloji metodu temperaturun, təzyiqin və qatılığın artırılması, katalizatorun tətbiq olunması və reaksiyaya daxil olan kütlənin qarışdırılmasından ibarətdir.

Lakin bəzi kimyəvi-texnoloji proseslərdə əksinə, temperaturun və qatılığın aşağı salınması və prosesin vakuumda aparılması tələb olunur. Odur ki, texnoloji proseslər mütləq temperatur ilə bir neçə yüz min dərəcə intervalında aparılır. Təzyiq isə vakuumdan 2000 atm-ə qədər dəyişir. Göstərilən parametrlərin dəyişməsi texnoloji prosesin və prosesdə iştirak edən reagentlərin xarakterindən, aparatların konstruksiyasından və intensifikasiya faktorlarının effektliliyindən asılı olaraq seçilir.

İntensivləşdirmə müxtəlif yollarla əldə edilir. Bunlardan aşağıdakıları göstərmək olar:

1. Maşın və aparatların konstruksiyalarının təkmilləşdirilməsi.

- Verilmiş aparatda texnoloji proseslərin təkmilləşdirilməsi.
- Çətin proseslərin mexanikləşdirilməsi.
- Proseslərin idarə olunmasının avtomatlaşdırılması.
- Dövrü (fasıləli) proseslərin fasılısız proseslərlə əvəz edilməsi.
- Kimyəvi proseslərin tam getməsinin təmin edilməsi.
- Reaksiyanın sürətinin artırılması.

Göstərilən faktorlardan bəzilərini nəzərdən keçirək.

*M e x a n i k l e ş d i r i l m e s i - insanın fiziki əməyinin məşinla əvəz edilməsinə deyilir.* Mexanikləşdirməni tətbiq etdikdə apparat və qurğunun əmək istehsalı onun işinin intensivləşməsi və işçi qüvvənin ixtisara düşməsi hesabına artır. Buradan aydın olur ki, ağır zəhmət tələb edən proseslərin mexanikləşdirilməsi nəinki kimya sənayesinin, habelə bütün xalq təsərrüfatının əsas vəzifəsi olmalıdır. Hazırda ölkəmizdə bir çox sənaye müəssisəsi artıq mexanikləşdirilmişdir.

Avtomatlaşdırma - dedikdə, bilavasitə insan iştirak etməyən, lakin onun nəzarəti altında işləyən cihazların tətbiq edildiyi istehsal prosesləri başa düşülür. Bu cihazların köməyiəl texnoloji proseslərin parametrləri – təzyiq, temperatur, reagentlərin və köməkçi maddələrin sərfi müəyyən edilir. Bu da öz növbəsində texnoloji prosesin gedişinə fasılısız nəzarət etməyə imkan verir.

Prosesin avtomatlaşdırılması əsasən üç cihazın birgə iştirakı ilə mümkün olur: *ölçü cihazı, tənzimləyici cihaz və icraçı cihaz*. Ölçü cihazı texnoloji rejimin hər hansı bir parametrini ölçərək tənzimləyici cihaza bu haqda məlumat göndərir. Tənzimləyici cihaz ölçülmüş parametri verilmiş göstərici ilə müqayisə edir və düz gəlmədiyi halda icraçı cihaza komanda verir. Kimya sənayesində ölçü cihazı, adətən, ya temperaturu, ya reagentlərin qatlılığını, ya da qazın (mayenin) çıxışdakı və ya girişdəki sürətini ölçür. İcraçı cihaz ölçü cihazının işini sanki yoxlayır və düzgün olmayan

halda nəzarətçiye məlumat verir. Beləliklə, prosesin avtomatlaşdırılması onun səhvsiz və verilmiş programm əsasında yerinə yetirilməsinə imkan yaradır. İnsan cihazlara yalnız nəzarət edir və lazımlı gəldikdə prosesi cihazlar vasitəsilə tənzimləyir. Bütöv bir istehsal prosesinin kompleks avtomatlaşdırılmasında müxtəlif qurğulardan istifadə olunur. Mürəkkəb proseslərdə elektron hesablama maşınlarından (EhM) istifadə edilir. EhM prosesin gedisi haqqında müxtəlif ölçü cihazlarından məlumat alır, optimal şəraiti hesablayır və icraçı cihaza komanda verir. Hazırda kimya sənayesində kibernetika geniş yer tutur.

Müasir şəraitdə istehsal texnologiyasının avtomat idarəetmə sistemi ilə idarə olunması problemi əsrin ən vacib məsələlərindəndir.

Bəzi hallarda istehsalatı tam avtomatlaşdırmaq ya mümkün olmur, ya da səmərəli hesab edilmiş. Belə hallarda proses məsafədən idarə olunur. Bu sistemdə ölçü cihazı və icraçı cihazdan istifadə edilir. Tənzimləyicini isə insan əvəz edir. Göründüyü kimi, məsafədən idarəetmə sistemi tam avtomatlaşdırılmış sistem deyil, çünki, ölçü cihazının göstərişini icraçı cihazın vasitəsilə insan həyata keçirir.

*Dövri* proseslərin *fasılısız* proseslərlə əvəz edilməsi intensivləşdirmənin əsas amillərindən biridir.

*Dövri proseslərdə* xammal apparata doldurulur. Orada bir sırə mərhələləri keçir və məhsula çevrilir. Alınan məhsul və reaksiyaya daxil olmayan xammal apparatdan boşaldılır. Doldurma və boşaltma müddətində apparat dayandırılır. Aparatın iş rejimi tez-tez dəyişir və idarəetmə çətinləşir. Əvvəlcə temperatur və təzyiq yüksəlir, sonra temperatur və qatılıq azalır. Temperatur, təzyiq və qatılıq bütün dövr ərzində dəyişir. Ona görə də dövri prosesləri avtomatlaşdırmaq və mexanikləşdirmək çətin olur. Dövri proseslərə xidmət etmək böyük enerji sərfi tələb edir. Digər tərəfdən alınan məhsulun keyfiyyəti də yüksək olmur. Bir tsiklə sərf olunan vaxt da dövri proseslərdə fasılısız proseslərindəkindən çox

olur. Yuxarıda göstərilən çatışmayan cəhatləri aradan qaldırmaq, onlardan yaxa qurtarmaq üçün hazırda dövri proseslər fasılısız proseslərlə əvəz edilir.

*Fasılısız proseslərdə* xammal arasıkəsilmədən apparata daxil olduğu kimi, məhsul da fasılısız olaraq aparatdan xaric olur. Bu halda texnoloji proseslər, köməkçi və nəqliyyat işləri ilə eyni zamanda baş verir. Aparatın hər bir nöqtəsində temperatur, təzyiq və qatılıq sabit olur. Ona görə də xammalın doldurulmasını, məhsulun boşaldılmasını mexanikləşdirmək və prosesi avtomatlaşdırmaq asandır. Fasılısız proseslərdə aparatların iş rejiminə nəzarət etmək daha sadədir. Bu proseslərdə məhsulun keyfiyyəti fasılılı proseslərdəkinə nisbətən yüksək olur. Bu halda həm də tullantıdan və istilikdən istifadə etmək asandır. Kimya istehsalının əksəriyyəti artıq fasılısız proseslərlə təmin edilmişdir. Qalan proseslər də əvəz edilməkdə davam edir.

Qeyd etmək lazımdır ki, elə fasılılı proseslər vardır ki, onları fasılısız yerinə yetirdikdə, məhsulun keyfiyyəti pişləşir. Məsələn, daş kömürün koklaşması prosesi belə proseslərdəndir.

*Çevrilmə dərəcəsinin, çıxımın və seçiciliyin* yüksək olması texnoloji proseslərin intensivliyinin yüksəlməsinə səbəb olur.

Ümumiyyətlə, texnoloji proseslərdə iştirak edən aparatlar o vaxt intensiv işləyir ki, onlarda baş verən proseslər daha tam olsun, dönen proseslərdə isə tarazlıq daha çox sağa, yəni əsas məhsulun alınması istiqamətində yerdəyişmiş olsun. Reaksiyasın istənilən istiqamətə yönəltmək üçün onun tarazlıq halını, yaxud statikasını öyrənmək lazımdır. Aparatın intensivliyi reaksiyanın sürəti ilə, dönen proseslərdə isə tarazlıq halının yaranma sürəti ilə mütənasibdir.

Hazırda bir sıra proseslərin effektli işləməsini və intensivliyini yüksəltmək üçün atom texnikası tətbiq edilir. Atom texnikasının tətbiqi ilə əvvəl əldə edilməyən yüksək tempe-

ratur almaq mümkündür. Radioaktiv izotopların köməyi ilə indii bir sıra prosesləri avtomatlaşdırmaq asanlaşır.

### Texnoloji proseslərin sxemi


Kimyəvi texnoloji proseslərin əksəriyyəti çoxmərhələli olur. Həmin mərhələlər daxil olan reagentlərin və alınan məhsulun təbiəti, prosesin fiziki və kimyəvi şəraiti ilə bir-birindən fərqlənir.

Texnoloji proseslər zamandan asılı olaraq maddələrin axın istiqaməti və aparatların iş rejiminə görə üç qrupa bölünür.

1. *Fasiləsiz proseslər.*
2. *Fasiləli (dövri) proseslər.*
3. *Kombinədilmiş proseslər.*

*Fasiləsiz proseslərdə* xammalın aparata daxil olması və məhsulun aparatdan xaric edilməsi fasiləsiz aparılır. Belə aparatlarda proseslər arasıkəsilmədən aylar, hətta illərlə davam etdirilir. Fasiləsiz proseslərin mərhələləri eyni zamanda aparılır və yalnız sahələrlə bir-birindən fərqlənir. Belə aparatların bütün nöqtələrində temperatur, qatılıq və təzyiq

sabit qalır. Neftin borulu qurğularda fasiləsiz diltilləsini, ammonyakın sintez kalonlarında hidrogen və azotdan sintez prosesini, yaxud metanol istehsalını (Şəkil 5) fasiləsiz proseslərə misal göstərmək olar. Xammal ( $CO+2H_2$ ) prosesdə dövr edən qarışqla birləşdirilərək kontakt aparatına (1) verilir. Qarışq kontakt aparatında re-



Şəkil 5. Metanol istehsalında fasiləsiz prosesdən istifadə olunması:

1-kontakt aparatı, 2-soyuducu,  
3-separator

aksiyaya daxil olur və qismən metanol alınır. Qaz qarışığının kontakt aparatından bir dəfə keçirilməsi nəticəsində onun 27-28%-i metanola çevrilir. Reaksiyaya daxil olmayan  $CO + 2H_2$  qarışığını prosesdə təkrarən dövr etdirməklə metanolun çıxımını 95-98%-ə çatdırmaq olur. Metanol və qaz qarışığı soyuducuya (2) verilərək metanol mayelaşır və sepratorda (3) qaz qarışığından ayrılır. Beləliklə, xammal ( $CO + 2H_2$ ) prosesə fasılısız daxil olduğu kimi, metanol da prosesdən fasılısız xaric olur.

Burada proses sabit fiziki-kimyəvi şəraitdə aparılır, məhsuldarlıq yüksək olur, aparatlar və onların yerləşdiyi binalar həcmcə kiçik olur. Bu proseslərə kapital qoyuluşu da azdır. Bütün bunlar və digər cəhətlər fasılısız proseslərin üstünlükleri hesab edilir. Bu proseslərdə həmçinin istilikdən tam istifadə edilir, prosesə nəzarət və avtomatlaşdırma asanlaşır. Digər tərəfdən fasılısız proseslərdə xammalın doldurulması və məhsulun boşaldılması müddətində aparat və qurğular dayandırılmır.

Fasılılı proseslərdə xammal və digər maddələr aparata doldurulur, proses başa çatdıqdan sonra məhsul boşaldılır. Xammalın doldurulma və məhsulun boşaldılma müddətin-də aparat dayandırılır. Bu o deməkdir ki, məhsuldarlıq aşağı düşür. Prosesin digər çatışmayan cəhətləri də vardır. Fasılılı proseslərə misal olaraq konsistent yağların alınmasını, daş kömürün koklaşdırılmasını, əhəngdaşının yandırılmasını göstərmək olar.

**Kombinədilmiş proseslər** də çox yayılmışdır. Bu proseslərdə aparatların bəzisi fasılısız, bəzisi isə fasılı ilə işləyir. Domna sobalarında çuqun istehsalını buna misal göstərmək olar. Bu zaman soba arasıkəsilmədən yandırıldığı halda, xammalın sobaya verilməsi və məhsulun oradan çıxarılması fasılılı davam edir.

Reaksiyaya daxil olan maddələrin bir-birinə nisbətən hərəkət istiqamətinə görə proseslər üç qruppa bölünür:

1. *Paralel axınlı proseslər;*
2. *Əks-axınlı proseslər;*
3. *Çarpaz proseslər.*

Göstərilən proseslərdə komponentlərin qatılıqları müxtəlif oluduguşa görə prosesin hərəkətverici qüvvəsi də müxtəlif olur. Paralel axınlı proseslərdə sistemin hərəkətverici qüvvəsi maddələrin birgə hərəkət yolunun uzunluğundan asılıdır. Bu prosesdə komponentlər və istilik eyni istiqamətdə hərəkət edir. Quruducu barabanların bəziləri bu prinsiplə işləyir (şəkil 6).

*Paralel axınlı proseslərdə* maddələr çox qızdır. Ona görə də bəzi qurudulan maddənin ifrat qızmaması, yaxud parçalanmaması üçün qurutmanı paralel axınlı proseslərdə yerinə yetirirlər.

*Əks-axınlı proseslərdə* iştirak edən maddələr və istilik axınları bir-birinə əks-istiqa-mətdə hərəkət edir. Belə proseslər nisbətən yüksək temperaturlu proseslərdir.

Aks-axınlı proseslərdən müasir texnoloji sistemlərdə geniş istifadə edilir. Soyuducular, qızdırıcılar, istilikdəyişdiricilər, kondensatorlar və s. bu prinsip üzrə işləyir. Belə proseslər axıra kimi gedir və istilikdən tam istifadə olunur. Nitroz üsulu ilə sulfat turşusu istehsalında azot oksidlərinin və xlorid turşusu istehsalında hidrogen-xlorid qazının absorbsiyasını buna misal göstərmək olar (şəkil 7).

Sxemdən görünür ki, hidrogen-xlorid qazı və su bir-birinə əks-istiqamətdə hərəkət edir.

Əks-axınlı sistemlərdə prosesin gedişinin hərəkətverici qüvvəsi az dəyişir. Bunun əsas səbəbi odur ki, prosesin axırında absorbsiya olunan komponentin məhlul üzərində və




Şəkil 6. *Quruducu barabanda maddələrin və istiliyin paralel axımı:*  
1-baraban, 2-yaş material, 3-istiqamətlər, 4-tullantı qazları, 5-quru maddə.

məhlulda parsial təzyiqi həmin maddənin son qatılığından az olur. Ona görə də belə sistemlərdə məhsulun çıxımı yüksək olur.

**Çarraz proseslərdə** sistemin komponentləri və istilik axınları bir-birinə nisbətən müəyyən bucaq altında hərəkət edir. Çarraz proseslərə borulu buxar qazanlarında gedən prosesləri misal göstərmək olar. Bir çox neft rektifikasiya edən kalonlar da bu prinsip üzrə işləyir.

Ümumiyyətlə, kimyəvi məhsulların istehsalı eyni zamanda baş verən bir sıra fiziki və kimyəvi proseslər nəticəsində başa çatır. Həmin proseslərdə aparatlar ya açıq, ya da qapalı sistemdə işləyir.



Şəkil 7. Xlorid turşusu istehsalında hidrogen-xlorid qazının əks-axım principi üzrə absorbasiyası:

1-hidrogen-xlorid qazı, 2,3-uducu qüllələr, 4-turşu yiğiciləri, 5-xlorid turşusu.

Çevrilmə dərəcəsinə yüksəltmək məqsədilə açıq sistemdə işləyən aparatlar ardıcıl yerləşdirilir. Qarşılıqlı təsirdə olan fazalar və ya onların komponentləri aparatdan bir dəfə keçirilir. Əgər çevrilmə dərəcəsi bir aparatdan keçidkən

sonra yüksək olmursa, onda texnoloji sxemə eyni tipli aparatlardan bir neçəsi ardıcıl qoşulur. Beləliklə, reaktorlar batareyası yaradılır. Bu cür qoşulmuş aparatlar sxeminə *açıq zəncirli sxem* deyilir. Belə bir sxemlə işləyən aparatlardan nitroz qazlarının turşu ilə absorbasiyasını göstərmək olar. Bu sxemdə nitroz qazlarının bir aparatda udulması böyük deyil. Lakin altı aparat ardıcı qoşulduğda nitroz qazlarının absorbasiyası 92%-dən çox olur.

Sulfat və xlorid turşularının istehsalı da açıq zəncirli sxem üzrə aparılır. Açıq zəncirli sxemlər özündə həm dönen,

həm də dönməyən prosesləri birləşdirir. Belə proseslərdə çıxım yüksək olmur. Məsələn, ammonyak istehsalında bir aparatda ammonyakin çıxımı 20% təşkil edir. Digər tərəfdən alınan məhsul təmiz olmur. Bu mənada *açıq zəncirli* sxemləri *qapalı* sxemlərlə əvəz etmək daha əlverişli hesab edilir.

Qapalı sxemlə məhsul aldıqda reaksiyada iştirak edən bütün komponentlər, yaxud heterogen sistemin fazalarından biri mümkün olan maksimum məhsul alınana qədər eyni bir aparata təkrarən qaytarılır.

Belə sxemlərlə hazırda ammonyak, müztəlif spirtlər (metanol, etanol), mühərrik yanacaqları və s. alınır. Bir tsikl ərzində ilkin maddələrin məhsula çevrilmə dərəcəsi kiçik olduğundan onlar aparatlarda məhsula tam çevrilənə qədər sirkulyasiya olunur. Sirkulyasiya edən qarışığa yenidən ilkin maddələr əlavə edilir. Əlavə edilən maddələrin miqdarı itkinin də nəzərə almaqla bir tsikldə sərf olunan maddələrin miqdarına bərabər götürülür.

Qapalı sxemlərdəki itkinin miqdarı tullantı qazların-dakı ilkin maddələrin miqdarına, yaxud ilkin maddələrin tərkibindəki ballast qazların miqdarına görə təyin edilir. Məsələn, ammonyak istehsalındaki itkinin miqdarı azot-hidrogen qarışığındaki metan və arqonun miqdarına görə hesablanır.

Qapalı sxemlərlə işləyən qurğular daha qənaətli hesab edilir, çünki belə sxemlərdə tullantı məhsulları kimi atmosferə buraxılan zərərli maddələrin miqdarı açıq sxemdə olduğundan az olur.

Heterogen proseslərdə kombinədilmiş sxemlərdən istifadə edilir. Belə sxemlərdə reaksiyaya daxil olan fazalar-dan biri ardıcıl olaraq bütün aparatları keçir, qalan hissəsi tullanır. İkinci faza isə aparatlarda sirkulyasiya edir.

Məsələn, koks qazının emalında buخار-maye fazası açıq zəncir sxemi üzrə ardıcıl olaraq bütün aparatlardan keçirilir. Soyuducu və absorbsia məhlulları isə ayrı-ayrı

aparatlarda sirkulyasiya edir. Sirkulyasiya edən məhlul qatranüstü su, ana məhlul ( $H_2SO_4$ ), uducu yağlar (xam benzo-lun desorbsiyasından alınan yağlar) hesab edilir. Yaxud neft məhsullarının qaynar layda emalı prosesində buxar (qaz faza) aparatları bir dəfə keçir, bərk faza (katalizator) isə daim reaktor və regeneratorda dövr (sirkulyasiya) edir.

### **Texnoloji proseslərin material və istilik balansının nəzəri əsasları**

Material və istilik balansı yeni istehsalın layihəsi tərtib olunan zaman hesablanır. Bu da yeni istehsal ilə mövcud istehsal müqayisə etməyə imkan verir.

*Material balansının hesablanması kütlələrin itməməmi və ya saxlanması qanununa əsaslanır. Bu qanuna görə istənilən qapalı sistemdə reaksiyaya daxil olan maddələrin kütləsi reaksiyadan alınan maddələrin kütləsinə bərabər olur.* Bunu texnoloji proseslərə tətbiq etdikdə demək olar ki, texnoloji prosesə daxil edilən maddələrin kütləsi (mədaxil), prosesdən ayrılan məhsulların kütləsinə (məxaric) bərabər olmalıdır. Material balansı reaksiyaların tənliklərinə görə tərtib edilir. Həmin tənliklər əsas və əlavə reaksiyaların tənliklərindən ibarət olur.

Nəzərə almaq lazımdır ki, əlavə reaksiyalar çox həlarda xammalda olan qarışıqların hesabına baş verir. Ona görə də material balansı təxminini xarakter daşıyır. Daha dəqiq desək, mədaxil məxaricə tam bərabər olmur.

Nəzərə alsaq ki, praktikada təmiz xammal ilə yox, mürəkkəb tərkibli və təmizliyi çox yüksək olmayan xammallarla iş aparılır, onda xammalın əsas komponenti və aşqarları alınan əsas məhsul, əlavə məhsul və tullantı ilə müqayisə edilir. Müqayisə analiz əsasında aparılır. Fasiləsiz işləyən apartlarda (reaktorlarda) vahid zaman ərzində mədaxil və məxaric bir-birinə bərabər olduğundan aparatdakı

maddələrin ümumi kütləsi sabit olur. Yəni maddələrin ümumi miqdarı nə artır, nə də azalır.

Maddələrin kütləsi bərk, maye və qaz halında olan maddələr üçün ayrıca hesablanır:

$$m_6 + m_{\text{a}} + m_{\text{l}} = m'_6 + m'_{\text{a}} + m'_{\text{l}} \quad (27)$$

Burada:  $m_6, m_{\text{a}}, m_{\text{l}}$  - uyğun olaraq prosesə daxil olan bərk, maye və qaz halında maddələrin kütləsi,  $m'_6, m'_{\text{a}}, m'_{\text{l}}$  isə prosesdən ayrılan bərk, maye və qaz halında maddələrin kütləsidir.

Material balansı, adətən, əsas məhsulun vahid kütləsinə ( $\text{kq}, \text{t}, \text{kq/mol}$ ) sərf olunan xammalın miqdarına görə tərtib olunur. Bəzən isə balans xammalın vahid kütləsinə, yaxud zamana (saat, gün, ay) görə tərtib edilir.

Əgər  $m'_b$  - əsas məhsulun miqdarını,  $m_b$  - əsas xammalın miqdarını,  $m_m$  və  $m_q$  nisbətən ucuz xammalın miqdarını ifadə edərsə xammalın sərf (məxaric) əmsalı uyğun olaraq aşağıdakı kimi ifadə olunur:

$$m_b/m'_b, m_m/m'_m, m_q/m'_q$$

Texnoloji prosesin tam balansını tərtib edərkən iki və üç məchullu sistem tənliklər həll edilir. Hesabatın sonunda cədvəl tərtib olunur.

Cox hallarda heterogen prosesin bir fazası üçün material balansı tərtib edilir. Bu halda maddənin bir fazadan başqa fazaya keçməsi zamanı reaktora daxil olan maddənin kütləsi, reaktordan çıxan maddənin kütləsinə bərabər olmur. Reaktorda həmin fazaya ya müəyyən miqdardan əlavə olunur ( $m_o$ ), yaxud müəyyən miqdardan maddə fazadan itir ( $m_i$ ). Belə hallarda material balansının ümumi tənliyi, məsələn, qaz faza üçün aşağıdakı kimi olur.

$$m_q + m_{\text{aq}} = m'_q + m_{iq} \quad (28)$$

Qazın itən ( $m_{iq}$ ) və əlavə olunan ( $m_{sq}$ ) kütlələrini tapmaq üçün kütləötürmənin kinetik tənliyi hesablanır:

$$U = dm / dt = K \cdot v \cdot \Delta c \quad (29)$$

Burada:  $U$  – prosesin sürəti;

$dm$  – reaktorda qaz kütləsinin dəyişməsi;

$K$  – reaksiyanın sürət sabiti;

$v$  - reaksiya həcmi;

$\Delta c$  – prosesin hərəkətverici qüvvəsidir.

Reaksiya həcmi sabit olduqda ( $v=const$ ) prosesin sürəti:

$$U = \frac{1}{v} \frac{dm}{dt} = K \cdot \Delta c \quad (30)$$

Onda prosesin (30) tənliyi ilə ifadə olunan sürəti həmin prosesin məhsulun qatılığı ilə ifadə olunan sürətinə bərabər olar.

$$U = dc_{məhs} / dt = K \cdot \Delta c \quad (31)$$

Prosesin sürətini çevrilmə əmsali ilə ifadə etsək alarıq:

$$U = dx / dt = K \cdot \Delta c \quad (32)$$

$x$  – ilkin maddələrin məhsula çevrilmə əmsalını ifadə edir.

Göstərilən ifadələrdən aydın olur ki, dönen proseslər üçün reaksiyanın sürəti vahid zamanda ( $d\tau$ ) reaksiyada iştirak edən maddələrin miqdari ( $dm$ ), məhsulun qatılığı ( $dc_{məhs}$ ), ilkin maddələrin qatılığ ( $dc_{ilk}$ ) və onların məhsula çevrilmə dərəcəsi (əmsali) ( $dx$ ) ilə ifadə oluna bilər:

$$U = \frac{dm}{d\tau}; \frac{dc_{məhs}}{d\tau}; -\frac{dc_{ilk}}{d\tau}; \frac{dx}{d\tau} \quad (33)$$

Reaksiya komponentləri axan reaktorlarda (axıcı reaktorlar) prosesə sərf olunan zaman ( $\tau$ ) reaktorun həcmi-

nin (V) prosesdə sərf olunan reaksiya qarışığının həcmində ( $V_c$ ) nisbəti ilə düz mütənasibdir.

Yəni:

$$\tau = \frac{V}{V_c} \quad (34)$$

Ona görə də (34) tənliyini belə yazmaq olar.

$$U = V_c \frac{dm}{dV}; \frac{dc_{məhs}}{dV}; -V_c \frac{dc_{ilk}}{dV} \quad (35)$$

Bələliklə, gördük ki, hər hansı texnoloji prosesin material balansını tərtib etmək üçün həmin prosesin kinetikasını müəyyən etmək, hesabatın axırında isə material balansı üçün cədvəl tərtib etmək lazımdır.

*İstilik balansı enerjinin saxlanması və yaitmaməsi qanununa əsaslanır. Bu qanuna görə qapalı sistemin bütün enerji növlərinin cəmi sabit kəmiyyətdir. Kimyəvi texnoloji proseslərə həmin qanunu tətbiq etsək belə ifadə olunar: hər hansı istehsal prosesinin istilik mədaxili həmin prosesin istilik məxaricinə bərabər olur.*

İstilik balansı material balansına əsaslanır. Bu halda proses zamanı baş verən istilik effekti, fiziki çevrilmələr, xəricdən verilən istilik, məhsullar vasitəsilə aparatdan çıxan istilik və aparatların divarları vasitəsilə ətrafa ötürülən istilik nəzərə alınır. İstilik balansı da material balansı kimi riyazi formüllər, cədvəllər və diaqramlar şəklində verilə bilər.

İstilik balansı aşağıdakı tənliklə ifadə olunur:

$$\begin{aligned} Q_b + Q_m + Q_q + Q_f + Q_r + Q_p &= \\ &= Q'_b + Q'_m + Q'_q + Q'_f + Q'_r + Q'_p \end{aligned} \quad (36)$$

Burada:  $Q_b, Q_m, Q_q$  - sistemə daxil edilən bərk, maye və qaz halında olan maddələrlə aparata verilən istilik,  $Q'_b, Q'_m, Q'_q$  prosesdən alınan bərk, maye və qaz halında olan maddələr-

lə aparatlardan xaric olan istilik,  $Q_f$  və  $Q'_f$  - fiziki çevrilmələr nəticəsində sistemə daxil olan ( $Q_f$ ) və sistemdən ayrılan ( $Q'_f$ ) istiliklər,  $Q_r$  və  $Q'_r$  ekzo və endotermik reaksiyalar nəticəsində udulan ( $Q_r$ ) və ayrılan ( $Q'_r$ ) istilik,  $Q_p$  - aparatlara xaricdən verilən istilik,  $Q'_p$  - aparatların divarlarından atmosferə ötürüllən və soyuducular tərəfindən udulan istilikdir.  $Q_b, Q_m, Q_q$  və  $Q'_b, Q'_m, Q'_q$  - texnoloji proseslərdə materialların istilik saxlaması adlanır.

Daxil olan və prosesdən çıxan maddələrin istilik saxlaması ayrılıqda hesablanır:

$$Q = mct \quad (37)$$

Burada:  $m$  – daxil olan materialın miqdarı,  $c$  – onun orta istilik tutumu,  $t$  – isə temperaturdur. Temperatur həmişə hər hansı bir nöqtədən, adətən,  $0^\circ$ -dən hesablanır.

Sistemdə həmişə maddələr qarışığından istifadə edildiyindən qarışığın istilik tutumu (38) tənliyi ilə hesablanır. Əgər qarışq üç komponentdən ibarətdirse və onların uyğun kütlələri  $m_1, m_2$  və  $m_3$ , uyğun istilik tutumları  $c_1, c_2$  və  $c_3$  olarsa qarışığın istilik tutumu aşağıdakı tənliklə (38) ifadə olunar:

$$C_{qar} = \frac{m_1 c_1 + m_2 c_2 + m_3 c_3}{m_1 + m_2 + m_3} \quad (38)$$

Göründüyü kimi qarışığın istilik tutumu additivlik qanununa əsaslanır.

Texnoloji prosesin istilik balansı da material balansı kimi qrafik, diaqram və ya cədvəllərlə göstərilə bilər.

Bunu daha dərindən başa düşmək məqsədilə material və istilik balansının tərtib olunmasına əyani misalda baxaq.

## **Material hesabı və ya texniki hesablama**

Texnoloji hesablamlalar proseslərin aparılmasının fizi-kimyəvi prinsiplərinə əsaslanır. Texnoloji hesablamlara prosesdə iştirak edən və prosesdən alınan maddələrin və istilik mübadiləsinin miqdarı, əsas aparatların sayı və həcmi, xammal, enerji, istehsal sərfi və s. daxil olur. Bu zaman material və istilik hesabına xüsusi fikir verilir, çünki digər texnoloji hesablamlalar onlardan asılı olur.

Texnoloji proseslərdə işlədirən xammalın, alınan məhsulların, yarımməhsulların və tullantıların miqdarı texniki hesablama yolu ilə müəyyən edilir. Bu hesablamlalar prosesdəki kimyəvi reaksiya tənlikləri əsasında aparılır. Lakin götürülən xammalın və alınan məhsulun tərkibi nəzərə alınmaqla bu hesabatda bəzi dəyişikliklər edilə bilər. Bu zaman əsas prosesin gedisini, istiqamətinə və sürətinə təsir edən bütün köməkçi amillər, ayrı-ayrı aparatların məhsuldarlığı və onların iş vaxtı da nəzərə alınır.

Texniki hesablamadanın tərtib olunmasını asanlaşdırmaq üçün cədvəllər, diaqramlar və praktiki iş nəticələrindən geniş istifadə edilir.

Aşağıda oemum absorberinin material və istilik balansları cədvəl şəklində verilir.

**Material balansı.** Prosesin material balansı, qeyd edildiyi kimi maddə kütləsinin saxlanması qanunu əsasında tərtib olunur. Əməliyyatın əsas mahiyyəti ondan ibarətdir ki, prosesə daxil olan maddələrin kütləsi (mədaxil) prosesdən alınan əlavə və əsas məhsulların, itkinin (tullantının) kütlələri cəminə (məxaric) bərabər olmalıdır. Material balansında iştirak edən maddələrin miqdarı çəki və həcm vahidləri, ya da faizlə göstərilə bilər. Material balansının mədaxil və məxarici arasında fərq olmamalıdır. Əgər belə bir fərq özünü göstərərsə, bu o deməkdir ki, balansın tərtibində nə isə nəzərə alınmamışdır.

Material balansı məqsəddən asılı olaraq xammalın və ya alınan məhsulun vahidinə görə, yaxud vahid zaman ərzində bir aparatın işinə görə tərtib edilə bilər. Sulfat turşusu istehsalında oleum absorberinin material balansı cədvəl şəklində verilir (cədvəl 1).

### Oleum absorberinin material balansı

Cədvəl 1.

Mədaxil	kq	Məxaric	kq
Qazda olan $\text{SO}_3$	10350	Qazda olan $\text{SO}_3$	7120
Oleum (20% $\text{SO}_3$ sərb.)	262000	Oleum (20% $\text{SO}_3$ sərb)	265230
O cümlədən:		O cümlədən:	
$\text{SO}_2$	223800	$\text{SO}_2$	227030
$\text{H}_2\text{O}$	38200	$\text{H}_2\text{O}$	38200
Cəmi	272350	Cəmi	272350

**İstilik balansı.** İstilik balansı da mədaxil və məxaric hissələrdən ibarətdir. İstilik balansının tərtib edilməsi istiliyin saxlanması qanununa əsaslanır. Balansın mədaxil hissəsi prosesdən asılı olaraq, xaricdən verilən istilik, iştirak edən reagentlərin istiliyi və ekzotermik reaksiyalar nəticəsində alınan istilikdən ibarət olur.

Balansın məxaric hissəsi isə proses nəticəsində alınan məhsullarla aparılan istilik, müxtəlif istilik itkileri və endotermik reaksiyalar zamanı udulan istilikdən ibarətdir.

### Oleum absorberinin istilik balansı

Cədvəl 2.

Mədaxil	Kkal	Məxaric	Kkal
1. Qazla daxil olan istilik	1134000	1. Qazla aparılan istilik	693530
2. Oleumla daxil olan istilik	3458400	2. İstilik itkisi	103720
3. $\text{SO}_3$ -ün absorbsiya istiliyi	593250	3. Oleumla aparılan istilik	4388400
Cəmi	5185650	Cəmi	5185650

Prosesin istilik balansında da mədaxil və məxaric istilikləri bir-birinə tam bərabər olmalıdır.

Sulfat turşusu istehsalında oleum absorberinin istilik balansı 2-ci cədvəldə göstərilir.

### **Kimya sənayesində enerji**

Kimyəvi texnoloji proseslər enerjinin udulması, ayrılması və ya onun qarşılıqlı çevriləməsi ilə müşayiət olunur. Kimyəvi proseslərdə enerji reaksiyaların aparılması və köməkçi əməliyyatların yerinə yetirilməsinə (materialların daşınmasına, xirdalanmaya, süzülməyə, qazların sixilmasına və s.) sərf olunur.

Bu səbəbdən də hər bir kimya istehsalında enerji sərfi baş verir. Hesablamalar göstərir ki, hər bir kimya müəssisəsində kapital qoyuluşunun təxminən 10-60%-i enerji sərfində gedir. Bu və ya başqa kimya istehsalının enerji tutumu alinan məhsulun vahid həcmində və ya vahid kütləsinə sərf olunan enerji ilə hesablanır.

*Enerji sərfi dedikdə, istehsal olunan məhsulun vahid həcmində və ya kütləsinə sərf olunan kilovat – saatla, kilocoul-la və ya sərf olunan yanacağın ton, kilogram, yaxud kub metrlərlə ölçülən enerji miqdarı başa düşülür ( $kVt \cdot saat/t$ ,  $t/t$ ,  $kq/m^3$  və s.). Müxtəlif kimya istehsalının enerji tutumu da müxtəlif olur. Onların bəziləri yüksək, bəziləri isə nisbətən kiçik enerji tutumuna malikdir.*

**Enerji növləri.** Texnoloji proseslərdə baş verən və ya sistemə xaricdən verilən enerjilərin aşağıdakı əsas növlərinə rast gəlmək olar:

1. **Elektrik enerjisi.** Kimya müəssisələrində elektrik enerjisindən müxtəlif məqsədlər üçün istifadə edilir: elektroliz proseslərinin aparılması, müxtəlif maddələrin əridilməsi və qızdırılması, yüksək temperatur şəraitində üzvi maddələrin sintez edilməsi, tozun və ya duman tipli tüstü və

ya qazların çökdürülmesi elektrik enerjisindən istifadə etməklə yerinə yetirilir. Xammalın və digər kimyəvi maddələrin xirdalanması, yumşaldılması, maddələrin qarışdırılması, süzülməsi, nasosların, kompressorların və ventilyatorların işi elektrik enerjisinin müxtəlif mühərriklərdə mexaniki enerjiyə çevrilməsinin nəticəsidir. Odur ki, elektrik enerjisinin istehsalı ölkəmizdə il-dən-ilə artır. SSRİ-də istehsal olunan elektrik enerjisinin təxminən 15-18%-i kimya sənayesinin inkişafı üçün sərf olundu.

Bəzi kimyəvi istehsal proseslərinə sərf olunan elektrik enerjisinin miqdarı aşağıda kVt-saat/t-la göstərilir.

Məhsul .....	Enerji (kVt·saat/t.)
Alüminium .....	18000 – 20000
Maqnezium .....	17500 – 18000
Kalsium karbid, 80%-li ....	2700 – 3200
Fosfor .....	13000 – 20000
Ammonyak .....	3000 – 3500
Xlor .....	2300 – 3500
Sulfat turşusu .....	60 – 100
Ammonium sulfat .....	50 – 70
Ammonium nitrat .....	7 – 15
Superfosfat .....	2 – 10

2. **İstilik enerjisi.** Bu enerji də elektrik enerjisi tələb olunan məqsədlər üçün sərf edilir. İstilik enerjisindən istifadə etməklə əritmə, buxarlandırma, həllətmə, qızdırma, çökdürmə, qurutma, distillə və s. prosesləri həyata keçirilir.
3. **Kimyəvi enerji** əsasən qalvanik elementlərin və akkumlyatorların işini təmin edir. Qalvanik elementlərdə, eləcə də akkumlfatorlarda kimyəvi enerji elektrik enerjisinə çevirilir. Kimyəvi enerji faydalı iş əmsalının (F.İ.Ə.) böyük olması cəhətdən daha sərfəlidir.

4. ***İşig enerjisi*** kimya sənayesində müxtəlif növ foto-kimyəvi reaksiyaların həyata keçirilməsində geniş tətbiq olunur. Üzvi kimya kursundan məlum olan üzvi birləşmələrin halogenləşməsi, yaxud hidrogen və xlorun sintezindən hidrogen-xloridin alınması kimi və başqa proseslər işig enerjisinin təsirilə baş verir. Bundan başqa, foto-elektrik hadisələrində işig enerjisi elektrik enerjisine çevrilir ki, bundan da texnoloji proseslərin idarə olunmasında və prosesə avtomatik nəzarət edilməsində geniş istifadə olunur.
5. ***Daxili nüvə enerjisi*** müxtəlif nüvə çevrilmələri zamanı alnır. Məsələn, hidrogen nüvələrindən helium nüvəsinin sintezində külli miqdarda nüvə enerjisi ayılır.

Radioaktiv-kimyəvi prosesləri həyata keçirmək, onlara analitik və avtomatik nəzarət etmək, eləcə də tənzimləmək məqsədilə nüvə enerjisi tətbiq edilir. Bir sıra polimerləşmə prosesləri radioaktiv şüalanma hesabına baş verir. Hazırda dinc məqsədlərlə və sülhü qoruyub saxlamaq üçün dünyada nüvə enerjisindən daha çox istifadə edilir.

Göstərilən enerji növlərindən başqa kimya sənayesində ikinci enerji ehtiyatları da mövcuddur. Bunlardan enerji «tullantı»sı hesab edilən enerjini – əlavə məhsulların enerjisini, isti tullantı qazların və mayelərin enerjisini göstərmək olar. İkinci enerji ehtiyatları adlanan bu enerji növləri kimya müəssisələrinin enerji ilə təmin olunmasında mühüm rol oynayır və çox böyük əhəmiyyətə malikdir. Elə buna görə də sənayemizin əsas məqsədi tullantısız istehsal sistemləri yaratmaqdır.

Kimya müəssisələrinin düzgün yerləşdirilməsinin də böyük əhəmiyyəti vardır. Müəssisəni enerji mənbəyinə yaxın yerdə tikdikdə müəssisə daha rentabelli işləyir, çünkü yanacağın və digər enerji mənbəyinin nəql edilməsinə əlavə xərc tələb olunmur. Lakin qaz halında yanacaqları borular vasitəsilə müəssisəyə gətirmək daha səmərəli hesab edilir.

Kimya müəssisələri külli miqdarda enerji sərfi tələb edir. Odur ki, enerjidən səmərəli istifadə edilməzsə, müəssisənin istehsal etdiyi məhsulun maya dəyəri yüksələr. Ona görə də məhsulun maya dəyərinin aşağı düşməsinə təsir edən əsas amillərdən biri enerjidən səmərəli istifadə edilməsidir. Enerjidən səmərəli istifadə etməyin əsas meyari *enerjidən istifadə əmsalı* ( $\eta$ ) ilə müəyyən olunur.

*Enerjidən istifadə əmsali dedikdə alınan məhsulun vahid həcmində və ya kütləsinə sərf olunacaq nəzəri hesablanmış enerjinin praktikada real sərf olunan enerjiyə nisbəti başa düşülür:*

$$\eta = \frac{\omega_{nəz}}{\omega_{real}} \cdot 100\% \quad (39)$$

Burada:  $\omega_{nəz}$  – sərf olunacaq enerjinin nəzəri miqdarı;

$\omega_{real}$  – real sərf olunan enerji.


Qeyd edək ki, real sərf olunan enerji həmişə nəzəri hesablanmış enerjidən çox olur ( $\omega_{real} > \omega_{nəz}$ ). Bunun əsas səbəbi istifadə zamanı enerji itkisinə yol verilməsidir.

Kimyəvi texnoloji proseslərdə *istilikdən istifadə dərəcəsi istiliyin faydalı iş əmsali* ( $\eta_i$ ) ilə ifadə olunur. *Istiliyin faydalı iş əmsali əsas kimyəvi reaksiyalara bilavasitə sərf olunan istiliyin* ( $Q_r$ ), *ümumi sərf olunan istiliyə* ( $Q_{üm}$ ) *nisbəti ilə təyin edilir.*

$$\eta_i = \frac{Q_r}{Q_{üm}} \cdot 100\% \quad (40)$$

Yüksəktemperaturlu reaktorlarda istilik itkisi ümumi istiliyin 15%-ni təşkil edir. Bu qədər istilik reaktorlarının gövdəsi vasitəsilə ətraf mühitə ötürülür.

Istiliyin F.I.Ə. enerjidən istifadə əmsalının xüsusi halini təşkil edir. Istiliyin F.I.Ə. çox böyük olmur. Məsələn kalsium karbonatın yandırılmasında əsas reaksiya:




kalsium-karbonatın əhəngə və karbon 4-oksidə parçalanması reaksiyasıdır. İstiliyin F.I.Ə. bu proses üçün təxminən 65% təşkil edir. Bu halda istiliyin 25%-ə qədəri aparadan çıxan məhsullarla itirilir, 10%-i isə ətraf mühitə ötürülür. Deməli istiliyin F.I.Ə.-ni yüksəltmək üçün məhsulların istiliyindən istifadə etmək və ətrafa ötürülən itkinin miqdarını azaltmaq lazımdır.


Aparat üçün istiliyin F.I.Ə.-ni müəyyən etmək üçün istilik balansı tərtib olunur. Faydalı iş əmsalını yüksəltmək üçün məhsulun (məhsul qaz və maye olduqda) və tullantı qazların istiliyindən istifadə etməyin xüsusi əhəmiyyəti vardır. Qaz halında olan məhsulun və tullantı qazların istiliyindən aparata verilən xammalın qızdırılması üçün istifadə edilir. Belə sadə bir qurğunun prinsipial sxemi 8-ci şəkildə verilir.

Reagent əvvəlcə istilikdəyişdiriciyə (2) verilir və orada reaktordan (1) gələn reaksiya məhsullarının istiliyi hesabına borular arasından keçdikdə qızır və reaktöra keçir. Soyuq və isti maddələr arasındaki istilik mübadiləsi istilikdəyişdiricinin borularının divarları vasitəsilə əldə edilir. Belə prinsip üzrə işləyən aparatlara rekuperatorlar, həmin prosesə isə rekuperasiya deyilir. Sənayedə rekuperatorlardan başqa bu məqsədlə regeneratorlardan da istifadə edilir.

Regeneratorlar fasıləsiz fəaliyyət göstərən, içərisi kərpic və ya saxsı ilə doldurulmuş kameradır. İki regeneratordan istifadə edildikdə onların işi fasıləsiz olur. Belə qurğunun iş prinsipi aşağıda verilir (şəkil 9).



*Şəkil 8. Reaksiya məhsulları-nın və ya tullantı qazlarının istiliyindən istifadə olunma sxemi:  
1- reaktor, 2-istilikdəyişdirici*



*Şəkil 9. Regeneratorların iş sxemi.*


1,2-regeneratorlar,  
3-başlıqlar, 4,5-qazı regeneratordan xaric edən borular,  
6,8-qazı regeneratora daxil edən borular, 7-qapayıcılar,  
9-isti qaz, 10-soyuq qaz

gövdəsinə (2) bərkidilmiş borularla (1) hərəkət edir. Borulararası boşluqlarda isə su olur. Su çənə şutseri (3) keçərək daxil olur və əmələ gələn buxar siyirtməni (4) açmaqla çəndən xaric olur. Buxarda nəm olmaması üçün o nəmayırıcıdan (5) keçirilir. Kimyəvi zavodlarda isti məhsulların istiliyindən qurutmaq, buxarlandırmaq, distillə etmək məqsədilə istifadə edilir.

**Enerji mənbələri.** Kimya sənayesi müxtəlif növ enerji mənbələrindən istifadə edir. Belə enerji mənbələrindən daş kömürü, nefti, təbii qazları, yanar şistləri, hidro- və atom-lektrik stansiyalarını göstərmək olar. Yanacaqların dəyəri onların yandıqda əmələ gətirdikləri enerjinin miqdarı ilə ölçülür. Yanacağın enerji dəyəri onun 1 kq-nın və ya 1 m<sup>3</sup>-nin yaratdığı enerji ilə xarakterizə olunur.

İsti qaz (9) regeneratora (2) daxil olaraq öz istiliyini onun başlıqlarına (3) verir və regeneratordan boru vasitəsilə (4) çıxır. Bu anda soyuq qaz (10) boru ilə (6) regeneratora (1) daxil olaraq başlığın istiliyini alır və isti halda boru (5) vasitəsilə xaric olur. Bir qədərdən sonra qapayıcıların (7) vəziyyəti avtomatik olaraq dəyişir (bu şəkildə qırıq xətlərlə göstərilir). Bu zaman isti başlıqli regeneratora (2) soyuq qaz, soyuq başlıqli regeneratora (1) isti qaz daxil olur və bu qayda ilə fasiləsiz aktlar təkrar olunur.

Xaric olan məhsulların istiliyindən su çənlərində də istifadə edilir (Şəkil 10). İsti qazlar çənin



*Şəkil 10. Utilizasiya çəni:*

*1 – borular, 2 – gövdə, 3 – şutser, 4 – siyirtmə, 5 – nəməyiran.*

Müxtəlif yanacaqların enerji dəyəri aşağıda verilir:

Yanacaqlar

Enerji dəyəri ( $\text{kVt-saat}/\text{kg}$ ,  
 $\text{kVt-saat}/\text{m}^3$ ):

Daş kömür .....	8,0
Koks .....	7,2
Torf .....	4,0
Koks qazı .....	4,8
Təbii qaz .....	10,6

Müxtəlif enerji mənbələrinin praktikada tətbiq olunması təkcə onların enerji dəyəri ilə deyil, həm də onların ehtiyatı, coğrafi yerləşməsi və asan əldə edilməsindən asılıdır. Hazırda ən mühüm enerji mənbələrindən biri mineral yanacaqlardır. Mineral yanacaqların xüsusi çökisi dünya enerji balansında 80% təşkil edir. Bu mənada birinci yeri daş kömür, ikinci yeri neft, üçüncü yeri təbii qaz, dördüncü yeri isə torf tutur.

İndi yanacağa yalnız enerji mənbəyi kimi baxılmır. Kömür, neft, daş kömür, şistlər və təbii qazlar, həm də kimyəvi xammallardır. Onların kimyəvi emalı zamanı müxtəlisf kimyəvi maddələr alınır. Beləliklə, yanacaqlardan həm kimyəvi xammal, həm də enerji mənbəyi kimi istifadə edilir.

### III FƏSİL. KİMYƏVİ REAKTORLAR VƏ SOBALAR

#### Katalitik proseslər

Arrenius tənliyindən (15) aydın olur ki, reaksiyanın sürəti reaksiyaya daxil olan maddələrin aktivləşmə enenriji-sindən asılıdır. Aktivləşmə enerjisi az olduqda reaksiya sürətli gedir. Deməli elə metod tapmaq olar ki, sistemdə iştirak edən maddələrin aktivləşmə enerjisini azaltmaq mümkün olsun. Belə metodlardan biri katalizatorun tətbiq edilməsidir.

*Katalizator reaksiyada iştirak edərək onun sürətini dəyidirən, nəticədə kimyəvi cəhətdən bərpa olunan maddələrə deyilir.* Reaksiyada katalizator iştirak etdikdə reaksiyaya daxil olan maddələrin aktivləşmə enerjisi dəyişir və o bir nəçə mərhələdə başa çatır. Katalizator iştirakında reaksiyanın sürəti milyon dəfələrlə artır. O reaksiyanı bir istiqamətdə aparmağa imkan verir, yəni əlavə proseslərin qarşısı alınır, prosesi aşağı temperaturda aparmağa imkan verir ki, bu da enerji qənaətinə səbəb olur. Kimya sənayesi proseslərinin 90%-ə qədəri katalizator tətbiq etməklə aparılır. Üzvi texnologiyada kataliz daha geniş tətbiq olunur. Katalitik proseslərin əsas növlərindən aşağıdakılari göstərmək olar:

## Bəzi katalitik proseslər

Cədvəl 3.

Sənaye prosesləri	İşlədilən katalizatorlar	Alınan məhsullar
<b>1. Hidratlaşma, dehidratlaşma, hidroliz və polikondensləşmə prosesləri</b>		
Asetilenin hidratlaşması	Civə sulfatları	Asetaldehid
Etilenin hidratlaşması	Sulfat turşusu, fosfat turşusu və onun duzları	Etil spirti
Etil spirtinin dehidratlaşması	Sulfat turşusu, alüminium-oksid	Dietil efiri
Sirkə turşusunun dehidratlaşması	Qəlevi və qəlevitorporaq metalların fosfat və karbonatları	Sirkə anhidridi
Xlorbenzolun hidrolizi	Maqnezium xlorid	Fenol
Fenolun formaldehidlə polikondensləşməsi	Mineral turşular və qələvilər	Fenol-aldehid qatranları
<b>2. Oksidləşmə prosesləri</b>		
Natam oksidləşmə:		
$NH_3$ -ün $NO$ -ya qədər	Platin (özü), dəmir və kobalt oksidləri	Nitrat turşusu
Metanın hava ilə oksidləşməsi	Mis, manqan	Formaldehid
Sintez qazın su buxarı ilə oksidləşməsi ( $CO$ -nın su Buxarı ilə konversiyası)	Dəmir və xrom oksidlərinin qarışığı	Hidrogen və hidrogen-azot qarışığı
Metanın su buxarı ilə oksidləşməsi (metanın konversiyası)	Nikel	Sintez-qaz ( $CO+H_2$ )
Asetaldehidin hava ilə oksidləşməsi	Manqan və kobalt duzları	Sirkə turşusu
Tam oksidləşmə:		Sulfat turşusu

$SO_2$ -nin $SO_2$ -ə oksidləşməsi	Platin, vanadium 5-oksid	
$CO$ -nun $CO_2$ -ə oksid- ləşməsi	Hopkalit (man- qan, mis, koblat, gümüş oksidləri- nin qarışığı)	Karbon qazı
Parçalanma oksidləş- məsi: Naftalinin destruksiya- sı	Vanadium 5-oksid	Ftal anhidridi

### 3. Hidrogenləşmə, dehidrogenləşmə və reduksiya prosesləri

Benzolun hidrogenləş- məsi	Nikel, molibden	Tsikloheksan
Maye yağların və piylə- rin hidrogenləşməsi	Nikel	Bərk yaqlar
Ammonyak istehsalı	Dəmir	Ammonyak
Buxar fazada nitroben- zolun reduksiyası	Miss, nikel	Anilin
Bərk və ağır maye ya- nacaqların destruktiv hidrogenləşməsi	Molibden, vo- lfram, dəmir, on- ların oksid və sul- fidləri	Maye mühərrik yanacaqları
Butanın dehidrogen- ləşməsi	Xrom oksidləri	Butadien
Etilbenzolun dehidrog- enləşməsi	Sink və xrom ok- sidləri	Stirol
Sintez-qaz əsasında aparılan sintezlər ( $CO+H_2$ qarışığı)	Dəmir, kobalt, nikel	Sintetik benzol, metanol, sintol və s.

### 4. Alkilləşmə, izomerləşmə, kreking və polimerləşmə prosesləri

İzobutanın butilenlərlə alkilləşməsi	Sulfat turşusu	İzooktanlar
H – butanın izomer- ləşməsi	Alümosilikatlar, alüminium-xlorid, xlorid turşusu	İzobutan

3-cü cədvəlin davamı

1	2	3
Benzolun propulenlə alkilləşməsi	Fosfat turşusu	Kumol (izopropil-benzol)
Neft və neft məhsullarının katalitik krekininqi	Alümosilikatlar	Benzin
Riforminq	Əlvan metallar	Yüngül karbohidrogenlər
İzobutilenin polimerləşməsi	Bor flüorid	Poliiizobutilen
Etilenin polimerləşməsi	Trietilalüminium, titan- 4-xlorid	Polietilen
Tetraflüoretilenin polimerləşməsi	Kalium persulfat	Teflon (politetraflüoretilen)

Cədvəldən görünür ki, oksidləşmə, reduksiya, hidroliz, hidrogenləşmə, dehidrogenləşmə və s. proseslərdə katalizatorun köməyi ilə yüksəkmolekullu birləşmələr üçün yarımməhsullar (metanol, formaldehid, butadien, stirol, izobutilen) alınır. Polimerlərin polimerləşmə və polikondensləşmə yolu ilə birbaşa alınmasında da katalizatorlardan istifadə olunur. Bunları nəzərə alaraq katalizatora ümumi tərif vermək olar:

*Reaksiyada iştirak edən, maddələrlə qarşılıqlı təsir nəticəsində və ya onları həyəcanlandırmışla reaksiyanın sürətini dəyişən, nəticədə kimyəvi tərkibcə bərpa olunan maddələrə katalizator deyilir.*

Katalizator prosesdə stexiometrik nisbətdə deyil, o miqdardan qat - qat az tələb olunur. Katalizatorun iştirakı ilə aparılan reaksiyalara katalitik reaksiyalar, prosesə isə kataliz deyilir. Katalizator aqreqat halından asılı olaraq qaz, maye və bərk halda ola bilər. Bu mənada kataliz iki qruppa bölünür: homogen və heterogen kataliz. Homogen katalizdə katalizator və reaksiyada iştirak edən maddələr eyni bir fazada olur, başqa sözlə katalizator və reaksiyada iştirak edən maddələr bir-birinə qarışaraq homogen (bir-

cinsli) sistem əmələ gətirir. Heterogen katalizdə isə katalizator və reaksiyada iştirak edən maddələr müxtəlif fazalarda olur.

Katalizator reaksiyani sürətləndirdikdə proses *müsbat*, yavaşında isə *mənfi* kataliz adlanır.

Reaksiyanın sürətini artırıran katalizatorlar daha geniş tətbiq olunur. Katalizatorun reaksiya sürətini artırmasına səbəb, onun reaksiyaya daxil olan maddələrlə qarşılıqlı təsirdə olub, fəal və azdavamlı aralıq maddə əmələ gətirməsidir. Həmin maddənin parçalanması nəticəsində katalizator bərpa olunur. Katalizator uzun müddət prosesdə iştirak etdikdə onun aktivliyi tədricən azalır, yəni «zəhərlənir» və sıradan çıxır.

Katalizatorun aktivliyi dedikdə, onun reaksiya sürətini artırmaq dərəcəsi başa düşülür. Başqa sözlə, katalizatorun aktivliyi sürət sabitinin nisbi artırılması ilə müəyyən olunur.

Katalizatorun zəhərlənməsi onun aktivliyinin qismən və ya tamamilə itirilməsidir. Bu kənar qarışıqların katalizatorla bilavasitə qarşılıqlı təsiri nəticəsində baş verir. Ona görə də belə zəhərlərə *kontakt zəhəri* deyilir. Katalizatorun zəhərlənməsi dönen və dönməyən ola bilər. Dönen zəhərlənmədə katalizatoru zəhərləyən kənar qarışıqlar onu müvəqqəti zəhərləyir. Dönməyən zəhərlənmə zamanı katalizator öz aktivliyini daimi itirir. Onun aktivliyini regeneratorlar vsitəsilə bərpa etmək, yaxud onu yenisi ilə əvəz etmək lazımlıdır.

*Katalizatorun aktivliini bərpa edən maddələrə promotorlar deyilir.*

Elə katalizatorlar vardır ki, onlar prosesdə baş verən reaksiyalardan birinin (əsas reaksiyanın) sürətini artırır, digər reaksiyaların sürətinə təsir etmir. Belə katalizatorlara *selektiv katalizatorlar* deyilir. Məsələn, nitrat turşusu istehsalında ammonyakin azot 2-oksidə qədər oksidləşməsi reaksiyasının sürəti platin katalizatorla sürətlənir, əksinə həmin katalizator əlavə reaksiyalar hesabına azot 1-oksid və azot

alınması reaksiyalarının sürətini zəiflədir. Deməli, burada platin selektiv katalizatordur.

Bəzən reaksiyaya daxil olan maddələrdən, yaxud reaksiya məhsullarından biri katalizator rolunu oynayır. Belə reaksiyalara *avtokatalitik* reaksiyalar deyilir. Zəncirvari reaksiyalar avtokatalitik proseslərdir. Bu reaksiyaları aparmaq üçün mühitə xüsusi maddə əlavə edilir ki, bu da reagentləri həyəcanlandırır. Belə maddələrə *inisiatorlar* deyilir. İnisiatorlar katalizatorlardan fərqli olaraq reaksiya zamanı sərf olunur və nəticədə kimyəvi cəhətdən bərpa olunur.

### **Kimyəvi reaktorlar**

Kataliz prosesləri kontakt aparatları adlanan reaktorlarda aparılır. Reaktorlar texnoloji proseslərin əsas aparatlarıdır. Ona görə də istənilən reaktor bir sıra tələblərə cavab verməlidir. Bu tələblərin bəziləri aşağıdakılardır:

- 1) maksimum intensivlik,
- 2) maksimum selektivlik,
- 3) minimum enerji sərfi,
- 4) asan idarə olunmaq və sabit rejimlilik,
- 5) sadəlik və təhlükəsizlik.

Kimyəvi reaktorlara misal olaraq sənaye sobalarını, kontakt aparatlarını, sintez kalonlarını, absorber və desorberləri göstərmək olar. Reaktorlara qədər yerləşdirilmiş aparatlar əsas texnoloji prosesin aparılması və məhsulun alınması üçün hazırlıq aparatları, reaktordan sonra yerləşdirilmiş aparatlar isə məhsulun ayrılması üçün lazım olan aparatlardır.

Kimyəvi reaktorlarda texnoloji parametrlərin (reaksiya müddəti, müxtəlif nöqtələrdə temperatur, kütləötürmə sürəti, təzyiq, katalizatorun aktivliyi) saxlanması təyin olunmalıdır.

*Kimyəvi reaksiyalar və kütləötürmə (diffuziya) halları* özündə birləşdirən kimyəvi-texnoloji prosesləri aparmaq üçün lazım olan aparatlara kimyəvi reaktorlar deyilir.

Kimya sənayesində bərk katalizatorlar iştirakında qaz fazada aparılan proseslər daha çox yayılmışdır. Ona görə də bu tip proseslərin aparılmasında tətbiq olunan kontakt aparatlarını nəzərdən keçirək. Katalizator təbəqəsinin vəziyyətindən asılı olaraq belə aparatlar müxtəlif olur:

*1. Hərəkətsiz və ya süzgəc katalizatorlar ilə işləyən kontakt aparatları; 2. Qaynar katalizator layı ilə işləyən kontakt paratları; 3. Hərəkət edən katalizator layı ilə işləyən kontakt aparatları.*


Hərəkətsiz katalizator layı ilə işləyən kontakt aparatları ətraf mühitlə istilik mübadiləsinin müxtəlifiyinə görə bir-birindən fərqlənir. Bunlardan həcmi, rəfli və borulu reaktorları göstərmək olar. Həcmi reaktorlar silindr formada olub, metaldan hazırlanır (şəkil 11). Reaktorun aşağı hissəsində üzərində katalizator layı olan tor yerləşdirilir.

Qaz aparata ya yuxarıdan, ya da aşağıdan daxil olur. Bu aparatlar öz quruluşuna görə sadədir və ucuz başa gəlir. Belə reaktorlar qalındıvarlı silindrələr olduqlarından onlarda yüksək təzyiqli prosesləri aparmaq mümkündür. Bunu nla bərabər həcmi reaktorlarda istilik mübadiləsini təmin etmək üçün lazıム olan qurğular olmadığından onların tətbiq sahələri nisbətən məhduddur.


Həcmi reaktorlar istilik effekti böyük olmayan, çox həsas olmayan və bir keçid üçün çevrilmə əmsali böyük olmayan proseslər üçün daha əlverişlidir. Reaktorda katalizator layının qalınlığı reaksiyanın sürətindən asılı olaraq müəyyən olunur. Katalizator layının qalınlığı reaksiyanın sürəti ilə tərs mütənasib olaraq seçilir. Yəni sürətli reaksiyalar üçün katalizator layı nazik götürülür.

Belə aparatlar neftin emalında (riforminq, alkilləşmə) daha çox işlədirilir.

Rəfli kontakt aparatları (şəkil 12) həcmi aparatlara nisbətən konstruksiya cəhətdən daha mürəkkəb



*Şəkil 11. Həcmi kontakt aparatının (hərəkətsiz katalizatorla) sxemi.*



*Şəkil 12. Rəflə kontakt aparatının sxemi:*


1- deşikli rəflər, 2-istilikdəyişdirici, 3-daxil olan qazlar, 4-katalizator, 5-arakəsmə, 6-xaric olan qazlar.

olur. Belə aparatlarda katalizator ları bir neçə deşikli rəflər üzərində yerləşdirilir.

Rəflər bir-birinin üzərində müxtəlif məsafələrdə quşraşdırılır. Belə aparatlarda istilik vermək və ya aparatlardan istiliyi kənar etmək istilikdəyişdiricilərin köməyi ilə əldə edilir. İstilikdəyişdiricilər aparatın daxilində yerləşdirilir. reaksiyaya daxil olan maddələr (qazlar) katalizatorun bir layından keçdikdən sonra istilikdəyişdiriciyə daxil olur. Hər bir aralıq istilikdəyişdiricidə reagentlər lazımlı olan temperatura qədər ya isinir, yaxud da soyuyur. Beləliklə proses müxtəlif katalizator layında müxtəlif temperaturlarda aparılır və reaktorun rejimi optimal şəraitə maksimum yaxınlaşır. Rəflə reaktorlar az da olsa hidravlik müşqavimətə malik olduqlarından onların istismarı üçün çox enerji tələb olunmur. Rəf-

lərin və istilikdəyişdiricilərin sayı çox olduqda reaktorun rejimi optimal şəraitə daha yaxın olur. Lakin rəflərin və istilikdəyişdiricilərin sayının həddən çox olması onun kontruksiyasını mürəkkəbləşdirir ki, bu da reaktorun maya dəyərini yüksəldir. Rəflə aparatların digər çatışmayan cəhətləri ondan ibarətdir ki, qaz axınının bütün aparat boyu bərabər paylanması çətinləşir. Rəflə reaktorlar, məsələn, kükürd 4-oksidin kükürd 6-oksidə oksidləşməsi prosesində tətbiq olunur.

Borulu kontakt aparatlarında istilik mübadiləsi fasıləsiz davam edir. Katalitik reaksiya katalizatorla doldurulmuş borularda baş verir. Borular arasında isə istilikdaşıyıcılar (endotermik reaksiyalar zamanı) (şəkil 13a),




Şəkil 13. Borulu kontakt aparatının sxemi:

1-borulu tor, 2-katalizator boruları, 3-aparatin gövdəsi, 4-ilkin qazlar,  
5-reaksiya məhsulları, 6-yanacaq qazları; a - borularda katalizator,  
yanacaq qazları ilə qızdırma, b - borularda katalizator, soyuq  
reagentlərlə istiliyin xaric olması.

yaxud soyuducu agentlər (ekzotermik reaksiyalar zamanı) (şəkil 13, b) hərəkət edir. Borularda hərəkət edən reagent-

lərlə borular arasında hərəkət edən istilikdaşıyıcı (soyuducu) əks-axın prinsipi üzrə hərəkət edir. Ayrılan istilikdən utilizator çənlərini qızdırmaq üçün istifadə edilir. Qaz aparatın aşağıından daxil olaraq katalizatorla dolu boruların arası ilə yuxarı qalxır, sonra isə yuxarıdan borulara daxil olaraq katalizatorla görüşür (şəkil 13, b). İstilik aparatdan fasiləsiz olaraq kənar edilir. Buna baxmayaraq aparatdakı temperatur rejimi optimal rejimdən uzaq olur. Bunun əsas səbəbi ondan ibarətdir ki, reaksiyanın əvvəlində onun sürəti böyük olduğundan ayrılan istilik də çox olur və onu aparatdan sürətlə kənar etmək lazımlı gəlir. Reaksiyanın sonunda isə ayrılan istilik bir neçə dəfə azalır. Ona görə də boruların yuxarı, xüsusilə orta hissəsi çox qızır, aşağı hissəsi isə katalizatorun aktivliyini təmin edən temperatura qədər isinmir. Beləliklə də, katalizatorun aktivliyindən tam istifadə olunmur. Bu cəhətdən borulu reaktorlar rəflİ reaktorlardan geri qalır. Borulu reaktorlarda temperaturu sabit saxlamaq üçün boruların sayını bir neçə minə çatdırmaq lazımlı gəlir ki bu da aparatın hazırlanmasını çətinləşdirir.

Qaynar katalizator layı ilə işləyən kontakt aparatları silindirik formada hazırlanır. O bir və ya bir neçə qazpaylayıcı torla təmin olunur (şəkil 14). Tor



Şəkil 14. Qaynar katalizator layı ilə işləyən kontakt aparatının sxemi:  
1-qaynar katalizator layı,  
2-qaz-paylanyan tor, 3-qaz paylanyan konus, 4-soyuducular,  
5-ilkin qazlar, 6-reaksiya məhsulları.


üzərində katalizator yerləşdirilir.

Katalizator (1) dənəvərləşdirilir və hissəciklərinin ölçüsü 0,5-1,5 mm olur. Aparatın aşağı hissəsindən reagent-lər (5) elə sürətlə verilir ki, katalizator hissəcikləri hərəkətə gələrək katalizator layını da hərəkətə gətirir. Adama elə gəlir ki, katalizator qaynayır. Reaksiya məhsulları (6) aparatın yuxarı hissəsindən xaric olur. İstilik reaksiya zonasından katalizator daxilində yerləşdirilmiş soyuducular (4) vasitəsilə kənar edilir. Kontakt aparatının yuxarı hissəsi genişləndirilmişdir. Bu hissə katalizator hissəcikləri ilə aparılan tüstü qazlarının çıxarılması üçün nəzərdə tutulur. Qaynar laylı katalizatorla işləyən kontakt aparatlarından, məsələn, metanolun oksidləşməsi ilə formaldehid alınmasında istifadə edilir.

Bu qurğular öz quruluşuna görə çox sadə olur. Katalizatorun daim hərəkət etməsi katalizator layının istilik keçiriciliyini təmin edir. Digər tərəfdən katalizator həmişə maye kimi hərəkət etdiyindən onu proses zamanı regenerasiya etmək mümkündür (neftin krekinq üsulu ilə emalı). Bu aparatların çatışmayan cəhəti ondan ibarətdir ki, katalizator hərəkət nəticəsində xirdalanır, sürtünmə nəticəsində hissəcikləri kiçilir. Odur ki, belə proseslər üçün xüsusi möhkəm kontakt kütləsi hazırlanmaq lazımlıdır. Katalizator layı hərəkət edən kontakt aparatlari iki hissədən ibarət olur: regenerator və reaktor. Katalizator proses zamanı reaktorda öz aktivliyini itirir və ağırlıq qüvvəsi altında aşağı - regeneratora axır və orada öz aktivliyini bərpa etdiyindən sonra reagent buxarlarının təzyiqi hesabına yenidən reaktora daxil olur. Beləliklə, katalizator reaktor-regenerator arasında fasılısız sirkulyasiya edir. Belə aparatlar neft məhsullarının buxar halında krekinq olunmasına geniş tətbiq olunur. Bu prosesdə xammal buxarları elə böyük sürətlə hərəkət edir ki, qazdakı katalizator hissəcikləri və sürtünmə qüvvəsi hissəciklərin çökisini artırır. Nəticədə katalizator hissəcikləri buxar-qaz faza ilə birlikdə hərəkət edir və reaktordan qaz axı-


nı ilə birlikdə çıxır (şəkil 15). Katalizatorun əsas hissəsi reaksiya məhsullarından tsiklon seperatorunda (ayırıcıda) ayrılır və katalizator pnevmatik qaldırıcı (4) vasitəsilə regeneratora (1) daxil olur. Regeneratorda katalizator üzərinə yatan kömür hissəcikləri yanır və təmiz katalizator közərmış halda xammal buxarları və qaldırıcı (4) vasitəsilə yenidən reaktora (2) qaytarılır.

Heterogen qaz-maye sistemində gedən prosesləri aparmaq üçün lazım olan reaktorların ən mühüm növləri və onların əsas xarakteristikası 4-cü cədvəldə verilir. Bu aparatlar



*Şəkil 15. Hərəkət edən katalizatorla işləyən kontakt aparatının sxemi:*

- 1-regenerator, 2 -reaktor,
- 3-bunker, 4-qal-dirici, 5-xam-mal,
- 6-hava, 7-tüstü qazları,
- 8-reaksiya məhsulları, 9-buxar.



*Şəkil 16. Başlıqlı reaktorun sxemi:*

- 1-gövdə, 2-maye səpələyən,
- 3-üzükvari torlar,
- 4-halqavari başlıqlar.

digər aparatlardan çox da fərqlənmir. Həmin aparatların köməyiylə kimya zavodlarında fiziki kütlə-mübadilə prosesləri və əməliyyatlarını, fiziki absorbsiya və desorbsiya, buxarlanma, distillə və rektifikasiya proseslərini aparmaq

mümkündür. Belə reaktorlarda soda, mineral turşular və bir sıra üzvi maddələr istehsal etmək olur. Deməli, göstərilən reaktorlar kimyəvi sorbsiya prosesləri üçün də yararlıdır.


**Başlıqlı kalonlar** daha çox yayılmış reaktorlardır. Həmin reaktorlar absorbsiya-desorbsiya prosesləri üçün nəzərdə tutulur. Bu kalonlarda sulfat və nitrat turşuları istehsal olunur və koks qazları emal edilir. Belə kalonlar ümumiyyətlə üzvi sintez proseslərində daha çox tətbiq olunur. Başlıqlı reaktorların sxemi 16-ci şəkildə verilir:

**Barbotaj reaktorları** (cədvəl 4) iki cür olur: Torlu və kolpaklı reaktorlar. Nimçələrin torlu və ya kolpaklı olması Q-M prosesinin xarakterində asılı olur. Hər bir nimçə üzərində barbotaj yolu ilə maye həcmində qazın dispersləşməsi baş verir, yəni qaz qabarcıqları nimçədən keçən maye təbəqəsindən keçirilir. Nimçədə qaz-maye axını çar-paz, kalon boyu isə eks-axın principi üzrə hərəkət edir. Barbotaj kalonları geniş yayılmışdır. Bu reaktorlardan soda istehsalında, turşuların qatılışdırılmasında, neftin emalında, distillə və rektifikasiya proseslərində, üzvi maddələr texnologiyasında istifadə edilir. Barbotaj kolonları quruluş etibarilə başlıqlı kolonlardan mürəkkəbdır. Onların qurulması, istismarı, təmizlənməsi daha çətindir və xərci böyükdür. Bununla belə, bu aparatlarda çevrilmə əmsali böyük, intensivlik yüksək olur.

Barbotaj reaktorlarının sxemi 17-ci şəkildə göstərilir:


**Mənisi səpələyən reaktorlar** (cədvəl 4) da çox yayılmışdır. Bu tip reaktorlarda maye pnevmatik və ya mexaniki yolla qaz axını və ya qaz həcmində səpələnərək dispersləşir. Maye fazanın səthi bu yolla aktivləşir və genişlənir ki, bu da prosesin sürətlənməsinə səbəb olur. Belə reaktorlar, məsələn, sulfat turşusu istehsalında tətbiq olunur (şəkil 18).

Köpüklerə aktorlarda (cədvəl 4) qaz aşağıdan yuxarıya doğru hərəkət edir. Qaz reaktordakı tordan və maye layından elə sürətlə keçirilir ki, sürtünmə qüvvəsi (qazın mayeyə sürtünmə qüvvəsi) mayenin kütləsinə bərabər olur. Nəticədə asılı halda olan köpük təbəqəsi əmələ gəlir ki, o da çox sürətlə hərəkət edir. Bu zaman maye qabarcıqları qaz axını ilə yaxşıca qarışır.



*Şəkil 17. Barbotaj reaktorlarının sxemi:*

1-kolpaklı nimçələr,  
2-qapaq, 3-mayenin tökülmə  
borusu, 4-qaz borusu, 5-torlu  
nimçələr, 6-axın yolu.



*Şəkil 18. Mayeni səpələyən reaktorun sxemi:*


1-gövda, 2-mayenin birqat  
səpələyicisi, 3-mayenin  
ikiqat səpələyicisi.

Qazın sürəti reaktorun en kəsiyində 1 m/san-dən 3,5 m/san-ə qədər olur. Böyük sürətlərdə köpük təbəqəsi parçalanır və qazla asılqan damcilar şəklində aparılır. Adsorbsiya-desorbsiya proseslərində çoxrəfli köpüklü reaktorlardan istifadə edilir. Bu reaktorlara daxil olan mayenin hamısı torun deşiklərindən keçərək üstdəki rəfdən qazın hə-

rəkətinə əks istiqamətdə axır və hər rəf üzərində köpük təbəqəsi əmələ gətirir. Lazım olan rəflərin sayı prosesin selektivliyinə və reaktorun F.I.Ə.-a görə müəyyən edilir (şəkil 19).

**B o r u l u r e a k t o r** (boru boruda olan reaktorlar) əsas etibarilə yüksək temperaturlu proseslər üçün nəzərdə tutulur (cədvəl 4). Bu tip aparatlar üzvi texnologiyanın piroliz proseslərində tətbiq edilir. Onlar həmçinin absorpsiya-desorpsiya proseslərində də istifadə olunur. Məsələn, hidrogen-xlorid qazının absorpsiya prosesi (xlorid turşusu istehsalında) borulu reaktorlarda aparılır.

Göstərilən reaktorların və bir sıra digər reaktorların işləmə prinsipləri və ümumi xarakteristikaları 4-cü cədvəldə ətraflı verilmişdir.



Şəkil 19. Köpüklü reaktorun sxemi:

1-tor, 2-qəbul qutusu, 3-axın yolu,  
4-köpüyün parçalanma qutusu.

### Heterogen proseslərdə işlədilən bəzi reaktorlar və onların xarakteristikası

Cədvəl 4.

Reaktorlar	Reaktorun konstruktiv forması	Reaktorun iş rejimi və ümumi xarakteristikası
1 Borulu reaktorlar	2 	3 İdeal sıxışdırma (İ.S.) prinsipi üzrə işləyir. Fazalar həm əks, həm də parallel axınlı hərakət edir. Bu reaktorun intensivliyi aşağıdır. Quruluşca sadədir, idarə etmək və tənzimləmək asandır.

4-cü cədvəlin davamı

<p>Barbotaj reaktorları: a) tor nim-çeli, b) kalpak nim-çeli</p>		<p>İşin intensivliyi yüksək deyil. İşdə kifayət qədər etibarlıdır. Qaza görə İ.S. mayeyə görə tam yerdəyişmə (T.Y.) prinsipi üzrə işləyir. Enerji sərfi böyük dür, selektivdir və rejimi sabitdir. Həm eks axın, həm də çapraz proseslər üçün yarayır.</p>
<p>Köpüklü reaktorlar</p>		<p>Reaktor çapraz və eks axın principləri üçün yarayır. İntensivliyi yüksəkdir, asan idarə olunur, quruluşu sadədir. Yüksək selektivliyə malik olmaqla enerji sərfi böyük deyil.</p>
<p>Kalon reaktorlar: a) başlıqlı b) borulu və ya lövhə başlıqlı</p>		<p>İşdə etibarlıdır. Qaza görə enerji sərfi aşağıdır. Yaxşı idarə olunur, rejimi sabitdir. Quruluşu sadədir və intensivliyi aşağıdır. İ.S. prinsipi üzrə işləyir. Öks və paralel axınlı proseslər üçün yararlıdır.</p>
<p>Mayeni səpələyin reaktorları a) səpələyən kalon b) tsiklonlu skrubber</p>		<p>Reaktor eks axını proseslər üçün yarayır. İ.S. prinsipi üzrə işləyir. İş rejimi sabit deyil, mayenin səpələnməsinə çoxlu enerji sərf edir. İşin intensivliyi və hidroavtomatika aşağıdır.</p>

#### 4-cü cədvəlin davamı

<p><b>Mayeni toz kimi səpələyən reaktorlar</b></p>		<p>Paralel axını proseslər üçün yararlıdır. Yüksək intensivliyə malikdir. Tam yerdəyişmə Prinsipi üzrə işləyir. Hidravlik müqəvimiyyəti və enerji sərfi böyükdür. Rejimi çətin tənzimlənir.</p>
--	--	---

### Texnoloji proseslərin əsas sobaları

Yüksək temperaturlu prosesləri aparmaq üçün müxtəlif qurğulardan – sobalardan, avtoklavlardan, kontakt aparatlarından, buxarlandırıcılarından, çənlərdən və s. istifadə edilir. Bunlardan sənaye sobaları daha çox tətbiq olunur.

Sənaye sobaları dedikdə, elə bir apparat nəzərdə tutulur ki, həmin aparatda yanın yanacaq, kimyəvi reaksiya və ya elektrik enerjisi hesabına istilik əldə edilir. Bu istilik müxtəlif maddələrin termiki emalına sərf olunur. Bu zaman emal olunan xammal həm fiziki, həm də kimyəvi çevrilmələrə məruz qala bilər. Sənaye sobaları bir sıra texnoloji və energetik tələblərə cavab vermelidir. Bu tələblər aşağıdakılardır:

1. İstiliyi mənbədən alıb, qızdırılan materiala asanlıqla ötürməlidir.
2. İstilikdən istifadə əmsali masimum, istilik itkisi minimum olmalıdır.
3. məhsulun çıxımı və keyfiyyəti yüksək olmalıdır.
4. Konstruksiyası sadə, davamlılığı (möhökəmliyi) yüksək olmalıdır.
5. Sobanın işi mexanikləşdirilmiş və avtomatlaşmış olmalıdır.

Aparılan texnoloji proseslər və onların aparma şəraiti müxtəlif olduğundan sobalar da müxtəlif olur. Odur ki, onların dəqiq bir təsnifatı mövcud deyil. Sənaye sobalarını

müxtəlif əlamətlərinə görə bir neçə qrupa bölmək olar: istehsal sahəsində işləməsinə, texnoloji məqsədinə, istilik enerjisinin mənbəyinə, qızdırma və doldurma üsuluna görə bir-birindən fərqlənən müxtəlif sənaye sobalarından istifadə olunur.

Texnoloji məqsədinə görə quraşdırılan sobalar *quruducu*, *qızdırıcı*, *yandırıcı* və *əridici* sobalara bölünür. Quruducu sobalarda bərk materialın nəmliyi qurudulur, qızdırıcı sobalarda material aqreqat hali dəyişmədən lazım olan temperatura qədər qızdırılır, yandırıcı sobalarda mineral maddələr yandırılır, əridici sobalarda isə emal olunacaq material əridilir.

Istilik mənbəyinin növünə görə aşağıdakı sobalar mövcuddur:

1. *Yanacaq sobaları*. Bu sobalarda bərk, maye, qaz və tozvari yanacaqlardan istifadə edilir.
2. *Elektrik sobaları*. Bu sobalarda enerji mənbəyi kimi elektrik enerjisindən istifadə edilir.
3. *Lazım olan temperaturu baş verən reaksiyalar hesabına əldə edən sobalar*. Kükürdlü filizləri, kolçedanı yandıran sobalar və domna sobaları belə sobalardır.

Sobalar qızdırma üsuluna görə iki cür olur:

1. *Birbaşa qızdırılan sobalar*. Bunlar aşağıdakılardır:

a) istilik mənbəyi bilavasitə qızdırılan material ilə təmasda olan sobalar (sement sobaları, qlinozem istehsalında kalsinasiya sobaları, elektrik qövsü hesabına birbaşa qızdırılan sobalar və s.).

b) istilik enerjisi ilə qızdırılan materialdan ayrılan sobalar (şixta yandıran sobalar, metanı yüksək temperaturda oksidləşdirən sobalar).

v) istiliyi mənbədən materiala qızdırılmış hava, yaxud yanacaq qazları vasitəsilə verən sobalar (közərmış bərk maddələrin şüalanması hesabına qızan sobalar da bu qrupa daxildir). Tunel, əksetdirici və quruducu sobalar bu tip sobalara aid edilir.

## 2. Dolayı yolla qızdırılan sobalar.

Belə sobalarda istilik mənbədən materiala sobanın divarları vəsitişələ ötürülür. Xaricdən qızdırılan yarımkokslaşdırma və kokslaslaşdırma sobaları, retort, tigel və mufel sobaları, borulu sobalar belə sobalardır.

Birbaşa qızdırılan yanacaq sobalarının istilikötürməsi aşağıdakı ümumi tənliklə ifadə olunur:

$$Q = \alpha \cdot F \cdot \Delta t \quad (41)$$

Burada:  $Q$  – yahid zamanda ötürülen istiliyin miqdarı,  $\Delta t$  – qızdırılan material ilə istilikdaşıyıcının temperaturları arasındaki fərq,  $F$  – qızdırma səthi,  $\alpha$  - istilikvermə əmsalıdır.  $\alpha$  - istilikdaşıyıcının və qızdırılan materialın yerdəyişmə sürətindən, xüsusi çəkisindən, özlülükdən, istilikkeçirmə əmsalından, istilik tutumundan, səthin forma və halından, sobanın quruluşundan asılıdır.

Yanacaqla dolayı yolla qızdırılan sobalar üçün həmin tənlik belə yazılır:

$$Q = K_T \cdot F \cdot \Delta t \quad (42)$$

Burada:  $K_T$  – istilikötürmə əmsali adlanır və ümumi halda 43-cü tənliklə ifadə olunur:


$$K_T = \frac{1}{\frac{1}{\alpha_1} + \frac{\delta}{\lambda} + \frac{1}{\alpha_2}} \quad (43)$$

Burada:  $\alpha_1$  – istilikdaşıyıcıdan sobanın divarlarına istilikvermə əmsalı;  $\alpha_2$  – sobanın divarlarından qızdırılan materiala istilikvermə əmsalı;  $\delta$  - divarın qalınlığı;  $\lambda$  - soba divarının istilik keçiriciliyidir.

Əsas sənaye sobalarından domna sobalarını, rəfli məxaniki sobaları, tozvari yandırma sobalarını, qaynar lay sobalarını, fırlanan barabanlı sobaları, borulu sobaları və s. göstərmək olar.

**Domna sobaları.**  $2000 \text{ m}^3$  faydalı həcmə malikdir. Bu sobaların əsas hissələri koloşnik, şaxta, raspar və furmadır

(şəkil 20). Sobaya şixta koloşnikdən dodurulur. Xammal şaxta boyu aşağı hərəkət edir. Kömürün yanması nəticəsin-də əmələ gələn dəm qazı hesabına dəmir filizlərindən dəmir reduksiya olunur.



*Şəkil 20. Domna sobasının sxemi:*

- 1-doldurma bunker, 2-qaz çıxan borular, 3-polad gövda,
- 4,5-daxili örtük, 6-soyuducu, 7-dairəvi hava yolu, 8-furma qolu, 9-çuqun tökülen yol, 10-leşad gövdəsi, 11-şlak tökülen yol, 12-isti hava.

Prosesin sürətli getməsi üçün sobada  $1600\text{-}1800^{\circ}\text{S}$  temperatur yaranır. Prosesin intensifikasiyası üçün hava əvəzinə təmiz oksigen və ya təbii qaz üfürülür. Raspar zonasında temperatur  $900^{\circ}\text{S}$  -ə çatır. Bu zonada dəmir reduksiya olunur və yüksək temperatur zonasını keçərək əriyir, kömürlə qarışır və bircinsli ərinti – sementit əmələ gətirir ki, bu da çuqunun əsas tərkibidir. Maye çuqun və şlak sobadan vaxtaşırı çıxarılır. Sobanın daxili hissəsi odadavamlı kərpiclə hörülür. Kərpic təbəqəni temperaturun təsirindən qorumaq məqsədilə xaricdən soyudulur.


**Rəfli mexaniki sobalar** çox yayılmış sobalardan biridir. Bu sobalarda kolçedan və digər kükürdlü birləşmələr yandırılır. Rəfli sobalarda material mexaniki qarışdırıcılar vasitəsilə qarışdırılır. Soba polad silindrən ibarətdir (şəkil 21). Onun içərisi odadavamlı kərpiclə hörülür. Rəflər bir-birinin üzərində yerləşdirilir. Bərk material bir rəfdən digər rəfə deşiklərdən tökülr. Bu məqsədlə dirmiqlardan istifadə olunur. Yandırmaq üçün lazım olan hava sobaya aşağıdan daxil olur. Hava sobadan xaric olan bərk qalığa toxunaraq onu soyudur, özü isə qızır. Yuxarı qalxaraq kolçedanla görüşür və kükürd qazı ilə zənginləşir. Qaz qarışığı (yanma qazları) sobadan xaric edilir. Sobada temperatur  $850\text{-}900^{\circ}\text{S}$  olur.

**Tozvari yandırma** sobalarında toz halına salınmış bərk material hava axımında sobaya toz kimi daxil olur və orada yandırılır. Soba poladdan silindr formasında hazırlanır (şəkil 21).

O polad gövdədən (1) ibarətdir. İçərisi odadavamlı kərpiclə örtülür (2). Sobanın aşağısında bərk materialı toz halında hava ilə birlikdə sobanın daxilinə üfürən forsunka (3) yerləşdirilir. Sobanın daxili  $1000^{\circ}\text{S}$ -də közərmüş olur. Forsunkanın təsiri ilə tozvari material hava ilə birlikdə sobanın yuxarı hissəsinə qaldırılır və orada sobanın yuxarıından verilən hava (4) ilə qarışır. Beləliklə, hava materialının yaxşı yanmasını təmin edir. Bu proses bir neçə saniyədə ba-


şa çatır. Yanmayan bərk qalıq (6) sobanın aşağı hissəsinə yataraq konusvari bunkerdə (5) toplanır və oradan xaric olur. Əmələ gələn peç qazı (7) sobanın yan tərəfində yerləşdirilmiş ştutserdən (8)  $1000^{\circ}\text{S}$ -də xaric olur. Əvvəlcə buxar qazanlarına daxil olaraq istiliyini suya verir və soyuyur, sonra isə oradan xaric olaraq təmizlənməyə göndərilir.

Tozvari materialın reaksiya qabiliyyəti yüksək olduğundan sadə quruluşlu bu sobaların işi çox intensiv olur. Belə sobalarda sulfat turşusu istehsalı üçün xammal hesab edilən kolçedan yandırılır.



*Şəkil 21. Tozvari yandırma sobasının sxemi:*

1-sobanın gövdəsi, 2-dvxili örtük, 3-forsunka, 4-hava, 5-bunker, 6-bərk qalıq, 7-peç qazı, 8-ştutser, 9-tozvari xammal-hava qarışığı.



*Şəkil 22. Qaynar lay sobasının sxemi:*


1-xammal, 2-tor, 3-hava, 4-xammal verən şnek, 5-bərk qalıq (yaniq) çıxan boru, 6-bərk qalıq, 7-yandırma kamerası, 8-bunker, 9-soyuducu, 10-su, 11-buxar, 12-peç qazı çıxan boru, 13-peç qazı.

**Qaynar lay sobası** istənilən formada ola bilər. bunlardan birinin üfüqi kəsiyi 22-ci şəkildə verilmişdir. Bərk kolçedan və ya digər bərk maddənin tozvari hissəcikləri sobanın toru üzərinə ötürülür.

Oraya fasiləsiz olaraq hava da verilir. Hava elə sürətlə verilir ki, hissəciklərin havada asılı halda qalması təmin olunur. Daim pulsasiya hərəkətində olan hissəciklər təra doğru hərəkət edir və orada sürətlə yanmağa başlayır. Sobaya daxil olan havanın miqdarı layın «qaynamasına» və sulfidlərin oksidləşməsinə kifayət edir. Qaynar layın yüksəkliyi tordan yanığın (bərk qalığın) çıxdığı pəncərəyə qədər olan məsafə ilə təyin olunur. Bu yüksəklik bəzən pəncərədən çıxan yanığın sürətli tənzimlənir.

Bu cür sobaların iş intensivliyi rəflı mexaniki sobaların iş intensivliyindən 10 dəfə çox olur. Yanma reaksiyasının istiliyindən buxar almaq üçün istifadə edilir. Bu məqsədlə su qızdırmaq üçün qaynar lay zonasında istilikdəyişdiricilər və ya çoxlu sayda borular yerləşdirilir. Boruların ucu isə buxar qazlarına birləşdirilir.

**Fırlanan barabanlı sobalar** uzunluğu 200m-ə qədər olan polad gövdədən ibarətdir (şəkil 23). Bu sobalar əsasən sement almaq üçün quraşdırılır. İçərisi odadavamlı kərpiclə




*Şəkil 23. fırlanan barabanhı sobanın sxemi.*

hörülür. Soba üfüqi vəziyyətdə azca maili (2-4%) diyircəklər üzərində yerləşdirilir. İş prosesində soba daim fırlanır. Onun fırlanma sürəti 1 – 1,5 dövr/dəqiqədir. Sement üçün lazımlı olan xammal (şixta), fasiləsiz olaraq sobanın yuxarı

hissəsindən doldurulur. Fırınma nəticəsində material yavaş-yavaş aşağı doğru hərəkət edir. Sobanın aşasından hazır məhsul – bişmiş klinker xaric olur. Lazım olan istiliyi almaq üçün qaz, maye və ya toz halında yanacaq sobanın aşasından eks axın prinsipi üzrə sobanın daxilinə doğru hərəkət edir. Bunun nəticəsində xammal qarışığı tədricən qızır və qurutma, qizma, kalsinasiya ( $900-1200^{\circ}\text{S}$ ), bişirmə ( $1300-1450^{\circ}\text{S}$ ) və soyutma zonalarından keçir. Alınmış *klinker* üyüdülmək üçün dəyirmanlara göndərilir.

**Tunel sobalar** – saxsı məməlatlar almaq üçün lazımlı olan materialı yandıran sobalardır (şəkil 24).

Bu sobaların uzun kanalı olur. Kanalın uzunluğu 165 m-ə çatır və onun daxilində reqlər üzərində vaqonetlər hərəkət edir. Vaqonetlərə hazır xammal doldurulur. Onlar odadavamlı kərpicdən hazırlanır, yanları isə dəmir örtüklə örtülür. Vaqonetlər hərəkət etdikdə dəmir şitlər qum təbəqəsi boyu hərəkət edir və  $100 - 150$  mm quma daxil olur. Beləliklə, qum, bağlayıcı rolunu oynayaraq (qum bağ-




Şəkil 24. Tunel sobanın sxemi:  
1-hava verən kanal, 2-lampalar, 3-vaqonetlər.

layıcı şəkildə göstərilməmişdir) yüksək temperatura qədər qızmış qazların vaqonetlər altına daxil olmasına imkan vermir. Bu da vaqonetlərin aşağı hissəsini və reqləri yüksək temperaturun təsirindən qoruyur. Tunel sobalar üç zonadan ibarətdir: qızdırma zonası, yandırma zonası və soyutma zonası. Yandırma zonasına lampalar vasitəsilə qaz yanacaq verilir. Yanacaq hava ilə qarışaraq yanır və saxsı məməlatın formallaşması üçün lazımlı olan  $1250-1500^{\circ}\text{S}$  temperatur ya-

radır. Vəqonetlər məmulatla birlikdə birinci zonaya daxil olur, yandırma zonasından gələn yanacaq qazları ilə qızır və ikinci zonaya keçir. Orada lazımlı olan temperatura qədər qızır və axırıncı zonada öz temperaturunu havaya verərək soyuyur. İsinmiş hava yandırma zonasına verilir və orada yanacağın yanmasına kömək edir.

**Marten sobaları** – polad almaq üçün ən çox yayılmış sobalardan biridir (şəkil 25). Marten sobalarında bir dəfəyə 500 t polad əridilir. Soba gövdədən, ön və arxa divarlarından və sobaaltından ibarətdir. Sobaaltı, işçi fazanı regeneratorlardan (5 – 8) ayırrı.


Ön divarda şixtanın doldurulması üçün pəncərə, arxa divarda ərimiş poladin xaric olması üçün bir, yan divarların hər birində havanın və qaz yanacağın verilməsi üçün iki deşik varıdır. Bu deşiklər həm də yanma məhsullarının kanalla regeneratora daxil olmasını təmin edir. Sobanın aşağı hissəsini odadavamlı materialdan hörülmüş regenerator təşkil



Şəkil 25. Marten sobasının sxemi:

1-yanacağın və havanın daxil olduğu, yanma məhsullarının xaric olduğu kanallar, 2-işçi faza, 3-gövda, 4-sobaaltı, 5-8 -regene-ratorlar, 9-hava, 10-yanacaq (qaz), 1-xaric olan qazlar.

edir. Regenerator işçi fazadan gələn qazların temperaturu ( $1600^{\circ}\text{S}$ ) hesabına qızır. Həmin qazlar öz temperaturunu regeneratora verdikdən sonra oradan  $500 - 600^{\circ}\text{S}$  -də xaric olur. Regeneratorların tətbiqi həm istilikdən qənaətlə istifadə etməyə, həm də alışma ( $1800^{\circ}\text{S}$ ) və əritmə ( $1700^{\circ}\text{S}$ ) zonalarında prosesi yüksək temperaturla təmin etməyə imkan verir. Yanacaq və hava regeneratorda lazım olan temperaturu alır.



*Şəkil 26. Radiant borulu sobanın sxemi:  
1-forsunka, 2,3- radiant boruları, 4-konveksiya kamerası.*


**Borulu sobalar** çoxlu sayıda boruları olan kameradan ibarətdir (Şəkil 26). Borular həm alovlu zonada, həm də isti tüstü qazları yolunda yerləşdirilir. Qızdırılacaq maye və ya qaz qarışıqları borularda sürətlə hərəkət edir. Boru içərisində hərəkət edən qarışığı yanacaq qazları eks axın Prinsipi üzrə hərəkət edirlər. Yanacaq qazları boruları xaricdən qızdırır. Boru daxilində hərəkət edən maye və ya qaz qarışıqları həmin istilikdən isinir və boru daxilində sürətlə hərəkət edir. Bu da sobanın intensivliyinin yüksək olmasını təmin edir.

İstiliyin əsas hissəsi alovdan və odadavamlı örtükdən radiasiya yolu ilə verilir. Borulu sobalar üzvi sintezdə yanacaqların emalı zamanı geniş tətbiq olunur. Neft əvvəlcədən qızdırılır və iki kameralı borulu krekinq qurğusunun konveksiya bölməsinə forsunkalar vasitəsilə (1) daxil olur (4). Sonra ardıcıl olaraq hər iki kamerasının döşəmə (3) və tavan radiasiya (2) borularından keçirilir. Nəhayət ikinci kamerasının döşəmə boruları (3) ilə xaric olur. Sobanın maili örtükləri tavan borularının eyni cür qızmasını təmin edir. Neftin fiziki emal üsulunda bu cür radiant borulu sobalardan istifadə edilir.

**Elektrik sobaları** bir neçə qrupa bölünür: müqavimət sobaları, qövs sobaları, kombinə olunmuş sobalar, induksiya sobaları.

**Müqavimət sobalarında** elektrik keçiricisi rolunu material özü oynayır (şəkil 27). Materialın müqaviməti böyük olduğundan qızma sürətlə gedir.

**Qövs sobalarında** (şəkil 28) elektrik qövsü qızdırılan material təbəqəsinə yerləşdirilmiş elektrodlar arasında yanır. Material qövsün şüalanması hesabına qızır.



*Şəkil 27.a) Dolayı yolla qızdırılan elektrik müqavimət sobasının sxemi:*

*1-polad gövdə, 2-odadavamlı örtük, 3-müqavimət (kömür mil), 4-qızdırılan material.*


*b) Birbaşa qızdırılan elektrik müqavimət sobasının sxemi:*

*1-polad gövdə, 2-odadavamlı örtük, 3-elektrodlar, 4-qızdırılan material.*

**Kombinədilmiş sobalarda** (şəkil 29) materialın qızması həm elektrik qövsü, həm də elektrik cərəyanının bərk və ya ərimiş materialdan keçməsi hesabına baş verir.


**İnduksiya sobalarında** material qızma obyektində induksiya olunmuş cərəyan hesabına qızır. Belə induksiya cərəyanı qızdırıcıda istilikötürmə hesabına yarana bilər.

İnduksiya sobaları metallurgiya proseslərində metalların əridilməsi üçün tətbiq olunur. Bu sobalar dəmir içlikli və ya içliksiz olur. İçliyi olmayan induksiya sobaları makara tipli olub, makara daxilində metal (şixta) olur. İnduktordan dəyişən cərəyan keçdikdə dəyişən maqnit sahəsi yaradır ki, bu da metal şixtada induksiya cərəyanının yaranmasına səbəb olur. Həmin cərəyanın hesabına istilik ayrılır.



Şəkil 28. Dolayı yolla qızdırılan elektrik qövs sobasının sxemi:

1-sobanın gövdəsi, 2-odada-vamh örtük, 3-elektrodlar, 4-qövs,  
5-ərimiş metalin səviyyəsi



Şəkil 29. Kombinə edilmiş elektrik sobasının sxemi:

1-qaz soran borular, 2-doldurma yolu,  
3-bağlar, 4-elektrodlar,  
5-tutqaclar, 6-polad gövdə,  
7-odadavamlı örtük.

Müasir sobalarda kütlə və istilik mübadiləsi proseslərinin maksimum intensifikasiyası faydalı istilik əmsalı ilə uyğunlaşdırılır.

## **IV FƏSİL. KİMYA İSTEHSALININ LAHİYƏLƏŞDİRİLMƏSİ. KİMYƏVİ TEKNOLOJİ PROSESLƏRİN VƏ REAKTORLARIN MODELLƏŞDİRİLMƏSİ**

### **Kimya istehsalının lahiyələşdirilməsi**

Yeni istehsal qurguları və aparatlarının kəşfi və quraşdırılması sənayedə mövcud olan və fəaliyyət göstərən qurguların iş prinsipinə, yaxud labaratoriyada aparılan tədqiqat işlərinin nəticələrinə əsaslanır. Bu zaman kimyəvi texnologianın əsas qanuna uygunluqlarından istifadə edilir. Bu səbəbdən də həmin qanuna uygunluqları bilmək tələb olunur.

Yeni bir texnoloji sistem təşkil etmək üçün ilk növbədə *layihə tapşırığı* lazımdır.

Layihə tapşırığının tərkib hissəsini texnoloji qeydlər və sxemlər, əsas aparatların – əksər hallarda reaktorların çertyoqları təşkil edir. Layihə tapşırığını layihə təşkilatlarına müvafiq nazirliliklərin göstərişi ilə elmi tədqiqat institutları verir. Layihə tapşırığında ilkin məlumatlarda göstərilən parametrlər layılşdırılməni şəraitdən asılı olaraq qismən dəyişdirə bilər. Tapşırıqdakı ilkin məlumatlarda əsasən aşağıdakı parametrlər göstərilməlidir: 1) istehsal prosesinin yeri, 2) istehsalın texnoloji sxemi; 3) istehsal gücü; 4) alınan məhsulun növü; 5) istifadə olunan xammalın növü və keyfiyyəti; 6) texnaloji rejimin parametrləri; 7) texnoloji aparatlar və onlar üçün lazım olan materiallar; 8) prosesin nəzarət və tənzimləmə sxemi.

Göstərilən parametrlərin hər biri elə seçilməlidir ki, o yalnız bir qurgunun deyil bütöv prosesin optimal işləməsini təmin etsin. Bundan məqsəd bütöv istehsal prosesinin optimal işləməsini təmin etməkdir. Lakin kimyəvi prosesin xarakterindən və layihənin ümumi və ya konkret xarakter daşımasından asılı olaraq göstərilən parametrlərin bəziləri yeniləri ilə əvəz edilə bilər, onlara əlavə oluna bilər, yaxud

bəzilərindən istifadə olunmaya bilər. Parametr bəzən bir əməliyyatın minimal enerji və ya material sərfini təmin etdiyi halda bütöv prosesin və ya başqa bir əməliyyatın maksimal sərf ilə işləməsinə gətirib çıxarır. Məsələn bərk maddənin dispersliyinin artması onun həllədicidə yaxşı həll olmasını təmin edir, yəni həllətmə əməliyyatı ucuzlaşır. Lakin eyni zamanda bərk maddənin dispersliyinin artırılması daha çox enerji və vaxt tələb edir. Bu da bütövlükdə istehsal prosesinin enerji sərfini artırır. Ona görə də dispersləmə əməliyyatının elə optimal variantı tapılmalıdır ki, dispersləmə və həllolma əməliyyatlarına sərf olunan enerji bütövlükdə minimum olsun.

Layihənin həyata keçirilməsindən əvvəl ilkin məlumatlar texniki – iqtisadi hesablamalar aparılmaqla layihə təşkilatı tərəfindən yoxlanılır, hesablamalar dəqiqləşdirilir, lazıim göldikdə isə layihənin ilkin məlumatında müəyyən dəyişikliklər edilir.

Verilmiş tapşırığa uyğun olaraq layihələşdirmə iki mərhələdə həyata keçirilir.

*Birinci mərhələ* layihə tapşırığı adlanır. Bu mərhələyə istehsalın tikilmə yeri, onun əsaslandırılması, istehsal metodları, enerji və xammal mənbələri, prinsipial texnoloji sxemi, əsas proses və aparatların hesabatları, istehsal ştatlarının sayı, istehsalın həcmi və məhsulun maya dəyəri, daxil olur. Layihə tapşırığının əsasını texnoloji hesablamalar təşkil edir.

Ümumiyyətlə yeni texnoloji sistemlər təşkil etmək üçün əvvəlcə müxtəlif növ hesablamalar aparılır. Bu hesablamaların ən mühümləri aşağıdakılardır:

1) Texnoloji hesablamalar – mühəndis – texnoloqlar tərəfindən aparılır və təşkil olunacaq istehsal prosesinin əsas parametrləri bu hesablamalarda öz əksini tapır.

2) Konstruksiya hesablamaları – mühəndis konstruktörler tərəfindən aparılır.

3) Texniki – iqtisadi hesablamaları mühəndis iqtisadçılar yerinə yetirir.

Prosesin, yaxud bütöv istehsalın optimal göstəricilərini müəyyən etmək üçün müxtəlif istehsal metodlarının texniki –iqtisadi göstəricilərini müxtəlif xammala və enerjiyə görə müqayisə etməyə imkan verir. Bu qayda ilə texnoloq istehsalın bir neçə variantının hesabatını aparır. Nəticədə ən yaxşı proses və aparat müəyyən edilmiş olur.

Göstərilən hesablamalar bir – biri ilə çox əlaqəli şəkildə aparılmalı və bir – birini tamamlamalıdır.

Bundan başqa yeni istehsal prosesini (sistemin) layihələşdirmək üçün digər ixtisasçılar kimyaçılar (prosesin mahiyyətini, kinetikasını, termodinamikasını, və s. bilənlər), elektriklər (mühəndis–energetiklər) iştirak edirlər. Digər tərəfdən kimyəvi texnoloji sistemi yerləşdirmək üçün binalar və avadanlıq lazımdır, bu mənada inşatçılarsız da keçinmək mümkün deyildir.

Beləliklə, göstərilən müxtəlif növ hesablamalar, çertyojlar, sxemlər və bütöv maketlər toplusu birlikdə yeni istehsal prosesinin layihəsi adlanır. Layihənin birinci mərhələsinin əsasını texnoloji sxemlər təşkil edir.

Texnoloji sxemlərdə proses və ya aparatin, həmçinin kimyəvi – texnoloji prosesin mahiyyəti tam və dəqiq öz əksini tapır. Burada eyni zamanda ayrı – ayrı aparatların forması, həcmi və s. də göstərilir.

Bütöv istehsal prosesinin tutacağı həcm, ərazi, aparatların daxili quruluşu, ona daxil olan və ondan ayrılan boru birləşmələri, başqa aparatlarla əlaqələndirilməsi, qaz və maye kallektorları, nəzarət ölçü cihazları (HÖC) texnoloji sxemlərin tərkib hissəsini təşkil edir. Sxemin yerinə yetirilməsi zamanı müəyyən olunmuş müvafiq miqyaslardan istifadə olunur. Bir qayda olaraq miqyas 1:100 nisbətində götürülür.

Sxemdə əsas texnoloji axınlar qalın xətlərlə, qaz kollektorları sxemin yuxarı hissəsində, maye kollektorları isə aşağı hissəsində göstərilir.

İstehsal prosesinin əsas aparatlari haqqında olan məlumatlar aparatın bütün təfsilatını əks etdirmir. Lakin onun ölçüsü, kütləsi, hazırlandığı materialın növü və s. öz əksini tapır.

Birinci mərhələ, yəni layihə tapşırığı, *ikinci mərhələnin* əsasını təşkil edir. Birinci mərhələ hazır olmasa layihənin ikinci mərhələsi hazır olmur. Layihənin ikinci mərhələsini işçi çertyojlar təşkil edir. Bu mərhələ layihənin həllədici mərhələsidir. Bəzi hallarda layihə üç mərhələdə həyata keçirilir. Bu halda texniki layihə ikinci mərhələni təşkil edir ki, bu da birinci mərhələdən (layihə tapşırığından) daha əhatəli olur. Lakin bu mərhələ texniki – iqtisadi cəhətdən birinci mərhələyə daxil olmayan variantları əhatə etmir. Layihənin ikinci mərhələsini təşkil edən çertyojlar işçi çertyojlar adlanır və layihənin bütün bölmələri üzrə çox dəqiqliklə hazırlanır. Çertyojlar, sxemlər və digər layihə sənədləri hazır olundan sonra inşaatçılara verilir. Onlar da həmin sənədlər əsasında yerdə tiktinti işini yerinə yetirir, texnoloji aparatları yerləşdirir, aparatlari bir – biri ilə əlaqələndirirlər və s. Beləliklə layihə həyata keçirilir. Texnoloji hesablamalar bir qayda oldaraq ilkin məlumatlarda göstərilmiş istehsal üsullarını dəqiqləşdirməkdən başlanır. İstehsal üsulunu seçmək üçün mövcud olan və təklif olunan istehsal metodları aşağıdakı cəhətlərə görə müqayisə edilir: məhsulun keyfiyyəti, xammal və enerji sərfi, prosesin mexanikləşdirilməsi və automatlaşdırılması, əmk şəraitinin sanitariya – texniki vəziyyəti, tullantıları və əlavə məhssulları, çirkab suların və tullantı qazlarının təmizləmə metodu və s. Bu yolla iqtisadi cəhətdən sərfəli olan istehsal üsulu qəbul edilir. Göstərilən müqayisə üsulu ilə istehsal üsulunu seçən texnoloq texnoloji rejiminin əsas parametrlərini, aparatların növünü və texnoloji sxemini müəyyən edir. Texnoloji sxemin əsas aparatlari on-

lar arasındaki kommunikasiyani, xammalın aparatlara, hazır məhsulun aparatlardan nəql olunmasını özündə birləşdirir. Nəzarət ölçü cihazları və avtomatlaşdırma qurğuları əsas sxemdən əlavə quraşdırılır.

Yeni istehsalda intensiv proseslər tətbiq edilmiş, yüksək çıxımlı, etibarlı, sadə yolla xidmət göstərilən, ucuz konstruksiya materiallarından hazırlanan aparatlardan istifadə olunmalıdır.

Aparat və prosesləri seçən zaman bir neçə variantdan istifadə edilir. Məslən, kükürd kolçedanını yandırmaq üçün dünya miqyasında 5 növ sobadan istifadə olunur ki, bunlar bir –birindən qaz – bərk fazını qarışdırma üsuluna görə fərqlənir və hər biri müvafiq şəraitdə müəyyən üstünlüyü malikdir. Yaxud müxtəlif qaz qarışığından hidrogen – sulfid qazını ayırməq üçün 10 – dan çox üsul məlumdur ki, bunların da hər biri müəyyən üstün cəhətlərə görə digərindən səmərli hesab edilir.

Texnoloji sxem tərtib olunandan və xammalın, yarımməhsun və hazır məhsulun axın istiqaməti müəyyən olunduq-dan sonra istehsalın material və istilik balansı hesablanır. Sonra əsas reaksiya aparatlarının hesabatı aparılır, onların məhsuldarlığı, həcmi və reagentlərin hər bir aparatda qalma müddəti müəyyən edilir. Bu zaman proses və aparatların modelləşdirmə metodlarından istifadə olunur. Hesablama zamanı texnoloji rejimin əvvəlcədən məlum olan optimal parametrləri dəqiqləşdirilir. Mühitin aqressivliyindən, temperaturdan və təzyiqdən asılı olaraq, apparatı hazırlanmaq üçün konstruksiya materialı seçilir. Layihələşdirilmiş aparatların məhsuldarlığını və həcmini bilərək eyni zamanda paralel işləyən eyni tipli aparatların sayı müəyyən olunur. Aparatların və ayrı – ayrı hissələrin konstruksiya üzrə sonrakı hesabatını konstruktörler aparır, lakin aparatın tipini və reaksiya həcminin ölçüsünü texnoloqlar müəyyən edir. Layihələşdirmənin ayrı – ayrı mərhələlərinin ardıcılılığı və onların həcmi qarşıya qoyulan məqsəddən asılı olaraq

dəyişdirilə bilər. Əgər maşınqayrma kimya sənayesi hər hansı proses üçün məhsuldarlığı və konstruksiyası bəlli olan standart apartlar istehsal edirsə, aydındır ki, yenidən konstruktor hesabatı aparmağa ehtiyac olmur.

Layihəçi –mexaniklərin məqsədi quraşdırılan aparatlar üzrə hesabat və çertyojları yerinə yetirməkdən və həmin aparatların kommunikasiyasını yaratmaqdan ibarətdir.

Texnoloji hesabatlarda hidrodinamik, istilik, kütlə ötürmə və kimyəvi kinetika məsələləri kompleks şəkildə həll edilir. Bu hesabatlarda material axınlarının hesabatı qarşılıqlı uzlaşmalıdır.

### **Kimyəvi texnoloji proseslərin və reaktorların modelləşdirilməsi**

#### *Riyazi modelləşdirmə*

Hər hansı fiziki hadisənin, eləcə də kimyəvi texnoloji proseslərin *modelləşdirilməsi* dedikdə, prototipə, yəni mövcud olan hadisələrə oxşar proseslərin həyata keçirilməsi və optimallaşması başa düşülür. Oxşar proseslər elə proseslərdir ki, onları xarakterizə edən oxşar parmetrlərin nisbəti sabit olur. M. Q. Slinko modelləşdirməni daha ümumi halda ifadə edir: Modelləşdirmə – konstruksiyası müxtəlif ölçülü aparatlarda baş verən proseslərin nəticələrini əvvəlcədən bilmək üçün həmin proseslərin modellər üzərində öyrənilməsindən ibarətdir.

*Modelləşdirmə* – layihələşdirmə mərhələsində mövcud olan apparat və qurğuların optimallaşması üçün aparılan tədqiqat işidir. Yeni istehsalın təşkilində modelləşdirmə vəstəsilə tədqiqat işi layihə işi ilə əlaqələndirilir. Bu işə prosesin laboratoriyaladı tədqiqat işindən istehsalata keçməsinə imkan verir. Modelləşdirmə əvvəlcə modellərin qurulmasını və onlar əsasında istehsal proseslərinin və reaktorların yara-

dilmasını özündə birləşdirir. Modellərin xassələri tətbiq olunmaqla reaktorların xassələri öyrənilir.

Kimyəvi texnoloji prosesləri və reaktorları riyazi modelləşdirmək üçün əvvəlcə həmin proseslərin sürətini xarakterizə edən parmetrlər (amillər) öyrənilir. Bu amillər aşağıdakılardır: İlkincə maddələrin və reaksiya həcmində qarşılıqlı təsirdə olan reaksiya məhsullarının qatılıqları –  $C_1, C_2, C_3$ ; sistem komponentlərinin effektiv diffuziya əmsalları  $D_1, D_2, D_3$ ; temperatur –  $t$ ; təzyiq –  $P$ ; qarşılıqlı təsirdə olan fazaların qarışdırılma dərəcəsi –  $\omega_q, \omega_m, \omega_b$  (bu amil hərəkət edən fazaların nisbi xətti sürətləri ilə təyin olunur); tətbiq olunan katalizatorun aktivliyi –  $A_k$ ; sistemin komponentlərinin sıxlığı –  $\rho_q, \rho_m, \rho_b$ ; özlülük əmsalları – dinamik əmsal –  $\mu$  və ya kinematik əmsal –  $y$ ; faza sərhədində səthi gərilmə və ya adgeziya qüvvələri –  $\sigma$ ; qarşılıqlı təsirdə olan sistemin həndəsi xarakteristikası; reaksiya həcminin hündürlüyü –  $H$ ; aparatin en kəsiyinin əsas ölçüsü, məsələn, diametri –  $D_a$  və ya çarbazaxının proseslərdə mayenin, yaxud qazın hərəkət yolunun uzunluğu –  $L$  və s.

Bələliklə, modelləşdirmənin birinci məqsədi prosesin sürətinin, yaxud sürət sabitinin –  $k$ , yaxud da məhsul çıxımının –  $x$  yuxarıda sadalanan əsas parametrlərlə funksional əlaqəsini riyazi yolla həll etməkdir. Məsələn, reaksiya sürəti ( $U$ ) üçün bu əlaqəni belə yazmaq olar:

$$U = f(c_1, c_2, c_3, \dots, D_1, D_2, D_3, \dots, t, P, \omega_q, \omega_m, \omega_b, A_k, \rho_q, \rho_m, \rho_b, \mu, \delta, H, D_a) \quad (44)$$

Kimyəvi texnoloji sistemləri və aparatları (reaktorları) üç əsas metodla modelləşdirmək olar

1) riyazi modelləşdirmə; 2) fiziki modelləşdirmə; 3) miq-yas keçidi metodu ilə modelləşdirmə.

Riyazi modeldir məsələ iki mərhələdə həyata keçirilir.

*Birinci mərhələdə* prosesə təsir edən əsas parametrlərin əlaqələndirilməsi riyazi tənliklər vasitəsilə verilir, sonra parametrlər arasındaki əlaqəni əks etdirən yekun tənlikləri almaq üçün lazımlı olan alqoritm, yəni həmin tənliklərin həll programı tərtib olunur.

*İkinci mərhələnin* mahiyyəti ondan ibarətdir ki, alqoritmin köməyiylə müxtəlif parametrlər lazımlı olan istiqamətdə dəyişdirilə bilir, optimal şərait seçilir, modelin öyrənilən nümunəyə (prototipə) adyekvatlığı (uyğunluğu) müəyyən olunur. Riyazi modelləşmə hesablama maşınlarında aparılır. Elə buna görə də deyirlər ki, maşın riyazi modelləşdirmə vasitəsidir. Modelləşdirmə oxşar prinsiplərə əsaslanaraq analoji maşınlarda yerinə yetirilir. Bu zaman istilik və kütləötürmə prosesləri reaksiyanın sürətini ifadə edən differential tənliklərin əsasını təşkil edir. Bəzən hər hansı parametrin istilikötürmə və kütləötürmə proseslərinə təsirr həmin parametrin absorbsiya, yaxud desorbsiyanın model prosesinə təsiri ilə müəyyən olunur. Qaz-maye sistemində bu daha asan olur. Məsələn,  $HCl - H_2O$  məhlulu sistemində hər iki proses üçün istilik və kütləötürmə oxşar kriteriyalarla xarakterizə olunur və qrafiki olaraq eyni tipli funksional asılılıqla ifadə edilir.

Kimyəvi texnoloji proseslərin tam riyazi modelləşdirilməsi çox mürəkkəb bir problemdir. EhM tətbiq etdikdə belə riyazi modelləşdirmə asanlıqla həll edilmir. Tam riyazi model qurmaq problemi hələlik bütün dünyada bir neçə dəqiq öyrənilmiş proses üçün mümkün olmuşdur. Məsələn, Kanada və Yaponiyada sulfat turşusunun kükürddən alınması prosesini tam modelləşdirmək təşəbbüsü göstərilmişdir. Belə bir riyazi model yaratmaq üçün 500 tənlik sistemi həll edilməlidir ki, onlara da 1000-ə yaxın dəyişən və 200-dən çox parametr daxil olur. Belə nəhəng sistemlərin həlli hətta ən müasir EhM-da yerinə yetirildikdə belə böyük xərc tələb edir və bəzən də özünü doğrultmur. Buna görə də, məsələnin həllini asanlaşdırmaq üçün əvəlcədən hər bir para-

metrin prosesin effektliliyinə təsir dəriəcəsi müəyyən edilir. Effektliliyə az təsir edən parametrlər tənlikdən çıxarıılır. Ancaq onu da nəzərə almaq lazımdır ki, hər cür sadələşdirmə alınan qiymətlərin dəqiqliyini azaldır.

Kimyəvi-texnoloji proseslərin böyük əksəriyyətinin tam riyazi modelləşdirilməsi riyazi və fiziki modelləşmə metodlarının birgə səyi nəticəsində mümkündür.

Kimyəvi-texnoloji prosesləri və reaktorları riyazi modelləşdirmə zamanı elə hesablama maşınları tətbiq edilir ki, maşının blok-sxemində (maşındakı) elektron prosesləri və modelləşən obyektin kimyəvi prosesləri oxşar tənliklərlə ifadə olunur. Beləliklə, differensial tənliklər sistemi kimyəvi-texnoloji prosesləri tamamilə ifadə etmiş olur. Həmin tənliklər elektron hesablama maşınları ilə birlilikdə prosesin riyazi modelini təşkil edir. Belə riyazi model laboratoriya təcrübələri əsasında istehsal prosesinin optimal parametrlərini tapmağa imkan verir. Modelləşməni oxşar elektron maşınlarının köməyi ilə aparmaq daha əlverişlidir. Bu yolla prosesə təsir göstərən parametrləri daha tez müəyyən etmək olur. Bu məqsədlə müxtəlif növ hadisələrə aid olan müxtəlif, lakin oxşar differensial tənliklər oxşar maşınlarda modelləşdirilir. Oxşarlıq prinsipi çox qədirdən, hələ hesablama maşınları olmadan tətbiq edilirdi. İrdi də bəzi çətinliklər üzündən aqressiv komponentlərin absorbasiya prosesinin tədqiqi zamanı qazdan mayeyə istifidə və kütləötürmə proseslərinin öyrənilməsi əsasında belə modelləşmə aparılır. Bu zaman proseslərin sürətlərini ifadə edən differensial tənliklərin (45) oxşarlığından istifadə edilir.  $Q - M$  sistemində qazdan mayeyə:

$$\begin{aligned} \text{İstilikötürmə: } & \frac{dQ}{d\tau} = K_i \cdot F \cdot \Delta t & (45) \\ \text{Kütləötürmə: } & \frac{dG}{d\tau} = K \cdot F \cdot \Delta t \end{aligned}$$

tənlikləri ilə müəyyən olunur. Burada  $K$  – kütləötürmə əmsalı,  $K_f$  – istilikötürmə əmsalı,  $\Delta t$  və  $\Delta c$  temperatur və qatılıq fərqiñə görə müəyyən edilən, prosesin hərəkətverici qüvvəsi,  $F$  – qaz və maye fazaların toxunma səthidir.

Kimyəvi-texnoloji proseslərin modelləşdirilmə və optimallaşmasını EhM-da hesablaşmaq üçün kinetik tənliklərdən istifadə olunur. Bu tənliklər texnoloji rejimin bir çox parametrlərinin dəyişməsini nəzərdə tutur. Məsələn,  $Q - B$  sistemi üçün bir neçə tənliyin ümumiləşmiş forması olan (46) tənliyindən istifadə edilir:

$$U = K_0 \cdot e^{\frac{E}{RT}} \cdot S_{xus} \cdot v \cdot \Delta c \cdot P \cdot \beta \quad (46)$$

Burada:  $U$  – reaksiyanın sürəti,  $K_0$  – sürət sabiti,  $T$  – temperatur,  $E$  – aktivləşmə enerjisi,  $S$  – məsaməli bərk reagentin səthi,  $v$  – reaktorun həcmi,  $\Delta c$  – reagentlərin qatılığı,  $P$  – təzyiqdird. Göstərilən parametrləndən hər birinin dəyişməsi reaksiyanın sürətinə təsir göstərir ki, tənlik (46) da bu təsiri ifadə edir.

Modelləşdirmə təxminən aşağıdakı ardıcılıqla aparılır: kimyəvi-texnoloji proses tədqiq edilərək o riyazi cəhətdən ifadə olunur; funksional bloklar yiğimini təyin edən sistemin blok-sxemi tərtib olunur, funksional blok bir neçə əməliyyatı (differensiallama, integrallama, yurma, toplama və s.) əhatə edir. Nəticədə texnoloji prosesi ifadə edən ilk tənliklər sistemi cərəyanı ifadə edən tənliklər sisteminə çevrilir. Cərəyan gərginliyi reaksiya həcmində texnoloji rejimin parametrlərinin dəyişməsini modelləşdirir. Beləliklə, yiğilmiş elektron sxemi prosesin (reaktorun) riyazi modeli hesab edilir. Prosesin (reaktorun) tam modelləşdirilməsi zamanı onu xarakterizə edən kəmiyyətlərin ( $i$ ,  $k$  və ya  $x$ ) hidrodinamik və kinetik parametrlərdən asılılığını müəyyən etmək lazımdır. Hidrodinamik parametrlər ( $\omega$ ,  $\rho$ ,  $\mu$ ,  $\delta$ ,  $H$ ,  $h$ ,  $D_\omega$ ,  $d$ ,  $P$ ,  $t$  və başqaları) üç qrup tənliklə ifadə olunur.

*I qrup tənliklər* özlü mayenin  $x$ ,  $y$  və ya  $z$  oxları boyunca hərəkət tənlikləridir. Məsələn,  $x$  - oxu üçün bu tənlik aşağıdakı kimi yazılırlar:

$$\begin{aligned} \rho \left( \frac{d\omega_x}{d\tau} + \frac{d\omega_x}{dx} \omega_x + \frac{d\omega_x}{dy} \omega_y + \frac{d\omega_x}{dz} \omega_z \right) = \\ = - \frac{dP}{dx} + \mu \left[ \omega_x \left( \frac{d^2 \omega_x}{dx^2} + \frac{d^2 \omega_x}{dy^2} + \frac{d^2 \omega_x}{dz^2} \right) + \frac{1}{3} \cdot \frac{d\theta}{dx} \right] \end{aligned} \quad (47)$$

Burada:  $d\omega_x/dx$ ,  $d\omega_y/dy$ ,  $d\omega_z/dz$  - reaktorda müvafiq koordinat oxu istiqamətində axının orta sürətinin dəyişməsi;  $d\theta/dx$   $x$  - oxu boyunca hərəkət sürətinin dəyişməsidir;  $\theta$  - özlü mayenin  $x$  - oxu boyunca axını xarakterizə edən mürəkkəb parametrdir. Bu dəyişmə mayedə baş verən sıxlıma və genişlənmə prosesləri ilə əlaqədardır.

*II qrup tənliklər* axının kəsilməzlik tənlikləridir.

$$\frac{d(\rho\omega_x)}{dx} + \frac{d(\rho\omega_y)}{dy} + \frac{d(\rho\omega_z)}{dz} = 0 \quad (48)$$

*III qrup tənliklər* kənar şərtlərin təsirini ifadə edən tənliklərdir. Bu tənliklər reaktora girişdə ( $H=0$ ), çıxışda, aparatın divarlarında, fazalar sərhəddində ( $h$ ,  $d$ ,  $\delta$ -nın təsirini təyin edən tənliklər) gedən proseslərin təsirini ifadə edir. Bu tənliklərin dəqiq ifadəsini vermək çətindir. Məsələn, belə tənliklərdən biri əsas məhsulun ilkin qatılığını və ya çevrilmə dərəcəsini bu cür ifadə edir:

$$H = 0; \quad x_{ik} = 0 \quad (49)$$

Sirkulyasiya proseslərində bu tənliklər daha mürəkkəb olur. Məsələn, ammonyak istehsalında onun ilkin çıxımı belə tapılır:

$$x_{ik} = f(t_k \cdot P_k, \quad v_j / \tau_c) \quad (50)$$

Burada:  $t_k$  və  $P_k$  – kondensatordakı temperatur  $p$  və təzyiq;  $v_j$ ,  $v_c$  - yeni daxil olan qaz qarışığının həcminin sirkulyasiya olunan qarışığını həcmində nisbətidir.

Kinetik parametrlərin  $(c, A_k, t, P, \omega)$  təsiri isə çoxlu sayda tənliklərdən ibarətdir və yeri gəldikcə həmin tənliklərin bəzilərindən istifadə edilmişdir.

### Fiziki modelləşdirmə

Fiziki modelləşdirmə kriterial tənliklərin tərtib olunması ilə həyata keçirilir. Bu modelləşdirmə prosesin tam və ya qismən riyazi modelləşməsindən aslidir. Kriterial tənlikləri ona daxil olan parametrlərin funksional əlaqəsi kimi müəyyən etmək lazımdır. Bu əlaqə tənlik (44)-də öz əksini tapır.

Kimyəvi-texnoloji əməliyyatların və reaktorların xarakteristikasını vermək üçün aşağıdakı kriteriyalar tətbiq olunur:

1. Kinetik kriteriya;
2. Diffuziya kriteriyası;
3. Həndəsi kriteriya;
4. Hidrodinamik kriteriya.

Göstərilən kriteriyalar özüne müxtəlif parametrlər daxil edən və fiziki modelləşməni müxtəlif aspektlərdə müəyyən edən çoxlu sayda kriterial tənliklər ilə ifadə olunur. Onlardan bəzilərini ümumi halda nəzərdən keçirək.

Kinetik kriteriya kimyəvi-texnoloji prosesin aparılma şəraitindən asılı olaraq müxtəlif ola bilər.

Bu kriteriyani təyin etmək üçün prosesin sürətini xarakterizə edən əsas parametrlər kompleks formada tətbiq olunur. Kinetik kriteriya üçün Damkeler tənliyi daha çox rol oynayır.

Damkeler tənliyi:

$$Da = \frac{u\tau}{C} \quad (51)$$

Bu tənlik: homogen sistemlər üçün:

$$Da' = \frac{uH}{\omega C} \quad (52)$$

Heterogen sistemlər üçün:

$$La' = \frac{u}{VC} \quad (53)$$

Burada:  $H$  - reaksiya fazasının uzunluğu və ya hündürlüyü;  $V$  - həcmi sürət ( $1\text{m}^3$  reaksiya qarışığının 1 saatda  $1\text{ m}^3$  reaksiya həcmində nisbəti ilə ölçülür).

Kinetik kriteriyani başqa tənliklərlə də ifadə etmək olar. Bunlar aşağıdakılardır:

Marqulis tənliyi:

$$Ma' = \frac{k}{\omega} \quad (54)$$

Burada:  $k$  - reaksiyanın sürət sabitidir,  $\text{kq}/\text{m}^2 \cdot \text{s} \cdot \text{kq m}^3 \cdot \text{m} / \text{c}$

Dyakonov tənliyi:

$$Pa' = \frac{K}{C_A^m \cdot C_B^n / C_D^p} \quad (55)$$

Bu tənlik  $mA + nB \leftrightarrow pD$  ümumi reaksiya tənliyi üçün nəzərdə tutulur və tarazlıq kriteriyası da adlanır.

Burada:  $K$  - tarazlıq sabiti,  $C_{A,B,D}$  - maddələrin  $mA + nB \leftrightarrow pD$  tənliyindəki uyğun qatılıqlarıdır.

Kütləötürmə üçün bu kriteriyani aşağıdakı kimi də yazmaq olar:

$$Pa' = \frac{1}{1-x} \quad (56)$$

Burada:  $x$ -vahid hissədə faza keçid dərəcəsidir.

**Diffuziya kriteriyası** reaktorları xarakterizə etmək üçün daha çox işlədirilən kriteriyadır və aşağıdakı tənliklərlə təyin olunur;

Nusselt tənliyi ətrəf mühitdə istiliyin yayılmasını xarakterizə edir:

$$Nu = \frac{kl}{D} \quad (57)$$

mühitin fiziki xassələrini xarakterizə edən Prandl tənliyi:

$$Pr = \frac{Pe}{Re} = \frac{\omega l / D}{\omega l / v} = \frac{D}{v} \quad (58)$$

Deməli, Pekle kriteriyasını Reynolds kriteriyasına böldükdə Prandl kriteriyası alınır.

Pekle tənliyi konvektiv istilik mübadilə konveksiyası ilə istilik ötürmə nisbətini xarakterizə edir:

$$Pe = \frac{\omega l / l}{Dt / l^2} = \frac{\omega l}{D} \quad (59)$$

Nusselt kriteriyası müəyyənədici kriteriyadır. Ümumi sürəti daxil edən digər kriteriyalar da təklif edilmişdir. Məsələn, diffuziya zonasında tətbiq olunan tənlik:

$$K_D = \frac{ut^2}{DC} \quad (60)$$

Burada:  $C$ -məhsulun, yaxud ilkin maddələrin qatılığıdır,  $\text{kq}/\text{m}^3$  və ya  $\text{q-mol}/\text{m}^3$ ,  $u$  - prosesin sürəti olub,  $\text{kq}/\text{m}^2\cdot\text{saat}$  və ya  $\text{q}\cdot\text{mol}/\text{m}^3\cdot\text{saat}$  kimi ölçülür.

Homogen sistemlər üçün həmin kriteriya:

$$K'_D = \frac{uD^2a}{DC} \quad (61)$$

Heterogen sistemlər üçün isə

$$K''_D = \frac{ud^2}{DC} \quad (62)$$

kimi ifadə olunur.

Burada:  $d$  - bərk reagent parçasının, katalizator dənəsi-nin, damcının, qaz qabarcığının və s. diometridir.

**Həndəsi kriteriya** elə simplekslər ilə ifadə olunur ki, məsələn, onlar torlu nimçələrdəki deşiklərin diometrini, qaynar layda katalizator dənəciyinin ölçüsünü, bərk maddə parçasının böyüklüyünü, maye damcısının, yaxud qaz qabarcıqlarının diometrini və s. ifadə edir. Həndəsi kriteriyanın əsas simpleksləri aşağıdakılardır:

$$\frac{Da}{H} \text{ və ya } \frac{L}{H}; \frac{d}{Da}; \frac{h}{Da}; \frac{h}{d}; \frac{\Sigma d^2}{D^2 a} \quad (63)$$

Burada,  $d$  və  $h$  – yuxarıda göstərilən parametrləri ifadə edir. Onlar ( $d$  və  $h$ ) müxtəlif qiymətlər ala bilər. Elementar aktlarda reaksiyanın sürəti aparatın,  $d$  və  $h$ -in qiymət və ölçülərindən asılı olmur və sabit texnoloji parametrlərdə reaktorun istənilən elementar həcmində eyni olur.

Qarışdırmanın güclənməsi prosesin hərəkətverici qüvvəsinə aşağı salır. Ona görə də ümumi sürət də azala bilər. Verilmiş şəraitdə proses yalnız kinetik sahədə getdiqdə onun ümumi sürəti azalır.

Reaksiya həcmində temperaturun bərabərləşmə dərəcəsi də reaksiya kütləsinin qarışdırılma dərəcəsinin funksiyası kimki müəyyən olunur. Belə olan halda aparatın həcmi tam qarışdırma müddatində onun işinin intensivliyinə təsir etmir.

**Hidrodinamik kriteriya** aşağıdakı tənliklərlə ifadə olunur:

*Reynolds tənliyi:*

$$Re = \frac{\omega}{\nu} \quad (64)$$

Bu kriteriya maye axınının hidrodinamik rejimini xarakterizə edir

*Frud tənliyi:*

$$Fr = \frac{\omega^2}{g} \quad (65)$$

Ətalət və ağırlıq qüvvələrinin nisbətindən ibarət olan bu tənlik daha çox tətbiq olunur.

*Arximed tənliyi:*

$$Ar = \frac{gl^3}{\nu^2} \cdot \frac{\rho_1 - \rho_2}{\rho_2} \quad (66)$$

Arximed tənliyi qaldırıcı qüvvənin ətalət qüvvəsinə nisbətini xarakterizə edir.

*Eyler tənliyi:*

$$Eu = \frac{\Delta P}{\rho \omega^2} \quad (67)$$

Maddələr axınının kanalda hərəkəti zamanı sürtünmə nəticəsində müəyyən itgi baş verir. Həmin sürtünmə itgisi Eyler tənliyi ilə hesablanır.

Burada:  $g$  - ağırlıq qüvvəsi təcili (sabit kəmiyyətdir),  $\rho_1$  - ağır fazanın ( $B$ ,  $M$ ) sıxlığı,  $\rho_2$  - yüngül fazanın ( $M$ ,  $Q$ ) sıxlığı,  $\Delta P$  - reaktorun istənilən hissəsində təyziqin aşağı düşməsidir.

Reaktorların hidrodinamik modelləşdirilməsi kinetik modelləşdirmədən ayrıca da həyata keçirilə bilər. Onda Eyler və Reynolds kriteriyaları həllədici hesab edilir. Eyler kriteriyası axına göstərilən müqaviməti xarakterizə etdiyindən sadə halda aşağıdakı kimi yazılır:

$$Eu = cRe^m Q^n \quad (68)$$

Burada  $Q$  - tənlik (63)-dəki simplekslərdən biridir.

Reynolds kriteriyası reaksiya kütləsinin qarışdırılma dərəcəsini xarakterizə edir və aşağıdakı çox da mürəkkəb olmayan tənliklə müəyyən olunur:

$$Re = cAr^m Fr^n Q^p \quad (69)$$

Burada:  $m$ ,  $n$ ,  $p$  və  $s$ . bərabər qiymətli qüvvət göstəriciləri,  $s$  - əmsaldır.

Fiziki metodlarla yeni prosesi modelləşdirmək üçün əvvəlcə müvafik differensial tənliklərin çevrilməsi ilə (70) tipli ümumi kriteriya tənliyi alınır:

$$Ma = cRe^l Pr^m Arn^n S^p Q^q \quad (70)$$

Burada: *Re*- prosesin hidrodinamikasına və kinetikasına, həmçinin qarışdırma təsiri xarakterizə edir; *Pr*<sup>m</sup>- diffuziya kriteriyası, *Arn* və *S* kinetik kriteriyalar, *Q*-həndəsi ölçülərin simpleksidir.

Tənliyə daxil olan *Arn* və *S* kinetik kriteriyaları aşağıdakı kimi tərtiq olunur. *Arn* - Arrhenius kriteriyası olub, aktivləşmə enerjisinin və temperaturun bir-birinə nisbətini xarakterizə edir:

$$Arn = \frac{E}{RT} \quad (71)$$

Prosesdə katalizator iştirak etdikdə onun aktivliyi *A<sub>k</sub>* həmin prosesin sürət sabitinin *K<sub>k</sub>*, katalizatorsuz prosesin sürət sabitinə *K* nisbəti kimi tapılır:

$$A_k = \frac{K_k}{K} \quad (72)$$

Qaz faza iştirak edən sistemlər üçün absorbsiya, adsorbsiya və desorbsiya prosesləri xüsusi rol oynayaraq reaksiyanın sürətinə böyük təsir göstərir. Bu təsir *S*-simpleksləri ilə ifadə olunur:

$$S_1 = \frac{p}{P}, S_2 = \frac{\Delta p}{P} = \frac{P - p}{P}, S_3 = \frac{P_s}{P_m}; S_4 = \frac{P_c}{P_m} \quad (73)$$

Burada: *P* - bir fazadan başqa fazaya keçən reagentin parsial təyziqi yaxud qatılığı, *p* - reagent və ya komponentin prosesin əvvəlindəki parsial təyziqi, *P<sub>c</sub>* - prosesin sonundakı parsial təyziqi, *P<sub>m</sub>* - tarazlıq halindəki parsial təyziqidir.

Qaz qarışığında tətqiq olunan komponentin qatılığı sıfırdan 100%-ə qədər dəyişdikdə *S<sub>1</sub>* xətti olaraq sıfırdan 1-ə qədər, *S<sub>2</sub>* 1-dən sıfır qədər, *S<sub>3</sub>* və *S<sub>4</sub>* sıfırdan sonsuzluga qə-

dər dəyişə bilər. Bu simpleksləri mayelər üçün tətbiq etmək olar:

$$S_5 = \frac{C_a}{C_i}; \quad S_6 = \frac{C_i - C_a}{C_i}; \quad S_7 = \frac{100 - C_a}{100} \quad (74)$$

Burada:  $C_a$  – aktiv komponentin qatılığı,  $C_i$  – inert qazların, yaxud məhluldakı həllədicinin qatılığıdır.  $C_a$  sıfırdan 100%-ə qədər dəyişdikdə simplekslərin qiyməti:  $S_5$  -sıfırdan sonsuzluga qədər;  $S_6$  1-dən minus sonsuzluga ( $-\infty$ ) qədər;  $S_7$  1-dən sıfır qədər ( $S_7$ -ya oxşar olaraq) dəyişir.

Beləliklə, fiziki modelləşmə üçün ümumi tənliklər təpildikdən sonra təcrübə yolu ilə prosesin əmsal və tərtibi (qüvvət dərəcəsi) müəyyən olunur. Parametrlər böyüdülmüş qurgularda yoxlandıqdan sonra istehsal prosesinin model-ləşdirilməsi həyata keçirilir.

Prosesin hidrodinamik və kinetik xarakteristikasını ayrıraqda yazdıqda çox sadə kinetik tənlik alınır. Məsələn, yaxşı həll olunan qazların ( $HCl$ ,  $NH_3$ ,  $SO_2$ ) və  $C_2H_5OH$ -in su ilə absorbisiyası  $20^{\circ}C$ -də köpük təbəqəsində aşağıdakı tənliklə ifadə olunur:

$$Ma = 2,76 \sqrt{H_{xus} \cdot Pr \cdot Q} \quad (75)$$

$H_{xus}$ - hidrodinamik kriteriya olub, köpük təbəqəsinin hündürlüğünün maye təbəqəsinin ilkin hündürlüğünə nisbəti kimi təpilir.  $H_{xus}$  mürəkkəb funksiyadır və verilmiş məsələ üçün aşağıdakı formula ifadə olunur:

$$H_{xus} = aR e_q^{0,5} Re_m^{0,25} We^{-1,3} Q_1^{3,9} Q_2^{0,5} \quad (76)$$

Burada  $We$ - Veber kriteriyasıdır mayenin verilmiş hündürlüyündə ( $h$ ) və sıxlığında ( $\rho$ ) səthi gerilmənin ( $\sigma$ ) təsirini xarakterizə edir:

$$We = \sigma / \rho h^2 \quad (77)$$

Analiz nəticəsində məlum olur ki, modelləşdirmə üçün riyazi metodlar fiziki metodlardan daha dəqiqdır. Bunun da bir sıra səbəbləri vardır.

#### Fiziki modelləşdirmədə:

- 1) kriterial tənliklərdə axtarılan kriteriya bir həddə görə təyin olunur, halbuki prosesin və ya hadisənin kriteriya-sı çoxhədli differensial tənliklərlə ifadə olunur;
- 2) tənliyə təcrübə yolu ilə təyin olunan qeyri – dəqiq göstəricilər daxil edilir;
- 3) kriterial tənliklər parametrlərin dəyişməsini model qurğuları miqyasında nəzərə alır.

Əgər prosesin nə riyazi, nə də fiziki modeli yoxdursa, modelləşdirmə miqyas keçidi metodu ilə həyata keçirilir. Bu zaman eyni, yaxud oxşar proseslərin qrafiki və cədvəl məlumatları müqayisə edilir və onların ayri-ayrı parametrlərinin bir-birinə nisbəti müəyyən olunur. Məsələn, modelin reaksiya kütləsinin sürətinin nümunənin reaksiya kütləsinin sürətinə nisbəti  $V_m/V_0$  tapılır, yaxud aparata daxil olan material axınlarının – qazların  $G$  və mayelərin  $L$  bir-birinə nisbəti  $G/L$  və s. hesablanır. Bu metod daha baha başa gəlir. Layihəçinin təcrübəsi az olarsa, reaksiya həcmimin ehtiyat əmsallarını 2 dəfə artıq götürmək lazımlı gəlir. Bu da məhsulun maya dəyərini artırır.

Beləliklə, prosesin və reaktorların riyazi və fiziki modelləşməsi xalq təsərrüfatı problemi kimi qarşıya qoyulur və bu problemin həlli yeni istehsal tikintisine lazımlı olan xərci və məhsulun maya dəyərini azaldır.

## V FƏSİL. KİMYA SƏNAYESİNİN XAMMALI

Kimya məhsulları istehsal etmək üçün ilkin material-lardan – *xammaldan*, yarımməhsuldan (yarımfabrikatlar) və istehsalat tullantılarından istifadə edilir.

Xammal sənayedə və məişətdə istifadə olunan mineral-lar, külçələr və dağ sūxurlarından, başqa sözlə təbii materiallardan ibarətdir.

Müxtəlif tərkibli bu cür faydalı qazıntılar sənayenin əsasını təşkil etməklə, ölkənin iqtisadiyyatında böyük əhəmiyyətə malikdir.

*Yarımməhsullar* müxtəlif istehsal sahələrinin xammalı hesab edilir və istehsal emalına məruz qalır.

Prosesdə xammalın işlənməsi nəticəsində qalıq alınır. Qalığın içərisində olan faydalı maddələrdən təkrar istifadə etmək üçün bəzən yenidən istehsalata, yaxud prosesə qaytarılır. Belə hallarda qalıq dövr edən məhsul adlanır. Əgər qalıqdan başqa bir məqsəd üçün istifadə edilərsə belə qalığa əlavə məhsul, tamamilə istifadə olunmazsa ona tullantı deyilir.

Tullantılar istehsalatda tətbiq və istifadə olunmayan lakin başqa müəssisələrdə xammal kimi istifadə olunan əlavə və məhsullara deyilir.

Kimya sənayesində istifadə olunan xammal müxtəlif əlamətlərinə görə bir neçə qruppa bölündür:

1. *Mənşəyinə görə*: mineral xammal, bitgi mənşəli xammal, heyvani xammal
2. *Aqreqat halına görə*: bərk, maye və qaz halında olan xammal.
3. *Tərkibinə görə*: qeyri- üzvi xammal, üzvi xammal.

Mineral xamal yerin dərin qatlarından çıxarılan faydalı qazıntılardır. Bunlar üç qrupa bölündür: a) *filizlər*, b) *qeyri-filizlər*, c) *yana bilən xamal*.

*Filizlər dağ süxurlarıdır.* Onlardan əksər hallarda metallar alınır. Bu məqsədlə dağ süxurlarından külçələr ayrılır. Bu külçələr qara metallar: dəmir və onun ərintiləri, əlvan metallar: Cu, Ni, Pb, Zn, Al, Mg, Ca, Co; nadir metallar: Sn, V, W, Bi, As, Hg, Mo və s.; qiymətli metallar: Au, Ag, Pt, Jr, Os, Pd; radioaktiv metallar: U, Ra, Th almaq üçün əsas xammal mənbəyini təşkil edir.

Bəzi filizlərin emali zamanı metallarla yanaşı bir sıra kimyəvi məhsullar da alınır. Məsələn, Cu, Zn və Ni alınan zaman eyni vaxtda sulfat turşusu da istehsal olunur.

*Qeyri-filiz xammal* metal almaq üçün yaramır. Ona görə də belə filizlərdən kimyəvi, inşaat və başqa qeyri-metallik materiallar alınır. Belə filizlərə kükürd, fosfor (fosforitlər), apatitlər, təbii kalium duzları, xörək duzu, qum, gil ilə zəngin süxurlar aid edilir.

Bunlar təbiətdə külli miqdarda tapılan müxtəlif xammal olduqlarına görə sənaye və kənd təsərrüfatının müxtəlif sahələrində geniş istifadə edilir.  $NaCl$ ,  $FeS_2$ ,  $BaSO_4$  kalium duzları, talk, kaolin, təbaşir, qrafit, rəngli gillər, almaz, korund, kvars qumu və bunlara oxşar materiallar, asbest, slyuda, diatomit kimi təbii xammallar xalq təsərrüfatının müxtəlif sahələrində geniş tətbiq olunur.

Bunlardan başqa bu qrupa daxil olan xammallardan zərgərlik işlərində işlənən qiymətli və rəngli bəzək daşları, oda və turşuya davamlı maddələr və müxtəlif inşaat materialları istehsalında istifadə edilir. Belə xammallar həmçinin müxtəlif gübrələr, qələvilər, sement, şüşə və saxsı istehsalında da istifadə olunur.

Yana bilən mineral xammallara daş kömür, neft, torf, yanın şistlər, təbii qazlar və s. aid edilir. Göstərilən xammallar müxtəlif növ kimyəvi məhsuların alınması üçün ilkin mənbədir. Məsələn, daş kömürün emali nəticəsində müxtəlif boyalar, dərman preparatları, kimyəvi liflər, plastik kütlələr, gübrələr, yarımkəçirici materiallar alınır. Daş

kömür Karaqandada, Donbasda, Kuzbasda, Moskva ətrafinda, Şərqi Sibirdə və s. çıxarılır.

Yana bilən xammallardan biri də neftdir. Neftdən və onun emal məhsullarından müxtəlif yanacaq növləri, liflər, sintetik kauçuk, plastik kütlələr, yuyucu maddələr və s. alınır. Böyük neft yataqları Qafqazda, Başqırdıstanda, Tatarıstanda, Sibirdə daha çox yayılmışdır.

Ölkəmiz təbii qaz yataqları ilə də zəngindir. Qaz həlinda olan xammal təkcə yanacaq kimi sərf olunmur. Təbii və digər qazlardan gübrələr, plastik kütlələr, sintetik kauçuklar, kimyəvi liflər, lakkalar, əczaçılıq preparatları və s. alınır. Ən böyük təbii qaz yataqları Orta Volqada, Ukraynada, Buxarada, Şimali Qafqazda, Xəzərdə Şahdəniz yatağında və digər yerlərdə tapılmışdır.

Sovet alimləri V.I. Vernadski, M.S. Kurnakov, A.Y. Fersman, İ.M. Qubkin və başqalarının elmi işləri sayəsində müxtəlif növ xammal yataqlarının axtarışı, çıxarılması və emali metodları hazırlanmışdır. Kola yarımadasında apatitlərin, Uralda kalium duzlarının, Bakı, Qrozni və Başqırdıstan neftinin tapılması və emali bu alimlərin Adı ilə bağlıdır. Hazırda bir çox xammalın, o cümlədən neftin, təbii qazların, kalium duzlarının, xörək duzunun daş kömürün ehtiyatlarına görə keçmiş SSRİ birinci yeri tuturdu.

*Bitki və heyvan mənşəli xammal öz tətbiqinə görə qida xammallarına və texniki xammala bölünür.*

Qida xammallarına kənd təsərrüfatı məhsulları, meşə və balıq təsərrüfatı məhsulları (kartof, şəkər çuğurduru, taxıl, piylər və s.) aid edilir. Texniki xammallar qida maddələri kimi yaramayan xammallardır. Bu növ xammallara misal olaraq pambığı, küləşi, dərini, yunu, müxtəlif balıq piylərini, heyvan sümüklərini və s. göstərmək olar.

Sənaye əhəmiyyətli xammallardan biri də *hava* və *sudur*.

Hava azot və oksigen almaq üçün tükənməz xammalıdır. Havadan alınan azot və oksigen müxtəlif maddələrin –

gübrələrin, plastik kütlələrin, liflərin, nitrat turşusu və onun duzlarının istehsalı üçün ilkin maddələr hesab edilir.

Su ən ucuz və tükənməz xammaldır. Sudan bilavasitə hidrogen və oksigen almaqdən başqa ondan bir sıra kimyəvi prosesdə istifadə edilir. Kimyəvi reaksiyalarda su əsas reagentlərdən biri hesab edilir. Sudan sulfat və nitrat turşularının, bir çox gübrələrin, qələvilərin və s. istehsalında istifadə olunur. Ümumiyyətlə elə bir kimya sənayesi tapılmaz ki, sudan istifadə olunmasın. Su bir sıra bərk, maye və qaz halda olan maddələrin həlliədicisi hesab edilir. Böyük kimya müəssisələrində gün ərzində sərf olunan suyun həcmi milyon kub metrlərlə ölçülür.

Xammaldan istifadə edərkən nəzərə almaq lazımdır ki, onun ehtiyatlarını tam qurtarmaq olmaz. Çalışmaq lazımdır ki, ucuz və keyfiyyətli məhsul almaq üçün xammal ehtiyatından səmərəli istifadə edilsin. Qiymətli xammal hesab edilən ayrı-ayrı elementlərin yer qabığında yayılması müxtəlifdir. Akademik A.N. Fersmanın tədqiqatına görə Yer qabığının (onun 16 km dərinliyi) orta kimyəvi tərkibi aşağıdakı cədveldə (cədvəl 5) verilmişdir.

### Yer qabığının orta kimyəvi tərkibi

Cədvəl 5.

Elementlər	Miqdarı (%)	elementlər	Miqdarı (%)	elementlər	Miqdarı (%)
Oksigen	49,13	Titan	0,61	Stronium	0,035
Silisium	26,00	Karbon	0,35	Xrom	0,03
Alüminium	7,45	Xlor	0,20	Sirkonium	0,025
Dəmir	7,25	Fosfor	0,12	Vanadium	0,02
Kalsium	2,40	Kükürd	0,12	Nikel	0,02
Natrium	2,35	Manqan	0,10	Sink	0,02
Maqnezium	2,35	Flüor	0,08	Mis	0,01
Kalium	4,20	Barium	0,05	Digər elementlər	0,06

Göründüyü kimi Yer kabığı kütləsinin 50%-ə qədərini oksigen, 26%-ni silisium təşkil edir. Üçüncü yeri aliminium (7,45%), dördüncü yeri dəmir (4,2%) tutur.

Doqquz element: oksigen, silisium, alüminium, dəmir, kalsium, natrium, manqnezium, kalium və hidrogen birlikdə yer kabığı kütləsinin 98%-ni, qalan elementlər isə yalnız 2%-ni təşkil edir. Həyat üçün çox lazımlı olan karbon elementi 0,35%, 76 element, o cümlədən geniş tətbiq olunan qurğuşun, civə, arsen və başqaları birlikdə 0,06% təşkil edir. Hazırda ölkəmizin kimya sənayesində 80-dən çox kimyəvi elementdən istifadə olunur.

Xammalın tərkibində olan elementlərin miqdarı az olduğundan xammaldan qənaətlə və səmərəli istifadə etmək lazımlıdır. Bu məqsədlə ucuz xammal axtarmaq, ondan səmərəli və kompleks şəkildə istifadə etmək, zənginləşmiş xammal əldə etmək və tərkibində qida maddələri olan xammalı qida maddələri olmayan xammalla əvəz etmək lazımdır.

Ucuz xammalın axtarılması və onun tətbiqi müxtəlif üsullarla həyata keçirilir. Hər şeydən əvvəl yerli xammaldan istifadə etmək daha əlverişlidir. Belə olduqda xammalı uzaq məsafələrə daşımaq lazımlı gəlmir və alınan məhsulun maya dəyəri aşağı olur. Bəzi hallarda ilkin xammal kimi istehsalat tullantılarından istifadə edilir. İstehsalat üçün ucuz və asan əldə edilən xammal daha əlverişlidir. Uzun illər daş kömür bir yanacaq kimi, neft və qaz yanacaqlardan əlverişli hesab edilirdi. Sonralar məlum oldu ki, neft və qaz qalıqsız yanır, onları borular vasitəsilə bir yerdən başqa yerə daşımaq bir neçə dəfə asan və ucuz başa gəlir. Digər tərəfdən neftin istiliktorətmə qabiliyyəti daş kömürünün 3,5 dəfə, təbii qazının isə təxminən 12 dəfə çoxdur. Daş kömürün bir yerdən başqa yerə daşınması çətindir və baha başa gəlir. Daş kömür yandıqda neft və təbii qazlardan fərqli olaraq külli miqdarda qalıq (şlak) qalır. Ona görə də indii ölkəmizin istilik balansının 51%-i neftlə qazın, 43%-i isə digər xammall-

ların payına düşür. Lakin buradan belə bir nəticəyə gəlmək yalnız olar ki, neft və qaz getdikcə daş kömürü bir yanacaq kimi sıxışdırıb çıxaracaq. Əlbəttə hər hansı yanacaqdan istifadə etmək onun hansı rayonda olmasından asılıdır. Neft və qazla zəngin olan rayonlarda əsas xammal kimi neft və qaz, ucuz daş kömürlə zəngin olan rayonlarda isə daş kömürdən istifadə etmək daha məqsədə uyğundur. Texnikanın inkişafı ilə əlaqədar olaraq indi istehsalat tullantıları və yarımməhsullarından daha geniş istifadə olunur. Bu, məhsulun maya dəyərini aşağı salır.

Xammaldan kompleks formada istifadə etmək ucuz məhsul əldə etməyə imkan verir. Xammaldan kompleks şəkildə istifadə etdikdə istehsalat tullantısı olmur, yəni xammalın tərkibində olan faydalı materialın hamisindən istifadə edilir. Buna misal olaraq neftin, daş kömürün, təbii qazların, havanın, xörək duzunun, kükürdün, filizlərin, fosforit və apatitlərin emalını göstərmək olar. Kompleks istifadə zamanı xammal sərfi azalır. Məsələn, gübrə istehsalı üçün emal olunan təbii qazdan eyni zamanda kauçuk, sirkə turşusu, plastik kütlələr, kimyəvi liflər və başqa məhsullar alınır ki, bunların hər biri üçün əlavə xammal tələb olunardı. Xammalın kompleks emal olunması böyük xalq təsərrüfatı əhəmiyyətinə malik olduğundan indi çox geniş miqyasda tətbiq olunur.

Xammalın kompleks istifadə olunmasına baxmayaraq, yenə də müəyyən miqdardan sənaye tullantıları alınır. Həmin tullantılar müəssisələrdən çıxarılaraq ətrafdakı su tutumlarını, havanı, ətraf mühiti və s. zəhərləyir. Hələ də soda istehsal edilən zavodlarda tərkibində müxtəlif duzlar həll olan məhsul tullantı kimi zavod yaxınlığında qazılan çökəklərə axıdılır və orada «ağ dəniz» yaradır. Həmin məhlul torpağı hoparaq onun məhsuldarlığını məhv edir, yaxud dənizə axıdıldıqda onu zəhərləyir. Tullantıları zərərsizləşdirmək üçün xüsusi təmizləyici qurğular tikilir. Kimyaçıların qarşısında tullantıları təkcə zərərsizləşdirmək məsələsi deyil, həm də

onun tərkibində olan faydalı komponentləri ayırıb təkrar istehsalata qaytarmaq problemi dayanır. Bəzi tullantılar gübrə kimi işlədirilə bilər. Məsələn, sulfat turşusu istehsal zamanı alınan kolçedan yanığı torpağa verildikdə arpanın məhsuldarlığı artır. Polad istehsal edən və mis əridən zavodlardan alınan şlak, sement zavodlarının tozları və s. də gübrə kimi tətbiq olunur.

Bir neçə komponentlə zəngin olan xammaldan istifadə etmək də böyük əhəmiyyət kəsb edir. Belə xammaldan istifadə etmək onu ucuzlaşdırır və emalını sadələşdirir. Bu halda alınan məhsulun keyfiyyəti daha yüksək olur. Kimya sənayesində tətbiq olunan xammal həmişə zənginləşmiş olmur. Ona görə də xammal emal edilməzdən qabaq zənginləşdirilir.

Qida maddələrindən alınan xammalı qeyri-qida maddələrdən alınan xammalla əvəz etmək böyük əhəmiyyətə malikdir. Son zamanlara qədər bir çox kimya məhsulları qida maddələrindən alındığından milyon tonlarla taxıl, kartof, bitki yağı, heyvan piyləri və s. sərf olunurdu. Məsələn, sintetik kauçuk istehsal etmək üçün xammal kimi etil spirti lazımdır. 1 t etil spirti almaq üçün 10-11 t kartof, yaxud 4 t taxıl sərf olunurdu. Hazırda etil spirti etilendən alınır. Beləliklə qida maddələrindən xammal kimi istifadə etmək getdikcə aradan qalxır.

Boyalar, lakkalar, dərman maddələri, bir çox plastik kütlələr və bir sıra başqa maddələr istehsalında bitki və heyvani xammallar sintetik maddələrlə tamamilə sıxışdırılmışdır. Belə olduqda məhsulun maya dəyəri aşağı düşür, çünki qida maddələrindən alınan məhsulun maya dəyəri daha yüksək olur.

### Xammal zənginləşdirmə üsulları

Bir qayda olaraq xammalın tərkibində faydalı komponentlərlə yanaşı faydasız, lazımsız komponentlər də olur.

Belə komponentlər *boş sūxur* adlanır. Xammalı zənginləşdirməkdə məqsəd, faydalı sūxuru, yəni külçəni boş sūxurdan azad etmək və onu emal üçün əlverişli olan bir və ya bir neçə məhsula ayırmaqdır. Xammalı zənginləşdirildikdə onda olan faydalı komponentin faizlə miqdarı artlığından aparatların istehsalı və məhsulun keyfiyyəti yüksəlir, prosesin enerji sərfi azalır. Xammalın zənginləşdirilməsi sənaye üçün xammal ehtiyatını artırır. Belə ki, faydalı komponenti az olan xammalı zənginləşdirməklə, onun sənaye əhəmiyyətini artırıb, emala yararlı hala salırlar. Bunun nəticəsində xammalın emalı prosesinin texniki və iqtisadi effekti artır, xammaldan alınan hazır məhsulun keyfiyyəti yaxşılaşır. Xammalı çıxarıldığı yerdə zənginləşdirmək daha əlverişlidir. Belə olduqda boş filizin daşınması üçün lazım olan enerji və nəqliyyat sərfi aradan qalxır. Zənginləşdirmə kombinatlarında həm bərk, həm də maye və qaz materialları zənginləşdirilir. Ona görə də xammalı zənginləşdirmə üsulları da müxtəlifdir. Zənginləşdirmə yolu ilə boş sūxurdan azad edilmiş məhsula *konsentrat* deyilir. *Konsentrat çəkisinin ilkin xammalın çəkisinə olan nisbətinə konsentratın çıxımı deyilir.*

*Konsentratdakı faydalı maddə miqdarının emal edilmiş xammaldakı faydalı maddə miqdarına olan nisbətinə çıxarılma dərəcəsi deyilir. Konsentratdakı faydalı maddə faizinin başlangıç xammaldakı faydalı maddə faizinə nisbətinə zənginləşdirmə dərəcəsi deyilir.* Zənginləşdirmə prosesi mineralların fiziki və fiziki-kimyəvi xassələrinin fərqlənməsi əsasında aparılır. Bu xassələr mineralın forması, rəngi, parıltısı, xüsusi çəkisi, sürtünmə əmsali, maqnitə həssaslığı, elektrik-keçirme qabiliyyəti, bəzi məhsullarda islanması və s.-dən ibarətdir.

Xammalı zənginləşdirən zaman bəzən mineralların bir sıra xassələrini sün'i yolla gücləndirmək mümkündür. Məsələn, mineralın maqnitə tə'sirini gücləndirmək üçün maqnitləşdirici yandırma prosesindən istifadə edilir. Xüsusi mad-

dələrdən istifadə etməklə mineralın istilikkeçirmə və islanma qabiliyyətini artırmaq olar.


Zənginləşdirmə texnikasında əsasən aşağıdakı üsullardan istifadə olunur.

**1. Xəlbirləmə üsulu.** Bu üsul xammalın tərkibinə daxil olan mineralların müxtəlif möhkəmliyə malik olmasına əsaslanır. Belə mineralları xirdalayan zaman nisbətən kövrək minerallar daha xırda hissəciklərə parçalanır. Ona görə də müxtəlif ölçülü deşikləri olan xəlbirdən keçirdikdə kiçik hissələr xəlbirdən keçir, iriləri isə xəlbirdə qalır. Bu yolla eyni tərkibli xammalı bir yerə toplamaq olur. Xəlbirlər çox zaman maili vəziyyətdə yerləşdirilir və silkələyəci, yırğalayıçı və vibrasiya edən mexanizmlərlə təchiz olunur.

**2. Qravitasiya üsulu.** Bu üsul mineralların xüsusi çəki-lərinin və onların parçalanmasının müxtəlif mühitdə (ən çox suda) hərəkət sürətinin müxtəlifliyinə əsaslanır. Qravitasiya üsulu ilə qara və əlvan metal mineralları, daş kömür və s. faydalı qazıntılar zənginləşdirilir. Bu üsul xüsusi çökdürücü maşınlardan, qatılışdırıcı stollardan, yuyucu maşınlardan istifadə etməklə həyata keçirilir. Zənginləşdirmə maye mühitdə aparıllarsa yaşı qravitasiya üsulu ilə zənginləşdirmə, hava, yaxud inert qaz mühitində aparıldıqda isə quru qravitasiya üsulu ilə zənginləşdirmə adlanır.

a) *Yaş qravitasiya üsulu* ilə zənginləşdirmə aşağıdakı kimi aparılır (şəkil 30): xirdalanmış xammal xüsusi çənlərdə su ilə qarışdırılır və çökdürücü kameralara (I, II, III) verilir. Kameraların dibi konusvari olur. Belə kameralara bunkrlar də deyilir. Kameranın eni tədricən artdığı üçün bərk hissəciklərin sürəti də tədricən azalır. Bu da onların dibə çəkməsinə imkan verir. I kamerada ən ağır, II kamerada orta ağır, III kamerada isə yüngül parçalar çökür.

Kameranın sayı xammalın tərkibindən asılı olaraq seçilir. Xammalı çoxlu fraksiyalara ayırmak lazımlı gəldikdə kameraların sayı da çox olur. Fraksiyalar kameralardan




*Şəkil 30. yaş qrafitasiya üsulu ilə zənginləşdiricinin sxemi:*

*I, II, III – çökdürcü kameralar; 1, 2, 3- boşaltma yolları.*

xüsusi boşaltma yolları (1,2,3) ilə boşaldılır. Bu prinsip üzrə qatılışdırıcı stolların və çökdürcü məşinlərdən da istifadə edilir.


b) *Quru gravitasiya üsulu* ilə zənginləşdirmə prosesində mərkəzdənqəçmə prinsipi üzrə işləyən hava separatorlarının (şəkil 31) istifadə edilir. Separator konusla (2) qurtaran silindr dən (3) ibarətdir. Silindr daxilində konusla (4) qurtaran da-



*Şəkil 31. Hava separatorunun sxemi:*  
*1-xirdalanmış material, 2-xarici konus,*  
*3-xarici silindr, 4-daxili konus, 5-daxili silindr, 6-nimçə, 7-qanadlı ventilator,*  
*8-hazır xammal, 9-təkrar xirdalanmaya gedən xammal*

xili silindr (5) elektrik mühərriki ilə fırlanan nimçəsi (6) və qanadları (7) vardır. Nimçənin və qanadların fırlanması nəticəsində hava hərəkətə gəlir. Fırlanan nimçənin üzərinə tökülen xirdalanmış material havə axınının təsirindən silindrlerin divarlarına toxunaraq öz sürətini itirir və xarici silindrin konusundan (2) xaric olur (8). Nisbətən iri hissəciklərdən ibarət olan material daxili silindrin (5) konusuna (4) verilir və oradan təkrar xirdalanmaq üçün xaric olur (9).

**3. Maqnitlə zənginləşdirmə üsulu.** Bu üsul maqnitləşə bilən filizləri maqnitləşməyən filizlərdən ayırmak üçün təbiq olunur. Bu yolla filizləri boş sükurlardan təmizləmək mümkün olur. Filizin ayrılması elktromaqnit sepatartorlarından (şəkil 32) istifadə etməklə həyata keçirilir. Xammal xirdalandıqdan sonra lentli transportyora (1) verilir. Transportyor elektromaqnitlə (3) təchiz olunmuş barabana (2) malikdir. Lentin barabanın səthi ilə sürtünməsi zamanı xammalın maqnitləşməyən hissəsi ləndən müvafiq bunkerə (4), maqnitləşən hissəsi isə lentin barabana toxunma müddətində ləntə yapışır və başqa bunkerə (5) tökülr. Beləliklə maqnitləşən və maqnitləşməyən material bir-birindən ayrıılır.




*Şəkil 32. Elektromaqnit separatorunun sxemi:*

1-lentli transportyor, 2-baraban, 3-elektromaqnit, 4-bunker (maqnitləşməyən xammal üçün), 5-bunker (maqnitləşən xammal üçün), 6-maqnitləşən xammal, 7-maqnitləşməyən xammal

**4. Flotasiya üsulu.** Bu üsul geniş yayılmış zənginləşdirmə üsullarından biridir. Bu onunla izah edilir ki, müxtəlif xassələrə malik olan flotoreagentlərdən istifadə etməklə mürəkkəb tərkibli dağ sükurlarını həm

The diagram illustrates a flotation apparatus. It features a rectangular reservoir (1) at the bottom. An air tube (2) enters from the side and connects to a vertical pipe (4) at the top. The pipe (4) has a circular opening at the top labeled 'Hava' (Air). A horizontal pipe (5) extends from the side of the pipe (4) and splits into two smaller pipes that enter the reservoir (1). These smaller pipes are labeled 'Köpük təbəqəsi' (Foam layer). The interior of the reservoir (1) contains a dark, granular material labeled 'arakəsmələr' (minerals). The entire apparatus is labeled 'xirdalanmış filizin su lu suspenziyası' (suspended mineral pulp).



*Şəkil 33. Hava ilə qarışdırılan flotasiya aparatının sxemi:*

suya köpük əmələgətirici reagentlər (şam yağı, ağac şirəsi, (deqot)) əlavə edilir. Köpük xammal hissəcikləri ilə birlikdə novlar (5) vasitəsilə xaric olaraq qatlaşdırılmağa və süzülməyə göndərilir. Kameranın dibinə yatan hissəciklər boş sūxur kimi aşağıdan xaric olur.

Təbii minerallar əsasən yaxşı islanır. Onların ayrılmaması üçün suspenziyaya xüsusi məddələr-yığıcılar, reagent-kollektorlar əlavə edilir. Bu reagentlər onların islanma qabiliyyətini azaldır. Belə maddələrə misal olaraq olein və nafthen turşularını misal göstərmək olar. Lazım gəldikdə suspenziyaya elə flotoreagentlər əlavə edilir ki, filizlərin birgə flotasiyasını təmin edir. Bu zaman flotasiya olunan xammalın tərkibində bir neçə faydalı material olur. Elə flotoreagentlər də vardır ki, əksinə, flotasiya zamanı konsentratda yalnız bir faydalı element qalır, qalan faydalı elementlər boş sükurla birgə ayrılır. Belə flotasiya selektiv flotasiya adlanır.

**5. Elektrstatik zənginləşdirmə üsulu.** Bu üsul bərk mineralların elektrik keçiriciliyinin müxtəlifliyinə əsaslanır. Proses zamanı metal külçələr qeyri-metal külçələrdən ayrıılır. Bu zaman nadir metal filizləri də zənginləşir.

Göstərilən zəngilnəşdirmə üsullarından başqa materialların ərimə temperaturunun müxtəlifliyinə əsaslanan termiki zəngilnəşdirmə, həllolmalarının müxtəlifliyinə, kimyəvi reakentlərlə parçalanmalarına və qarışığa daxil olan materialın yanmasına əsaslanan kimyəvi zənginləşdirmə üsulları da geniş yayılmışdır.

Maye xammal məhlul halında olur. Məhlulların qatılıqlarını artırmaq üçün həlledicini buxarlaşdırmaq, məhlulu faydalı komponentlərlə doydurmaq və dondurmaqla qarışqladan ayırmak kimi üsullardan istifadə edilir. Məsələn, məhlullardan suyu buxarlaşdırmaqla müxtəlif mineral duzları, qələvələr, turşular, əlvən metallar və s. almaq olur.

Qaz qarışıqlarını ayrı-ayrı komponentlərə ayırmak üçün onları soyudur və yüksək təzyiq altında sıxırlar. Bu metod qaz qarışığının komponentlərinin kondensləşmə temperaturlarının müxtəlifliyinə əsaslanır. Bəzi hallarda qaz qarışığının əvvəlcə mayeləşdirilir, sonra isə ardıcıl buxarlaşdırma yolu ilə komponentlərinin ayrılmaları. Havadan azot və oksigen bu yolla alınır. Bundan başqa qaz qarışığını mayelərlə absorbsiya, yaxud bərk məddələrlə adsorbsiya etməklə də tə-

kib komponentlərinə ayırməq mümkündür. Bu məqsədlə müxtəlif növ absorbent və adsorbentlər seçilir.

### **Kimya sənayesində su**

Su, kimya sənayesində əsas xammal kimi işləndiyi kimi, həm də universal həllədici, istilikdaşıyıcısı və katalizator kimi tətbiq olunur. Sənayenin sudan istifadə edilməyən bir sahəsi yoxdur. Su sıxılıq bilmədiyi üçün ondan hidravlik preslərdə təzyiqötürüçü kimi istifadə olunur. Sular iki qrupa bölünür: 1) təbii sular, 2) sənaye suları.

Təbii sular 3 qrupa bölünür:


1. Atmosfer suları.
2. Səth suları.
3. Yeraltı suları.

A t m o s f e r   s u y u (yağış və qar suyu) ən təmiz su hesab edilir. Onun içərisində az miqdarda hava ilə birlikdə həll olmuş qazlar, şəraitdən asılı olaraq mexaniki qatışqlar, azot oksidləri, az miqdarda hidrogen - sulfid, sulfit və sulfat anhidridləri, bəzən üzvi qarşıqlar da olur.

S e t h   s u l a r ı əsasən çay, göl və dəniz sularından ibarətdir. Bu suların tərkibində mexaniki qatışqlar daha da çoxdur. Səth sularında həmişə kalsium- hidrokarbonat, maqnezium- hidrokarbonat, sulfat və xloridlər və s. olur. Dəniz suyunun tərkibində demək olar ki, bütün elementlərin, hətta qiymətli və radioaktiv metalların birləşmələri də vardır. 1 kq- da 1 q- dan az duz olan suya duzsuz su, 1 q- dan çox duz olan suya isə duzlu su deyilir. Səth sularının 1 l- də 700- 900 mq duz olur. Belə suların codluğu 1- 8 mq ekv/l- dən çox olmur. Dəniz və okean sularında çoxlu miqdarda  $NaCl$  və  $MgCl_2$  vardır. Məsələn Qara dəniz suyunun mineral tərkibi 17705 mq/ l, codluğu isə 46,0 mq-ekv / l, Xəzər dənizi suyunun mineral tərkibi 13064 mq/l, codluğu isə 74,9 mq-ekv/l-dir. Aydındır ki, xüsusi üsullarla təmizlənmədən belə sulardan texnikada və məişətdə istifadə etmək ol-

maz. Sənaye sularının tərkibində çoxlu miqdarda həll olmuş duzlar olmamalıdır. Müəssisənin növündən asılı olaraq sənaye sularında həll olan duzların maksimum miqdarı müvafiq DÜST tərəfindən müəyyən olunur. Çox təmiz su yarımkəcicilər, lümineforlar və digər kimyəvi maddələr istehsalında tələb olunur.

Məişətdə və texnikada istifadə olunan sularda mexaniki qarışqların, həll olan duzların, qazların və mikroorqanizmlərin miqdarı müəyyən olunmuş limitdən çox olmamalıdır. Karbonatlar, oksigen qazan və boruları korroziyaya uğratdığı üçün buxar qazanlarında istifadə olunan su natrium-karbonatdan və oksigendən azad olmalıdır. Bu məqsədlə işlənən suyun hər litrində quru qalığın miqdarı 0,2 – 0,3 qramdan çox olmamalıdır. Buxar qazanlarının dibinə yatan ərp qazanın istilikkeçiriciliyini azaldır və boruların normaldan çox qızdırılmasını tələb edir. Ona görə də onlar vaxtından tez xarab olur. Ərp aşağıdakı reaksiyalar üzrə əmələ gəlir.




Gips, kalsium və maqneziumun karbonatları, silikatlar mexaniki qatışqlarla birlikdə ərp əmələ gətirir.

Suyun əsas keyfiyyət göstəriciləri onun codluğu, ümumi duzluluğu, şəffaflığı, oksidləşmə qabiliyyəti və kimyəvi reaksiyalarından ibarətdir. Codluq dedikdə suyun tərkibində olan kalsium və maqnezium ionlarının ona verdiyi xüsusi xassələr toplusu başa düşülür. Codluq suyun 1 l-də olan  $Ca^{2+}$  və  $Mg^{+2}$  ionlarının məq-ekv miqdarı ilə göstərilir.

Suyun codluğu üç cür olur: *müvəqqəti, daimi və ümumi codluq*.

M ü v e q q e t i c o d l u q fiziki üsullarla aradan qaldırıla bilən codluqdur. Belə suda kalsium və maqnezium bikarbonatları olur və suyu qaynatdıqda onlar asanlıqla sudan ayrılır. Bu proses aşağıdakı reaksiyalara əsaslanır:



D a i m i c o d l u ğ a malik olan suda kalsium və maqneziumun xloridləri, sulfatları, nitratları və silikatları olur. Ü m u m i c o d l u ğ u, suda olan kalsium və maqneziumun bütün duzları – xloridləri, sulfatları, bikarbonatları, nitrat və silikatları yaradır. Ümumi codluğu aradan qaldırmaq üçün bir neçə üsul məlumdur.

1952-ci ilə qədər suyun codluğu dərəcələrlə ölçülürdü. Codluq dərəcəsi suyun 1 litrində olan 10 mq CaO və ya 7,19 mq MgO – e müvafiq olan duzun miqdarını müəyyən edir.

Hazırda suyun codluğu mq-ekv/l-lə ölçülür. Codluğu 1 mq-ekv/l olan suda 20,04 mq/l Ca<sup>+2</sup> və ya 12,16 mq/l Mg<sup>+2</sup> ionları vardır.

### Suyun təmizlənməsi

Suyu sənayedə təmizləməkdə məqsəd onu tərkibindəki ərp əmələ gətirən, çöküntü verən, korroziyaya səbəb olan və texnoloji proseslərə mane olan qatışqlardan azad etməkdir.


Suyun təmizlənmə üsulları onun tərkibində olan qatışqların və suya olan tələbatın növündən asılı olaraq müxtəlif olur.

Əsas təmizləmə üsullarından biri çökdürmə və koagulyasiyadır. Adı çökdürmə üsulu ilə suyun mexaniki qatışqlardan təmizlənmə prosesi çox yavaş getdiyindən bu metoddan hazırda istifadə edilmir. Bu yolla suyu təmizlədikdə




qapalı süzgüclərdən istifadə edilir. Süzgəc kimi 1 – 2 m qalınlığı olan qum təbəqəsindən istifadə olunur. Təbii su qum təbəqəsindən keçdikdə mexaniki qatışqlardan təmizlənir.

*Koaqulyasiya üsulu* ilə suyun kolloid və asılı haldə olan qatışqlardan təmizlənməsi geniş yayılmışdır, qatışqları çökdürmək üçün onların hissəciklərinin yüksəkləri koaqulyasiyaedicilərin və ya elektrolitlərin əks-işarəli yüksəkləri ilə neytrallaşdırılır.

Deməli, koaqulyasiyaedicilər elektrolit maddələrdir. Bunlardan effektlliləri alüminium və dəmir birləşmələridir:



Göstərilən maddələrlə sudakı qatışqların koaqulyasiya edilməsi həmin duzların (koaqulyantlarının) suda hidrolizinə əsaslanır. Məsələn, koaqulyant kimi suya alüminium-sulfat əlavə edilərsə hidroliz nəticəsində sulfat turşusu alınır ki, bu da suyun karbonatlı codluğunu aşağıdakı reaksiyalar əsasında aradan qaldırı bilər:



Koaqulyasiya prosesinin tam getməsi müxtəlif amillərdən asılıdır. Sudakı qatışığın kimyəvi və komponent tərkibi koaqulyantın təbiəti və miqdarı, temperatur və s. kimi amillər prosesə daha güclü təsir göstərir.

Müəyyən edilmişdir ki, koaqulyasiya prosesi 35-40°C-də daha effektli gedir. Koaqulyant kimi alüminium sulfat götürdükdə onun sərfi sudakı qatışığın miqdarından asılı olaraq 30-150 q təşkil edir.

Koaqulyasiya metodu ilə su əsasən kobud dispers və kollaид hissəciklərdən azad olur. Üzvi maddələr və silikatlar

suda kolloid hissəcikər əmələ gətirdikləri üçün koaqlıyanlıar vasitəsilə birincilərin 60-80%-i, ikincilərin isə 25-50%-i sudan ayrıılır.

### Suyun yumşaldılması və duzsuzlaşdırılması

Suda həll olan və ona codluq verən duzların müxtəlif üsullarla çökdürülərək sudan ayrılmazı prosesinə onun *yumşaldılması* deyilir.




Suyun onda həll olan duzlardan tamamilə və ya qismən azad olmasına onun *duzsuzlaşdırılması* deyilir.

Suyun yumşaldılması üç üsulla həyata keçirilir: fiziki, kimyəvi və fiziki-kimyəvi üsullar.

*Fiziki üsul* termiki (qaynama), distillə və dondurma üsullarından ibarətdir. Bu üsullarla yalnız müvəqqəti codluq qismən aradan qalxır.

*Kimyəvi üsul*. Burada iki üsul tətbiq olunur: *çökdürmə*; *kationdəyişmə*.

Kimyəvi üsulla suyun yumşaldılması Ca və Mg duzlarını suda az həll olan çöküntüyə keçirmə prinsipinə əsaslanır. Bu məqsədlə suya  $Ca(OH)_2$  və  $Na_2CO_3$  əlavə edilir. Ona görə də bu üsula *əhəng-soda* üsulu deyilir və aşağıdakı reaksiyaları əhatə edir:



Buradan aydın olur ki, karbonat codluğu verən duzları çökdürdükdə yumşaldılmış suyun duzluluğu azalır, daimi codluq verən duzları çökdürdükdə isə suyun duzluluğu

dəyişmir, çünki bu vaxt  $Ca^{+2}$  və  $Mg^{+2}$  kationları natriumla əvəz olunur.

**T e r m o k i m y a v i ü s u l l a** dəniz suyunun yumşaldılması qurğusunun principial sxemi aşağıda verilir (şəkil 34).


Yumşaldılma aşağıdakı qaydada aparılır. Əvvəlcə dəniz suyu əhəng südü ilə qarışdırılır (1) və termiki yumşaldıcı aparata (3) verilir. Bu zaman  $Mg$  duzları  $Ca$  duzlarına çevrilir. ( $CaCl_2$ ,  $CaSO_4$ ) və  $Mg(OH)_2$  çöküntüsü əmələ gelir. Eyni zamanda karbonat codluğu əmələ gətirən duzlar da çökür:



Sonra  $Ca(OH)_2$  suda olan karbon qazı ilə birləşərək  $CaCO_3$  şəklində sudan ayrılır.

Suyun termiki yumşaldılması çox yayılmış üsullardan biridir. Bu onunla əlaqədardır ki, termiki qurğularda suyun codluğu 0,1 mq-ekv/l – ə qədər azalır və su demək olar ki, tamamilə duzsuzlaşır. Proses iki mərhələdə aparılır: birinci mərhələ termiki yumşaldıcıda, ikinci mərhələ kationit süzgəcə başa çatır.

Göstərilən qurğu nisbətən mürəkkəbdir və suyun duzsuzlaşması prosesi baha başa gelir. Buna baxmayaraq termiki yumşaldıcılardan geniş istifadə olunur, çünki bu üsulla suyun codluğu daha çox azalır. Silikatlar və üzvi birləşmələr praktiki olaraq suda qalmır. Hazırda belə qurğular Bakıda fəaliyyət göstərir.



Şəkil 34. dəniz suyunun termokimyavi üsulla yumşaldan qurunun sxemi:  
1-qarışdırıcı, 2-nasos, 3-termiki yumşaldıcı, 4-kationit süzgəc, 5-qızdırıcılar.

Qurğunun əsas aparatları termiki yumşaldıcı (3) və kationit süzgəcdir (4).

Əhənglə işlənmiş su nasos (2) vasitəsilə termiki yumşaldıcıya (3) verilir və 6 – 7 atm təzyiqdə su buxarı ilə 160 – 170°C-yə qədər qızdırılır. Bu şəraitdə  $CaSO_4$  ərp və ya şlam şəklində çökür. Termiki yumşaldıcıda başlanan bütün reaksiyalar başa çatır. Silikatlar, üzvi birləşmələr, kolloidal və asılı olan qatışqlar (dispers halda olan çöküntülər)  $Mg(OH)_2$  vasitəsilə adsorbsiya olunur. Termokimyəvi yumşaltma və əhəngləşdirmə nəticəsində ayrılan bütün çöküntülər aparatın dibinə yatır, üfürülür və oradan xaric edilir. Termiki yumşaldıcı aparatda suyun codluğu 20 mq-ekv/l. – ə qədər azalır. Ona görə də suyun codluğunu daha çox azaltmaq üçün o, kationit süzgəcdən (4) keçirilir. burada onun codluğu daha da azalaraq 0,1 mq-ekv/l olur. Bu məqsədə su kationit süzgəcdə bir neçə saat saxlanılır.

*Fiziki-kimyəvi üsul.* Bu üsulla suyu yumşaltmaqla yanaşı onu tamamilə duzsuzlaşdırmaq da mümkündür. Fiziki-kimyəvi üsul iki qrupa bölünür: 1. *Elektrokimyəvi üsul;* 2. *İonit üsulu.*

*Elektrokimyəvi üsul* elektrodializ və elektroosmos proseslərinə əsaslanır.

*İonit üsul* daha çox yayılmışdır. Bu üsula *iondəyişmə üsulu* da deyilir. İondəyişmə üsulunu tətbiq etməklə suyu tamamilə duzsuzlaşdırmaq olur.

İondəyişmə üsulu ionitlərin (çətin həll olan bərk maddələrin) xassələrinə əsaslanır. Bu maddələr öz ionlarını suda həll olan duz ionları ilə mübadilə etmək qabiliyyətinə malikdir.



Ionitlər anionit və kationitlərə bölünür. Kationitlərdə kation, anionitlərdə isə anion mütəhərrik olur. Kationitlər  $Na$  – kationit və  $H$  – kationitlərdən ibarətdir. Anionitlərdə hidroksil qrupları mütəhərrik olduğundan onlar  $OH$  – anionit adlanır.  $Na$  - kationitlərə alümosilikatları  $Na_2O \cdot Al_2O_3 \cdot 2SiO_2 \times H_2O$ , qlaukoniti, seoliti, permutiluni,  $H$  – ka-

tionitlərə sulfolaşmış kömürü, fenolformaldehid qatranlarını, stirolun divinil ilə sopolimerlərini misal göstərmək olar.



$OH$  – anionitlər kimi süni qatranları – məsələn, karbamid qatranlarını götürmək olar.

İondəyişmə metodu ilə suyun təmizlənməsi prosesini aşağıdakı reaksiyalarla göstərmək olar.

Kationdəyişmə:





Aniondəyişmə:





$R$  – ionit molekulunun mübadilədə iştirak etməyən hissəsidir.

Zaman keçdikcə ionitlərin iondəyişmə aktivliyi azalır. Onları yenidən bərpa etmək üçün müxtəlif reagentlərdən istifadə edilir.


İşlənmiş  $Na$  – kationiti bərpa etmək üçün onu xörək duzu məhlulu ilə, işlənmiş  $H$  – kationiti isə mineral turşu məhlulu ilə yuyurlar:



İşlənmiş anioniti bərpa etmək üçün o qələvi və ya soda məhlulları ilə yuyulur:



Suyu tam duzsuzlaşdırmaq üçün onu əvvəlcə kationitdən sonra isə anionitdən buraxmaq lazımdır. Aşağıda suyun duzsuzlaşdırılmasının texnoloji sxemi verilir (şəkil 35).



*Şəkil 35. Suyu duzsuzlaşdırın qurğunun sxemi:*  
1-yığıcılar, 2,3- siyirtmələr, 4-kationit süzgəc, 5-anionit süzgəc, 6-tə-  
mizləməyə verilən su, 7-duzsuzlaşmış su, 8-regenerasiya məhlulu.

Su (6) əvvəlcə  $H^-$  – kationitli süzgəcdə (4) kalsium, maqnezium və natrium ionlarından azad olur. Sonra su anionlardan azad olmaq üçün anionit süzçəə (5) verilir. Bundan sonra o, süzgəcdən xaric olaraq (7) deqazatorlara göndərilir və karbon qazından azad olur, yığıcıda toplanır və istifadəyə göndərilir.

İonitləri regenerasiya etmək üçün turşu və qələvi yığıcılarından (1) istifadə edilir. Regenerasiya zamanı suyun sistemə verilməsi siyirtmənin (3) köməyi ilə dayandırılır və bu müddətdə siyirtmə (2) açıq qalır.



İonit üsulu əhəng-soda üsulundan bir sıra üstünlükleri ilə fərqlənir. Burada aparatlar sadə və yiğcam olur, su tamamilə duzsuzlaşır, qurğulara xidmət və nəzarət etmək nisbətən asandır və proses ucuz başa gəlir.

Suda həll olan qazları ondan kənar etmək üçün fiziki və kimyəvi üsullardan istifadə edilir.


Fiziki üsulla suyu həll olan qazlardan azad etmək üçün su vakuumda qızdırılır, yaxud aerasiya olunur.

Suda həll olan qazları kimyəvi üsulla kənar etmək üçün onlar birləşmə halına salınır. Məsələn, suyu onda həll

olan karbon qazından azad etmək üçün o əhəng suyu ilə dolu olan süzgəcdən, oksigeni ayrımaq üçün içərisində dəmir tozu olan süzgəcdən keçirilir.





Suyu oksigendən azad etmək üçün bəzən ona reduksiyaedici kimi natrium-sulfit əlavə edilir:



Korroziyani sürətləndirən  $H_2S$  və  $SO_2$  kimi qazlardan suyu daha dəqiq təmizləmək lazımdır. Bu halda *vakuumda qızdırma* və *aerasiya* metodlarından müvəffəqiyyətlə istifadə edilir. Lakin bu məqsədlə kimyəvi reagentlər də tətbiq olunur.

Məsələn oksidləşdirici kimi xlor götürdükdə aşağıdakı reaksiyalar gedir və su qazlardan azad olur.




# I I B Ö L M Ö

## QEYRİ – ÜZVİ MADDƏLƏRİN TEXNOLOGİYASI

### VI FƏSİL. SULFAT TURŞUSU İSTEHSALI

Sulyat turşusu kimya sənayesinin əsas məhsullarından biridir. Susuz sulfat turşusu ağır, yağıvari mayedir. O, su ilə istənilən nisbətdə qarışır. Sulfat turşusu suda həll olduqda çoxlu istilik ayrılır,  $296^{\circ}\text{S}$  – də qaynayır,  $100^{\circ}\text{S}$ -də donur. Susuz sulfat turşusuna monohidrat da deyilir. Onun Sulu məhlulu da sulfat turşusu adlanır. Sənayenin xüsusiyyətindən asılı olaraq sulfat turşusu müxtəlif qatılıqda işlənir. Məsələn, mineral gübrələr istehsalında 75-78%-li, neft məhsullarının təmizlənməsində 95-97%-li, polimerlər (sintetik kauçuk) istehsalında oleum (1:1 nisbətində olan  $\text{H}_2\text{SO}_4:\text{SO}_3$ , qarışışı oleum adlanır) və s. işlənir.


Təmiz sulfat turşusu rəngsiz, texniki sulfat turşusu isə onda olan qatışıqların hesabına tünd rəngdə olur. Sulfat turşusunun ərimə və qaynama temperaturu məhlulun qatılığından asılıdır. Qiş vaxtı aşağı temperaturlarda sulfat turşusunu çox qatı istehsal etmək olmaz, çünkü, qatılığı təmiz turşunun qatılığına yaxın olan sulfat turşusu



Şəkil 36. Atmosfer təzyiqində  $\text{H}_2\text{O}-\text{SO}_3$  sisteminin qaynama diaqramı.

istehsal zamanı borularda kristallaşar və bir sexdən başqa sexə keçirilə bilməz. Nəql olunan zaman isə sisternlərdə donar və onu boşaltmaq çətinlşər, 98,3%-li sulfat turşusu azeotrop qarışq adlanır və belə turşunun buxarları vahid kondensləşmə temperaturuna, maye halda isə vahid qaynama temperaturuna ( $336,6^{\circ}\text{S}$ ) malikdir. Azeotrop nöqtədən hər hansı istiqamətə kənara çıxma zamanı buxarların kondensləşmə temperaturu mayenin qaynama temperaturundan kəskin fərqlənir. Bunu  $\text{H}_2\text{O}-\text{SO}_3$  sisteminin atmosfer təzyiqi altında qaynama diaqramından da görmək olar (şəkil 36).  $\text{H}_2\text{O} - \text{SO}_3$  sisteminin qaynama diaqramından duru sulfat turşusunun qatılışdırılması prosesinin rejimini təyin etmək üçün istifadə edilir. Diaqramdan görünür ki, 80% - li sulfat turşusunun qaynama temperaturu  $200^{\circ}\text{S}$ -dən aşağıdır.

Bu halda yanlış turşunun tərkibindəki su buxarlanması. Turşunun qatılığı 93%-dən yuxarı olduqda (diaqramda qırıq xətlərlə göstərilir) buxar fazada sulfat turşusunun miqdarı artmağa başlayır. Temperaturun artması ilə sulfat turşusunun dissosiasiyası başlanır:



Temperatur  $400^{\circ}\text{S}$ -dən çox olduqda qarışqda  $\text{SO}_3$  molekullarının sayı  $\text{H}_2\text{SO}_4$  molekullarından çox olur. Son-rakı qızdırma  $\text{SO}_3$  molekullarının dissosiasiyasına gətirib çıxarır:



Temperatur  $400^{\circ}\text{S}$ -dən yüksək olduqda buxar fazada  $\text{SO}_2$ -nin miqdarı daha da artır və  $\text{SO}_3$  molekullarının sayının çox olur,  $1000^{\circ}\text{S}$ -dən yüksək temperaturda isə  $\text{SO}_3$  molekulları tamamilə (b) tənliyi üzrə dissosiasiya edir.

$\text{SO}_3$ -dəki suyun miqdarından asılı olaraq turşunun donma temperaturu da müxtəlif olur.

Sulfat turşusu çox aktiv birləşmədir. O metal oksidlərini və metalların çoxunu həll edir. Yüksək temperaturda

başqa turşuları onların duzlarından sıxışdırıb çıxarır. Sulfat turşusu müxtəlif tərkibli hidratlar əmələ gətirdiyindən su ilə çox hərisliklə birləşir. O başqa turşulardan və duzların kristalhidratlarından da suyu ayırib özünə birləşdirir. Sulfat turşusunun bu xassəsindən qazların qurudulması və duru nitrat turşusunun qatılışdırılmasında istifadə olunur. Sulfat turşusu ələ və s. düzdükdə yaniq əmələ gətirir. Orqanizm daxilinə hər hansı yolla az miqdarda sulfat turşusu düzdükdə ağır ölümə nəticələnir. Sulfat turşusu ilə işlədikdə xüsusi geyimdən, rezin əlcək və çəkmələrdən, qoruyucu ey-nəklərdən istifadə etmək lazımdır.

Sulfat ruşusu qatılığından asılı olaraq, metallara müxtəlif cür təsir göstərir. Qatılığı 75%-dən çox olan sulfat turşusunun daşınması üçün turşuyadavamlı polad sisternlərdən istifadə edilir. Qatılığı bundan az olduqda sisternlərin içərisinə qurmuşundan, turşu daha zəif olduqda isə rezindən üz çəkilir. Az miqdarda turşunun daşınması və saxlanması üçün həcmi 30 - 45 l olan şüşə qablardan istifadə olunur.

### **Sulfat ruşusu istehsalı üçün xammal**

Sənayedə sulfat turşusu almaq üçün yeganə xammal kükürd qazıdır. Lakin kükürd qazının özünü istehsal etmək üçün işlədilən xammallar çoxdur. Bunlardan elementar kükürd, sulfid birləşmələri ( $FeS_2$ ,  $FeS$ ,  $ZnS$ ,  $CuS$ ,  $CuFeS_2$ ), sulfatlar ( $CaSO_4$ ,  $CaSO_4 \cdot 2H_2O$ ,  $Na_2SO_4 \cdot 10H_2O$ ), tərkibində kükürd qazı olan metallurgiya qazları, hidrogen-sulfid və s. daha çox işlədir.

Hazırda kükürd qazı almaq üçün 47%-li kükürd kolçedanından, 20%-li kükürddən, tərkibindən 25% kükürd qazı olan metallurgiya qazlarından və 8% hidrogen-sulfid olan digər tullantı qazlarından istifadə olunur.

Göstərilən xammallardan kükürd daha əlverişli hesab edilir. Belə ki, kükürddən alınan kükürd qazı nisbətən təmiz

olur. Bu da həm katalizatorun uzunömürlü olmasını, həm də alınan turşunun təmiz olmasını təmin edir.

**Kükürd.** Təmiz kükürd sarı rəngli bərk maddədir. Onun kristallarının müxtəlif allotropik şəkildəyişmələri vardır.  $119^{\circ}\text{S}$ -də əriyir,  $445^{\circ}\text{S}$ -də qaynayır. Elektri ki və istiliyi pis keçirir, suda həll olmur.

Kükürd təbiətdə həm sərbəst, həm də birləşmələr həl linda tapılır. Sərbəst kükürd çox da təmiz olmur. Külçədə kükürdün miqdarı 10% -dən 75%-ə qədər olur. Sərbəst kükürdün əmələ gətirdiyi yataqların dərinliyindən asılı ola raq o həm açıq, həm də qazma üsulu ilə çıxarılır. Belə ya taqlar Qərbi Ukraynada və Orta Asiyada daha çox yayılmışdır. Sərbəst kükürd həm də mis istehsal edən zavodlar da əlavə məhsul kimi alınır.


Kükürd təkcə kükürd qazı almaq üçün deyil, həm də barit, kibrit, rezin, müxtəlif boyalar, kənd təsərrüfatı zərər vericilərinə qarşı mübarizə vasitəsi və dərman maddələri hazırlanmaq üçün istifadə olunur.

Elementar kükürd kükürdlü filizlərdən əritməklə, ya xud filizi flotasiya etməklə ayrılır. Orta Asiyada tapılan kükürd yataqlarındaki kükürd filizində 40%, Qayqaz filizində isə 20-30% kükürd olur. Kükürd yataqlarının dərinliyi bəzən 125-130 metrə çatır. Daha dərin yataqlardan kükürd çıxarmaq üçün kükürd filizi yer altında əridilir. Bu məqsəd lə bir-birinin içərisində olan üçborulu aparat quraşdırılır (şəkil 37). Xarici borunun diametri 200 mm, orta borunun diametri 100 mm, mərkəzi borunun diametri isə 65 mm olur.

Qurğu kükürd yatağına yerləşdirildikdən sonra xarici boruya (1) 10 – 15 atm, təzyiq altında  $165^{\circ}\text{S}$ -də qaynar su (4), mərkəzi boruya (3) isə 30 atm-dək sıxılmış isti hava (7) vurulur. Qaynar su (4) xarici borunun (1) deşiklərindən (5) çıxaraq filiz qatlarına daxil olur. Bu zaman kükürd əriyir və aşağı axaraq deşiklərdən (6) orta boruya (2) dolur. Mərkəzi

boruya (3) verilən isti havanın (7) təsiri ilə ərimiş kükürd (8) orta boru ilə yuxarı qalxaraq yer səthində ağac qəliblərə toplanır. Qəliblər sökülbüyilə bildiyindən kükürdü onlardan asanlıqla çıxarmaq olur. Kükürdün qəliblərdə soyuyub bərkiməsi üçün 2 aya qədər vaxt tələb olunur. Çıxarılan kükürd bəzən elə təmiz olur ki, onu yenidən təmizləməyə ehtiyac qalmır. Kükürdün bərkimə müddətini qısaltmaq üçün lazım gəldikdə onu dövri hərəkət edən lent üzərinə tökürlər. Bir quyunun kükürd ehtiyatı 10 – 15 min t-a çatır. Bu üsulla kükürdün çıxarılma dərəcəsi 50% olur. Quyular bir-birindən 100 m məsafədə qazılır. Yatağın hər yerində kükürdün konsentrasiyası eyni olmadığı üçün quyulardan alınan kükürdün təmizliyi də eyni olmur. Kükürdlə daha zəngin olan quyudan ayrılan kükürdün təmizliyi 98 – 99%-ə çatır.

Filizdən təmiz kükürd almaq üçün *termiki və fiziki-termiki* üsullardan istifadə edilir.



*Şəkil 37. Kükürdün yer altında əridilib çıxarılması üçün işlənən qurğunun sxemi:*

*1,2,3-xarici, orta və mərkəzi borular, 4-qaynar su, 5-suyun çıxması üçün deşiklər, 6-ərimiş kükürdün boruya daxil olması üçün deşiklər, 7-sixilmiş isti hava, 8-ərimiş təmiz kükürd.*

T e r m i k i ü s u l l a k ü k ü r d ü əridib çıxarmaq üçün 4 və 6 kameralı sobalardan istifadə edilir. Bunlardan 6 kameralı soba daha çox işlədir. 6 ədəd kiçikhəcmli sobalar bir-birilə birləşdirilir. Onlardan dördü filizlə doldurulur, ikisi isə ehtiyatda saxlanılır. Kameralardan birində yanacaq kimi kömür yandırılır. Bu zaman filizdə olan kükürdün də bir hissəsi yanır. Ayrılan istilik o biri kameralara keçərək filizdəki kükürdü əridir. Ərimiş kükürd xüsusi pəncərədəki yolla axaraq qəliblərə töküür və bərkidikdən sonra istifadə etmək üçün göndərilir.

F i z i k i – t e r m i k i ü s u l l a kükürdü əridib filizlərdən ayırməq üçün avtoklavlardan istifadə olunur. Avtoklav silindr formada poladdan hazırlanır. Aşağı və yuxarı bunkerlərlə təchiz olunmuş avtoklavın tutumu 3 – 4 t-dur. Yuxarı bunkerdən kükürlü filiz daxil olur, aşağıdan isə ərimiş kükürd xaric olur. Periodik işləyən avtoklavda əks axın prinsipindən istifadə edilir. Yəni kükürdün əriməsinə səbəb olan su buxarı avtoklava aşağıdan verilir. Ayrılan kükürdün təmizliyi 98–99% olur. Avtoklavda stolasıya kolçedanını da əritmək mümkündür. Filizdə kükürdün miqdarı 25 – 30%-dən az olmamalıdır.

**Kükürd kolçedanı.** XIX əsrin birinci yarısına qədər sulfat turşusu istehsal üçün əsas xammal kükürd hesab edildi. Həmin dövrdən kükürdü kolçedan əvəz etməyə başlamışdır. Kükürd qazını yalnız kolçedandan  $FeS_2$  deyil, yuxarıda deyildiyi kimi, digər sulfidli birləşmələr və sulfatlardan da alırlar. Bunlardan sink parlıtı  $ZnS$ , xalkozit  $Cu_2S$ , xalkopirit  $CuFeS_2$ , tepardit  $Na_2SO_4 \cdot 10H_2O$ , mirabilit  $Na_2SO_4 \cdot 10H_2O$ , gips  $Ca_2SO_4 \cdot 2H_2O$ , barit  $BaSO_4$  və s. daha çox işlədir.

Kolçedan yataqları Uralda, Qafqazda və Orta Asiyada yayılmışdır. Orta Asiyada və Qafqazda yayılan kolçedan misli kolçedandır. Mis kolçedanında mis kovellin  $CuS$ , xalkopirit və digər birləşmələrin tərkibində olur. Kolçedan tipli xammallardan pirrotinlər də çox yayılmışdır. Pirrotinlərin

ümumi formulu  $Fe_nS_{n+1}$  kimidir. Bunlardan  $Fe_7S_8$  tərkibli filiz daha çox yayılmışdır ki, bunun da tərkibində 30%-ə qədər kükürd olur.

Kolçedan hər hansı bir məqsəd üçün çıxarılsa belə kolçedan adı kükürd kolçedanı adlanır. Təbiətdə tapılan kolçedanın iki allotrop forması məlumdur:

1. Pirit; 2. Markazit.

Pirit kub, markazit isə rombşəkilli kristallardan ibarətdir.

Markazit  $450^{\circ}\text{S-də}$  ekzotermik reaksiya üzrə piritə çevrilir. Pirit sarı, yaxud yaşıl-boz, markazit isə piritdən daha açıq rəngdə olur. Pirit təbiədə daha çox yayılmışdır.


MDB və bir sıra digər ölkələrdə bu günə qədər sulfat turşusu istehsalı üçün əsas xammal pirit  $FeS_2$  hesab edilir. Təmiz piritdə 54% kükürd, 46% dəmir vardır. Təbii kükürd kolçedanında adətən 40 – 50% kükürd, 36 – 44% dəmir olur. Ümumiyyətlə, xammal kimi işlədirən piritdə kükürd 25%-dən az olmamalıdır. Kolçedan filizlərində əlvan metalların sulfidləri, karbonat turşusunun duzlari, arsen birləşmələri, qum, gil, selen və gümüş birləşmələri də kifayət qədər olur.

Hazırda kükürd kolçedanının ehtiyatları durmadan azalır. Ona görə də sulfat turşusu istehsalını kolçedanla təmin etmək üçün başqa müəssisələrin tullantı və əlavə məhsullarından istifadə edilir. Məsələn, mis almaq üçün lazım olan kükürdlü filizlər flotasiya üsulu ilə zənginləşdirilir. Bu zaman tullantı kimi alınan kolçedan flotasiya kolçedanı adlanır və xüsusi emal mərhələlərini keçdiykdən sonra kükürd qazı almaq üçün xammal kimi işlədirilir. Belə xammallardan biri də kömürlərin çıxarılması və zənginləşdirilməsi zamanı əldə olunan kolçedandır ki, buna da *kömür kolçedanı* deyilir.

**Flotasiya kolçedanı.** Flotasiya kolçedanı filiz zənginləşdirən kombinatlarda suda asılıqan kimi alınır. Belə asılıqanın

tərkibində 80% su olur. Suyun ayrılması üçün asılıqan əvvəlcə su yiğiclarında saxlanır, sonra xüsusi süzgəclərdən keçirilir. Beləliklə kolçedanın nəmliyi 12 – 14%-ə qədər azalır. Kolçedanın sonrakı qurudulması baraban tipli qurğularda aparılır. Flotasiya kolçedanı qalıq nəmlik 4 – 5% olana qədər qurudulur.

Kükürdlü filizlərdə misin miqdarı 1,0%-dən çox olduqda onlardan həm mis, həm də kükürd qazı almaq üçün istifadə edilir. Bu məqsədlə filiz əvvəlcə mis əridən zavodlarda zənginləşdirilərək misin miqdarı 25 – 30%-ə çatdırılır. Ona görə də filiz mislə zəngin olan hissəyə - mis konsentratına və flotasiya qalığına – flotasiya kolçedanına ayrılır. Filizdə olan misin 80%-dən çoxu mis konsentratına keçir, qalan hissəsi flotasiya qalığında qalır. Flotasiya qalığı zənginləşdirilmək üçün götürülən filizin 80 – 85%-ni təşkil edir. Flotasiya kolçedanının təbii kolçedanlardan bir sıra üstün-lükkləri vardır: flotasiya kolçedanını qurutduqdan sonra onu birbaşa kol-



Şəkil 38. Baraban tipli qurucunun sxemi:

1-yaş kolçedan, 2-bunker, 3-fırlanan baraban, 4- dişli çarx, 5-yanma kamerası, 6-isti yanma məhsulları, 7-boşaldıcı, 8-tsiklonlar, 9-elektrik süzgəci, 10-atmosferə ötürürlən qazlar, 11-ventilyator, 12-toz, 13-hava, 14-yanacaq, 15-quru kolçedan.

çedan yandıran sobalarda yandırmaq mümkündür; flotasiya qalığında kükürdün miqdarı 32-40% təşkil edir ki, onu da təkrar zənginləşdirməklə kükürdün miqdarnı 50%-ə çatdırmaq olur. Bu da sulfat turşusu üçün kükürdlə ən zəngin olan xammal hesab edilir.


**Flotasiya kolçedanının qurudulması.** Flotasiya qurğusundan alınan kolçedanın nəmliyi 12 – 14% olur. Belə kolçedanı sobalarda yandırmaq olmur. Ona görə də flotasiya kolçedanını yenidən qurutmaqla onun nəmliyini 4 – 5%-ə qədər azaltmaq lazımlıdır. Bu məqsədlə baraban tipli firlanan quruducu qurğulardan istifadə edilir (şəkil 38). Qurğu firlanan barabandan, onu fırladan dişli çarxdan, yanma kamerasından, bunkerdən və tsiklonlardan ibarətdir.

Flotasiya kolçedanı (1) fasılısız olaraq bunkerə (2), oradan da firlanan quruducu barabana (3) daxil olur. Barabana (3) dişli çarxların (4) köməyi ilə dəqiqliyə 5 dövr (5 dövr/dəq) etməklə firlanır. Baraban müəyyən bucaq altında maili yerləşdirilmişdir. Bundan məqsəd kolçedanın proses zamanı aşağı istiqamətdə boşaldıcıya (7) doğru hərəkət etməsini təmin etməkdir. Qarışdırmanı daha effektli aparamaq üçün barabana daxildən polad parçalar bərkidilmişdir. Kolçedan barabanda isti yanma məhsullarının (6) temperaturu hesabına quruyur. İsti yanma məhsulları (6) kamerada (5) yanmış yanacaqdan (14) əmələ gəlir və yaş kolçedanla eyni istiqamətdə hərəkət edir. Yanma məhsullarının temperaturu  $600 - 700^{\circ}\text{S}$  olmasına baxmayaraq kolçedan nəm olduğuna görə bu temperaturda yanmir (kolçedanın yanma temperaturu  $450 - 500^{\circ}\text{S}$ -dir). Quru kolçedan barabandan (3) boşaldıcıya (7) daxil olur və oradan  $60 - 70^{\circ}\text{S}$ -də xaric olur (15). Yanma məhsulları və toz halında olan kolçedan əvvəlcə tsiklonları (8), sonra isə elektrik süzgəcini (9) keçərək yanma məhsulları tozdan (12) təmizlənir, ventilyatorla (11) sorulur və atmosferə ötürülür (10). Xaric olan qazların temperaturu  $110 - 120^{\circ}\text{S}$  olur. Prosesin temperaturunu tənzimləmək və yanacağın tam yanmasını təmin etmək üçün yanma kamerasına (5) hava (13) üfürülür.

Bu qurğunun əsas aparatı quruducu barabandır (3). O, silindr formasında poladdan hazırlanır. Uzunluğu 9 m, diametri 1,7 m-dir.


**Sulfidli filizlər.** Təbiətdə mövcud olan sulfidli filizlər (kolçedanlar) təmizləndikdən, zənginləşdirildikdən və qurudulduğdan sonra kükürd almaq üçün istifadə olunur.

Bu üsulla kükürd almaq üçün az hava verilir, kolçedan yüksək temperaturda ( $650^{\circ}\text{S}$ ) qızdırılır və dissosiasiya edir:




Peçdə qalan  $\text{FeS}$  verilən havanın təsiri ilə oksidləşib  $\text{Fe}_2\text{O}_3$  və  $\text{SO}_2$  – yə çevrilir. İçərisində kükürd olan isti peç qazı peçin yuxarısından xaric olaraq soyuducunu, sonra isə süzgəci keçir və kükürddən ayrıldıqdan sonra atmosferə ötürülür. Yiğicidakı  $\text{Fe}_2\text{O}_3$  isə peçin aşağısından tullantı kimisi xaric olur. Bu yolla alınan kükürd flotasiya tulantısında olan kükürdün 50 %-ni, kolçedan kükürdünün isə 80%-ni təşkil edir.


Misi filizlərindən əritməklə alan zaman mislə birlikdə çoxlu miqdarda kükürd də alınır. Bu məqsədlə mis filizi koks və flyusla ( $\text{SiO}_2, \text{CaO}$ ) birlikdə yandırma peçinə doldurulur. Aşağıdan isə hava daxil olur. Daxil olan havanın miqdarı yuxarıdan ayrılan peç qazındaki havanın miqdarına görə tənzimlənir. Filiz peçin aşağı zonasında  $550^{\circ}\text{S}$ -də quruyur. Quruma prosesi aşağıdan yuxarı hərəket edən isti qazların hesabına başa çatır. Filiz aşağı endikcə temperatur yüksəlir və  $700 - 800^{\circ}\text{S}$ -də dissosiasiya edir:




Bu zaman əmələ gələn kükürd qazı kömürlə rastlaşdırıqda reduksiya olunur və kükürd ayrılır:





Proses zamanı kükürdün bir qismi karbonla birləşərək karbon-sulfidə çevrilir.




Şixta nəm olduqda hidrogen-sulfid alınır:



Alınan qaz kükürdlü birləşmələr və peç qazı ilə birlikdə peçdən xaric olur, toz kamerasında tozdan təmizlənir, sonra reaksiya kameralarında  $400 - 450^\circ S$  - də katalizatorun [boksit və ya  $Al(OH)_3$ ] iştirakında  $SO_2$ , ilə reaksiyaya girib, əlavə olaraq kükürdə çevrilir:



Reaksiya kamerasından xaric olan qazları soyuducuda  $130 - 140^\circ S$ -yə qədər soyutduqda kükürdün təxminən 80%-ə qədəri kondensləşərək ayrılır. Kükürdün qalan hissəsi qaz içərisində birləşmə halında qalır. Onu ayırmak üçün  $130^\circ S$  temperaturda qaz soyuducudan xaric edilir və yenidən  $200^\circ S$ -yə kimi qızdırıldıqdan sonra ikinci reaksiya kamerasına verilir. Göstərilən katalizatorun iştirakı ilə kamerasında əsas reaksiya aşağıdakı kimi gedir:



Alınmış qaz yenidən soyudulur və maye kükürdlə yüksək hissədən suvarılan və qırıntılarla dolu olan qülləyə daxil edilir. Kükürd ayrıldıqdan sonra qalan qazlar atmosferə buraxılır. Bu yola alınan kükürdə qaz kükürdü deyilir.

**Metallurgiya qazları və hidrogen-sulfid.** Hidrogen-sulfid sulfat turşusu istehsalında mühüm xammallardan biridir. Bu məqsədlə istifadə olunan hidrogen-sulfid metallurgiya qazlarının tərkibində kükürd qazı və digər qazlarla birlikdə olur.

Bu baxımdan metallurgiya peçlərinin qazları da sulfat turşusu istehsalı üçün xammal mənbəyi hesab edilir. Əlvan metalların (mis, sink, qurğuşun və s.) istehsalı üçün onların sulfidləri yandırılır. Alınan metal oksidləri ilə birlikdə, peç qazları içərisində 3 - 4%-ə qədər kükürd qazı da olur. Əvvəllər peç qazları havaya buraxılırdı və beləliklə də milyon

tonlarla kükürd faydasız olaraq itirdi, 1950-ci ildən başlayaraq əlvan metal filizləri və konsentratları yandıran peçlər tətbiq edilməyə başlanılmışdır. Nəticədə peç qazları içərisindəki kükürd qazının miqdarı 12 – 15%-ə çatdırılmışdır ki, bundan da sulfat turşusu istehsalında geniş istifadə olunur.


Müxtəlif kimya zavodlarında, metallurgiya və neft emalı proseslərdə digər qazlarla birlikdə hidrogen-sulfid də olur. Məsələn, koks və generator qazı, təbii qazlar və s. içərisində olan müəyyən miqdar hidrogen-sulfidi ayırmaq üçün müxtəlif üsullardan istifadə edilir. Bu məqsədlə əsasən monoetanolamin və soda üsulları tətbiq olunur. Təmizlənəcək qazı hidrogen-sulfiddən azad etmək üçün qaz qarışığının həllədici ilə dolu kalonlardan keçirilir. Bu zaman hidrogen-sulfid həllədicedə həll olur, təmiz qaz isə kalonun yuxarıından xaric olaraq istifadə yerinə göndərilir. Məhlulda olan hidrogen-sulfid qızdırıldıqda məhluldan desorbsiya olunur və ondan xammal kimi istifadə edilir. Beləliklə, hidrogen-sulfidi qazdan ayırmada məqsəd bir tərəfdən qaz zərərli qarışığından təmizləmək, digər tərəfdən ayrılan hidrogen-sulfiddən xammal kimi istifadə etməkdir. Lazım olan hidrogen-sulfid sulfidli filizlərdən alınan kükürd nəm olduqda da əmələ gəlir.

**Alunitlər.** Sulfat turşusunun istehsali üçün işlədirilən əsas xammallardan biri də alunitlardır. Ölkəmiz çox böyük alunit yataqlarına malikdir. Azərbaycanda ən böyük alunit yatağı Zəylik ərazisindədir. Saf alunitin kimyevi tərkibini  $Na_2SO_4 \cdot Al_2(SO_4)_3 \cdot 2Al_2O_3 \cdot 6H_2O$ , yaxud  $K_2SO_4 \cdot Al_2(SO_4)_3 \cdot 2Al_2O_3 \times 6H_2O$  kimi göstərmək olar. Bəzi anunitlərdə  $Al_2O_3$ , əvəzinə  $Fe_2O_3$  olur. Belə anunitlər dəmir alunitləri adlanır.

Ümumiyyətlə alunit sükurlarının tərkibində  $SiO_2$  silikat şəklində, az miqdarda isə  $TiO_2$ ,  $MgO$ ,  $CaO$ ,  $P_2O_5$ ,  $BaO$  və s. olur.

Aluniti  $500 - 550^{\circ}\text{S}$  qızdırıldıqda tərkibindəki kristal-laşma suyunu itirir,  $650^{\circ}\text{S}$ -dən yuxarı temperaturda isə parçalanaraq  $\text{SO}_3$  ayırır.

Alunitin parçalanma zonasına reduksiyaedici kimi qaz halında maddə, məsələn etilen  $\text{C}_2\text{H}_4$ , daxil edilərsə reaksiya aşağıdakı kimi gedər və  $\text{SO}_2$  alınar:



Reaksiyadan alınan  $\text{Al}_2\text{O}_3$  alüminium istehsalında,  $\text{K}_2\text{SO}_4$  isə gübrə kimi işlədirilir.

### Sulfat turşusunun alınma üsulları

Hələ XIII əsrдə sulfat turşusunu dəmir kuporosunun  $\text{FeSO}_4$  parçalanmasından alırdılar. Elə buna görə indi də sulfat turşusunun növlərindən biri kuporos yağı adlanır. Lakin artıq çoxdandır ki, kuporosdan sulfat turşusu alınmir.

Hazırda sulfat turşusu sənayedə iki üsulla istehsal olunur:

1. Nitroz üsulu (qüllə üsulu);
2. Kontakt üsulu;


*Nitroz üsulu* 200 ildən artıqdır ki, mövcuddur. Kontakt üsulu isə XIX əsrin axırlarında, XX əsrin əvvəllərində işlənib hazırlanmışdır. Hər iki üsulun birinci mərhələsini kükürdlü xammallardan kükürd qazının  $\text{SO}_2$  alınması təşkil edir. İkinci mərhələdə kükürd qazı təmizləndikdən sonra kükürd 6-oksidə  $\text{SO}_3$  qədər (xüsusilə kontakt üsulunda) oksidləşdirilir.  $\text{SO}_2$ -nin  $\text{SO}_3$ -ə adı şəraitdə oksidləşməsi çox yavaş getdiyi üçün katalizator tətbiq edilir.

Üçüncü mərhələdə  $SO_3$  su ilə udularaq sulfat turşusu-na çevrilir.

### Kükürd qazının alınması


Kükürd qazı kəskin iyi rəngsiz qazdır. Havadan 2,3 dəfə ağırdır. Suda həll olduqda davamsız və zəif sulfit turşuu əmələ gəlir. Kükürd qazı  $10^0S$ -də mayeləşir. Çox zəhərlidir. Kükürd qazı sənayedə kükürdü və kükürdlü birləşmələri yandırmaqla alınır.

**Kolçedanın yandırılması.** Kolçedanı hava axınında yandırıldıqda aşağıdakı reaksiyalar üzrə kükürd qazı alınır:




Proses zamanı bir sıra ardıcıl və paralel gedən aşağıdakı kimyəvi reaksiyalar baş verir.


a) Pirit dissosiasiya edir:



b) Alınan kükürd yanır:



v) Dəmir 2-sulfid oksidləşir:



Kolçedanın yanma prosesi heterogen proses olduğu üçün bu prosesin sürəti  $u = K \cdot F \cdot \Delta c$  kimi ifadə olunur.

Burada:  $K$  – kütləötürmə əmsali,  $F$  – fazaların toxunma səthi,  $\Delta c$  – prosesin hərəkətverici qüvvəsidir.


Yanma prosesi temperaturun artması,  $SO_2$ -nin qatılığının azalması, oksigenin qatılığının artması, kolçedan hissəciklərinin kiçik olması, kolçedan və havanın qarışdırılma intensivliyinin artması ilə sürətlənir. Prosesin temperaturu

kolçedanın tərkibi və hissələrin ölçüsündən asılı olaraq 850–1100°S olur.

Kolçedanın yanması zamanı ayrılan istilik prosesdə yüksək temperaturun saxlanması təmin edir. Onun yanması üçün hava lazımlı olan miqdardan 1,2 – 1,8 dəfə çox verilir. Havanın artıq olması yanma prosesinin sürətlənməsinə və alınmış  $SO_2$ -nin sulfat turşusuna çevrilmə prosesinin asanlaşmasına səbəb olur. Lakin havanın həddən çox verilməsi prosesin temperaturunu aşağı sala bilər.

Kolçedanı yandırmazdan qabaq onun tərkibi müəyyənləşdirilir və müəyyən ölçüyə qədər xırdalanır. Kolçedan parçaları nə həddən çox kiçik, nə də həddən çox böyük olmalıdır. Parçalar çox kiçik olduqda onlar yandırma kamerasında bir-birinin üzərinə yatır və hava ilə pis qarışır. Bu da kolçedanın tam yanmasına mane olur. Parçalar çox iri olduqda da onların tam yanması təmin olunmur və qarışdırılması çətinləşir. Kolçedan parçalarının ölçüləri eyni olmalıdır (6 – 7 mm). Bu məqsədlə xüsusi xırdalayıcı möv-cuddur: yanaqlı və toxmaqlı xırdalayıcılar.


Yanaqlı xırdalayıcı (Şəkil 39) çox da mürəkkəb olmayan bir qurğudur. Onun əsas hissələri yanaqlar, sürgü qolu və ekssentrik oxdur. Yanaqlardan biri (hərəkət edən yanaq) (2) sürgü qoluna (4), digəri (hərəkət etməyən yanaq) (1) çərçivəyə (5) bərkidilmişdir. Hərəkət edən yanaq (2) ekssentrik ox (3) üzərində yerləşdirildiyi üçün nazimçarx (6) hərəkət etdiğdə o da yuxarı və aşağı hərəkət edir. Yanaqların arası-na daxil olan iri kolçedan parçası (7) yanaqların hərəkəti nəticəsində arada sıxlaraq xırdalanır. Xırdalanmış kolçedan aşağıdan xaric olur (8). Xırdalayıcının arxa tərəfində qurulub və sürgü qolu ilə birləşdirilmiş iki ədəd paz (9, 10) kolçedan parçalarının ölçülərini müəyyən etmək üçün tətbiq olunur. Pazlardan birini yuxarı qaldırıb aşağı saldıqda onunla əlaqədə olan yanaqların vəziyyəti dəyişir. Onlar ya irəli, ya da geriyə hərəkət edərək aradakı məsafəni ya geniş-



**Şəkil 39. Yanaqlı xirdalayıcı:**

- 1,2 -- yanaqlar, 3-ekssentrik ox, 4-sürgü qolu, 5-çərçivə,  
6-nazimçarx, 7,8-daxil və xaric olan kolçedan  
parçaları, 9,10-pazlar.

ləndirir, ya da daraldır. Beləliklə də, aşağıdan müəyyən ölçüdə kolçedan parçaları xaric olur. Yanaqlara iç tərəfdən qabırğavarı lövhələr birləşdirilir. Xarab olduqda bütöv yanağı deyil, yalnız lövhələri dəyişdirmək kifayət edir. Qabırğavarı lövhələrin işləmə müddəti 6 aydan 1 ilə qədər olur. Xirdalayıcının orta məhsuldarlığı 100 t/saatdır.



**Şəkil 40. toxmaqlı**

**xirdalayıcı:**

1,2-toxmaqlar, 3,4-kolçedan  
yolu, 5-yay.

Yanaqlı xirdalayıcılarda kolçedan parçalarının ölçüləri 30 – 40 mm olur. Ona görə də kiçik parçalar ayrıldıqdan sonra kolçedanı peçə verilə bilən ölçüdə (6 – 7mm) xirdalamaq üçün onu toxmaqlı xirdalayıcıya (Şəkil 40) verirlər. Toxmaqlı xirdalayıcının əsas hissələri iki ədəd silindrşəkilli toxmaqlardır (1,2). Bunlar eyni diametrlı olub

paralel və üfüqi oxlar üzərində bir-birinə əks istiqamətdə fırlanır. Kolçedan parçaları yuxarıdan toxmaqlar arasına töküür və sürtünmə hesabına saxlanaraq toxmaqlar hərəkət etdikdə aralarında qalıb əzilir və aşağıdan lazım olan ölçüdə (6 – 7 mm) xaric olur (3, 4). Xirdalanma dərəcəsi toxmaqlar arasındaki məsafədən asılıdır.


Buna görə toxmaqlardan birinin (2) oxu hərəkət etməyən yastıq üzərində, digərinin (1) oxu isə toxmağın dal tərəfində qurulmuş yay (5) vasitəsilə irəli-geri hərəkət edən yastıq üzərində qurulmuşdur. Bu xirdalayıcı ilə saatda 30 – 40 t kolçedan xirdalamaq olur.

### Kolçedan yandıran sobalar

Kolçedan yandıran sobaların iş prinsipi və quruluşu kursun əvvəlində, ümumi hissədə verilmişdir.

Hazırda kolçedan yandırmaq üçün üç tip soba daha çox yayılmışdır: 1) rəflə mexaniki sobalar; 2) toz halında kolçedan yandıran sobalar; 3) qaynar layda kolçedan yandıran sobalar.

**Rəflə mexaniki sobalar** (şəkil 41) polad lövhələrdən şəquili formada hazırlanmış silindrəldərdir. Onların içərisi oda-davamlı kərpiclə hörülürlər. Silindrin daxili tağlarla (4) 8 kameralaya (I – VIII) bölünmüştür. Birinci kamera qurutma kamerası, qalan 7 kamera isə yandırma kameraları adlanır. Sobanın mərkəzdə isə içərisi boş çuqun val (1) qoyulmuşdur. Kolçedan kameralara bunkerdən daxil olur. Valın üzərində hər kamera üçün iki dirmiq yerləşdirilir. Val sobanın aşağı hissəsində yerləşdirilmiş dişli çarxlar (5) vasitəsilə hərəkətə gətirilir. Sobanın aşağıından daxil olan hava (11, 12) vali və dirmiqları soyudur. İş vaxtı dirmiqlarla birlikdə fırlanır və kolçedanı qarışdırır. Kameradakı dirmiqların hərəkəti nəticəsində kolçedan parçaları bir kameradan digərinə töküür. Kolçedan sobaya daxil olan hava ilə qarışaraq ya-



*Şəkil 41. Rəflİ mehaniki soba:*

I – VIII kameralar 1- val, 2- durmiqlar, 3- dislər, 4- taqlar,  
5- dişli çarx, 6 - bunker, 7 - kolçedan, 8 - hava, 9-peç qazı,  
10 -  $Fe_2O_3$  tullantısı, 11,12 – hava axımı, 13-pəncərələr.

nir. Yanma prosesinə əlavə hava lazım olduqda o VI kameraya verilir.

Alınan peç qazı kolçedanın kameralara töküldüyü deşiklər vasitəsilə aşağıdan yuxarıya doğru hərəkət edir. Bu qayda ilə alınmış SQ peç qazı içərisində (9) VII kameraladan,  $Fe_2O_3$  (10) isə 1 kameraladan xaric olur. Kameralardakı

yanma prosesinə nəzarət etmək üçün pəncərələrdən (13) istifadə olunur. Çıxan peç qazının temperaturu  $650^{\circ}\text{S}$  olur. Peç qazının tərkibi:  $SO_2$  - 9%;  $SO_3$  - 0,5%;  $O_2$  - 9 – 10%;  $N_2$  - 80%;  $H_2O$ (b) – 2%;  $SO_3$ ;  $Al_2O_3$  və s. Tullantı qazlarının tərkibində bərk maddə hissəcikləri, o cümlədən toz 10 – 15 q/m<sup>3</sup>-dən çox olmur.

Yanmayan kükürdün miqdarı orta hesabla 2% təşkil edir. O, sobadan xaric olduqda temperaturu  $400 – 500^{\circ}\text{S}$ -yə çatır.

Sobanın məhsuldarlığı onun intensivliyindən asılıdır və aşağıdakı formulla hesablanır:

$$Q = \frac{F \cdot u}{100} \text{ m/gün}$$


Burada:  $F$  – m<sup>2</sup>-lə ölçülən işçi tağların səthi;

$u$  – kq/m<sup>2</sup> · gün ilə ölçülən və içərisində 45%  $S$  olan kolçedan yandırılmasını nəzərə almaqla sobanın intensivliyidir.

Silindr formada olan bu sobanın hündürlüyü 8 m, diametri 6 m, tağların ümumi səthi  $140 \text{ sm}^2$  olur. Belə sobada hər gün 35 t kolçedan yandırılır.

**Kolçedanı toz halında yandıran sobalar.** Bu tip sobalar quru kolçedanı toz halında yandırmaq üçün nəzərdə tutulmuşdur (şəkil 42). Soba polad silindirdən ibarətdir və içərisi odavamlı kərpiclə hörülümdür. Sobada temperatur  $1100^{\circ}\text{S}$ -yə qədər yüksəlir. Kolçedan yanığı bunkerə toplanır. Yanıqda yanmayan kükürdün miqdarı 1 – 1,5% olur.

Bu sobada kolçedanın yanması üçün lazımlı olan oksigen sobaya normadan artıq verilir. Ona görə də peç qazında kükürd qazının qatılığı 13%-ə çatır. Peç qazının istiliyindən istifadə etmək üçün o buxar qazanına göndərilir və onun istiliyindən su buxarı alınır.



*Şəkil 42. Kolçedanı toz halında yandıran soba:*

1-gövdə, 2-hörgü, 3-yanğı qalığı üçün bunker, 4-kolçedan və hava forsunkası, 5-soyuducu ekran, 6-əlavə hava furmaları.

Kolçedanı toz halında yandıran sobalar öz quruluşuna görə həm sadədir, həm də intensivliyi böyükdür. Belə sobalarda hər  $1\text{m}^3$  həcmində 1 gündə 1000 kq kolçedan yandırmaq mümkündür.

Bu sobanın yeganə çatışmayan cəhəti odur ki, peç qazının tərkibində tozun miqdarı çox olur ( $100 \text{ q/m}^3$ -ə qədər) və flotasiya kolçedanının yaxşı qurumasını tələb edir.

**Qaynar layda yandıran sobalar** flotasiya kolçedanını, digər adı kolçedanları və kükürdlü filizləri yandırmaq üçün quraşdırılır (Şəkil 43).

*Şəkil 43. Qaynar layda yandıran soba:*

1-dirək, 2-üst örtük, 3-konus, 4-bunker, 5,7-soyuducu elementlər, 6-üfürmə şəbəkəsi, 8-forsun-kalar, 9-doldurucu kamerası, 10-kollektor, 11-işlənmiş qazların çıxış yolu.

Bu sobaların hər 1 m<sup>3</sup> həcmində 1 gündə 1000-1800 kq kolçedan yandırmaq olar (1000-1800 kq/m<sup>3</sup> gün).

Göründüyü kimi, qaynar layda yandıran sobaların məhsuldarlığı mexaniki rəflı sobaların məhsuldarlığından 10 dəfə, toz halında yandıran sobalarından isə təxminən 2 dəfə böyükdür. Burada da peç qazının istiliyindən su buxarı almaq üçün istifadə edilir. Bu məqsədlə çənin su boruları qaynar lay içərisindən keçirilir. Bu zaman 1 ton yanmış kolçedan hesabına 1 tondan çox su buxarı alınır. Sobada temperatur daim 800<sup>o</sup>S saxlanılır. Peç qazının tərkibində 12 – 15% SO<sub>2</sub>, kolçedan yatağında isə 54% S olur. Sobanın çatışmayan cəhətləri aşağıdakılardır:

1. Alınan qaz tozla çirkənmiş olur;
2. Kolçedan parçaları eyniölçülü olmalıdır. Bu da əlavə iş və xüsusi qurğu tələb edir;
3. Enerji sərfi daha çoxdur.

Qazın tozlanması dərəcəsi yüksək olduğundan (10 – 300 q/m<sup>3</sup>), toz aparatı və turşunu çirkəkdirir, katalizatoru zəhərləyir. Ona görə də peç qazını tozdan tamamilə təmizlemək lazımlıdır. Nitroz üsulu ilə sulfat turşusu alan zaman peç qazında tozun miqdarı 0,2 q/m<sup>3</sup>-dən, kontakt üsulunda isə 0,1 q/m<sup>3</sup>-dən çox olmamalıdır. Peç qazı tozdan mexaniki və elektrik üsulu, kontakt üsulunda isə yaşı üsulla təmizlənir, yəni qaz sulfat turşusu içərisindən keçrilərək yuyulur.

Kolçedan yandıran sobaların xarakteristikası aşağıdakı cədvəldə (cədvəl 6) verilir.

Kolçedanın yandırılması zamanı 70%-ə qədər yanış (Fe<sub>2</sub>O<sub>3</sub>) alınır ki, o da çuqun istehsalında istifadə olunur. Bu məqsədlə əvvəlcə onun tərkibində olan kükürd yandırılır və aqlomerasiya olunur.

## Kolçedan yandıran sobaların müqayiseli xarakteristikası

Cədvəl 6.


Sobanın növü	Sobanın göstəricisi				
	Məhsuldarlıq t/gün	İntensivlik kq/m <sup>3</sup> , gün	SO <sub>2</sub> -nin qatılılığı	Qazda tozun miqdari: q/m <sup>3</sup> -lə	Yanıqda küükürdün miqdari: %-lə
Mexaniki rəflı sobalar	35-50	200-250	8-10	10	1,8-2,5
Toz halında yandıran sobalar	100-200	1000-5000	10-13	~ 100	1-1,5
Qaynar layda yandıran sobalar	400	10000-20000	12-15	> 100	0,5

## Kolçedanın yanma sürətinə təsir edən amillər

Kolçedanın yanma reaksiyası ekzotermik olduğu üçün proses zamanı külli miqdarda istilik ayrılır. Ayrılan istilikdən soba içərisində prosesin getməsi üçün istifadə edildiyindən sobaya kənardan istilik verilmir. Yalnız prosesin başlangıcında temperatur rejimi yaranana qədər sobaya verilən hava qızdırılır.

Kolçedanın soba içərisində yanma prosesinin sürətinə, başqa sözlə sulfidli birləşmələrdən küükürdün ayrılmama sürətinə aşağıdakı başlıca amillər təsir göstərir:

1. Kolçedan parçalarının ölçüləri;
2. Temperatur;
3. Sobaya verilən hava, yaxud oksigenin miqdarı;
4. Kolçedanın kimyəvi və mexaniki tərkibi.




*Şəkil 44. Kolçedan hissəciklərinin ölçüsünün yanma sürətinə təsiri.*



*Şəkil 45.  $FeS_2$ -nin dissosiasiyası zamanı temperaturun kükürdün ayrılma sürətinə təsiri.*

Kolçedanın tam və bütün hissəlerinin eyni zamanda yanmasını təmin etmək üçün onların xırdalanmış parçalarının ölçüləri təxminən eyni ( $6 - 7$  mm) olmalıdır. Belə olduqda kolçedan itkisinə yol verilmir və sobanın məhsuldarlığı yüksək olur. Kolçedan parçalarının ölçüləri göstərilən ölçüdən böyük olduqda yanma sürəti azalır. Bunu qrafikdən də görmək olar (şəkil 44).

Sobada kolçedanın  $FeS_2$ , yaxud digər sulfidli filizlərin yanma və disosiasiya proseslərinin sürəti temperaturun yüksəlməsi ilə artır.  $FeS_2$ -nin yanma sürətini artırmaq üçün qaz qarışığında olan oksigenin miqdarnını artırmaq lazımdır. Eyni vaxt ərzində temperatur artıqda kükürdün ayrılma sürəti də artır. Yəni az vaxt içərisində ayrılaç kükürdün miqdarnını artırmaq üçün kolçedanı yüksək temperaturda yandırmaq la-




*Şəkil 46.  $FeS$ -in yanması zamanı kükürdün ayrılma sürətinə temperaturun təsiri*


zimdür.

$FeS_2$ -nin dissosiasiyası və yanmasına, həmçinin  $FeS$ -in yanmasına temperatur və qaz qarışığında olan oksigenin miqdarının təsiri aşağıdakı qrafiklərlə ifadə olunur (şəkil 45 – 48).

Tam yanmayı təmin etmək üçün texnoloji xammal kimi peçlərə verilən havanın miqdarı, peçin tipindən və iş



Şəkil 47. Kolçedanda olan kükürdün yanma sürətinə peçə daxil olan qaz qarışığının içərisindəki oksigenin təsiri



Şəkil 48.  $FeS_2$ -nin yanması zamanı kükürdün ayrılma sürəti temperaturun təsiri

şəraitindən asılı olaraq stexiometrik miqdara nisbətən 125 – 160% götürülür. Yanma nəticəsində alınan qaza peç qazı, yaxud yanğı qazı deyilir.

Bu qazın tərkibi xammalın tərkibindən, peçin quruluşundan və iş rejimindən asılı olaraq müxtəlif olur.

Qazdakı oksigen  $SO_2$ -ni  $SO_3$ -ə oksidləşdirmək üçün sərf olunur. Oksigennin və  $SO_2$ -nin qaz içərisindəki nisbəti ( $SO_3$  - nəzərə alınmadan) aşağıdakı formulla hesablanır:

$$C_{O_2} = n - \left[ m - \frac{n(m-1)}{100} \right] \cdot C_{SO_2} \quad (78)$$


Burada:  $C_{O_2}$  və  $C_{SO_2}$ , qaz qarışığındaki oksigen və kükürd qazının %-lə qatılığı,  $m$  – reaksiyaya daxil olan oksigen molekulları sayının  $SO_2$  molekullar sayına nisbəti;  $n$  – yanmaya daxil olan və havada olan oksigen və azot-oksigen qarışığının faizlə miqdardır.

Sobadan çıxan yanğı qalığı əsasən  $Fe_2O_3$ -dən ibarətdir. Onun tərkibində az miqdardar  $Fe_3O_4$ , yanmamış  $FeS$ ,  $FeS_2$ ,  $SO_2$ , sulfat birləşmələri və s. olur.

Kolçedan sobada yanarkən bəzi qarsaqlanma prosesi əmələ gəlir. Bunun səbəbi ərimə temperaturu aşağı olan evtektik qarışığın əmələ gəlməsidir. Bu onu göstərir ki, qarışığın içərisində  $FeS$  vardır, çünkü  $FeS$ -in ərimə temperaturu  $1170^{\circ}\text{S}$  olduğu halda  $FeS - FeO$  sisteminin evtektik nöqtəsi  $940^{\circ}\text{S}$ -dir. Qarsaqlanma çox vaxt  $900 - 1000^{\circ}\text{S}$ -də əmələ gəlir.

Alınan peç qazının tərkibi yandırılan kolçedanın məxaniki və kimyəvi tərkibindən asılı olur. Flotasiya və kömür kolçedanı yuxarı kameralarda yanın zaman temperatur şıddətlə yüksələ bilər. Bu isə qarsaqlanma prosesinin baş verməsinə səbəb olur. Bunu nəzərə alaraq kolçedanın sürətlə yanması nəticəsində temperaturun çox yüksəlməsinə (qarsaqlanma temperaturuna qədər) yol vermək olmaz. Bu məqsədlə yuxarı kameraların birinə əlavə hava verilir. Beləliklə, temperaturu lazımlı olan səviyyədə saxlamaq mümkün olur.

Yuxarı kameralarda temperaturun yüksək olmasının əsas səbəbi flotasiya kolçedanının ölçülərinin kiçik olması, kömürlü kolçedanda isə kömürün olmasınadır. Proses zamanı kömür yanaraq zərərsiz  $CO_2$ -ə çevrilir və peç qazı ilə birlikdə xaric olur.



*Şəkil 49. Kükürdü səpələnmiş halda yanıran forsunkalı soba:*

1-kükürd, 2-sixilmiş hava, 3-forsunka, 4,5-hava,  
6-arakəsmə, 7-yanma kamerası, 8-peç qazı.

**Kükürdü yandırılması.** Kükürdü yanması nəticəsində alınan kükürd qazının qatılığı peç qazı içerisinde 12 -14%-ə çatır.


Bələ qaz tozdan tamamilə azad olur. Ona görə də kükürdü yandırılmasından alınan kükürd qazından kontakt üsulu ilə sulfat turşusu istehsal olunur. Təmizlənmiş kükürdü yandırmaq üçün forsunkalı sobalardan istifadə edilir (şəkil 49). Bu məqsədlə yandırımdan qabaq kükürd su buxarı ilə əridilir. (Kükürdü ərimə temperaturu  $119^{\circ}\text{S}$ -dir). Maye kükürd-forsunka (3) vasitəsilə sobanın yanma zonasına verilir (7). Forsunkaya eyni vaxtda sixilmiş hava da verildiyindən kükürd maye halda yanma zonasına səpələnir və verilən hava ilə tamamilə qarışır. Yanma zonasında kükürd buxarlanır və yanır (kükürdü qaynama temperaturu  $444^{\circ}\text{S}$ -dir). Sobada  $800 - 1000^{\circ}\text{S}$  temperatur olur. Qatışqlı kükürdü yandırmaq üçün fırlanan barabanlı və əksetdirici sobalardan istifadə olunur.

### Sulfat turşusunun nitroz üsulu ilə istehsalı


Bu üsul kükürd qazının azot oksidləri ilə oksidləşib, su ilə sulfat turşusuna çevrilməsinə əsaslanır. Azot oksidləri prosesdə həm oksidləşdirici, həm də katalizator rolunu oynayır. Nitroz üsulu ilə sulfat turşusunun istehsalı tətbiq

olunan qurğuların quruluşundan asılı olaraq iki cür olub, kamera və qüllə üsullarına bölünür. Kamera üsulunda işlənən qurğular düzbucaklı formada olur. Kameraların həcmi böyük olur və içərisini örtmək üçün qiymətli metal olan qurğuşundan istifadə olunur. Digər tərəfdən alınan turşun qatılığı 65 -70%-dən çox olmur. Qurğunun intensivliyi də aşağı olur ( $8 - 10 \text{ kq/m}^3 \cdot \text{gün}$ ).


Ona görə də hazırda kamera üsulundan istifadə edilməyib, daha mütərəqqi üsul hesab edilən qüllə üsulundan istifadə edilir. Qüllə üsulu ilə turşu istehsal edən qurğular silindr formalı qüllələrdən ibarət olur. Qüllələrin intensivliyi  $150 - 250 \text{ kq/m}^3$  gündür. Bu qurğular qüllələrin sayı ilə bir-birindən fərqlənir. Qüllələrin sayını artırmaqdə məqsəd prosesin əvvəlində nisbətən dərin denitrasiya aparıb azot oksidlərini ayırmaq, sonunda isə azot oksidlərinin mümkün qədər tam udulmasını təmin etməkdir. Qüllələr politermik rejimdə ideal yerdəyişmə prinsipi üzrə işləyir. Qazın temperaturu birinci qülləyə daxil olanda  $350^\circ\text{S}$  olur. Qüllələrdə bir sıra absorbsiya-desorbsiya prosesləri gedir ki, bu da mürəkkəb kimyəvi çevrilmələrlə nəticələnir. Birinci iki-üç qüllədə nitroz qazları sulfat turşusu ilə suvarılır və nəticədə nitrozil sulfat  $\text{NOHSO}_4$  alınır. Yüksek temperaturda nitrozilsulfat hidrolizə uğrayır. Baş verən əsas reaksiyalar aşağıdakı tənliklərlə ifadə olunur:




Nitrozil sulfat hidroliz olunduqda sulfat turşusu və azot oksidləri alınır:




$\text{SO}_2$  su ilə absorbsiya olunaraq sulfit turşusuna çevrilir.




Alınan sulfit turşusu azot oksidləri ilə maye fazada reaksiyaya daxil olur:




Qaz fazada  $SO_2$  qismən  $SO_3$ -ə oksidləşir.



$SO_3$  də su ilə absorbsiya olunaraq sulfat turşusuna çevrilir:



Azot 2-oksid desorbsiya olunaraq qaz fazaya keçir və azot 4 – oksidə qədər oksidləşir:



Göstərilən reaksiyaları ümumi halda bir tənliklə ifadə etmək olar:




$NO$  havanın oksigeni ilə oksidləşərək  $NO_2$  tərkibdə yenidən reaksiyaya daxil olur.

Reaksiyalardan görünür ki, nitroz üsulu ilə sulfat turşusu istehsal olunan zaman üç əsas proses gedir:

1. Nitroz ilə  $SO_2$ -nin qarşılıqlı təsiri nəticəsində  $SO_2$ -nin sulfat turşusuna çevriləsi. Nəticədə  $NO$  ayrılır. Proses məhsul qüllələrində gedir.
2. Azot 2-oksidin  $NO_2$ -ə oksidləşməsi.  
Bu proses  $SO_2$ -nin tamamilə oksidləşməsindən sonra başlanır və bütün qüllələrdə davam edir.
3. Azot oksidlərinin sulfat turşusu ilə udularaq nitroz əmələ gətirməsi. Proses absorbsiya qüllələrində gedir.

Nitroz üsulu ilə sulfat turşusu istehsal edən qurğunun prinsipial texnoloji sxemi aşağıdakı kimidir (şəkil 50).

Qurğuda proses aşağıdakı kimi gedir. Əsas tərkibi kükürd qazı və azot oksidlərindən ibarət olan peç qazı (1) təmizləndikdən sonra birinci məhsul qülləsinə (2) verilir. Bu



Şəkil 50. Nitroz üsulu ilə sulfat turşusu istehsal edən qurğunun sxemi:

1-peç qazı, 2,3-məhsul qüllələri, 4-oksidləşmə qülləsi, 5,6-absorbsiya qüllələri, 7-ventilyator, 8-markəzdənqəçmə nasosları, 9-məhsul yiğicisi, 10-soyuducular, 11-qatı nitroz yiğicisi, 12,13-zəif nitroz yiğiciləri, 14-tullantı qazları, 15-hazır məhsul ( $75\text{-}77\%$ -li  $H_2SO_4$ )

qüllə və ikinci məhsul qülləsi (3) su, nitrat turşusu və qatı nitrozla yuxarıdan suvarıldıqları üçün aşağıdan daxil olan peç qazı effektlə absorbsiya olunur. Bu zaman aşağı azot oksidləri qismən yuxarı azot oksidlərinə oksidləşdiklərinə görə sulfat turşusu ilə yaxşı udulur. Alınan turşu soyuducuları (10) keçərək məhsul yiğicisina (9) toplanır.  $75 - 77\%$ -li turşunun bir qismi (15) qatlaşmaya, digər qismi isə mərkəzdənqəçmə nasosu (8) vasitəsilə zəif nitroz yiğicilərinə (12, 13) göndərilir. Oradan da nasoslar (8) vasitəsilə məhsul (2,3) və absorbsiya qüllələrini (5,6) suvarmaq üçün istifadə olunur. Absorbsiya olunmayan qaz qarışığı oksidləşmə qülləsinə (4) daxil olur. Oksidləşmə prosesi qaz fazada gedir.

Ona görə də  $NO$ -nun  $NO_2$ -ə oksidləşmə prosesi yüksək təzyiqdə daha sürətli gedir. Başqa homogen sistemlərdən fərqli olaraq  $NO$ -nun  $NO_2$ -ə oksidləşmə sürəti temperaturun artması ilə azalır (ən azı üç dəfə). Bu səbəbdən də temperaturun yüksəlməsinə proses zamanı yol verilmir. Nitroz qazları absorbsiya olunmaq üçün absorbsiya qüllələrinə (5,6) daxil olur. Təzyiqi işçi səviyyədə saxlamaq üçün qaz

qarışığı birinci absorbsiya qülləsindən (5) ikinci absorbsiya qülləsinə (6) ventilyatorun (7) köməyilə verilir. Bu qüllələrdə azot oksidlərinin absorbsiyası qazın verilmə sürətindən, suvarma sıxlığından, sulfat turşusunun qatılığından və temperaturdan asılı olur. Temperatur azaldıqda absorbsiya sürəti də azalır. Absorbsiya qüllələrindən alınan sulfat turşusu zəif nitroz adı ilə yiğicilərə (11-13) toplanır.

Turşu ilə udulmayan azot oksidləri qalan peç qazı ilə birlikdə axırıcı absorbsiya qülləsindən (6) atmosferə buraxılır (14). Bu absorbsiya qülləsinə yiğicidən (9) veriləcək sulfat turşusu əvvəlcə zəif nitrozla yiğicidə (13) qarışır və mərkəzdənqəçmə nasosu (8) vasitəsilə absorberə verilir. sulfat turşusu ilə tutulan azot oksidləri nitrozil sulfat turşusu  $NOHSO_4$  əmələ gətirir ki, ba da sulfat turşusunda həll olur. Alınan məhlul zəif nitroz yiğicilərində (12, 13) toplanır. Zəif nitroz (12) ikinci məhsul qülləsindən (3) verilən sulfat turşusu ilə qarışır, nasos vasitəsilə birinci absorbsiya qülləsinə (5) yuxarı tərəfdən səpələnmiş halda verilir. Alınan nitroz udulan azot oksidləri vasitəsilə daha da qatlaşır və qatı nitroz yiğicisini (11) keçməklə, nasos vasitəsilə məhsul qüllələrinə verilir. Bu qüllələrdə kükürd qazından sulfat turşusu alınır.

Azot oksidləri elə burada nitrozdan ayrılır, qalan aparatlarda gedən proseslərdə yenidən iştirak edir. Bu oksidlər qurğuda müəyyən qədər itki ilə dövran edir.

Proseslərin müntəzəmləşməsi üçün qüllələrə yuxarı tərəfdən fasıləsiz olaraq nitrat turşusu və su verilir.

Nitroz üsulu ilə bir gündə hər  $1m^3$  sistem üçün 200 kq sulfat turşusu alınır. Buna prosesin intensivliyi deyilir. Bu intensivliyi əldə etmək üçün peç qazında  $SO_2$ -nin qatılığı yüksək olmalı, məhsul qüllələri qatı nitrozla suvarılmalı, məhsul zonasında yüksək temperatur olmalı, absorbsiya qüllələrində sulfat turşusunun və qazların temperaturu mümkün qədər aşağı olmalı və qüllələr tam suvarılmalıdır.

Hazırda hər gün  $1m^3$  qüllə sistemində 200 kq-dan çox turşu alınır. Kükürdüñ çevrilmə əmsali 95% təşkil edir. 1 t

100%-li  $H_2SO_4$  almaq üçün 10-12 t 100%-li  $HNO_3$  sərf olunur. 1 t  $H_2SO_4$  üçün su sərfi 50 m<sup>3</sup>, elektrik enerjisi 50 kV/saat, tərkibində 45% kükürd olan kolçedan 790-810 kq təşkil edir. Üsulan əsas çatışmayan cəhətləri: sulfat turşusunun qatılığı 75%-ə qədər olur; təmiz olmur;  $SO_2$ -ni oksidləşdirmək üçün azot oksidləri prosesə tam qaytarılmışdır.

Tullantı qazlarının tərkibində azot oksidlərinin miqdarı nisbətən çox olur ki, bu da ətraf mühiti çirkəndirir. bunun qarşısını almaq üçün tullantı qazları xüsusi yuyucu skrubberlərdə qatı sulfat turşusu ilə yuyulur. Bu yolla azot oksidlərinin miqdarı tullantı qazlarında sanitariya normalarına qədər azalır.

Azot oksidləri insan orqanizminə, birki və heyvanlar aləminə çox zərərli təsir göstərdiyindən, hazırda ölkəmizdə nitroz qurğularının qurulması dayandırılmışdır. Lakin bu üsulla sulfat turşusu istehsal edən köhnə qurğular hələ də fəaliyyət göstərir.

Nitroz qurğularının əsas aparatları məhsul, oksidləşmə və absorbсиya qüllələridir. Bu qüllələrin quruluş və iş prinsipləri aşağıda verilir.

**Məhsul qüllələri.** Bu qüllələrin diametri 4-7m, hündürlüyü 16 -17 m-dir. Məhsul qüllələri silindr formasında poladdan hazırlanır. Gövdə divarlarının qalınlığı 6 mm olmasına baxmayaraq içəridən turşuyadavamlı kərpiclə hörülür. Hörgünün qalınlığı 250-450 mm olur. İçəridən hör-gü hörməkdə məqsəd poladı nitrozun təsirində qorumaqdır. Məhsul qüllələrində əsasən turşunun alımı və azot oksidlərinin nitrozdən ayrılması prosesləri gedir. Ona görə də bu qüllələrə denitrasiya qüllələri deyilir.

Tərkibində  $SO_2$  olan peç qazı tozdan təmizlənir və məhsul qülləsinə aşağıdan daxil olur. Yuxarı qalxan peç qazı yuxarıdan səpələnən və nitrozun hidrolizi nəticəsində alınan yüksək azot oksidləri ilə qarşılaşır və maye fazada sulfat turşusuna çevirilir. Alınan turşunun qatılığı 75-77% olur.

Bu turşu qüllənin aşağıından  $120 - 130^{\circ}\text{S}$  temperaturda xaric olur, soyuducuda soyuyur və qatilaşmağa göndərilir. Peç qazının qalan hissəsi  $110 - 120^{\circ}\text{S}$  temperaturda qüllənin yuxarısından xaric olaraq ikinci məhsul qülləsinə daxil olur. Bu qüllədə də  $\text{SO}_2$ -nin turşuya çevrilmə prosesi birinci qüllədə olduğu kimi gedir. Qülə içərisində peç qazının maye ilə toxunma səthini artırmaq məqsədilə onun içərisi saxsı həlqələrlə doldurulur. Həlqələr qülə içərisində nizamla yığılır və qüllənin yuxarı hissəsində həlqələrin ölçüsü kiçik götürülür. Bu da yuxarı hissədə həlqələr sayının artmasına səbəb olur. Qüllənin yuxarı hissəsində  $\text{SO}_2$ -nin qatılığı azaldığından həlqələrin sayının artması toxunma səthinin artmasını təmin edir. Aşağı hissədə saxsı həlqələrin ölçüsü  $80 \times 80$  mm, yuxarı hissədə  $50 \times 50$  mm olur.

Nitrozun denitrasiya sürəti temperaturdan və nitroz əmələ gətirən sulfat turşusunun qatılığından asılıdır. Müəyyən edilmişdir ki, sulfat turşusunun qatılığı 75-77%-dən artıq, temperatur  $100 - 120^{\circ}\text{-dən}$  az olduqda denitrasiya sürəti kəskin azalır. Turşunun qatılığını və temperaturu sabit saxlamaq üçün yuxarıdan verilən sudan istifadə edilir. Su elə sürətlə verilir ki, həm sulfat turşusunun qatılığı, həm də onun suda həll olması nəticəsində ayrılan istilik hesabına temperatur lazımlı olan səviyyədə saxlanılır.

Kükürd qazının əsas hissəsi birinci məhsul qülləsində turşuya çevrildiyi üçün nitrozun çox hissəsi bu qülləyə verilir. Qurğudan ayrılan turşunun içərisində  $\text{N}_2\text{O}_3$ -ün miqdarı 0,03%-dən arlıq olmur. Prosesdən aydın olur ki, məhsul qülləsi denitrator funksiyasını yerinə yetirməklə yanaşı, konsentrator və soyuducu rolunu da oynayır. Məhsul qülləsinin hər  $\text{m}^3$  həcmində bir gündə 200 - 250 kq sulfat turşusu istehsal olunur.

**Oksidləşmə qülləsi.** Oksidləşmə qüləsinin funksiyası aşağı azot oksidlərini oksidləşdirib yüksək azot oksidlərinə çevirməkdən ibarətdir. Oksidləşmə prosesi müəyyən vaxt və

həcm tələb etdiyi üçün qüllənin içərisi heç bir materialla doldurulmur. Proses nisbətən aşağı temperaturda gedir. Məhsul qülləsindən xaric olan peç qazı  $60-80^{\circ}\text{S}$  temperaturda oksidləşmə qülləsinin yuxarısından daxil olur, hər tərəfə yayılır və qüllənin aşağısına doğru hərəkət edir. Aşağı azot oksidləri  $50 - 60^{\circ}\text{S}$  temperaturda sürətlə yüksək azot oksidlərinə oksidləşir və  $90^{\circ}\text{S}$  temperaturda qüllədən xaric olur. Bu qüllələr poladdan hazırlanır. Qüllənin diametri 2,5 m, hündürlüyü 14 – 15 m olur.

**Absorbsiya qüllələri.** Bu qüllələr quruluşca məhsul qüllələrinə oxşayır. Lakin içərisi heç bir materialla örtülmür. Qüllədə azot oksidləri sulfat turşusu ilə absorbsiya olunur və temperatur aşağı olduğu üçün az miqdarda aşağı azot oksidləri yüksək azot oksidlərinə oksidləşir. Absorbsiya qüllələri iki ədəd olur və bir-birilə ardıcıl birləşdirilir. Sulfat turşusu ilə udulan azot oksidləri nitroza çevrilir. Nitrozun alınmasında məhsul qüllələrindən xaric olan sulfat turşusundan və oksidləşmə qülləsində alınan yüksək azot oksidlərindən istifadə edilir.

Temperatur aşağı və yuxarıdan səpələnən sulfat turşusunun qatılığı çox olduqca nitrozun əmələ gəlməsi sürətli olur. Son vaxtlar absorbsiya prosesini sürətləndirmək üçün qüllələrin içərisi kvars parçaları, yaxud koks ilə doldurulur və əks-axın prinsipindən istifadə edilir.

Absorbsiya üçün optimal şərait temperaturun  $35-40^{\circ}\text{S}$ , sulfat turşusunun qatılığının  $75 - 77\%$  olması hesab edilir. Bu temperaturu eldə etmək üçün qülləyə verilən turşu soyuducuda soyudulur. Əks halda, yüksək temperaturda alınan nitroz yenidən parçalanır.

İkinci qüllədən alınan nitrozun içərisində  $0,6\%$ -ə qədər  $\text{N}_2\text{O}_3$  olduğundan o zəif nitroz, birinci qüllədən alınan nitrozda isə  $6\%-ə$  qədər  $\text{N}_2\text{O}_3$  olduğuna görə o qatı nitroz adlanır. İkinci qüllədən atmosferə buraxılan qazlar içəri-

sində azot oksidlərinin miqdarı 0,3%, oksigenin miqdarı isə 7-8% olur.



### Sulfat turşusunun kontakt üsulu ilə istehsalı

XIX əsrin axırlarından başlayaraq sulfat turşusu kontakt üsulu ilə alınır. Bu üsul nitroz üsulu ilə müqayisədə böyük üstünlüklərə malik olduğundan tez bir zamanda geniş yayıldı. Hazırda kontakt üsulu sulfat turşusu istehsalının əsas üsulu hesab edilir. Dünyada istehsal olunan sulfat turşusunun 70%-dən çoxu bu üsulla alınır.


Kontakt üsulu ilə sulfat turşusu istehsal etdikdə peç qazını tozdan və digər qarışıqlardan dəqiq təmizləmək lazım gəlir. Kontakt aparatlarına daxil olan qazların nəm olması aparatda  $SO_3$  ilə su arasında gedən reaksiya hesabına du man alınmasına, qaz atmosferə ötürüldükdə ətraf mühitin çirkənməsinə və kükürd itkisinə səbəb olur.  $As_{2}O_3$ -ün qarışq kimi kontakt aparatına daxil olması nəticəsində katalizator dərhal zəhərlənir və öz aktivliyini itirir. Bunun qarşısını almaq üçün peç qazı  $300 - 400^{\circ}\text{S}$ -də elektrik süzgəclərində təmizləndikdən sonra yuyucu qüllədə 30%-li sulfat turşusu ilə  $40^{\circ}\text{də}$  yuyulur. Soyudulmuş peç qazı  $As$  və  $Se$  birləşmələrindən qismən azad olur. Sonra daha iki süzgəc qurğusundan keçirilən peç qazı qarışıqlardan tamamilə təmizlənir. Peç qazı 97-87%-li sulfat turşusu ilə suvarılan qüllədə nəmdən azad olur. Peç qazında qalıq nəm  $0,2 \text{ g/m}^3$ -dən artıq olmur. Beləliklə, alınmış təmiz və quru peç qazı içərisindəki kükürd 4 - oksidin kükürd 6 - oksidə oksidləşməsi üçün qurğunun kontakt aparatına verilir.

Kontakt üsulu ilə sulfat turşusu istehsalı üç mərhələdə başa çatır:

- Pirit və ya digər kükürdlü filizlər müvafiq sobalarda yandırılaraq peç qazına çevirilir. Peç qazının tərkibində 9 – 12% kükürd qazı olur:




- Alınmış peç qazı təmizləndikdən və qurudulduqdan sonra kontakt aparatına verilir və platin, yaxud  $V_2O_5$  katalizatoru iştirakında kükürd qazı kükürd 6-oksidə oksidləşir.



Bu prosesin tam və sürətli getməsi əsasən katalizator və temperaturdan aslidir. Proses zamanı katalizator kimi  $Fe_2O_3$ -də götürülə bilər. Bu, pirit yandıran peçlərdə tullantı kimi alındığından çox ucuz hesab edilir.

Lakin çox yüksək temperaturda təxminən  $630-635^{\circ}\text{S}$ -də aktivliyindən izafə enerji sərfinə səbəb olur. Ona görə də eksər aparatlarda  $V_2O_5$ , yaxud platindən istifadə edilir.

Aşağıda müxtəlif katalizatorlar tətbiq etməklə kükürd 6-oksidin alınma əyriləri verilir (Şəkil 51).





Şəkil 51. Müxtəlif katalizatorların  $SO_2$ -nin çevriləmə dərəcəsinə təsiri.


Platin bunlardan ən aktividir. O, nisbətən aşağı temperaturda ( $425^{\circ}\text{S}$ ) aktivləşir və  $\text{SO}_2$ -nin 98%-ni  $\text{SO}_3$ -ə qədər oksidləşdirir. Katalizator kimi  $\text{Pt}$  götürdükdə peç qazının daha dəqiq təmizlənməsi tələb olunur. Digər tərəfdən platin bahadır və qatışqların təsirindən onun aktivliyi kəskin sürətdə azalır.

Hazırda ən çox işlənən katalizator vanadium 5-oksiddir. Onun aktivləşmə temperaturu  $510 - 512^{\circ}\text{S}$ -dir və  $\text{SO}_2$ -nin 90%-ni  $\text{SO}_3$ -ə çevrilir. Qələvi-metal oksidləri əlavə etməklə bu katalizatorun aktivliyini artırmaq və kontakt dərəcəsini 98%-ə çatdırmaq olur. İndi sulfat turşusu istehsalında  $\text{V}_2\text{O}_5 \cdot \text{Na}_2\text{O} \cdot \text{SiO}_2$  tərkibli katalizatorlardan geniş istifadə edilir.

$\text{V}_2\text{O}_5$  katalizatoru iştirakında  $\text{SO}_2$ -nin  $\text{SO}_3$ -ə oksidleşməsinin prinsipial sxemini aşağıdakı reaksiyalarla göstərmək olar:



Aralıq birləşmə olan vanadilsulfat  $\text{VOSO}_4$  temperaturun təsiri ilə parçalanır:



Katalizator yenidən prosesdə iştirak edir. Göstərilən reaksiyalar katalizatorun səthində baş verir. Oksidləşmə prosesində oksigenin artıq götürülməsi prosesə müsbət təsir edir.


Ona görə də peç qazı sənayedə aşağıdakı tərkibdə götürülür: 7,5 – 8%  $\text{SO}_2$ , 10 – 11%  $\text{O}_2$ . Optimal temperatur  $410^{\circ}\text{S}$ , kontakt müddəti 4 san. hesab edilir.

Belə halda  $\text{SO}_2$ -nin  $\text{SO}_3$ -ə çevrilmə dərəcəsi 95%-ə çatır. Bu isə istehsalatın tələbatını ödəyir. Havanın göstərilən

miqdardan artıq götürülməsi aparatların həcminin böyük olmasını tələb edir və kontakt prosesinin temperatur rejimi ni pozur.

3. Sulfat anhidridinin absorbsiya olunaraq sulfat turşusuna çevrilməsi prosesi absorbsiya qüllələrində aparılır. Burada istifadə olunan əsas aparatlar oleum və monohidrat absorberləridir. Bu absorberlərdə sulfat anhidridini absorbsiya etmək üçün qatı sulfat turşusundan, yaxud azeotrop qarışığından (98,3%  $H_2SO_4$  və 1,7%  $H_2O$ ) istifadə edilir. Temperaturun yüksək olması absorbsiya prosesinə mənfi təsir etdiyi üçün proses 50-55°C-də aparılır. Absorberə verilən kükürd 6-oksid və sulfat turşusu əvvəlcədən soyudulur.

Kontakt üsulu ilə sulfat turşusu istehsal edən qurğunun sxemi aşağıda verilir (şəkil 52).



Şəkil 52. Kontakt üsulu ilə sulfat turşusu istehsal edən qurğunun sxemi:

1-peç qazı, 2,3-birinci və ikinci istilikdəyişdirici aparatlar, 4,5 - birinci və ikinci kontakt aparatları, 6 - kükürd 6-oksid, 7- oleum absorberi, 8-monohidrat absorberi, 9-tullantlı qazlar, 10-islənmiş turşu, 11-monohidrat yiğicisi, 12 - oleum yiğicisi, 13 - monohidrat sulfat turşusu, 14-oleum, 15-su, 16-soyuducular, 17-mərkəzdənqəçmə nasosları.

Bu qurğu iki hissədən ibarətdir: 1. kükürd 4-oksidi kükürd 6-oksidə çevirən kontakt qurğusu; 2. kükürd 6-oksidi absorbсиya edən absorbсиya qurğusu.

Kontakt qurğusu iki istilikdəyişdiricidən və iki kontakt aparatından, absorbсиya qurğusu isə iki absorberdən, iki yiğicidan və soyuduculardan ibarətdir.

Peç qazı prosesə verilməzdən əvvəl tozdan, arsen və selen birləşmələrindən təmizlənmək üçün yuyucu qüllələrdə yuyulur, elektrik süzgəclərindən keçirilir, quruducu qüllələrdə qurudulur. Bu proseslərdən sonra  $30 - 40^{\circ}\text{S}$ -ə qədər soyulan peç qazı (1) kənarda temperatur rejiminə qədər qızdırılır.

$50 - 60^{\circ}\text{S}$ -ə qədər kənarda qızdırılan qaz qızdırıcıını keçmədən birinci istilikdəyişdiriciyə (2) daxil olur. Prosesdən alınan  $\text{SO}_3$ -ün istiliyi hesabına istilikdəyişdiricidəki borular arasından keçəndə  $270 - 300^{\circ}\text{S}$ -yə qədər qızır, sonra temperaturunu daha da artırmaq üçün ikinci istilikdəyişdiriciyə (3) daxil olur. Bu qurğuda peç qazı  $\text{SO}_3 + \text{SO}_2$  qaz qarışığının istiliyi hesabına  $450^{\circ}\text{S}$ -ə qədər qızır. Bu temperaturda birinci kontakt aparatına (4) daxil olan peç qazı vanadium katalizatoru ilə görüşür. Prosesdə peç qazının tərkibində olan kükürd qazının 70-75%-i kükürd 6-oksidə çevrilir. Birinci kontakt aparatında ekzotermik reaksiya hesabına temperatur  $580 - 600^{\circ}\text{S}$ -yə qədər yüksəlir. Qaz qarışığının öz istiliyini qaz peçinə vermək üçün ikinci istilikdəyişdiriciyə (3) qaytarılır. Orada qaz  $430 - 440^{\circ}\text{S}$ -yə qədər soyuyur. Oksidləşməyən kükürd qazını oksidləşdirmək məqsədiylə qaz qarışığının ikinci kontakt aparatına (5) daxil olur. Rəfdə olan katalizatorla görüşür və beləliklə peç qazında olan kükürd qazının 99%-dən çoxu kükürd 6-oksidə çevrilmiş olur. İkinci kontakt aparatında (5)  $450 - 470^{\circ}\text{S}$ -yə qədər qızan reaksiya məhsulu birinci istilikdəyişdiricini (2) keçməklə kontakt qurğusuna daxil olan peç qazını qızdırır, özü isə  $200^{\circ}\text{S}$ -yə qədər soyuyur. Bu temperaturda o absorbсиya

qurğularına daxil olur. Temperaturun yüksək olması absorbsiya prosesinə mənfi təsir etdiyi üçün reaksiya məhsulunu mütləq  $30-40^{\circ}\text{S}$ -yə qədər soyutmaq lazımlıdır.  $\text{SO}_3$  absorbsiya qüllələrinə yalnız bundan sonra verilir. Absorbsiya üçün qatı sulfat turşusu ilə sulfat anhidridinin azeotrop qarışığından istifadə edilir. Çox hallarda sulfat anhidridi əvəzinə 1,7%-ə qədər su götürülür.

İçərisində 7-8% sulfat anhidridi olan qaz (6) əvvəlcə oleum absorberinə (7) verilir və burada yuxarıdan səpələnən sulfat turşusu ilə absorbsiya olunur. Əks-axın prinsipindən istifadə edildiyi üçün absorberə verilən sulfat anhidridinin əsas hissəsi turşuya çevrilir. Absorbsiya olunmayan kükürd 6-oksid monohidrat absorberində (8) turşuya çevrilir. Absorbsiya olunmayan və sulfat anhidridindən azad olan qazlar tullantı kimi atmosferə ötürülür (9). Absorberi suvarmaq üçün qatılığı 94-95% olan işlənmiş sulfat turşusundan (10) istifadə edilir. Bu məqsədlə absorberdən (8) ayrılan turşu, işlənmiş turşu (10) və su (15) monohidrat yiğicisində (11) toplanır. Məhsulun bir qismi hazır monohidrat sulfat turşusu kimi (13) istehsalata göndərilir, digər hissəsi isə mərkəzdənqəçmə nasosu (17) vasitəsilə soyuducunu (16) keçir və absorberləri (7, 8) suvarmaq üçün istifadə olunur. Oleum absorberində alınan qatı turşunun da bir qismi (14) hazır məhsul kimi işlənir, digər qismi isə oleum yiğicisindən (12) nasos vasitəsilə (17) götürülərək yuxarıdan oleum absorberini (7) suvarır. Absorbsiya prosesini tam aparmaq üçün absorberlərə verilən turşular soyuducularda (16)  $40-45^{\circ}\text{S}$ -yə qədər soyuyur.

Oleum absorberində onun qatılığı getdikcə artdıqdan ona müəyyən miqdardan monohidrat əlavə olunur.

Sistemə daxil olan kükürd 6-oksidin 80%-i oleum absorberində, qalanı isə monohidrat absorberində udulur. Absorbsiya prosesi monohidrat absorberində daha sürətlə gedir.

İstehsalat şəraitində  $SO_3$ -ün ümumi absorbsiyası təxminən 99%-ə yaxın olur.

Poladdan hazırlanmış silindr formalı bu absorberlər içəri tərəfdən turşuyadavamlı kərpiclə hörülür və toxunma səthinin artırılması üçün saxsı halqalarla doldurulur.

**Kontakt aparatlari.** Kontakt üsulu ilə sulfat turşusunun istehsal qurğusunun əsas aparatları kontakt aparatlarıdır. Kontakt aparatları poladdan hazırlanıb, daxili quruluşları etibarilə bir-birinə oxşayır, yalnız ölçüləri ilə fərqlənir. Hər ikisinin diametri 2,1 m, birincinin hündürlüyü 2,5 m, ikincinininki isə 3,1 m olur.

Toxunma səthini artırmaq üçün katalizator aparata kontakt kütlə halında doldurulur.


İkinci kontakt aparatında temperatur aşağı olduğundan oksidləşmə prosesi yavaş gedir. Ona görə də bu aparatda prosesi sürətləndirmək üçün katalizator birinci kontakt aparatında olduğundan iki dəfə çox götürülür. Ümumiyyətlə katalizatorun miqdarı bir gündə istehsal olunan sulfat turşusunun miqdardından asılı olaraq götürülür. Orta hesabla bir ton monohidrat sulfat turşusu üçün 30-40 kq vanadium katalizatoru işlənir. Qazın kontakt aparatındaki sürəti 1 m/san təşkil edir.

Hazırda 4 – 5 katalizator qatı olan kontakt aparatından istifadə olunur. Belə aparatların məhsuldarlığı 360 t/gün, çevrilmə dərəcəsi 98-98,5 % olur.

Sulfat turşusu istehsal etmək üçün işlədilən kontakt aparatı dördqatlı aparatdır (şəkil 53). Aparat yüksəkməh-suldarlıqlı, mürəkkəb quruluşlu bir qurğudur. Bu aparat ona görə mürəkkəb hesab edilir ki, dörd kontakt qatını (I – IV) və üç istilikdəyişdiricini (1-3) özündə birləşdirir. Aparat aşağı tərəfdən genişlənmiş silindrik formada hazırlanır. Kontakt aparatının aşağıdan genişləndirilməsində əsas məqsəd III və IV katalizator layının hidravlik müqavimətini azaltmaqdır. İstilikdəyişdiricilərdən ikisi (1 və 2) şəbəkələrə

bərkidilmiş bütöv borulardan, üçüncü istilikdəyişdirici isə (3) ya ilanvari, ya da lövhə formada hazırlanır.

Təmizlənmiş peç qazı  $50^{\circ}\text{C}$ -də xarici istilikdəyişdiricinin (4) boruarası sahəsinə daxil olaraq, aparatın boruları ilə hərəkət edən kontakt aparatından çıxmış isti qazların hesabına  $230 - 240^{\circ}\text{S}$ -yə qədər qızır və ardıcıl olaraq daxili istilikdəyişdiricilərin (1, 2, 3) borulararası sahəsinə keçir. Birinci istilikdəyişdiricidən qaz  $440 - 420^{\circ}\text{S}$ -də katalizatorun I qatına daxil olur. Oksidləşmənin ekzotermik reaksiyası nəticəsində qaz  $590^{\circ}\text{S}$ -yə qədər qızır. Buna görə o istilikdəyişdiricinin (1) boruları içərisində soyuyaraq katalizatorun II



*Şəkil 53. Dördqatlı kontakt aparatının sxemi:  
I – IV – kontakt kütlə qatları, 1,2,3 – ara istilikdəyişdiricilər,  
4-xarici istilikdəyişdirici, 5,6,7- qaz siyirtmələri.*


qatına daxil edilir. Beləliklə, qaz ardıcıl olaraq bütün katalizator qatlarını keçir və aralıq soyuducuların boruları ilə hərəkət eədərək tam oksidləşir. Katalizator qatlarına daxil olan qazın temperaturu (5) və (6) siyirtmələri ilə tənzimlə-

nir. Bu siyirtmənin köməyi ilə kükürd qazının miqdarnı azaltmaq yaxud artırmaq olar.

Dordqatlı kontakt aparatlarında kontakt dərəcəsi yüksək, aparatın idarə edilməsi isə sadədir.

Əgər kontakt üsulu ilə sulfat turşusu istehsal edəndə xammal kimi kükürd kolçedanı əvəzinə elementar kükürd götürülürse, aparat nisbətən sadələşir. Yəni alınmış kükürd qazını təmizləyən qurğular lazımlı olmur. Belə qurğular «qısa» qurğular adlanır.

Xammal kimi hidrogen-sulfiddən istifadə etdikdə proses hidrogen sulfidin yandırılmasından başlanır:



Alınmış kükürd qazını kükürd 6-oksidə çevirmək üçün katalizator kimi su buxarı iştirakında  $V_2O_5$ -dən istifadə edilir. Sulfat turşusunun belə alınma üsulu *yəs katalizator üsulu* adlanır.

Sulfat turşusu istehsalının inkişaf istiqamətləri aşağıdakı kimi müəyyən olunmuşdur:

1. Aparatların həcminin artırılması;
2. Prosesin intensivləşdirilməsi;
3. Kontakt metodu ilə qüllə metodunun kombinə edilməsi;
4. Kükürdlü birləşmələrin alınması mümkün olan bütün istehsal sahələrindən xammal kimi istifadə edilməsi;
5. Kompleks avtomatlaşdırma;
6. İstilik enerjisindən səmərəli istifadə edilməsi.

### Sulfat turşusunun qatlaşdırılması

Bir çox sənaye sahələrində qatı sulfat turşusundan istifadə olunur. Ona görə də nitroz üsulu ilə alınan (75-77%) və işlənib durulmuş turşunu (68-70%) qatlaşdırmaqla kupo-ros yağı (92-95%) almaq mümkündür. Bu məqsədlə müxtəlif qurğularda turşunu xüsusi şəraitdə qızdırıb tərkibində

olan suyu buxarlandırmak lazımlı gəlir. Kuporos yağından xlorid, flüorid, qatı nitrat turşusu və başqa turşuların istehsalında, xlorun və digər qazların qurudulmasında istifadə edilir. Sulfat turşusunun qatilaşdırılması prosesi monohidrat sulfat turşusunun qaynama ( $294^{\circ}\text{S}$ ) və parçalanma ( $440^{\circ}\text{S}$ ) temperaturlarına əsaslanır.

Sulfat turşusu əsasən iki prinsip üzrə qatilaşdırılır:

1. *Səthi toxunma prinsipi üzrə qatilaşdırma*; bu prosesdə turşu isti yanma məhsulları ilə bilavasitə görüşür.


2. *Defleqmatör prinsipi üzrə qatilaşdırma*; bu halda qabın içərisində olan turşu kənardan verilən istilik hesabına qızaraq qatilaşır. Hər iki aparatda istilik almaq üçün mazut, yaxud təbii qaz yandırılır. Alınan istilik aşağıdakı proseslərə sərf olunur:

1. Sulfat turşusunun dehidratasiyasına; 2. Suyun buxarlanması; 3. Sulfat turşusunun qismən buxarlanması; 4. Qatilaşdırma üçün lazımlı olan temperaturun alınmasına və həmin temperaturun saxlanması; 5. Qatilaşdırma zamanı ətraf mühitə verilən istiliyə (itən istilik).

*Səthi toxunma prinsipi üzrə işləyən qurğularda sulfat turşusunun qatilaşdırılması zamanı*, turşu yanma qazlarının istiliyi ilə bilavasitə görüşür. Bu qurğuların əsas aparatları rekuperator, saturator və isti yanma məhsulu borusu hesab edilirdi. Hazırda isə bu prinsip üzrə işləyən barbotaj qatilaşdırıcıdan istifadə edilir (şəkil 54).

Qurğu poladdan silindr formasında hazırlanır və üfüqi vəziyyətdə yerləşdirilir. Qatilaşdırıcı aparat adlanan bu silindr arakəsmələr (3) vasitəsilə üç kameraya (I – III) bölünür. Kameralar barbotaj boruları (4) ilə təchiz olunur. Silindrin polad gövdəsi (1) daxildən turşuya davamlı materialla (2) örtülüür. Bu məqsədlə andezitdən istifadə olunur.

Prosesdə eks-axın prinsipindən istifadə edilir. Belə ki, duru turşu (5) III kameraya, isti yanma məhsulları (7) I kameraya verilir. Bir – birinin əksinə hərəkət edən turşu və



*Şəkil 54. Sulfat turşusunu səthi toxunma prinsipi üzrə qatlaşdırılan barbotaj qurğusunun sxemi:*

1-polad gövdə, 2-daxili örtük (andezit), 3-arakəsmələr, 4-barbotaj boruları, 5-duru turşu, 6-qatlaşmış turşu (kuporos yağı), I-III – kameralar, 7-isti yanma məhsulları, 8-tullantı qazlar.

isti qazların görüşməsi nəticəsində suyun turşudan buxarlanması sürətlənir. Bu prosesə isti yanma məhsullarının borular vasitəsilə (4) turşu içərisinə barbotaj edilməsi də kömək edir. Bu halda turşu sürətlə qarışmış olur və suyun turşudan ayrılması daha effektli gedir. İsti yanma məhsulları  $900 - 1100^{\circ}\text{S}$ -də turşu içərisinə daxil olaraq öz istiliyinin çox hissəsini ona verir. Qazlar ardıcıl olaraq I kameradan II və III kameralara keçir və turşunu sürətlə qarışdırır. Bu da suyun buxarlanması sürətləndirir.  $130 - 150^{\circ}\text{S}$ -yə qədər soyumuş qazlar az miqdardır turşu buxarı ilə birlikdə yaş süzgəcərdən keçərək turşudan azad olur və atmosferə ötürülür (8). Qatlaşmış turşu kuporos yağı adı ilə (6) I kameradan xaric olur. Bu qurğularda yanacaq kimi mazut və ya təbii qazdan istifadə olunur. Turşunun qatılığı  $68-70\%$ -dən  $92-95\%$ -ə qədər yüksəlir. Turşu itkisi  $3\%$ -ə çatır. Bu qatlaşdırıcıının məhsuldarlığı həcmindən (ölçüsündən) asılı olub, gündə 3060 t olur (3060 t/gün).

Qurğunun üstün cəhəti ondan ibarətdir ki, istilik bila-vasitə turşu ilə temasda olduğundan istilikötürmə çox intensivdir. Ona görə də yanacaq sərfi az olur. Digər tərədfən qazlar sulfat turşusunun səthi üzərində hərəkət etdiyindən


suyun turşudan ayrılması sürətlənir, yəni buxarlanma çox intensiv baş verir. Çatışmayan əsas cəhəti odur ki, qatılan turşu çirkənir. Bunun qarşısını almaq üçün qiymətli xammaldan istifadə edilir.

Sulfat turşusunun defleqmator prinsipi üzrə işlə-yən qurğularда (şəkil 55) qatlaşdırılması daha çox yayılmışdır. Bu qurğunun üstün cəhəti ondan ibarətdir ki, yanma qazları sulfat turşusu ilə toxunma səthində bilavasitə görüşmədiyindən qatılan turşu çirkənmir. Digər tərəfdən, alınan kuporos yağı qatı və turşu itkisi az olur. Lakin qurğunun

çatışmayan cəhəti də vardır. Bu əsas etibarilə qaynar sulfat turşusuna qarşı yüksək temperatura davamlı, istiliyi yaxşı keçirən materialın seçilməsindən ibarətdir; məhsuldarlığı azdır (15-20 t/gün); yanaçağı çox işlədir; qatlaşdırıcı tez sıradan çıxır. Qurğuda əsas aparat qatlaşdırıcıdır.

Qatlaşdırıcı çuqundan hazırlanır. Qurğunun əsas aparatları retort tipli qatlaşdırıcı və defleqmatorlardır.

68 – 70%-li sulfat turşusu (1) əvvəlcə sifona (6), oradan da defleqmatora (3) verilir. Turşu defleqmatorun nımçələrini keçib çuqundan hazırlanmış re-tort tipli qatlaşdırıcıya (4) daxil olur. Retort



*Şəkil 55. Sulfat turşusunu defleqmator prinsipi üzrə qatlaşdırıran qurğu:*

- 1 - duru turşu, 2 - kuporos yağı,
- 3 - defleqmator, 4 - qatılaşdırıcı,
- 5 - soyuducu, 6 - sifon, 7 - konden-sator,
- 8 - su, 9 - ocaq, 10 - zəif turşu, 11 - mexaniki qarışdırıcı.

aşağıdan ocaq (9) vasitəsilə qızdırılır. Turşunun qızmasını sürətləndirmək üçün mexaniki qarışdırıcıdan (11) istifadə olunur. Yanacağın istiliyindən buxarlanan turşu yuxarı qalxaraq 250 – 300°C-də defleqmatora daxil olur. Defleqmatorda qatlaşmaq üçün verilən turşu ilə görüşür və onu da buxarlandırır. Defleqmatordakı turşu buxarının içərisindəki turşunun miqdarı retortdan gələn turşu buxarının içərisində olan turşunun miqdardından az olur. Ona görə də retortdan defleqmatora gələn turşu buxarının bir hissəsi oradakı turşuda kondensləşərək 85% qatlıqda retorda tökülür. Bu qayda ilə retortdan gələn turşu buxarı ilə defleqmatörün boşqabları üzərindəki turşu qatlaşır və qatlaşdırıcıya axır. Defleqmatörün aşağı hissəsində nımçələrin sayı çoxalır. Defleqmatörün ən yuxarı hissəsindəki nımçələrdəki turşunun qatılığı 70%-dən çox olmadığından ondan əmələ gələn buxar içərisində ancaq su olur və defleqmatörün yuxarılarından xaric olur. Bu buxarların içərisində qalan azca turşu kondensator (7) vasitəsilə tutulur və çox duru turşu kimi kondensatorun aşağıından xaric (10) olaraq kanalizasiyaya buraxılır. Soyutma prosesini yaxşı aparamaq üçün kondensator yuxarıdan su ilə suvarılır (8).

Kondensatorun işləməsi ilə qurğuda 7-10 mm, c. sutda vakuum yaranır ki, bu da turşunun retortda tez buxarlanmasına kömək edir. Retorta tökülən turşu 95-96% qatlıqda soyuducuya (5) axır və soyuyaraq hazır məhsul (2) kimi istifadə obyektlərinə göndərilir. Kuporos yağı adlanan bu turşunun qatılığını göstərilən qurğuda 98%-ə çatdırmaq mümkündür.

### Sulfat turşusunun saxlanması və daşınması

Nitroz üsulu (qüllə) ilə alınan sulfat turşusu, kuporos yağı və oleum poladdan hazırlanmış çənlərdə saxlanılır. Belə çənləri daxildən turşuyadavalı materialla örtmək lazımlıdır. 74-75%-li sulfat turşusunu saxlamaq üçün saxlama

Çənləri içəridən turşuyadavamlı materialla örtülür. Çənlər ya açıq havada, ya da talvar altında saxlanılır. Sulfat turşusu saxlanan ambar isidilməməlidir. Cox qatı sulfat turşusunu və oleumu isə əksinə, isidilən ambarlarda saxlamaq lazımlı gəlir. Zavoddan cox uzaq olmayan istehlakçılara sulfat turşusu avtosisternlərdə, polad barabənlərdə, yaxud şüşə balonlarda çatdırılır. Uzaq məsafələrdə isə əsasən dəmiryol nəqliyyatı ilə, başlıca olaraq yüksəkaldırması 50 t olan dəmiryol sisternlərində daşınır. Oleum üçün nəzərdə tutulan sisternlərin ilanvari qızdırıcı boruları olur və buxar ilə qızdırılırlar.

### **Kolçedan yandıran sobanın (KS – 450) material və istilik balansı**

Material balansı hesablaşdırmaq üçün aşağıda verilənlərdən istifadə edilir.

Verilmişdir:

1. Sobanın məhsuldarlığı (100%-li  $H_2SO_4$ ),  $C_{H_2SO_4}$   
t, c..... 20,833
2. Kükürddən istifadə dərəcəsi,  $\beta$  ..... 0,855
3. Quru kolçedan sərfi (45% S) 1 t  $H_2SO_4$ ,  $\alpha$ , T ..... 0,82
4. Kükürdün kolçedandakı miqdari  $C_s$ , % ..... 41
5. Həmin kolçedandakı miqdari  $C_{nom}$ , % ..... 6
6. Kükürdün yanıldakı miqdari  $C_{s yan}$ , % ..... 1
7.  $SO_2$ -nin quru yanğı qazında miqdari  $C_{SO_2}$ , % ..... 14,5
8.  $SO_3$ -ün quru yanğı qazında miqdari  $C_{SO_3}$ , % ..... 0,1
9. Kolçedanın temperaturu  $t_{kolc}$ ,  $^{\circ}S$  ..... 20
10. Havanın temperaturu  $t_{hava}$ ,  $^{\circ}S$  ..... 20

11. Sobadan çıxan qazın temperaturu $t_{yaniq}$ , °S	850
12. Yanığın temperaturu $t_{gaz}$ , °S	850
13. Havanın nisbi nəmliyi q, %	50

## HESABLAMA

Kolçedanda kükürdün ümumi miqdari:

$$G_S = \frac{M_S \cdot G_{H_2SO_4} \cdot 100}{M_{H_2SO_4} \cdot \beta} = \frac{32,06 \cdot 20,833 \cdot 100}{98,08 \cdot 0,855} = 7965 \text{ kq / saat}$$

Quru kolçedanın miqdari:

$$G_{kole} = \frac{G_S \cdot 100}{G_S - C_{nam}} = \frac{7965 \cdot 100}{41} = 18768 \text{ kq / saat}$$

Kolçedanda nəmin miqdari:

$$G_{nam} = \frac{G_{kole} \cdot C_{nam}}{100 - C_{nam}} = \frac{18768 \cdot 6}{100 - 6} = 1198 \text{ kq / saat}$$

Yanığın miqdari:

$$\begin{aligned} G_{yan.} &= \frac{160 - C_S}{160 - C_{S(yan)}} \cdot G_{kole} = \frac{160 - 41}{160 - 1} \cdot 18768 = \\ &= 0,748 \cdot 18768 = 14038 \text{ kq / saat} \end{aligned}$$

Yanıqda kükürdün miqdari:

$$G_{S(yan)} = \frac{G_{yan.} \cdot C_{S(yan)}}{100} = \frac{14038 \cdot 1}{100} \approx 140 \text{ kq / saat}$$

Yanıqla birlikdə itən kükürdün miqdari:

$$\frac{G_{S(yan)} \cdot 100}{G_S} = \frac{140 \cdot 100}{7965} = 1,82\%$$

Yanan kükürdün miqdari:

$$G_s - G_{S(yan)} = 7695 - 140 = 7555 \text{ kg / saat}$$

( $SO_2 + SO_3$ )-ün ümumi həcmi:

$$V_{(SO_2+SO_3)} = \frac{(G_s - G_{S(yan)}) \cdot 22,4}{M_s} = \frac{7555 \cdot 22,4}{32,06} = 5279 \text{ m}^3 / \text{saat}$$

$SO_2$ -nin həcmi:

$$V_{SO_2} = \frac{V_{(SO_2+SO_3)} \cdot C_{SO_2}}{C_{SO_2} + C_{SO_3}} = \frac{5279 \cdot 14,5}{14,5 \cdot 0,1} = 5243 \text{ m}^3 / \text{saat}$$

$SO_3$ -nin həcmi:


$$V_{SO_3} = V_{(SO_2+SO_3)} - V_{SO_2} = 5279 - 5243 = 36 \text{ m}^3 / \text{saat}$$

Yanğı qazındaki oksigenin qatılığı aşağıdakı formul üzrə hesablanır.

$$C_{O_2} = n - \left[ m - \frac{n - (m - 1)}{100} \right] \cdot C_{SO_2} - \left[ m + 0,5 \frac{n(m - 0,5)}{100} \right] \cdot C_{SO_3}$$

Burada  $n$  – havadakı oksigenin miqdari,  $n=21\%$ ,

$m$  – stexiometrik əmsallarıdır (oksigenin molekulları sayının  $SO_2$  molekulları sayına nisbətini göstərir)  $m=11 : 8=1,375$ .



$$C_{O_2} = 21 - \left[ 1,375 - \frac{21(1,375 - 1)}{100} \right] \cdot 14,5 - \\ - \left[ 1,375 + 0,5 \frac{21(1,375 - 0,5)}{100} \right] \cdot 0,1 = 2,06\%$$

Quru yanğı qazının həcmi:

$$V_{qaz} = \frac{V_{SO_2} \cdot 100}{C_{SO_2}} = \frac{5243 \cdot 100}{14,5} = 36159 \text{ m}^3 / \text{saat}$$

Yangı qazında oksigenin həcmi:

$$V_{O_2} = \frac{V_r \cdot C_{O_2}}{100} = \frac{36159 \cdot 2057}{100} = 744 \text{ m}^3 / \text{saat}$$

Yangı qazında azotun həcmi:

$$V_{N_2} = V_r - (V_{SO_2} + V_{SO_3} + V_{O_2}) = 36159 - \\ - (5243 + 36 + 744) = 30136 \text{ m}^3 / \text{saat}$$

Kolçedanın yandırılması üçün daxil olan quru havanın həcmi (havada 79%  $N_2$  olur):

$$V_{hava} = \frac{V_{N_2} \cdot 100}{C_{N_2}} = \frac{30136 \cdot 100}{79} = 38147 \text{ m}^3 / \text{saat}$$

### Kolçedan yandıran sobanın (KS - 450) material balansı

Cədvəl 7.

Mədaxil	Miqdari		Məxaric	Miqdari	
	kq	m <sup>3</sup>		kq	m <sup>3</sup>
Kolçedan	18768	-	yaniq	14038	-
Kolçedanın nəmi	1198	-	yaniq qazı $SO_2$	15337	5243
Quru hava	49400	38147	$SO_3$ $O_2$ $N_2$	129 1063 37600	36 744 30136
Havanın nəmi	358	445	$H_2O$	1556	1936
Cəmi:	69724	38592	Cəmi:	69724	38095

Sobanın material balansı ümumi hesablama formulla-  
rına əsasən aparılmışdır.

Sobanın istilik balansını da həmin yolla hesablamaqla  
aşağıdakı cədvələ yazmaq olar.


### Kolçedan yandırıran sobanın istilik balansı

Cədvəl 8.

Mədaxil	Miqdari		Məxaric	Miqdari	
	$10^{-3}$ kC	%-lə		$10^{-3}$ kC	%-lə
Quru kolçedani- nin istiliyi	204	0,20	Yanığın istiliyi	8380	8,2
Kolçedan nəmi- nin istiliyi	101	0,10	Yanğı qazı- nın istiliyi	46128	45,3
Quru havanın istiliyi	993	0,97	İstilik itkisi	1022	1,0
Havanın nəmi- nin istiliyi	13,4	0,01	Qaynar lay- da buخار almaq üçün lazım olan istilik	46437	45,5
Kolçedanın yanma istiliyi	10656	98,72			
Cəmi:	10196 7	100	Cəmi:	101967	100

Cədvəldən görünür ki, əsas istilik (sobanın istilik ba-  
lansında) kolçedanın yanmasından alınır. Digər istilikləri  
dəqiq hesablamalar tələb olunmayan yerdə nəzərə almamaq  
da olar.

Balansda qaynar layda buxarın əmələ gəlməsinə sərf  
olunan istilik də nəzərə alınmışdır. Lakin buxar həm də  
yanğı qazlarının istiliyindən alınır. Beləliklə aydın olur ki,  
istiliyin çox böyük hissəsi faydalı sərf olunur. Sobanın isti-  
lik balansını diaqram kimi də vermək olar (şəkil 56).



*Şəkil 56. Kolçedan yanırnan sobanni istilik balansının diaqramı:*




1-kolçedanın yanma istiliyi 97,73%, 2-qazlarla birlikdə 54,9%, 3 - quru hava ilə 2%, 4 - havanın nəmi ilə 0,02%, 5 - quru kolçedanla, 0,02%, 6-kolçedanın nəmi ilə 0,05%, 7-vali soyudan hava ilə 17,9%, 8-yaniqla 6,7%, 9-itən istilik 20,5%.

## VII FƏSİL. AMMONYAK İSTEHSALI


Atmosferdə azotun həm həcmcə (78%), həm də çəkicə (75,6%) oksigendən çox olmasına baxmayaraq onun birləşmələrinin təbii mənbələri olduqca azdır. Azot canlı aləmdə və insan həyatında çox böyük əhəmiyyətə malik olan, böyük rol oynayan elementlərdən biridir. Azot, oksigen, hidrogen və karbonla birlikdə bitki və heyvan orqanizmində daxil olur. O, biokimyevi proseslərin getməsində və qida maddələrinin tərkibində iştirak edir. Azotun atmosferdə çox olmasına baxmayaraq bitkilər həmişə azot «aclığı»ndan əziyyət çəkir. Bunun da əsas səbəbi odur ki, qaz halında olan azot bitkilər tərəfindən mənimşənilmir. Azot havada, yaxud yer səthində birləşmə halına çox çətin keçir. Bu da azot molekulundakı üç qat rabitənin çox davamlı olması ilə izah edilir. Azotun atomlara dissosiasiya enerjisi çox böyükdür (940,5 kC/mol). Bitkilər azotu yanınız ammonyak və ya nitratlar halində mənimşəyə bilir. Bu birləşmələr torpaqda azotlu üzvi birləşmələrin çürüməsi nəticəsində əmələ gelir. Bu isə bitkiniazotla təmin etmir. Məhsul verən torpağa həmişə əlavə azot verilməsinə ehtiyac duyulur. Bu mənada indi kənd təsərrüfatını inkişaf etdirmək üçün azotlu

gübrələrin istehsalı böyük rol oynayır. Azotlu gübrələr isə ammonyak və nitrat turşusu əsasında istehsal olunduğun-dan azotu ilk növbədə birləşməyə çevirmək lazım gəlir. Bu üç yolla əldə edilir:


1. *Atmosfer azotunun yüksək temperaturda (3000-3500<sup>0</sup>S) azot 2-oksidə çevriləməsi.* Bu proses elektrik qövsündə aparıldığından çox böyük elektrik enerjisi sərfinə səbəb olur. 1 t birləşmiş azot istehsalına 60000 kVt.saat elektrik enerjisi sərf olunur. Alınan azot 2-oksid asanlıqla azot 4-oksidə, o da su ilə nitrat turşusuna çevrilir.




2. *Kalsium karbidə azotla təsir etməklə kalsium-sianamidin alınması:*



Proses 1000<sup>0</sup>S-də aparılır. Sianamiddən gübrə kimi istifadə edilməklə yanaşı bir çox üzvi birləşmələrin istehsalında xammal kimi də istifadə olunur. 1 t sianamid almaq üçün 10000 kVt · saat elektrik enerjisi sərf olunur. Sianamidin hidrolizində ammonyak alınır:



3. *Ammonyakin sintez yolu ilə alınması.* Hazırda azotlu birləşmələrin 95%-i azotu ammonyaka çevirməklə alınır:



Ammonyak kəskin iyii qazdır, rəngsizdir və suda çox yaxşı həll olur (1 həcmdə 700 həcm), - 33,4<sup>0</sup>S-də qaynayır. Maye ammonyak sıxlığı 0,680 q/sm<sup>3</sup> olan şəffaf mayedir. Ammonyakin 25%-li məhlulu ammonyaklı su, 10%-li məh-

lulu naşatır spirti adlanır. Ammonyakdan gübrə kimi (maye halda), soyutma proseslerində və metallurgiya sənayesində, plastik kütlələr istehsalında, fotoqrafiya preparatlarının alınmasında və s. istifadə olunur. Ammonyakın böyük bir hissəsi azotlu gübrələr və nitrat turşusu istehsalına sərf olunur.

Ammonyak istehsalı üçün tələb olunan azot havadan alınır. İstər hidrogenin, istərsə də azot-hidrogen qarışığının təbii qazlardan istehsal edilməsi bu üsulun həm texnoloji, həm də iqtisadi cəhtcə çox əlverişli olmasını təmin edir.


### Azot və oksigenin havadan alınması

Havada 78% azot, 21% oksigen vardır. Havanın tərkib hissələrinə ayrılması maye havanı rektifikasiya etməklə əldə edilir. Havanın tərkibinə daxil olan azotun, oksigenin, arqonun (0,94%), karbon qazının, hidrogenin, neonun, krypton və ksenonun qaynama temperaturları müxtəlif olduğu üçün onları bir-birindən ayırmak asandır. Bu prosesin ən çətin mərhələsi havanı mayeləşdirməkdir. Bu məqsədlə havanı aşağı təzyiqdə –  $196^{\circ}\text{S}$ -dək soyudurlar. Bu zaman havanın tərkibində olan bütün qazlar mayeləşir. Maye havanı buxarlandıraraq rektifikasiya etdikdə əvvəlcə azot, sonra oksigen, daha sonra isə digər qazlar buxarlanır. Beləliklə, ammonyak istehsal etmək üçün lazımlı azot əldə edilir. Havanın azot və oksigenə ayrılması aşağıdakı mərhələlərdən ibarətdir: havanın təmizlənməsi və qurudulması, mayeləşdirilməsi, rektifikasiya olunması.

Havanın təmizlənməsi və qurudulmasından məqsəd mayeləşməyə daxil olan havanı tozdan, su buxarından və karbon qazından ayırmadır. Toz, buz və bərk karbon qazı istilikdəyişdiricidə qalaraq hava axınının sonrakı hərəkətinə mane olur. Ona görə də toz, su buxarı və karbon qazını havadan onu mayeləşdirməzdən əvvəl ayırmak lazımdır.

Tozdan təmizlənmək üçün hava yağı süzgəcərindən keçirilir. Yağı süzgəc içərisi metal halqalarla doldurulmuş kalondur. Metal halqaların səthi mineral yağıla örtülür.


Hava karbon qazından təmizlənmək üçün o, içərisində NaOH məhlulu olan kalondan keçirilir.



Su buxarından havanı təmizləmək məqsədilə hava içərisi silikagel, alümogel və ya sieolitlə dolu olan adsorberlərdən buraxılır. Adsorbent kimi natrium-hidroksiddən də istifadə edilir.

Dərin soyutma yolu ilə havanı mayeləşdirmək prosesi sənayedə iki üsulla həyata keçirilir:

*1. Drossel üsulu.* Bu üsulla havanı soyudub mayeləşdirmək üçün hava böyük təzyiq altında sixılaraq drosselin siyirtməsinin kiçik deşiyindən buraxılır və təzyiq aşağı olan həcmə daxil olur. Bu zaman hava soyuyur. Havanın soyumasına səbəb, hava həcmdə genişləndikdə onun daxili enerjisinin molekulları arasındakı cazibə qüvvələrini dəf etməyə sərf olunmasıdır. Sixilmiş havanı soyudub, təzyiqi kəskin azaltdıqda temperatur daha da aşağı düşür. Məsələn, əgər hava  $5 \cdot 10^6 \text{ H/m}^2$  təzyiq altında sixılıb və  $-50^\circ\text{S}$ -yə qədər soyudulduqdan sonra öz-özünə genişlənə onun temperaturu  $72^\circ\text{S}$ -yə qədər azalır.




*Şəkil 57. Drossel qurğusunda havanın mayeləşmə sxemi:  
1-kompressor, 2-soyuducu, 3-istilik-dəyişdirici, 4-siyirtmə, 5-separator.*

Drossel qurğusunun sxemi 57-ci şəkildə verilmişdir.

Qurğu kompressordan, soyuducudan, istilikdəyişdiricidən, drossel siyirtməsindən və seperatordan ibarətdir.

Hava kompressorda (1) lazım olan təzyiqə qədər sıxılıb soyuducuda (2) soyudulur. Sıxılmış hava eks-axın principi üzrə işləyən istilikdəyişdiricidən (3) keçdikdən sonra kiçikdeşikli, siyirtməyə (4) verilir. Hava seperatora (1) daxil olduqda təzyiqi aşağı düşür və soyuma daha da dərinləşir. Bu zaman havanın bir hissəsi mayeləşir və seperatora yığıılır. Mayeləşməyən lakin soyumuş hava isə ayrılaraq istilikdəyişdiriciyə qaytarılır və yenidən drosseldən keçərək təzyiqini aşağı salır, soyuyur və mayeləşir.

2. *Sixılmış havanın iş gör-mekla mayeləşmə üsulu.* Bu üsulla havanı mayeləşdirmək üçün o sixılmış halda buxar maşınınə oxşar qurğuya verilir və porşeni hərəkətə gətirir. Müəyyən miqdar iş görməklə genişlənir, soyuyur və mayeləşir.



*Şekil 58. Maye havanın iki-qat rektifikasiya aparatında ayrılma sxemi:*

*1,2,3-drossel siyirtmäləri,  
4-üst kalon, 5-kondensator  
buxarlandırıcı, 6-cib, 7-alt ka-  
lon, 8-kalonun kubu.*

kasiya edən kalonlardan istifadə olunur. Qurğu üst və alt kalonlardan ibarətdir. Aşağı kalon (7) maye havanı azota və oksigen-hava qarışığına ayırmaq vəzifəsini yerinə yetirir. Yuxarı kalonda (4) havanın azota və oksigenə tamamilə ayırılması başa çatır. Alt kalonda təzyiq  $5,5 \cdot 10^5$ - $6,5 \cdot 10^5$  H/m<sup>2</sup>, üst kalonda isə atmosfer təzyiqinə yaxın olur. Alt kalonla üst kalon arasında kondensator-buxarlandırıcı (5) quraşdırılmışdır. Həmin qurğu üst kalon üçün oksigen buxarlandırıcı, alt kalon üçün azot kondensləşdiricisi rolunu oynayır. Bu kalonun sadələşmiş sxemi aşağı da verilir (şəkil 58).

İkiqat rektifikasiya apparatı aşağıdakı kimi işləyir.  $12 \cdot 10^6$  -  $20 \cdot 10^6$  H/m<sup>2</sup>, təzyiqə qədər sıxlıq 600 K-nə qədər soyudulmuş hava alt kalonun (7) kubunda (8) yerləşdirilmiş dolambac borulara daxil olur. Borularda sıxlıq hava oksigen-hava qarışığında  $110^0$ K-nə qədər soyuyur. Sonra hava birinci drossel siyirtməsini (1) keçir və kalonun orta rəflərinə verilir. Azotla zənginləşmiş buxar yuxarı qalxaraq buxarlandırıcıda (5) kondensləşir. Alt kalonun ciblərində (6) toplanan maye havada 98-99,5% azot olur. Buradan maye havanın bir qismi aşağı axır, digər qismi isə üst kalonu (4) suvarmaq üçün verilir. Alt kalondakı hava-oksigen qarışığında 40% oksigen olur. Bu qarışq üst kalonun (4) orta hissəsinə verilir. Aşağı axan maye getdikcə oksigenlə zənginləşir, yuxarı qalxan azot isə aşağı axan maye azot vasitəsilə oksigendən təmizlənir. Təmiz azot üst kalondan, qaz halında olan oksigen isə buxarlandırıcının yuxarısından xaric olur. Müasir hava mayeləşdirən və ayıran qurğuların gücü  $3000$  -  $17000$  m<sup>3</sup>/saatdır. Bu zaman qurğunun enerji sərfi  $0,09$  -  $0,16$  kWt. Saat/m<sup>3</sup>-dən çox olmur.


Sintez yolu ilə ammonyak almaq üçün ikinci komponent hidrogendir.

## Hidrogenin və hidrogen-azot qarışığının alınması


Ammoniyak sintez etmək üçün lazım olan hidrogen sənayedə bir neçə üsulla alınır: 1) metan və onun homoloqlarının konversiyası; 2) karbon 2-oksidin, su buxarının və su qazının konversiyası; 3) mayeləşdirməklə koks qazından ayrılması; 4) suyun elektrolizi; 5) neft və neft məhsullarının emalı; 6) təbii qazlardan; 7) yolüstü qazlardan.

Son zamanlar hidrogen almaq üçün əsas xammallar təbii qaz, yolüstü qaz və koks qazı hesab edilir.

**Metanın konversiyası.** Təbii qazların tərkibində çoxlu miqdarda metan olur. Elə təbii qazlar vardır ki, onlar 98% metandan ibarətdir. Metanın konversiya prosesi bir neçə ardıcıl mərhələni keçir. Metan əvvəlcə su buxarı və oksigenlə konversiya olunur:



Alınmış dəm qazı su buxarı ilə konversiya olunur:



Alınan hidrogen reaksiyaya daxil olmayan dəm qazından və reaksiya məhsulu olan karbon qazından xüsusi üslurlarla azad olur.

Ammoniyak sintezində lazım olan azot-hidrogen qarışığını almaq üçün müvafiq miqdarda azot hava oksigeni ilə birlikdə metan konversiya olunan qurğuya verilir. Prosesin gedişini çətinləşdirməmək məqsədilə azot-hidrogen qarışığında metan 0,5%-dən çox olmamalıdır. Bu məqsədlə lazım olan azot bəzən qaz qarışığını maye azotla yumaqla da daxil edilir.

Metanın konverşiyası bütöv halda istiliyin udulması və həcmiin genişlənməsilə getdiyi üçün Le-Şatelye prinsipinə

uyğun olaraq temperaturun artması və təzyiqin azalması sistemdə dəm qazı və hidrogenin tarazlıq qatılıqlarının artmasını, metanın qatılığının azalmasını təmin edir. Qaz qarışığında su buxarının miqdarının artması metanın tam konversiyasını sürətləndirir.

Prosesin əsasını təşkil edən metanla su buxarının qarışlılıq təsir reaksiyاسının tarazlıq sabiti aşağıdakı formula hesablanır:

$$K_{tar.} = \frac{P_{CO} \cdot P_{H_2}^3}{P_{CH_4} \cdot P_{H_2O}} \quad (79)$$

Tarazlıq sabitinin müxtəlif temperatur şəraiti üçün hesablanaraq təyin edilməsi göstərir ki,  $700^{\circ}\text{S}$  temperaturda  $K_{tar.}$ -nın nisbətən böyük olmasına baxmayaraq tarazlıq şəraitində qaz qarışığı içərisində reaksiyaya daxil olmayan metanın miqdarı çoxdur (cədvəl 9).

### Metanın konversiya məhsulunun tərkibi


Cədvəl 9.

Temperatur, $^{\circ}\text{S-lə}$	Qaz qarışığının tərkibi, həcmi %-lə			
	$CH_4$	$H_2O$	$CO$	$H_2$
727	5,08	-	22,46	67,38
827	1,71	1,82	24,14	72,44
927	0,64	-	24,68	74,04

Konversiya prosesini sürətlə aparmaq üçün temperatur  $1350^{\circ}\text{S}$ -dən yüksək olmalıdır.

Katalizatordan istifadə etdikdə proses  $800 - 1110^{\circ}\text{S}$ -də gedir. Katalizator kimi üzərinə nikel çəkilmiş alüminium-oksid götürülür. Metanın katalizatorsuz konversiya prosesinə yüksək temperaturlu konversiya, katalizator iştirakında aparılan konversiyaya isə katalitik konversiya deyilir. Yüksək temperaturlu konversiya prosesinin aparılması üçün lazımlı olan qurğunun sxemi aşağıda verilir (şəkil 59).


Oksigenlə zənginləşdirilmiş hava və təbii qaz müvafiq qızdırıcıılarda (1,2) qızdıqdan sonra konvertora (3) verilir. Konvertorda (3) konversiya zonasının temperaturu  $1350 - 1400^{\circ}\text{S}$  olur. Bu zonada temperatur yüksək olduğundan metan qismən parçalanaraq qurum əmələ gətirir. Qurumdan təmizlənmək üçün konversiya qazı skrubberdə (4) isti su ilə yuyulur və alınan karbon 2-oksidin konversiyası üçün skrubberdən xaric olur.



*Şəkil 59. Metanın yüksək temperaturlu konversiya qurğusunun sxemi:*

1-təbii qaz qızdırıcıısı, 2-oksigen qızdırıcıısı,  
3-konvertor, 4-skrubber, 5-konversiya qazı.


**Dəm qazının konversiyası.** Metanın konversiyasından alınan qazın və habelə generator qazının tərkibində 20–40%-ə qədər dəm qazı olur. Dəm qazının özü də konversiya olunduqda hidrogen əmələ gətirdiyi üçün metanın konversiyasından alınan konvertor qazı hidrogeni ayırmadan konversiya olunur. Məlumdur ki, dəm qazının su Buxarı vasitəsilə konversiyası ekzotermikdir və həcmiñ dəyişməməsi ilə gedir:



Bu o deməkdir ki, Le-Şatelye prinsipinə görə təzyiqin artması hidrogenin çıxımına təsir etmir, yalnız konversiya prosesini sürətləndirir. Temperaturun artması isə əksinə, tarazlığı sola yönəldir, yəni hidrogenin çıxımı azalır.

Prosesi aşağı temperaturda apardıqda, katalizator tətbiq etdikdə belə reaksiyanın sürəti çox zəif olur. Bütün bunları nəzərə alaraq yaxın vaxtlara qədər bu prosesdə orta temperaturlu katalizator – dəmir oksidləri tətbiq olunurdu. Bu katalizator aktivliyini tez itirdiyi üçün katalizatora promotor kimi kalium, kalsium, alüminium və xrom oksidləri əlavə olunurdu.  $450 - 500^{\circ}\text{S}$ -də aparılan bu prosesdə konversiya qazından qalıq dəm qazı  $2 - 4\%$  olur ki, bunu da hidrogendən ayırmak çox çətin və baha başa gelir. Dəm qazının konversiya qazında qalması isə ammonyak sintezində işlədir katalizator üçün zəhər hesab edilir.

Son zamanlar bu prosesin optimal şəraiti tapılmış və müsbət nəticələr əldə edilmişdir. İndii dəm qazının konversiyası üçün aşağı temperaturlu katalizator (sink-xrom-mis) tətbiq edilir. Proses  $200 - 250^{\circ}\text{S}$ -də aparılır, qalıq dəm qazının miqdarı isə  $0,2 - 0,4\%$ -dən çox olmur. Bu ona görə əlverişlidir ki, həmin miqdar dəm qazını elə prosesdə metanlaşdırmaq mümkündür:






Aşağı temperaturlu konversiya prosesinin çatışmayan cəhəti həmin katalizatorun kükürdlü birləşmələrə qarşı çox həssas olmasıdır. Xammal kimi götürülen təbii qazda isə kükürdlü birləşmələr çox olur. Ona görə də həm təbii qazı, həm də konversiya qazını kükürdlü birləşmələrdən təmizləmək üçün dəqiqlik və xüsusi metodlar tələb edilir.

Karbon 2-oksidin konversiyası rəflı konvertorlarda aparılır. Qaz konvertora radial girişlə daxil olur. Rəflər üzərinə səpələnən kondensatın buxarlanması hesabına qaz rəf-dən-rəfə keçdikcə soyuyur. Dəm qazının konversiya prosesi ekzotermik olduğu üçün bu proses avtotermiki gedir.

**Metanın buxar-oksigen qarışığında katalitik konversiyası.** Konversiya atmosfer təzyiqində aparılır. Qaz qarışığında  $\text{CH}_4 : \text{H}_2\text{O} = 1 : 2$  nisbətində olduqda metanın konversiyası tam gedir. Proses  $800-850^\circ\text{S}$  temperaturda aparılır. Metan-butan-oksigen qarışığının katalitik konversiyasının sxemi 60-cı şəkildə verilir. Bu qurğuda həm metanın, həm də karbon 2-oksidin konversiyası ardıcıl olaraq aparılır. Qurğuda həm metan, həm də dəm qazı konvertorları fəaliyyət göstərir.



Metan konvertoru (4) nikel katalizatoru, (şəkil 60) dəm qazı konvertoru (6) isə xrom, alüminium və kalsium oksidləri ilə aktivləşdirilmiş dəmir oksidi katalizatoru ilə doldurulur. Bu konvertorda ikiqat katalizator layından istifadə olunur.

Təbii qaz (metan) su qızdırıcılarından (8) gələn isti suyun istiliyi hesabına saturatorda (1)  $80^\circ\text{S}$ -yə qədər qızır və oraya verilən su buxarı ilə doydurulur. Metan-su buxarı qarışığının nisbəti  $\text{CH}_4 : \text{H}_2\text{O} = 1 : 0,35$ -ə bərabər götürülür. Lakin sonra su Buxarı əlavə edilməklə bu nisbət bərabər ləşdirilir. Buxar-qaz qarışığı istilikdəyişdiricidə (2) öz temperaturunu konversiya qazlarının temperaturu hesabına  $500-600^\circ\text{S}$ -yə qədər artırır. Bu temperaturda oksigenlə qarışmaq üçün qarışdırıcıya (3) daxil olur. Qaz qarışığı konversiya olunmaq üçün metan konvertorunda (4) katalizatorla görüşür. Aşağıdakı konversiya reaksiyaları gedir:




Qarışdırıcıya (3) verilən oksigenin miqdarı elə tənzimlənir ki, konvertorda (4) lazım olan temperatur rejimi saxlanılır. Lakin metanın konversiya prosesi ekzotermik olduğu üçün konvertordan (4) çıxan qazın temperaturu  $800^\circ\text{S}$

olur. Bu temperaturda o çox quru olduğu üçün nəmləşdiricini (5) keçir və orada yenidən su buxarı ilə doydurulur. Öz istiliyini istilikdəyişdiriciyə (2) verərək  $400 - 450^{\circ}\text{S}$ -yə qədər soyuyur, nəmləşdirilir (5) və dəm qazı konvertoruna (6) qaytarılır. Hidrogen, azot, oksigen, metan, karbon qazı, dəm qazı və su buxarından ibarət olan qaz qarışığının konvertorda (6) katalizatorla görüşür və dəm qazının konversiyası başlanır. Bu zaman həm hidrogen, həm də metan alınır:



Konvertorun katalizator qatları arasında doldurma təbəqəsi var. Bu təbəqə üzərində suyun buxarlanması hesabına temperatur birinci katalizator qatında  $400^{\circ}\text{S}$ -yə qədər aşağı düşür.



Şəkil 60. Metanın oksigen-buxar qarışığında konversiyasının sxemi:

1-saturator, 2, 11-istilikdəyişdiricilər, 3-qarışdırıcı, 4-metan konvertoru, 5-nəmləşdirici, 6-dəm qazı konvertoru, 7-utilizasiya qazanı, 8-su qızdırıcı, 9-su qızdırıran qüllə, 10-kondensasiya qülləsi.

Katalizatorun alt qatında su buxarını artırmaqla dəm qazının konversiya dərəcəsini artırmaq mümkündür. Konversiya qazının istiliyindən istifadə etməyin iqtisadi əhəmiyyəti olduğu üçün konvertordan çıxan qaz ardıcıl olaraq

utilizasiya qazanını (7), su qızdırıcısını (8) və su qızdırıran qülləni (9) keçir. Sonra soyumuş konversiya qazı kondensasiya qülləsindən (10) xaric olaraq təmizlənməyə göndərilir.

### Konversiya qazının tərkibi

Cədvəl 10.



Prosesin mərhələsi	Qazın tərkibi, həcmi %-lə					
	$H_2$	$N_2$	$CO$	$CO_2$	$CH_4$	$H_2O$
Metan konverto- rundan sonra	51,8	22,3	17,7	7,3	0,5	0,4
CO konvertorun- dan sonra	57,4	19,8	9,7	18,3	0,4	0,3

Konversiya nəticəsində alınan qaz qarışığının təxminini tərkibi 10-cu cədvəldə verilmişdir.



### Qaz qarışığının təmizlənməsi

Həm konversiya prosesində, həm də ammonyakın sintez prosesində işlədilən katalizatorlar qaz qarışığında olan kükürdlü birləşmələr, oksigen və oksigenli birləşmələrlə zəhərlənərək öz aktivliyini tezliklə itirir. Ona görə də qaz qarışığı göstərilən birləşmələrdən diqqətlə təmizlənməlidir. Təmizlənmə iki üsulla - *quru* və *yaş üsullarla* həyata keçirilir. Hər iki üsulda əsas məqsəd qaz qarışığını kükürdlü birləşmələrdən təmizləməkdir.

Quruluşlu qazı kükürd və ya kükürdlü birləşmələrdən təmizləmək üçün bərk uducularдан (adsorberlərdən) istifadə edilir. Uduçu kimi  $Fe(OH)_3$ ,  $ZnO$ ,  $MnO$ ,  $Mn(OH)_2$  və aktivləşmiş kömür götürülür. Təmizlənmə prosesi aşağıdakı reaksiyalara əsaslanır:




Uducunu yenidən regenerasiya etmək üçün aşağıdakı reaksiyalardan istifadə olunur.




Qazı  $ZnO$  üzərində təmizlədikdə  $350 - 400^{\circ}\text{S}$ -də  $ZnO$  sulfaidə çevrilir.

Uducunun regenerasiyası  $500 - 550^{\circ}\text{S}$ -də su buxarı və havanın iştirakında aparılır.


$MnO$  hidrogen-sulfidi  $370 - 500^{\circ}\text{S}$ -də adsorbsiya edir və  $MnS$ -ə çevrilir,




$MnO$ -nun regenerasiyası da oksigen və su buxarı vasitəsilə həyata keçirilir:




Qazın aktiv kömür üzərində təmizlənmə prosesi  $H_2S$ -in aktiv kömür üzərində elementar kükürdə qədər oksidleşməsinə əsaslanır:




Qazın yası nullu təmizlənməsi maye uducuların (absorberlərin) tətbiq edilməsilə həyata keçirilir. Bu üsul arsen-soda, etanolamin və karbonat metodlarına bölünür. Arsen-soda metodу ilə qaz təmizlədikdə uduyu kimi oksitioarsen duzlarının məhlulları götürülür və ammonyak sintezi üçün lazımlı olan qazlar həmin məhluldan keçirilir. Hidrogen-sulfid məhlul tərəfindən udulur:



Uduyu məhlulu regenerasiya etmək məqsədilə məhluldan sürətli hava axını buraxılır. Bu zaman elementar kükürd ayrılır.




Yaş üsulla qaz karışığını hidrogen-sulfiddən azad etmək üçün mono-, di- və trietanolamindən də istifadə edilir.



Bu reaksiyalar  $20 - 40^{\circ}S$ -də soldan sağa,  $100^{\circ}S$ -də isə əks istiqamətdə gedir. Beləliklə də  $H_2S$  məhluldan desorbsiya, uducu məhlul isə yenidən regenerasiya olunur.

Karbonat metodunda  $Na_2CO_3$  və ya  $K_2CO_3$ , uducu kimi götürülür və onlar  $H_2S$  ilə aşağıdakı tənlik üzrə reaksiyaya daxil olur:




*Me*-kalium və natriumdur.

Qaz karışığını  $CO$ -dan təmizləmək üçün karışışq təzyiq altında soyuq su ilə yuyulur. Bu məqsədlə qəlevi və ya etanolamin məhlulları da götürmək olar.

Karbon oksidindən qaz karışığını təmihləmək üçün birvalentli mis duzlarının ammonyaklı məhlullarından da istifadə edilir. Bu zaman misin kompleks duzları alınır.

### Ammonyak istehsalının nəzəri əsasları

Ammonyakin azot və hidrogendən sintez prosesi dönen prosesdir. Bu reaksiya həcmi azalması və istilik ayrılması ilə gedir. Ona görə də Le-Şatelye prinsipinə uyğun olaraq temperaturun azalması və təzyiqin artması tarazlığı sağa yönəldir:



Bunu aşağıdakı misallardan aydın görmək olar:  $200^{\circ}\text{S}$  və  $1 \cdot 10^6 \text{ H/m}^2$  təzyiqdə qaz qarışığında ammonyakin tarazlıq qatılığı 50,7%, həmin təzyiqdə və  $300^{\circ}\text{S}$ -də bu qatılıq 14,7% olur. Lakin  $300^{\circ}\text{S}$  və  $3 \cdot 10^7 \text{ H/m}^2$  təzyiqdə ammonyakin qarışıldakı tarazlıq qatılığı 71%-ə çatır. Göründüyü kimi ammonyakin çıxımı əsasən təzyiqin artmasından asılı olur. Lakin onu da qeyd etmək vacibdir ki, azot molekulunda çox davamlı uçqatrabitə mövcuddur. Ona görə də azot yüksək temperaturda belə çox zəif birləşir. Bunları nəzərə alaraq prosesi sürətləndirmək üçün yüksək temperaturdan ( $400 - 450^{\circ}\text{S}$ ), yüksək təzyiqdən ( $3 \cdot 10^7 \text{ H/m}^2$ ), həm də katalizatorдан istifadə edilir. Katalizator kimi  $\text{Fe}_3\text{O}_4$ -dən reduksiya yolu ilə alınan dəmir götürülür. Bu katalizator öz aktivliyini çox tez itirdiyi üçün ona promotor kimi  $\text{Al}_2\text{O}_3$ ,  $\text{K}_2\text{O}$ ,  $\text{CaO}$  və s. əlavə edilir. Göstərilən promotorlar əlavə edildikdə dəmir katalizator öz aktivliyini ən azı iki il müddətində itirmir.

Qaz qarışığında 0,1% kükürdlü birləşmələr olanda katalizatorun aktivliyi dərhal 50% azalır. 1% kükürdlü birləşmələr olduqda isə katalizator tamamilə zəhərlənir və yenidən öz aktivliyini bərpa etmir. Dəmir katalizatoru oksigen və oksigenli birləşmələr ( $\text{H}_2\text{O}$ ,  $\text{CO}_2$ ,  $\text{CO}$ ) də zəhərləyir. Lakin belə zəhərlənmədən sonra onun aktivliyini bərpa etmək mümkündür.

Ammonyakin sintez prosesi heterogen-katalitik prosesdir və bir neçə ardıcıl mərhələdən ibarətdir. Bu mərhələlər aşağıdakılardır:

1. Azot-hidrogen qarışığının katalizator səthinə, oradan da məsamələrə diffuziyası;
2. Katalizator səthində qaz qarışığının kimyəvi absorbisiyası;
3. Azot və hidrogenin katalizator səthində kimyəvi qarşılıqlı təsiri;

4. Əmələ gələn ammonyakin katalizator məsamələrində desorbsiyası və onun qaz fazaya diffuziyası.

Göstərilən mərhələlərdən ən yavaş mərhələ azotun kimyəvi adsorbsiyasıdır ki, bu da prosesin sürətini müəyyən etməyə imkan verir. Ammonyakin sintez prosesinin sürəti temperaturdan, təzyiqdən, həcmi sürətdən, habelə azot, hidrogen və ammonyakin qaz qarışığindakı qatılıqlarından asılıdır. Aktivləşmiş dəmir katalizator götürdükdə prosesin sürəti M.İ. Tyomkin formulu ilə hesablanır:

$$\omega = K_1 P_{N_2} \left( \frac{P_{H_2}^3}{P_{NH_3}^2} \right)^\alpha - K_2 \left( \frac{P_{NH_3}^2}{P_{H_2}^3} \right)^{1-\alpha} \quad (80)$$

Burada:  $K_1$  – ammonyakin sintezinin sürət sabiti;

$K_2$  – ammonyakin parçalanmasının sürət sabiti;

$P_{N_2}$ ,  $P_{H_2}$ ,  $P_{NH_3}$  - azotun, hidrogenin və ammonyakin parsial təzyiqləri;

$\alpha$  - sabit kəmiyyət olub dəmir katalizatoru üçün 0,5-ə bərabərdir.  $K_1$  və  $K_2$  sabitləri ammonyakin sintez reaksiyasının tarazlıq sabitini müəyyən edir.

$$\frac{K_1}{K_2} = K_{tar.}$$

Bu sabitlərdən biri məlum olduqda digərini hesablamaq mümkündür.

Ammonyakin sintezi prosesində təzyiq  $1 \cdot 10^7 H/m^2$ -dən  $1 \cdot 10^8 H/m^2$ -ə qədər dəyişdirilə bilər. Tətbiq olunan təzyiqdən asılı olaraq ammonyak istehsalı üç şəraitdə həyata keçirilir:

Aşağı təzyiqdə:  $1 \cdot 10^7 - 15 \cdot 10^6 H/m^2$ .

Orta təzyiqdə:  $25 \cdot 10^6 - 60 \cdot 10^6 H/m^2$ .

Yüksəz təzyiqdə:  $60 \cdot 10^6 - 100 \cdot 10^6 H/m^2$ .

Orta təzyiqdə işləyən aparatlar daha çox yayılmışdır.

Temperatur və təzyiqdən asılı olaraq azot-hidrogen qarışığında ammonyakin tarazlıq qatılığı 11-ci cədvəldə verilir:

## Ammonyakın çıxımına temperatur və təzyiqin təsiri

Cədvəl 11.

Temperatur $^{\circ}\text{S-lə}$	Ammonyakın çıxımı, %-la		Temperatur $^{\circ}\text{S-lə}$	Ammonyakın çıxımı, %-la	
	$3 \cdot 10^7 \text{ H/m}^2$	$1 \cdot 10^8 \text{ H/m}^2$		$3 \cdot 10^7 \text{ H/m}^2$	$1 \cdot 10^8 \text{ H/m}^2$
200	89,94	98,29	500	26,44	57,47
300	70,96	92,55	600	13,77	31,43
400	47,00	79,82	700	7,28	12,83

Cədvəldən görünür ki, təzyiqi artırmaq və temperaturu azaltmaqla ammonyakın çıxımını maksimum artırmaq olar.

Müəyyən edilmişdir ki, eyni temperaturda təzyiq yüksəldikcə çıxımın artmasına baxmayaraq sintez prosesi axıra qədər getmir. Təxminən  $200^{\circ}\text{S-də}$  və  $1 \cdot 10^8 \text{ H/m}^2$  təzyiqdə aparılan sintez prosesi nəticəsində çıxım 98% olur. Bu temperaturda reaksiyanın sürəti çox azdır. Ona görə də proses yüksək temperaturda ( $450\text{--}500^{\circ}\text{S}$ ) aparılır. Ammonyakın çıxımı bu temperaturda nisbətən az olsa da proses sürətli gedir. ammonyakın çıxımını artırmaq üçün *sirkulyasiya* prosesindən istifadə edilir. Göstərilən şəraitdə bir aktda, yəni qaz qarışığının katalizator kütləsindən bir dəfə keçirilməsində onun ammonyaka çevrilməsi 19-20% təşkil edir. Reaksiyada iştirak etməyən azot-hidrogen qarışığı təkrar-təkrar prosesə qaytarılarda, yəni prosesdə sirkulyasiya etdikdə, ammonyakın çıxımı yenə də 98%-ə çatır.

Təcrübə göstərir ki, istehsalat şəraitində ammonyakın sürətli sintezi maksimum çıxımla  $200\text{-}300^{\circ}\text{S-də}$  və  $3 \cdot 10^7 \text{ H/m}^2$  -  $1 \cdot 10^8 \text{ H/m}^2$  təzyiqdə aparılmalıdır (cədvəl 12).

Katalizatora əlavə olunan aktivatorlar (promotorlar) katalizatorun keyfiyyətinə və ammonyakın çıxımına böyük təsir göstərir. Təcrübələr göstərmüşdür ki, dəmir katalizatora əlavə olunan  $\text{Al}_2\text{O}_3$  və  $\text{K}_2\text{O}$  aktivatorlarının çəki nisbətləri

## Katalizator kütləsinin müxtəlif temperaturlarda ammonyakin çıxımına təsiri

Cədvəl 12.

Aktivatorlar	Sintezdən çıxan qaz qarışığında $NH_3$ -ün miqdarı, %-la						
	400°	425°	450°	475°	500°	525°	550°
$Al_2O_3+K_2O$	13,1	15,8	18,3	18,2	17,7	16,5	14,1
$Al_2O_3+K_2O+CaO$	15,7	18,9	20,3	20,6	18,8	16,9	14,7
$Al_2O_3+K_2O+$ $+SiO_2+CaO$	16,0	18,6	20,3	19,6	18,1	16,6	14,3

1:2 nisbətində olduqda şərait optimal hesab edilir. Temperatur və aktivatorun ammonyakin çıxımına təsiri 12-ci cədvəldə verilmişdir.

Cədvəldən göründüyü kimi ən yaxşı aktivator,  $Al_2O_3+K_2O+CaO$  hesab edilir və 425 – 475°S temperaturda ammonyakin çıxımı daha yüksək olur.

Katalizator hazırlamaq üçün metal dəmirdən, ya da dəmir filizindən ( $Fe_3O_4$ ) istifadə edilir.

Metal dəmir götürdükdə o əvvəlcə oksigenlə oksidləşdirilir, sonra isə elektrik peçlərində lazımi miqdarda aktivatorla birlikdə əridilir.


Dəmir filizi götürdükdə filiz əvvəlcə zənginləşdirilir, katalizatorun aktivliyinə mənfi təsir göstərə bilən qarışqlardan təmizlənir, sonra isə aktivatorla birlilikdə əridilir.

Hər iki yolla alının ərinti xirdalanır, əlekdən keçirilir, 4-10mm-lik dənəciklər şəklində kontakt aparatına doldurulur. Üzərindən azot-hidrogen qarışığı buraxıldıqda dəmir oksidi hidrogenlə reduksiya olunur və dəmirə çevrilir. Bu katalizator ammonyakin sintez prosesini 460 – 600°S-də aparmağa imkan verir.

## Orta təzyiqdə işləyən sirkulyasiya qurğusunda ammonyak istehsalı

Hazırda əksər sənaye sahələrində ammonyak orta təzyiqdə ( $25 \cdot 10^6 \text{ H/m}^2 - 60 \cdot 10^6 \text{ H/m}^2$ ) istehsal olunur. Bu şəraitdə ammonyakin çıxımı nisbətən yüksək olur, proses sürətlə gedir, həm də bu təzyiqə aparatlar uzun müddət dözə bilir. Orta təzyiqdə ammonyak sintez edən qurğunun sxemi 61-ci şəkildə göstərilmişdir.

Sintez üçün hazır olan azot-hidrogen qarışığı sintez kalonuna (2) yuxarıdan daxil olur. Kalonda katalizatorla görüşür və qismən (14 – 20%) ammonyaka çevrilir. Kalondan  $450-520^\circ\text{S}$ -də xaric olan ammonyak-azot-hidrogen qarışığı əvvəlcə utilizasiya çənini (1) daxil olur və öz istiliyini suya verərək  $200^\circ\text{S}$ -yə qədər soyuyur. Daha da çox soyumaq üçün qaz qarışığı yenidən sintez kalonuna (2) qaytarılır və istilikdəyişdiricini keçir. Kalonun istilikdəyişdiricisində  $90-100^\circ\text{S}$ -yə qədər soyuyur və bu temperaturda su soyuducusuna (3) daxil olur. Əmələ gələn maye ammonyak



*Şəkil 61. Orta təzyiqdə ammonyak sintez edən qurğunun sxemi:*

1-utilizasiya çəni, 2-sintez kalonu, 3-su soyuducusu, 4-separator,  
5-kompressor, 6-kondensləşmə kalonu, 7-buxarlandırıcı.

seperatorda (4) ayrılır və kondensləşmə kalonundan (6) ayrılan maye ammonyakla birləşərək hazır məhsul kimi qurğudan xaric olur. Ammonyakin qismən mayeləşməsi  $30 \cdot 10^6 \text{ H/m}^2$  təzyiqdə başlanır. Sonra qaz borulu kompressor (5) vasitəsilə işçi təzyiqə qədər sıxılıraq yuxarıdan kondensləşmə kalonuna (6) daxil olur. Ammonyakin bir qismi bu kalonda, qalanı isə buxarlandırıcıda (7) soyuyaraq mayeləşir. Buxarlandırıcıya (7) kənardan verilən maye ammonyakin buxarlanması hesabına orada soyuqluq yaranır və bunun təsirilə qaz halda olan ammonyakin kondensləşməsi daha effektli gedir. Kondensləşmə kalonuna (6) aşağıdan verilən xam azot-hidrogen qarışığı kalonda maye azotla yuyularaq nəmdən, yağı hissəciklərindən və karbon qazından azad olur.


Təmiz- azot hidrogen qarışığı reaksiyaya daxil olmayan azot -hidrogen qarışığı ilə kalonda (6) birləşərək oradan xaric olur və yuxarıdan sintez kalonuna (2) daxil olur. Beləliklə, sirkulyasiya hesabına tsikl qapanır. Kondensləşmə kalonundan (6) ayrılan maye ammonyak seperatordan ayrılan maye ammonyakla birləşərək hazır məhsul kimi qurğudan xaric olur. Maye ammonyak normal təzyiqdə –  $34^\circ\text{S}$ -də mayeləşir. Ona görə də ammonyak anbarlarda həcmi  $50-100 \text{ m}^3$  olan silindrlerdə  $1,6 \cdot 10^6 \text{ H/m}^2$  təzyiq altında saxlanılır. Maye ammonyak xüsusi sistern-maşınlarda, yaxud qatarlarda daşınır. Ammonyak saxlanılan sisternlər ağ rənglə rənglənir. Ammonyakla dolu balonları günəş altında saxlamaq qadağandır. Onları istilik mənbələri yanında da saxlamaq olmaz. Balonlara geydirilən rezin halqlar onları zərbələrdən qoruyur. İstehsalatda iş yerlərində hər  $1\text{m}^3$  havada ammonyakin qatılığı  $20 \text{ mq}$ -dan çox olmamalıdır.

Ammonyak istehsal edən qurğuda ən əsas aparat sintez kalonudur. Sintez kalonu divarlarının qalınlığı 176-200mm olan poladdan hazırlanmış qurğudur. Orta təzyiqlərdə işləyən sintez kalonun hündürlüyü 12-15m, daxili

diametri 1,0 - 1,4 m olur. Bu qurğunun sxemi 62-ci şəkildə göstərilmişdir.

Kalonun gövdəsi (7) qalındıvarlı polad silindr forma dadır. O həm aşağıdan, həm də yuxarıdan qapaqlarla (3) ör-tülür. Sintez kalonunun yuxarı hissəsi katalizator qutusu (5), aşağı hissəsi istilikdəyişdirici (8) hesab edilir.

Kalonun gövdəsi istilik izolyasiyası ilə təchiz olunmuşdur. Bu, gövdənin daxili və xarici səthləri arasındaki temperatur fərqi hesabına yaranan temperatur gərginliyinin qarşısını alır. İstilikdəyişdirici (8) prosesin kalonda avtotermik getməsini təmin edir. Katalizator, katalizator qu tusuna (5) doldurulur. Optimal temperatur şəraitini təmin etmək məqsədilə katalizatorun içərisindən ikiqat istilikdəyişdirici borular (2) keçirilir. Xam-mal-qaz qarışığı kalona yuxarıdan daxil olaraq kalonun divarları və katalizator qutusu arasında boşluqla aşağıya doğru hərəkət edir. Beləliklə də kalonun gövdəsini qızmaqdan qoruyur. İstilikdəyişdiricinin (8) aşağı hissəsinə çatır və aşağıdan onun boruları arasına daxil olaraq yuxarı qalxır. Sonra mərkəzi boruya (6) keçir. Mərkəzi boru elektrik qızdırıcısı ilə qızdırılır. Azot-hidrogen qarışığı istilikdəyişdiricinin boruları arasında həmin borulardan keçirilən isti qazların temperaturu hesabına qızır. Mərkəzi boru



*Şəkil 62. Orta təzyiqdə iş-layən sintez kalonunun sxemi:*

1-tor, 2-borulu istilikdəyişdirici, 3-ağıq və yuxarı qapaqlar, 4-elektrik qızdırıcısı, 5-katalizator qutusu, 6-mərkəzi boru, 7-kalonun gövdəsi, 8-istilikdəyişdirici.

(6) ilə yuxarı qalxan qaz qarışığının katalizator qutusunun (5) yuxarı hissəsindən keçidikdən sonra katalizator içərisində yerləşdirilən ikiqat istilikdəyişdirici borulara (2) daxil olur. Borularda  $450 - 500^{\circ}\text{S}$ -yə qədər qızaraq katalizatorla görüşür və qaz qarışığının temperaturundan istifadə etmək üçün kalondan xaric olan qaz əvvəlcə utilizasiya çənini keçir.  $200^{\circ}\text{S}$ -yə qədər soyuduqdan sonra yenidən sintez kalonuna verilir. İstilikdəyişdiricidə  $90-100^{\circ}\text{S}$ -yə qədər soyuyaraq kalonun aşağıından xaric olur. Tələbatdan asılı olaraq hazırda müxtəlif gücə malik sintez kalonları tətbiq olunur. Gücü ən az olan kalonun məhsuldarlığı 150 t/gün, ən çox olanıñki isə 1500 t/gündür.

Kalonun uzunömürlülüyü qazın təmizlik dərəcəsindən asılıdır. Ümumiyyətlə indiki kalonların zavodlarda xidmət müddəti iki ildən çox olmur.

### **Ammonyak sintezinin material balansı**

Əgər 62-ci şəkildə göstərilən qurğuda ammonyak 300 atm təzyiqdə və  $500^{\circ}\text{S}$  temperaturda sintez edilərsə, həmin şəraitdə qurğuya verilən xam qaz qarışığının tərkibi aşağıdakı kimi götürülər:  $H_2 - 74,85\%$ ;  $N_2 - 24,95\%$ ; təsirsiz qazlar \* - 0,2%. Bu tərkibdə qaz qarışığından sintez olunan ammonyakın bir tsiklinin material balansını hesablayaqlı:

Prosesə verilən qaz qarışığında təsirsiz qazların miqdəri 3%-dən çox olmur. Tarazlıq qatılığı 60%-dir. Su kondensatorunda qaz  $30^{\circ}\text{S}$ -yə qədər, ammonyak buxarlandırıcısında –  $5^{\circ}\text{S}$ -yə qədər soyuyur. Material balansı azot - hidrogen qarışığının  $1000\text{m}^3$  həcmində görə hesablanır.

Verilən şərtə görə tsiklə daxil olan qazlar kq-mol hesabı ilə aşağıdakı kimidir:

$$H_2 \dots \dots \dots \frac{748,5}{22,4} = 53,42$$

$$N_2 \dots \dots \dots \dots \frac{249,5}{22,4} = 11,14$$

$$CH_4 \dots \dots \dots \frac{2}{22,4} = 0,09$$

---


$$\text{Cəmi: } 64,65$$

Aşağıdakı şərti işaretlərdən istifadə edək:

$u$  - kondensatorlarda alınan ammonyakin miqdari, kq-mol.

$v$  - su kondensatorunda kondensasiya olunan ammonyakin miqdari, kq-mol.

$\omega$  - sirkulyasiya olunan  $N_2 + H_2$ -nin miqdari, kq-mol.

$x$  - tsikldə olan ammonyakin miqdari, kq-mol.

$y$  - tsikldə olan  $CH_4$ -ün miqdari, kq-mol.

$z$  - üfürülən qazla xaric olan  $H_2$  və  $N_2$ -un miqdari, kq-mol.

Yeni verilən azot-hidrogen qarışığında olan təsirsiz qazlar ( $CH_4$ ) üfürülən qazla tamamilə xaric edilməlidir və tərkibi  $N_2 + H_2 + CH_4$ -dən ibarət olmalıdır:  $z=0,09 \text{ kq-mol}$ .

Üfürülən qaz su kondensatorundan sonra xaric olduğu üçün  $30^{\circ}\text{S}$ -də o ammonyakla doymuş olur və ammonyakin qarışıldakı qatılığı aşağıdakı formulla ifadə olunur:

$$\lg C_{NH_3} = 4,1856 + \frac{5,98788}{\sqrt{P}} - \frac{1099,544}{T} \quad (\text{a})$$

$$P = 300 \text{ atm}; \quad T = 273 + 30$$

$$\lg C_{NH_3} = 4,1856 + \frac{5,98788}{\sqrt{300}} - \frac{1099,544}{273 + 30} = 0,908$$

$$C_{NH_3} = 8,1\%$$

---

\* Sadəlik üçün təsirsiz qazların tərkibi  $CH_4$  kimi göstərilir.

Üfürülən qazla gedən ammoyakın miqdarı:

$$\frac{(z + 0,09) \cdot 8,1}{100 - 8,1} = 0,883z + 0,00794$$

Üfürülən qazın ümumi miqdarı:

$$z + 0,09 + 0,0883z + 0,00794 = 1,0883z + 0,9794$$

Təsirsiz qazın ( $CH_4$ ) miqdarı su kondensatorundan sonra 3% təşkil etdiyindən belə yaza bilərik:

$$\frac{0,09}{1,0883z + 0,09794}$$

$z = 1,68 \text{ kq-mol}$  olduğuna görə:

$$\frac{0,09}{1,0883 + 1,86 + 0,09794} = 0,03$$

Üfürülən qazın ümumi miqdarını z-in qiymətini yerinə yazmaqla hesablaması olar:

$$1,0883 \cdot 1,86 + 0,09794 = 2,12 \text{ kq-mol}$$

Üfürülən qazla xaric olan ammonyakın miqdarı  $0,0883 \cdot 1,86 + 0,00794 = 0,172 \text{ kq-mol}$ .

Azot hidrogen qarışığının bir qismi  $30\%$ -da maye ammonyakda həll olur.

$1 \text{ m}^3$  ammonyakda həll olan qazların həcmi,  $\text{m}^3$ .

$$H_2 \dots \dots \dots 0,07 \frac{(1 - 0,03 - 0,081) \cdot 3}{4} \cdot 300 = 14,0 \text{ m}^3$$

$$N_2 \dots \dots \dots 0,075 \frac{(1 - 0,03 - 0,081) \cdot 3}{4} \cdot 300 = 5,0 \text{ m}^3$$

Burada:  $300$  – qazın təzyiqi, atm;

$0,03$  – qaz qarışığında metanın payı;

0,081 – qaz karışığında ammonyakın payı;  
 0,07 və 0,075 – 1m<sup>3</sup> ammonyakda H<sub>2</sub> və N<sub>2</sub>-un 30° S-də  
 1 atm-də həll olmasıdır.

H<sub>2</sub> və N<sub>2</sub>-un – 5°-də 1m<sup>3</sup> ammonyakda həll olması:

$$H_2 \dots \dots \dots \quad 0,03 \frac{3}{4} (1 - 0,03 - 0,0262) \cdot 306 = 9,3 \text{ m}^3$$

$$N_2 \dots \dots \dots \quad 0,03 \frac{1}{4} (1 - 0,03 - 0,0262) \cdot 306 = 3,47 \text{ m}^3$$

Burada: 0,043 və 0,048 – (-5° S-də) H<sub>2</sub> və N<sub>2</sub>-un həll olması  
 306 – buxarlandırıcıda qazın təzyiqi, atm;  
 0,0262 – ammonyak buxarlandırıcısında -5°-də həll  
 olan ammonyakın miqdari.

Bu miqdardan yuxarıdakı formulla (a) hesablanır:

$$\lg C_{NH_3} = 4,1856 + \frac{5,98788}{\sqrt{306}} - \frac{1099,54}{273 - 5} = 0,4186$$

$$C_{NH_3} = 2,62\%$$

30° S-də 1 kq-mol ammonyakda həll olan qazlar:

$$H_2 \dots \dots \dots \quad \frac{14 \cdot 17}{22,4 \cdot 595} = 0,018 \text{ kq-mol}$$

$$N_2 \dots \dots \dots \quad \frac{5 \cdot 17}{22,4 \cdot 595} = 0,0665 \text{ kq-mol}$$

---


$$\text{Cəmi: } 0,0245 \text{ kq-mol}$$

Burada: 595 30°S-də maye ammonyakın sıxlığıdır, kq/m<sup>3</sup>  
 - 5°S-də 1 kq-mol ammonyakda həll olan qazlar:

$$H_2 \dots \dots \dots \quad \frac{14 \cdot 17}{22,4 \cdot 595} = 0,018 \text{ kq-mol}$$

$$N_2 \dots \frac{3,47 \cdot 17}{22,4 \cdot 645} = 0,0041 kq - mol$$

$$\text{Cəmi: } 0,0151 \text{ kq - mol}$$

Burada: 645, -  $5^0\text{S}$ -də maye ammonyakın sixlığıdır,  $\text{kq}/\text{m}^3$ .

Maye ammonyakda həll olan ...  $H_2 + N_2$  qarışıığı:

Su kondensatorunda .....  $v \cdot 0,0245 \text{ kq-mol}$ ,

Ammonyak kodensatorunda ... ( $u -$ )  $\cdot 0,0151 \text{ kq-mol}$

Sintez kalonundan çıxan qaz qarışığının tərkibi  $H_2 + N_2 + NH_3 + CH_4$  cəminə bərabər olub, həmişə tsikldə iştirak edir.

Buraya eyni zamanda üfürülən qazlar və  $H_2 + N_2$  də daxil olur.

Göstərilən qazlar maye ammonyakda su koqdensatorunda həll edilir:

$$\omega + x + y + u + 1,0883z + 0,09794 + 0,0245v$$

Bu qarışqda ammonyakın miqdarı,  $\text{kq-mol}$  ilə

$$x + u + 0,0883z + 0,00794$$

Qazda ammonyakın payı (mol payı)

$$C_{NH_3} = \frac{x + u + 0,0883z + 0,00794}{\omega + x + y + u + 1,0883z + 0,09794 + 0,0245v}$$

Sintez kalonundan sonra ammonyakın miqdarı formul (b) ilə hesablanır. Bunun üçün  $500^0 \text{ S}$ -də  $\sqrt{K}$  -ni tapaq

$$\lg \sqrt{K_p} = \frac{2074,8}{500 + 273} + 2,4943 \lg T + 1,256 \cdot 10^{-4} T - 1,8564 \cdot 10^{-7} \cdot T^2 - 2,206 \quad (b)$$

$$T = 773^0 \text{ S} \quad \text{olduqda} \quad \sqrt{K_p} = 201$$

Tarazlıq halında  $NH_3$ -ün qatılığı:

$$C_{NH_3}^2 - 200C_{NH_3} - \frac{308 \cdot 201}{300}C_{NH_3} + 10 = 0 \quad (v)$$

(v) tənliyini həll etməklə  $C_{NH_3} = 26,2\%$  olduğunu taparıq.

Tarazlıq qatılığı 60% olduğu üçün ammonyakın həqiqi qatılığı:

$$C_{NH_3} = 26,2 \cdot 0,6 = 15,7\%$$

$z$  – daxil olan tənliklərdə  $C_{NH_3} = 0,157$  və  $z=1,86$  qiymətlərini yerinə yazdıqda alarıq:

$$\frac{x + u + 0,0883 \cdot 1,86 + 0,00794}{\omega + x + y + u + 1,0883 + 0,09794 + 0,0245v} = 0,157$$

və ya

$$0,843(x + u) - 0,157(\omega + y) - 0,00385v - 0,161 = 0 \quad (q)$$

Su, kondensat qarışaları, çünki ammonyakın bir qismi və onda həll olmuş  $H_2$  və  $N_2$  ayrılır:

$$\omega + x + y + u + 1,0883z + 0,009794 - v - 0,0245v$$

və ya

$$\omega + x + y + u + 2,12 - 1,0245v$$

Bu qarışıqda ammonyakın miqdari:

$$u + v + x + 0,0883z + 0,009794$$

və ya  $u - v - x + 0,172$ . Bu miqdardan əvvəlcə tapdığımız  $8,1\%$ -ə uyğun gəlir. Onda yazmaq olar:

$$\frac{u - v + x + 0,172}{\omega + x + y + u + 2,12 - 0,0245v} = 0,081$$

və ya

$$0,919(u + x) - 0,081(\omega + y) - 0,0917v = 0$$

Sirkulyasiya nasosundan qabaq, başqa sözlə üfürüləndən sonra qaz karışığının miqdarı, kq-mol,

$$\omega + x + y + u - v$$

Bu karışıqda məsələnin şərtinə görə  $y$  kq-mol metan iştirak edir ki, bu da 3% təşkil edir.

Onda

$$\frac{y}{\omega + x + y - v} = 0,03$$

və ya

$$\omega + x + y - v - 32,3y = 0$$

Sirkulyasiya kompressorundan sonra qaza əlavə olunan yeni hidrogen-azot karışığının miqdarı 44,65 kq-mol olduğundan qazın ümumi miqdarı:

$$\omega + x + y + u + v + 44,65 \quad (d)$$

Ammoniyak kondensatorunda ( $u - v$ ) kq-mol  $NH_3$  ayrılır və onda 0,151 ( $u-v$ ) kq-mol azot-hidrogen həll olmuşdur. Bununla əlaqədar olaraq ammoniyak kondensatorundan sonra qazın miqdarı (kq-mol):

$$v + x + y + 44,65 - 0,0151(u - v)$$

Tapdıq ki, bu karışıqda ammoniyakın miqdarı 2,62% təşkil edir:

Onda

$$\frac{x}{\omega + x + y + 44,65 - 0,0151(u - v)} = 0,0262$$

və ya

$$\omega + y + 0,0151(u + v) - 37,2x + 44,65 = 0$$

Sintez kalonunda ammoniyakın əmələ gəlməsi hesabına karışığın həcmi  $u+0,172$  kq-mol azalır. Odur ki, sintez kalonundan çıxan qazın miqdarı:

$$\omega + x + y + 44,65 - 0,0151(u + v) - u - 0,172kq - mol$$

0,172 – üfürülən qazın tərkibindəki  $NH_3$ -ün miqdarıdır.

Diger terefden məlumdur ki, sintez kalonundan sonra qazın miqdari:

$$\omega + x + y + u + 1,0883z + 0,09794 + 0,0245v \text{ } kq - mol$$

Hər iki ifadəni bərabərləşdirsək alarıq:

$$42,36 - 2,0151u - 0,0094v = 0$$

(e)

(b-e) tənliklər sistemini həll etməklə

$$u=20,96 \text{ kg-mol} \quad v=4,5 \text{ kg-mol}$$

$$v=13.55 \text{ kg-mol}$$

$$\omega = 134 \text{ rad/mol}$$

olduğunu taparıq.

Sintez kalonuna daxil olan qazın miqdarı:

$$\omega + x + y + 44,65 - 0,0151(u - v) = 134 + 4,94 + 4,5 + \\ + 44,65 - 0,0151(20,96 - 13,55) = 187,98 \text{ kg-mol}$$

Bu miqdardan:

$NH_3$  ..... 4,94 kg-mol (2,62%)

$$CH_4 \dots \dots \dots 4,5 + 0,09 = 4,59 \text{ kg-mol (2,44\%)} \\$$

$$H_2 + N_2 \dots \dots \dots 187,98 - (4,94 + 4,59) = 178,45 \text{ kJ-mol}$$

Kalondan çıxan qazın miqdarı:

$$\omega + x + y + 44,65 - 0,0151(u - v) - u - 0,172 = 134 + 4,94 + \\ + 4,5 + 44,65 - 0,0151(20,96 + 4,59) = 136,88 \text{ kg} - \text{mol}$$

Bu miqdardan:

$$NH_3 \dots \dots \dots 4,94 + 20,96 + 0,172 = 26,072 \text{ kg-mol (15,7\%)} \\$$

$CH_4$  ..... 4,59 kg-mol (2,75%)

$$H_2 + N_2 \dots \dots \dots 166,85 - (20,0724 + 4,59) = 136,188 \text{ kq-mol.}$$

Kondensləşən ammonyak:

Su kondensatorunda .....  $13,55 \text{ kq-mol}$

Ammonyak kondensatorunda ....  $20,96 - 13,55 = 7,41 \text{ kq-mol}$

Maye ammonyakda həll olan azot-hidrogen qarışığı:

Su kondensatorunda .....  $0,0245 \cdot 13,55 = 0,33 \text{ kq-mol}$

Ammonyak kondensatorunda ...  $0,0151 \cdot 7,41 = 0,11 \text{ kq-mol}$

Azot-hidrogen qarışığının ammonyaka çevrilən miqdarı:

$$44,65 - 1,86 - 0,33 - 0,11 - 0,09 = 42,26 \text{ kq-mol}$$

1000 m<sup>3</sup> ilkin qaza görə ammonyak sintezi tsiklinin material balansı yuxarıdakı qiymətlərə görə aşağıdakı cədvələ verilir (cədvəl 13).

Beləliklə 21,13 kq-mol ammonyak əmələ gelir ki, bundan 20,96 kq-mol məhsul kimi xaric olur. 0,172 kq-mol üfürülən qazlarla xaric olaraq itir.

İtirilən ammonyak:

$$\frac{0,172 \cdot 100}{21,13} = 8,15\% \text{ təşkil edir.}$$

### Ammonyak sintezinin material balansı

Cədvəl 13.

Kompo-nent	Məlumat	mədaxil məxaric	
		kq-mol	kq-mol
$H_2 + N_2$	1. Yeni qazla daxil edilir .....	44,65	-
	2. Tsikldən üfürülən qazla xaric olunur .....	-	1,86
	3. Maye ammonyakda həll olur:		
	a) su kondensatorunda	-	0,33
	b) ammonyak kondensatorunda	-	0,11
	4. Sistemdə sirkulyasiya edir ...	134,00	134,00
	5. Ammonyaka çevrilir .....	-	42,26
Cəmi:		178,56	178,56

13-cü cədvəlin davamı

<i>NH<sub>3</sub></i>	1. Kalonda əmələ gəlir .....	21,13	-
	2. Seperatorda ayrıdır .....	-	13,55
	a) Su soyuducusunda .....	-	7,41
	b) Ammonyak soyuducusunda..	-	-
	3. Üfürülən qazlarla xaric olur..	-	0,172
<i>CH<sub>4</sub></i>	4. Sistemdə sirkulyasiya edir.....	4,94	4,94
	Cəmi:	26,07	26,072
	1. Azot-hidrogen qarışıığı ilə daxil olur.....	0,09	-
<i>CH<sub>4</sub></i>	2. Sistemdə sirkulyasiya edir ....	4,50	4,50
	3. üfürülən qazlarla xaric olur...	-	0,09
	Cəmi:	4,59	4,59

1000m<sup>3</sup> ilkin qaz qarışığından 42,26 kq-molu ammonyaka çevrilir. Bu, daxil olan *N<sub>2</sub>* və *H<sub>2</sub>*, qarışığının 95%-ni təşkil edir.

$$\frac{42,26 \cdot 100}{44,56} = 95\%$$

Satış ammonyakına azot-hidrogen qarışığından  $20,96 \cdot 2 = 41,92 \text{ kq-mol}$  sərf olunur.

$$\text{O da } \frac{41,92}{44,56} \cdot 100 = 49\% \text{ təşkil edir.}$$

İtirilən azot-hidrogen qarışığı:

a) üfürülmədə:

$$\frac{1,86}{44,56} \cdot 100 = 4,2\%$$

b) üfürülən qazlarda itən ammonyakin alınmasına:

$$\frac{0,172 \cdot 2}{44,56} \cdot 100 = 0,8\%$$

v) maye ammonyakda həll olan:

$$\frac{0,44}{44,56} \cdot 100 = 1,0\%$$

1 t ammonyak almaq üçün ilkin azot-hidrogen qarışığı

$$\frac{1000 \cdot 100}{20,96 \cdot 17} = 2800 m^3$$

tələb olunur.

Material balansı əsasında ayrı-ayrı aparatların istilik balansını da hesablamaq olar.


## VIII FƏSİL . NİTRAT TURŞUSU İSTEHSALI

Nitrat turşusu çox böyük əhəmiyyəti olan mineral turşulardan biridir. Susuz nitrat turşusu rəngsiz ağır mayedir. Havada tüstülənir. Su ilə istənilən nisbətdə qarışır. - 47<sup>0</sup>S-də donur, 86 °S-də qaynayır. Turşunun qaynaması onun qismən parçalanması ilə gedir və azot 4-oksid ayrılır. Ayrılan azot 4-oksid turşuda həll olduğundan onu sarı rəngə boyayır.

Nitrat turşusu su ilə qarışdıqda ikili sistem əmələ gətirir. Belə sistemin donma temperaturu məhlulun qatılığından asılı olur (şəkil 63). Diaqramdan görünür ki, 32%-li nitrat turşusu -43<sup>0</sup>S-də, 70%-li nitrat turşusu -42<sup>0</sup>S-də və 89,9%-li nitrat turşusu isə daha aşağı temperaturda - 66,3<sup>0</sup>S-də donur.

Nitrat turşusunun qaynama temperaturu da onun qatılığından asılıdır. Məsələn, 68,5%-li nitrat turşusu 122<sup>0</sup>S-də qaynayır (şəkil 64).

Diaqramdan görünür ki, 122<sup>0</sup>S-də buxar faza ilə maye faza arasında tarazlıq yaranır.



Şəkil 63.  $HNO_3\text{-}H_2O$  sisteminin hal diaqramı.

Gübə sənayesinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq nitrat turşusunun istehsalı getdikcə artır və bu məqsədlə əlverişli üsullar hazırlanmışdır.

### Nitrat turşusunun istehsal üsulları


Nitrat turşusu sənayedə üç üsulla istehsal olunur:

1. Sulfat üsulu;
2. Ammonyakin katalitik oksidləşməsi üsulu;
3. Qövs üsulu.

**Sulfat üsulu.** Bu üsulla nitrat turşusu almaq üçün sodium şorası  $NaNO_3$  qatı sulfat turşusu ilə çuqundan hazırlanmış retortlarda qarışdırılaraq qızdırılır. Alınan nitrat turşusu buxarları soyuduculardan keçidkə mayeləşir və qəbuledicilərə toplanır. Reaksiya aşağıdakı tənlik üzrə gedir:





Alınan turşunun qatılığı 96-98% olur. Bu üsulla alınan turşu təmiz olur. Lakin sodium şorasının ehtiyat mənbələrinin məhdudluğunu və sənayeinin əksər sahələrində tətbiq olunan sulfat turşusunun çox işləndiyini nəzərə alaraq XX əsrin əvvəllərindən başlayaraq bu üsulla nitrat turşusu almırlar.



Şəkil 64.  $HNO_3\text{-}H_2O$  sistemi qaynama diaqramı.

**Ammonyakın katalitik oksidləşməsi üsulu.** Bu üsul çox əlverişli üsuldur. Hazırda ən çox tətbiq olunan üsul nitrat turşusunun ammonyakdan alınması üsuludur.

**Qövs üsulu.** Bu üsulla nitrat turşusu almaq üçün hava azotundan istifadə edilir. Bu məqsədlə hava azotu elektrik qövsündə oksidləşdirilir. Elektrik qövsünün temperaturu  $3000^{\circ}\text{S}$ -dən çox olur. Bu temperaturda azot oksidləşərək əvvəlcə azot 2-oksid verir. Həvada öz-özünə oksidləşən azot 2-oksid adsorbsiya olunduqda aşağıdakı reaksiyalar üzrə nitrat turşusuna çevrilir:



Bu zaman ayrılan azot 2-oksid yenidən oksidləşərək prosesi davam etdirir.


Sənayedə nitrat turşusu üç şəraitdə alınır:

1. Atmosfer təzyiqində;
2. Artıq təzyiqlərdə;
3. Atmosfer təzyiqində və artıq təzyiqlərdə (kombinədilmiş qurğularда).


### **Ammonyakın katalitik oksidləşməsi ilə nitrat turşusu istehsal**

Bu üsulla alınan nitrat turşusu ucuz başa gəlsə də duru olur. Proses aşağıdakı reaksiyalara əsaslanır:


1. Ammonyakın azot 2-oksidə qədər oksidləşməsi:






2. Azot 2-oksidin azot 4-oksidə çevrilməsi:





### 3. Azot 4-oksidin su ile absorbsiyası:



Ammonyakin katalitik oksidləşməsi ekzotermik prosesdir. Prosesin aparılma şəraitində asılı olaraq ammonyakin oksidləşməsi reaksiyaları müxtəlif istiqamətlərdə deyir:



Proses kontakt aparatında katalizator üzərində getdiyindən ayrılan istilik prosesin getməsinə kifayət edir. Temperaturun  $800\text{-}900^\circ\text{C}$ -dən yüksək olması ammonyakin və alınan azot 2-oksidin parçalanması ilə nəticələnir.



Ammonyakin oksidləşməsi katalizator iştirakında azot 2-oksidin, katalizatorsuz isə azotun alınması istiqamətində gedir.

Ona görə də ammonyakin tamamilə azot 2-oksidə oksidləşməsi üçün katalizatordan istifadə olunur. Elə katalizator seçilir ki, prosesin həm bir istiqamətdə getməsi, həm də prosesə verilən ammonyakin 98%-nin azot 2-oksidə oksidləşməsi təmin olunur. Katalizator olaraq platin və onun ərintilərindən istifadə edilir. Baha olmasına baxmayaraq, hazırda nitrat turşusu istehsal edən bütün zavodlarda platin katalizatorundan istifadə olunur. Bunun əsas səbəbi bu katalizator iştirakında ammonyakin çevrilmə dərəcəsinin Ən yüksək olmasıdır. Platin, palladium və rodium metalllarının ərintisindən ( $Pt+4\% Pd+3,5\% Rh$ ) hazırlanan nazik telin diametri  $0,06\text{-}0,09 \text{ mm}$  olur və həmin teldən toz hazırlanır. Ammonyakin oksidləşmə dərəcəsi torda olan düyünlərin


hər  $\text{sm}^2$ -dəki sayından asılıdır. NO-nun Ən yüksək çıxımı  $1\text{sm}^2$  tordakı düyünlərin sayı 1024 – 1030 olduqda əldə edilir. Əgər oksidləşmə prosesi təzyiq altında (8-10 atm) aparılarşa platin-rodium katalizatorundan ( $Pt+7,5\% Rh$ ) istifadə edilir. Platinə rodium və palladium əlavə edilməsindən məqsəd katalizator torunun möhkəmliyini artırmaq və platin sərfini azaltmaqdır.

Platin katalizatoru üzərində ammonyakın oksidləşməsi mürəkkəb heterogen proses olduğu üçün bu proses bir neçə ardıcıl mərhələdən ibarətdir. Būnlardan aşağıdakılari göstərmək olar: 1) reaksiyaya daxil olan maddələrin katalizator səthinə diffuziyası; 2) oksigenin aktiv adsorbsiyası; 3) katalizator səthində molekulların qarşılıqlı təsiri; 4) reaksiya məhsullarının katalizator səthindən desorbsiyası. Göstərilən mərhələlərdən ən az sürətli ammonyakın katalizator səthinə diffuziya etməsidir. Bu mərhələdə ammonyakın oksidləşmə sürəti təyin olunur. Oksidləşmə məhsulu olan azot 2-oksidin çıxımına bir sıra amillər təsir göstərir. Bu amillərin bəzilərini nəzərdən keçirək:


1. **Kontakt müddəti.** Atmosfer təzyiqi altında ammonyakın platin-rodium katalizatoru üzərində oksidləşməsinə qaz qarışığının katalizatorla kontakt müddəti böyük təsir göstərir. Belə ki, sabit temperatur və təzyiqdə qazın katalizatorla kontakt müddəti artdıqda azot 2-oksidin çıxımı əvvəlcə artır, sonra isə azalmağa başlayır. Bu əlavə reaksiyaların baş verməsilə izah olunur (şəkil 65). Optimal kontakt müddəti 0,001–0,002 san. hesab edilir. Kontakt müddətini təmin etmək üçün kontakt aparatına bir neçə katalizator toru yerləşdirilir. Həmin torlar paketə qoyulur və hər paketdə 3 – 4 tor olur. Yüksək təzyiq şəraitində hər paketdə 15 – 20 tor yerləşdirilir. Hava-qaz qarışığı bütün torlardan keçməklə oksidləşmə prosesini sürətləndirir.

2. **Hava - ammonyak qarışığının təmizliyi.** Platin katalizatoru çox həssas olur. Odur ki, qaz qarışığında azca mi-

qdar digər qarışqların olması katalizatoru zəhərləyir. Platin katalizatoru üçün ən qorxulu qarışq fosfindir. Qaz qarışığında fosfinin miqdarı 0,00001% olduqda belə platin katalizatorun zəhərlənməsi dönməyən olur. Kükürdlü birləşmələrlə zəhərlənen katalizatorun aktivliyini bərpa etmək mümkündür. Kataliza torun səthinə tozun, pas hissəciklərinin, sürtgü yağıları damlalarının düşməsinə imkan vermək olmaz. Ona görə də hava və ammonyak qarışdırılmazdan əvvəl ayrılıqda diqqətlə təmizlənir. Buna baxmayaraq yenə də müəyyən miqdardan qalan qarışq katalizatorun aktivliyini azaldır. Onun aktivliyini bərpa etmək üçün o, xlorid və nitrat turşularının zəif məhlulu ilə yuyulur. Atmosfer təzyiqi altında işləyən qurğulardakı platin-rodiumkatalizator torunun işləmə müddəti 12-14 ay, yüksək təzyiq altında olduqda isə ondan da azdır. Proses zamanı katalizatorun birqismi itirilir. Odur ki, platin əvəzinə daha ucuz katalizator növü axtarılır.



Şəkil 65. Azot 2-oxsidin çıxımına kontakt müddətinin təsiri.




Şəkil 66. Ammonyak-hava qarışığında  $NH_3:O_2$  mol nisbətlərindən asılı olaraq azot 2-oxsidin çıxımı.

qismi itirilir. Odur ki, platin əvəzinə daha ucuz katalizator növü axtarılır.


**3.  $NH_3:O_2$  qarışığının nisbəti.** Stexiometrik tənliyə görə reaksiya üçün 1 mol ammonyaka 1,25 mol oksigen lazım olur. Azot 2-oksidin çıxımı o vaxt maksimum olur ki, ammonyak-hava qarışığında ammonyakla oksigenin mol nisbətləri 2,01:1,7 kimi olur (şəkil 66).

Belə qarışqda ammonyakın miqdarı 9,5 – 11,5% olur. Ammonyak-hava qarışığı müəyyən faiz nisbətində partlayıcı olur. Müəyyən edilmişdir ki, ammonyak-hava qarışığında ammonyakın miqdarı 16%-dən az, 26%-dən çox olduqda qarışq partlayıcı olur (şəkil 67). İstehsalatda partlayış olmaması üçün  $O_2 - NH_3$  qarışığında ammonyakın partlayış ola biləcək intervalına ( $16 > NH_3 > 26$ ) yol verilmir.

İstehsalat şəraitində hava-ammonyak qarışığının partlama intervalına uyğun gəlməyən tərkibindən istifadə edilir.



Şəkil 67. Quru su buxarı ilə doymuş hava-ammonyak qarışığının partlama intervalı.



Şəkil 68. Azot 2-oksid çıxımının temperaturdan asılılıq grafiği.

**4. Temperatur.** Ammonyakın katalitik oksidləşməsi zamanı alınan azot 2-oksidin çıxımı temperaturdan da asılı


olur. Bu asılılıq platin katalizatoru iştirakında aşağıdaki kimidir (şəkil 68).

Qrafikdən görünür ki, azot 2-oksidin maksimum çıxımı üçün optimal temperatur  $850^{\circ}\text{S}$ -dir.

5. **Təzyiq**. Təzyiqin artması ammonyakin çevrilmə dərəcəsinə mənfi təsir göstərir. Prosesin artıq təzyiqdə aparılması aparatlarda katalizator torlarının sayını çox tələb edir. Təzyiqin artması ilə çevrilmənin optimal temperaturu da artır. Məsələn, platin-rodium katalizatoru iştirak etdikdə atmosfer təzyiqi altında işləyən aparatlarda temperatur  $700$ - $800^{\circ}\text{S}$ , yüksək təzyiqlərdə isə  $800$ - $900^{\circ}\text{S}$  olmalıdır.

### **Atmosfer təzyiqi altında ammonyakin katalitik oksidləşməsi**

Atmosfer təzyiqi altında ammonyakı oksidləşdirən qurğunun sxemi 69-cu şəkildə göstərilmişdir. Qurğuda əsas aparat kontakt aparatıdır. Aparatın içərisində katalizator torları yerləşdirilmişdir. Bu şəraitdə platin-rodium torlarından istifadə edilir. Ammonyakin oksidləşmə prosesi ekzotermik olduğu üçün qurğuya verilən nə hava, nə də ammonyak əvvəlcədən kənarda qızdırılmır. Qarışq yalnız prosesdən alınan nitroz qazlarının hesabına qurğunun hava qızdırıcısında  $300^{\circ}\text{S}$ -yə qədər qızır. Proses aşağıdakı kimi gedir. Oksigenlə zənginləşmiş hava və ammonyak dəqiqlik təmizləndikdən sonra qarışdırıcıda (7) görüşür. Bu məqsədlə hava əvvəlcə qumaş süzgəcdə (1) mexaniki qarışqlardan təmizlənir. Ventilyator (4) vasitəsilə sorularaq skrubberdə (2) duru qələvi və ya su ilə yuyulur, damcı tutanda (3) su damcılarından azad olur və nitroz qazlarının istiliyi hesabına qızmaq üçün hava qızdırıcısına (5) daxil olur.  $300^{\circ}\text{S}$ -yə qədər qızmış hava ammonyakla qarışmaq üçün qarışdırıcıya (7) verilir. Qarışdırıcıya (7) eyni zamanda ventilyator (9) vasitəsilə ammonyak da verilir. Ammonyakin qarışdırı-



*Şəkil 69. Atmosfer təzyiqi altında ammonyak oksidləşdirən qurğunun sxemi:*

1-qumas süzgəc, 2-yuyucu skrubber, 3-damcitutan, 4-hava ventilatoru, 5-hava qızdırıcı, 6-utilizasiya qazanı, 7-qarışdırıcı, 8-kontakt aparatı, 9-ammonyak ventilatoru, 10-ammonyak siyirtməsi.

cıya (7) verilmə sürəti avtomatik işləyən siyirtmə (10) ilə tənzimlənir. Qaz qarışığında ammonyakın miqdarı 10 – 12% olmalıdır. Ammonyak-hava qarışığının texminən  $300^{\circ}\text{S}$  temperaturda yuxarıdan kontakt aparatına (8) daxil olur. Aparatda yerləşdirilmiş məsaməli borulardan keçən qaz qarışığının xırda məxaniki qatışqlardan təmizlənir və təmiz halda katalizator torları ilə görüşür. Torlar üzərində oksidləşmə prosesi gedir və qarışığın temperaturu  $750 - 800^{\circ}\text{S}$ -yə qədər yüksəlir.

Burada əsasən azot 2-oksid və su buxarı alınır. Reaksiyadan alınan azot 2-oksid, su buxarı, oksidləşməyən ammonyak və havanın artığı nitroz qarışığının adı ilə  $750 - 800^{\circ}\text{S}$  temperaturda kontakt aparatının (8) aşağıından xaric olur və öz istiliyini hava qızdırıcısına (5) vermək üçün qızdırıcıının boruları arasından keçirilir, istiliyini boruların içərisi ilə


hərəkət edən havaya verir və 500 – 550°S-də qızdırıcıdan xaric olur. Utilizasiya qazanına daxil olaraq suyu qızdırır, özü isə 190 -200°S-də absorbasiya olunmaq üçün absorbasiya qurğularına göndərilir.

Lazım olan temperaturdan aşağı dərəcəyə qədər soyudulmasına yol verilməməlidir. Əks təqdirdə bu aparatlarda kondensləşmə nəticəsində az da olsa nitrat turşusu alına bilər ki, bu da həm itkiyə gedər, həm də qazanı aşındırar.

Oksidləşmə qurğusunun əsas apparatı kontakt aparatıdır. Müasir kontakt aparatının sadə sxemi 70-ci şəkildə göstərilmişdir.

Bu aparat üç hissədən ibarətdir. Aparatın diametri 1,5-2,5m, hündürlüyü isə 4 m olur. Kontakt aparatına qaz qarışığı verən bütün borular ya aluminiumdan hazırlanır, ya da içəridən aluminiumla örtülür. Qaz aparata yuxarıdan verilir, katalizator torları (2,5) orta silindrik hissədə yerləşdirilir. Torlar metal dayaqlara (4) bərkidilir. Aparatın aşağı hissəsi hava ilə soyudulmur. Onun onun gövdəsində baxış pəncərəsi (1) və yandırma deşıyi (3) vardır. Baxış pəncərəsinin köməyi ilə torların vəziyyəti müşahidə olunur.

Proses yüksək təzyiqdə aparıldığda katalizator torlarının sayı 14-20, atmosfer təzyiqi altında aparıldığda isə 3-4 olur.



Şəkil 70. Kontakt aparatının sxemi:


1-baxış pəncərəsi, 2,5-katalizator torları, 3-yandırma deşıyi, 4-dayaqlar.

## Nitroz qazlarının duru nitrat turşusuna çevrilməsi

Ammonyakin hava oksigeni ilə katalitik oksidləşməsindən alınan nitroz qazlarının tərkibi əsasən azot 2-oksid  $NO$ , azot  $N_2$ , azot 1-oksid  $N_2O$ , su buxarı, oksigen və oksidləşməyən ammonyakdan ibarət olur. Nitrat turşusu isə azot 2-oksidin oksidləşərək azot 4-oksidə çevrilməsi və onun su ilə absorbasiyasından alınır. Hər iki proses eyni zamanda və eyni aparatda yerinə yetirilir.

Lakin göstərilən proseslərin qanuna uyğunluqları müxtəlif olduğundan onlar ayrılıqda nəzərdən keçirilir.

**Azot 2-oksidin oksidləşməsi.** Azot 2-oksidin azot 4-oksidə oksidləşməsi aşağıdakı ekzotermik reaksiya üzrə baş verir:




Bu reaksiya nitroz qazlarının nitrat turşusuna çevrilmə reaksiyaları içərisində ən yavaş gedən reaksiya olduğundan prosesin ümumi sürətini də həmin reaksiya müəyyən edir. Azot 2-oksidin oksidləşməsi həcmi azalması ilə getdiyindən təzyiqin artması tarazlığın sağa yönəlməsinə səbəb olur. Temperatur  $150^{\circ}S$  olana qədər azot 2-oksidin oksidləşməsi tamamilə azot 4-oksid alınması istiqamətində gedir. Nisbətən yuxarı temperaturlarda tarazlıq öz yerini sola dəyişir.

$800^{\circ}S$ -də isə azot 2-oksid praktik olaraq azot 4-oksidə çevrilmir.  $NO$ -nın  $NO_2$ -ə oksidləşməsi prosesi  $150^{\circ}S$ -yə qədər demək olar ki, dönməyən olur. Bu şəraitdə reaksiyanın sürəti tənlik (81) ilə müəyyən olunur:

$$\frac{dG_{NO_2}}{d\tau} = KP_{NO}^2 \cdot P_{O_2} \quad (81)$$

Burada:  $K$  - reaksiyanın sürət sabiti;  $P_{NO}$  - azot 2-oksidin parsial təzyiqi;  $P_{O_2}$  - oksigenin parsial təzyiqidir.

Temperaturun yükselmesi ilə əksər reaksiyaların sürəti də artır. Lakin azot 2-oksidin azot 4-oksidə oksidləşməsi reaksiyasının sürəti temperaturun artması ilə azalır. Bunun səbəbini izah edən bir neçə fikir vardır. Bunlardan biri  $NO$ -nın  $NO_2$ -ə oksidləşməsi və  $(NO)_2$  dimerinin əmələ gəlməsi ilə getməsidir:



Sonra alınan limer azot 4-oksidə çevrilir:



Dimerin əmələ gəlməsi dönen proses olduğu üçün temperatur artdıqda tarazlıq sola yerdəyişir. Odur ki, sürət sabitinin artmasına baxmayaraq qaz qarışığında dimerin qatılığı azalır və beləliklə oksidləşmə reaksiyasının sürəti də azalır. Oksidləşmə prosesinin sürəti dimerin qatılığından asılıdır:

$$\frac{dG_{NO_2}}{d\tau} = K' P_{(NO)_2} \cdot P_{O_2} \quad (82)$$

Burada:  $K'$  - dimerin  $(NO)_2$  oksidləşmə reaksiyasının sürət sabiti;  $P_{(NO)_2}$  - dimerin parsial təzyiqidir.

Beləliklə, temperaturun artması ilə oksidləşmə reaksiyasının sürəti ona görə azalır ki, azot-2oksid dimerinin qatılığı temperaturun artması ilə azalır.

Məsələn,  $NO$ -nnu qatılığının 10 dəfə azalması oksidləşmə reaksiyasının sürətinin 100 dəfə azalmasına səbəb olur.

Bu səbəbdən də atmosfer təzyiqi altında işləyən qurğularда  $NO$ -nın 92% - i  $NO_2$ -ə çevrilir.  $NO$ -nın tamamilə  $NO_2$ -ə çevrilməsi üçün çox vaxt və böyük həcmli aparatlar lazımlıdır. Təzyiqi artırmaqla reaksiyanın sürətini kəskin surətdə artırmaq olar.

Məsələn, təzyiqin 10 dəfə artırılması oksidləşmə reaksiyasının sürətini 100 dəfə artırır. Bunun səbəbi  $NO$ -nın parsial təzyiqinin artması və 10 dəfə də  $P_{O_2}$ -nin artmasıdır. Beləliklə təzyiqi  $10^6 \text{ H/m}^2$  artırmaqla oksidləşmə müddətini və aparatların həcmini 1000 dəfə azaltmaq mümkündür. Ona görə də  $10^6 \text{ H/m}^2$  təzyiqdə  $NO$  tamamilə  $NO_2$ -ə oksidləşir və onun 98-99%-ni nitrat turşusuna çevirmək mümkündür.

Oksidləşmə proseslərini sürətləndirmək üçün ağaç kömüründən, silikageldən və s. istifadə edilir. Göstərilən maddələr bir katalizator kimi  $NO$ -nın  $NO_2$ -ə oksidləşməsini sürətləndirir. Lakin su buxarı həmin katalizatorları tez zəhərləyir. Odur ki, praktikada bunların tətbiq edilməsi çətinləşir. Azot 4-oksid assosiasiya edərək dimerləşir:




$0^\circ\text{S}$ -də  $NO_2$ -nin dimerləşməsi 71% təşkil edir. Proses zamanı  $NO_2$  ilə  $NO$  qarşılıqlı təsirdə olaraq  $N_2O_3$  əmələ gətirir:




Göründüyü kimi azot 2-oksidin oksidləşməsi, azot 4-oksidin dimerləşməsi və digər azot oksidləri ilə qarşılıqlı təsirdə olması hesabına nitroz qazlarının tərkibi çoxkomponentli olur. Bu tərkibi belə göstərmək olar:  $NO$ ,  $NO_2$ ,  $N_2O_4$ ,  $N_2O_3$ ,  $H_2O$  (bux.) və s. Burada əsas komponent  $NO_2$  hesab edilir.

**Azot 4-oksidin absorbsiyası.** Qeyd edildiyi kimi, absorbsiya prosesi zamanı absorbsiya olunan əsas komponent azot 4 - oksiddir. Ancaq digər azot oksidləri də oksidləşməklə yanaşı absorbsiya da olunur:





Alınan nitrit turşusu davamsız olduğundan parçalanır:



Absorbsiya qurğularında yüksək azot oksidlərinin absorbsiyası ilə bərabər,  $NO$ -nun oksidləşmə prosesi də gedir. Bu zaman atmosfer təzyiqi altında işləyən qurğularda absorbsiya sürəti oksidləşmənin sürətindən daha yüksək olur. Hər iki reaksiyanın sürətini bərabərləşdirmək üçün prosesin təzyiqini artırmaq lazımlıdır. Atmosfer təzyiqi altında proses yavaş getdiyindən absorbsiya müddəti uzanır. Buna görə də qurğuların həcmi böyük olmalıdır. Əksinə, təzyiq böyük olduqda absorbsiya prosesi sürətlənir və bu səbəbdən də aparatların həcmi kiçik götürülür. Absorbsiya sistemləri həcminin təzyiqdən asılı olaraq dəyişməsi 14-cü cədvəldə verilir.

### Absorbsiya sistemləri həcminin təzyiqdən asılılığı

Cədvəl 14.


Təzyiq, mm, c. st. ilə	Gündə 1 t $HNO_3$ istehsal etmək üçün tələb olunan, absorbsiya həcmi, $m^3$ ilə
600	56,8
760	22,8
800	18,85
900	12,15
1000	8,08
1140	5,20

Cədvəldən görünür ki, təzyiqi 760 mm-dən 1000 mm-ə qədər artırmaqla absorbsiya həcmini təxminən 3 dəfə azaltmaq mümkündür. Bu da absorbsiya aparatlarının hazırlanması mümkinidir.

lanmasına sərf olunan metal və digər materialların qənaəti və az kapital qoyuluşu ilə əlaqədardır. Həcmi kiçik olan aparatların digər üstün cəhəti odur ki, prosesin aparılması və tənzim edilməsi asanlaşır.

Ona görə də atmosfer təzyiqi altında işləyən qurğularla bərabər yüksək təzyiq altında işləyən qurğular da çox yayılmışdır.

Atmosfer təzyiqində işləyən absorpsiya qurğusunun texnoloji sxemi 71-ci şəkildə göstərilmişdir.



*Şəkil 71. Atmosfer təzyiqi altında işləyən absorpsiya qurğusunun texnoloji sxemi:*

1-nitroz qazları, 2-borulu soyuducu, 3-absorpsiya qüllələri (sayı 6-dan 10-a qədər olur), 4-oksidləşmə qülləsi, 5-qələvi absorpsiya qülləsi (ən azı 2 ədəd), 6-turşu soyuducuları, 7-suvarma nasosları.

Absorpsiya prosesi aşağıdakı kimi gedir: kontakt qurğusundan (şəkil 69) alınan nitroz qazları (1) 190 - 200°C-də borulu soyuducunu (2) keçərək 30-40°C temperatura qə-

dər soyuyur. Bu prosesdə su buxarının kondensləşməsi və nitroz qazlarının qismən  $NO_2$ -ə oksidləşməsi baş verdiyi üçün qatılığı 10–12% olan nitrat turşusu alınır. Bu turşu çox duru olmazsa, ondan qüllələri suvarmaq üçün istifadə edilir, qatılığı 10%-dən az olduqda isə kanalizasiyaya ötürülür. Nitroz qazları borulu soyuducudan absorbsiya qüllələrinə (3) daxil olur. Belə qüllələrin sayı 6-dan 10-a qədər olur. Altı qülləli qurğular daha çox yayılmışdır. Qurğu əks-axın prinsipi üzrə işləyir. Yəni, nitroz qazları birinci, su axırıncı qülləyə verilir. Beləliklə də qazla suyun toxunma səthi artır və absorbsiya prosesi daha effektli gedir.

Bu məqsədlə həm də absorbsiya qüllələrinin içərisi saxsı halqalarla nizamlı doldurulur. Nitroz qazlarının absorbsiyası və aşağı azot oksidlərinin oksidləşməsi eyni zamanda proses zamanı baş verdiyi üçün birinci absorbsiya qülləsinə təzyiq altında oksigenlə zəngin olan əlavə hava verilir. Bu məqsədlə xüsusi hava ventilyatorundan istifadə edilir. Havanın miqdarı atmosferə ötürürlən tullantı qazlarının tərkibindəki oksigenin miqdarına əsasən tənzim olunur. Tullantı qazlarında oksigenin miqdarı 2,5 – 5,5% olmalıdır. Absorberlərin hər biri öz yiğicisindəki turşu ilə yuxarıdan suvarılır. Bu məqsədlə suvaran nasoslardan (7) istifadə olunur. 6-ci absorbsiya qülləsində əmələ gələn turşu soyuducunu (6) keçərək yiğiciya, oradan da 5-ci, 4-cü, 3-cü və 2-ci qüllələrin yiğicilərinə axaraq getdikcə qatilaşır və nəhayət birinci qüllədən ayrılan qatı turşu ilə qarışır. Sistemdən xaric olan turşunun qatılığı 50-52% olur.



Turşuda həll olan azot oksidlərini ayırmak üçün turşu  $50-60^{\circ}S$ -yə qədər qızdırılır və hava ilə üfürülür. Ayrılan azot oksidləri yenidən absorbsiya qüllələrinə qaytarılır. Beləliklə, itkiyə yol verilmir və atmosferə zəhərli azot oksidləri ötürülmür. Ən qatı turşu 1-ci qüllədə (50%), ən duru turşu isə (7%) 6-ci qüllədə alınır. Yəni birinci qüllədən altıncı qülləyə getdikcə nitroz qazlarının qatılığı azaldığı üçün al-

nan turşunun qatılığı da qüllədən-qülləyə keçdikcə azalır. Bunu nəzərə alıqda qüllələrin suvarma sıxlığı da müxtəlif olur. Suvarma sıxlığı dedikdə, qüllənin  $1\text{ m}^2$  en kəsiyindən 1 saat ərzində keçən suvarıcı mayenin  $\text{m}^3$  ilə miqdarı başa düşülür. Başqa sözlə, 1-ci qüllədən 6-ci qülləyə getdikcə qüllələrin suvarma sıxlığı da azalır. Məsələn, 1-ci və 2-ci qüllələrin suvarma sıxlığı  $10\text{ m}^3/\text{m}^2 \cdot \text{saat}$  olduğu halda 3-cü, 4-cü, 5-ci və 6-cı qüllələrin suvarma sıxlığı  $5 - 3\text{ m}^3/\text{m}^2 \cdot \text{saat}$  olur.


Atmosfer təzyiqi altında işləyən absorbsiya qurğularında nitroz qazlarının absorbsiyası 97-98%-ə çatır.

Son absorbsiya qülləsindən ayrılan qazın tərkibində 0,5-0,8% azot oksidləri ( $\text{NO+NO}_2$ ) olur. Bu oksidlərdən istifadə etmək üçün qaz qarışığının qələvi absorbsiya qüllələrinə (5) göndərilir.

Qaz qarışığında olan azot oksidlərinin qələvi məhlulu ilə asan udulması üçün qarışq əlavə oksidləşdirici qüllələrdən (4) keçirilir və azot oksidləri  $\text{N}_2\text{O}_3$ -ə qədər oksidləşir. Bu isə qələvi məhlulu ilə absorbsiya olunur. Proses qələvi absorbsiya qüllələrində (5) gedir. Qüllələr  $200 - 250\text{ g/l}$  qatılığında  $\text{Na}_2\text{CO}_3$  məhlulu və ya tərkibində  $120-150\text{ g/l}$   $\text{Ca(OH)}_2$  olan əhəng suyu ilə suvarılır. Azot oksidlərinin soda məhlulu ilə absorbsiya prosesini aşağıdakı reaksiyalarla ifadə etmək olar:




Məhlulda olan sodium nitriti nitrata çevirmək üçün məhlul inversiya aparatına daxil edilir və nitrat turşusu ilə inversiya olunur:



Ümumiyyətlə, atmosfer təzyiqi altında işləyən absorbsiya qüllələrində azot oksidlərinin udulma dərəcəsi 99%-ə yaxın olur.

Atmosfer təzyiqi altında işləyən absorbsiya qurğularının əsas aparatları *absorbsiya qüllələridir*. Bu qüllələr paslanmayan poladdan silindr formada hazırlanır. Hündürlüyü 20-25 m, diametri 5 – 7 m olur. Qüllələrdən birinin sxemi 72-ci şəkildə göstərilir.

Qüllənin altında hündürlüyü 1,5 – 2 m olan 5 – 6 dayaq (4) quraşdırılır. Bunun üçün ya qranitdən, ya da turşuya davamlı kərpicdən istifadə olunur. Dayaqlar (4) üzərində şəbəkə (3) yerləşdirilir. Şəbəkə də qranitdən, yaxud turşuya davamlı kərpicdən hazırlanır. Şəbəkənin üstü 1-2 m hündürlüyündə ölçüləri  $100 \times 100$  mm olan saxsı halqalar, sonrakı həcmi isə  $80 \times 80$  mm ölçülü halqalarla doldurulur. Qüllənin qalan həcmi (3 – 5 m hündürlüyündə) heç nə ilə doldurulmur. Qaz qülləyə aşağıdan daxil olur (5) və yuxarı



Şəkil 72. *Absorbsiya qülləsinin sxemi:*

1-gövdə, 2-saxsı doldurma, 3-şəbəkə, 4-şəbəkənin dayağı, 5-qazın giriş yolu, 6-qazın çıxış yolu, 7-suvaran turşu boruları, 8-turşu səpələyən, 9-turşunun çıxış yolu, 10-qülləyə giriş yolu.

hündürlüyündə ölçüləri  $100 \times 100$  mm olan saxsı halqalar, sonrakı həcmi isə  $80 \times 80$  mm ölçülü halqalarla doldurulur. Qüllənin qalan həcmi (3 – 5 m hündürlüyündə) heç nə ilə doldurulmur. Qaz qülləyə aşağıdan daxil olur (5) və yuxarı

qalxır. Şəbəkəni və doldurma halqalarını (2) keçərək yuxarıdan səpələnən suvarıcı turşu ilə qarşılaşır turşu suvarıcı boru (7) ilə verilərək səpələyicinin (8) köməyilə bütün qüllə həcmində səpələnir. Həm əksaxın prinsipindən istifadə edilməsi, həm də saxsı halqların doldurulması turşu ilə nitroz qazlarının toxunma səthini artırır və absorbсиya prosesinin effektli getməsi təmin olunur. Alınan turşu aşağıdan (9), qalıq qaz isə yuxarıdan (6) xaric olur.

xarıdan (6) xaric olur.


*Qələvi-absorbsiya qüllələri* də poladdan hazırlanır. Divarlarının qalınlığı 8 – 10 mm olur. Bu qüllələrin həcmi absorbsiya qüllələri həcminin 10 – 12%-i qədərdir. Qələvi-absorbsiya qüllələrinin içərisi doldurulmur. Qülənin işləmə prinsipi absorbsiya qüllələrinin işləmə prinsipinin eynidir.

### Duru nitrat turşusunun qatlaşdırılması

Bir sıra müəssisələr üçün yalnız qatı  $HNO_3$ , tələb olunur.

Ən çox 96%-li qatı  $HNO_3$ , işlədirilir. Bu qatılıqda  $HNO_3$  ya duru nitrat turşusunu qatlaşdırmaqla, ya da birbaşa sintez yolu ilə alınır. Əksər hallarda duru nitrat turşusunu qatlaşdırmaq metodu tətbiq edilir. Bu məqsədlə duru nitrat turşusu qatı sulfat turşusu iştirakında buxarlandırılır. Sulfat turşusundan istifadə etmədikdə, 68,4%-li nitrat turşusu üçün maksimal qaynama temperaturu  $121,9^{\circ}\text{S}$ -dir. Bu temperaturda qaz faza ilə maye fazanın tərkibi eyni olur (şəkil 64). Temperaturun sonrakı artması nitrat turşusunun parçalanmasına səbəb olur. Distillə zamanı qatılığı göstərilən qatılıqdan artıq olan nitrat turşusu almaq olmur.

Distillə prosesində sulfat turşusu iştirak etdikdə üçlü sistem  $HNO_3 - H_2SO_4 - H_2O$  yaranır. Bu sistemdə sulfat turşusunun miqdari artırılsa buxar fazada nitrat turşusu buxarlarının qatılığı artar.



*Şəkil 73. Duru nitrat turşusunu qatılışdırıran qurğunun sxemi:  
1-soyuducu kondensator, 2-buxarlandırıcı, 3-qatılışdırıcı, 4-soyuducu.*

cü şəkildə verilir.

Proses zamanı üçlü sistemdən  $HNO_3$  –  $H_2SO_4$  –  $H_2O$  nitrat turşusu buxarlanır. Buxarlar kondensatorda mayeləşir. Qatılışdırma prosesindən sonra nitrat turşusunun qatılığı 96 – 98% olur.


Qatılışmağa verilən duru nitrat turşusu iki hissəyə ayrılır. Birinci hissə soyuq halda qatılışdırıcı kalonun (3) 7 – 8-ci nimçələrinə, ikinci hissəsi buxarlandırıcını (2) keçərək buxar halda 10 – 11-ci nimçələrə verilir. Qatı sulfat turşusu qatılışdırıcı kalonun (3) 4-5-ci nimçələrinə daxil olur. qatılışdırıcı kalona həmçinin aşağıdan temperaturu 200 -250°C olan buxar verilir. Kalonda üçlü sistem yaranır. Bu temperaturda üçlü sistemdən ayrılan nitrat turşusunun buxarları kalonun yuxarıından çıxaraq soyuducu kondensatora (1) daxil olur. Nitrat turşusunun buxarları kondensləşir və 98-99%-li turşu kimi kalonu suvarmaq və azot oksidlərindən azad olmaq üçün qatılışdırıcı kalonun 2-3-cü nimçələrinə

Soyuducu maddə kimi 92 – 94%-li sulfat turşusundan istifadə olunur. Nitrat turşusunun distilləsi nimçəli barbotaj və ya başlıqlı kalonlarda aparılır. Belə kalonlar turşuya davamlı çuqundan (ferrasilid-14-18% Si) hazırlanır və yüksək temperaturda nitrat və sulfat turşularının qarışığına qarşı davamlı olur.

Duru nitrat turşusunu qatılışdırıran qurğunun texnoloji sxemi 73-

verilir. Yuxarıdan aşağı bir neçə nimçəni keçir və kalondan xaric olaraq turşu soyuducusuna (4) daxil olur. Soyuducuda soyuyur, hazır məhsul kimi qatı halda istehsalata göndərilir. Soyuducu kondensatorda (1) turşudan ayrılan azot oksidləri xüsusi absorbсиya qülləsində su və ya duru nitrat turşusu ilə udularaq 50%-li nitrat turşusu kimi qatlaşmağa göndərilir. Qatlaşdırıcı kalonun aşağıından xaric olan işlənmiş sulfat turşusu 65-70%-li məhlul kimi sulfat turşusunu qatlaşdırıran qurğuya verilir. Qatı nitrat turşusunun temperaturu kondensatordan sonra 30-40°C, işlənmiş duru sulfat turşusunun kalondan çıxan anda temperaturu isə 150-160°C olur.

Nitrat turşusunu birbaşa qatı almaq üçün azot 4-oksid ( $2NO_2 \leftrightarrow N_2O_4$ ) oksidləşdirilir:



Proses xüsusi avtoklavlarda 750°C-də və  $5 \cdot 10^6 \text{ H/m}^2$  təzyiqdə aparılır. Reaksiyaya daxil olmayan azot 4-oksid əmələ gəlmış 98-99%-li nitrat turşusundan ayrılaraq yenidən prosesə qaytarılır.

### **Qatlaşdırıcı kalonun material və istilik balansı**

Aşağıdakılardır verilir:

Turşuların qatılığı, %-la

Duru nitrat turşusu .....	48
Qatı nitrat turşusu .....	98
Qatı sulfat turşusu .....	92
İşlənmiş sulfat turşusu.....	68
Temperatur, °C-la	
İlkin turşuların .....	20
Qatı nitrat turşusunun kondensatordan sonra.....	40
İşlənmiş sulfat turşusunun .....	165
Nitrat turşusu buxarlarının kalondan çıxan anda.....	90

İfrat qızdırılmış buxarin .....	250
Kalonda təzyiq, atm .....	1,5
Nitrat turşusunun çıxımı, %-lə .....	99

Hesablamanı 1 t nitrat turşusu üçün aparmalı.

48%-li nitrat turşusunun sərfi:

$$\frac{1000}{0,48 \cdot 0,99} = 2105 \text{ kq}$$

O cümlədən:



Kalona daxil olan qatı sulfat turşusunun miqdarını  $x$ -lə işarə etsək, onun sərfi  $0,92 x$ , turşu ilə daxil olan suyun miqdarı isə  $0,08 x$  olar.

Qatıldırıcı kalondan qaz fazada çıxır:



Cəmi:  $1030,6 \text{ kq}$

Maye fazada çıxır:



Cəmi:  $1,354 x$

İfrat qızmış buxarla daxil olan suyun miqdarını ( $\text{kq}$ )  $y$ -lə işarə etsək, suyun balans tənliyi:

$$0,08x + 1095 + y$$

və ya

$$0,354x = 1074 + y$$

Verilmiş tənliyə buxarın miqdarı  $y$  (kq ilə) daxil olduğundan material balansını müqayisə etmək üçün istilik balansının hesablanması vacibdir.

### İstilik mədaxili

1. 92%-li sulfat tuşusunun 68%-ə qədər durulaşması zamanı yaranan istilik aşağıdakı formulla hesablanır:

$$Q_2 - Q_1 = \frac{n_2 \cdot 17680}{n_2 + 1,7983} - \frac{n_1 \cdot 17680}{n_1 + 1,7983}$$

92%-li  $H_2SO_4$ -də onun miqdarı (kq-mol ilə)

$$H_2SO_4 \dots \dots \dots \times \frac{0,92}{98} = 0,0094x$$

$$H_2O \dots \dots \dots \times \frac{0,08}{58} = 0,0044x$$

Buradan:

$$n_1 = \frac{0,0044x}{0,0094x} = 0,47$$

68%-li sulfat turşusunun  $1,3159x$  kq-nda turşunun miqdəri (kq-mol ilə);

$$H_2SO_4 \dots \dots \dots \frac{1,354x \cdot 0,68}{98} = 0,0094x$$

$$H_2O \dots \dots \dots \frac{1,354x \cdot 0,32}{18} = 0,24x$$

Buradan:

$$n_2 = \frac{0,024x}{0,0094x} = 2,6$$

100%-li sulfat turşusunun 68%-li qatılığa qədər durulaşması zamanı ayrılan istilik:

$$Q_1 = \frac{17860 \cdot 2,6}{2,6 \cdot 1,798} = 10554 \text{ kkal } \text{kq} - \text{mol}$$

92% qatılığa qədər durulaşması zamanı ayrılan istilik:

$$Q_2 = \frac{17860 \cdot 0,47}{0,47 \cdot 1,798} = 3700 \text{ kkal } \text{kq} - \text{mol}$$

Sulfat turşusunun 92%-dən 68%-ə qədər durulaşması zamanı ayrılan istilik:

$$Q = Q_1 - Q_2 = 10554 - 3700 = 6854 \text{ kkal } \text{kq} - \text{mol}$$

1 t  $HNO_3$ -ə müvafiq olan istilik mədaxili:

$$q_1 = 0,0094 x \cdot 6854 = 64,4 x \text{ kkal}$$

2. Fiziki istilik:

a) nitrat turşusunun:

$$q_2 = 2105 \cdot 0,66 \cdot 20 = 27800 \text{ kkal}$$

Burada: 0,66 48%-li  $HNO_3$ -ün istilik tutumudur.

b) qatı sulfat turşusunun:

$$q_3 = x \cdot 0,38 \cdot 20 = 7,6 x \text{ kkal}$$

Burada: 0,38 92%-li sulfat turşusunun istilik tutumu-dur (kkal/kq-dər).

3. İfrat qızmış buxarın istiliyi 1,5 atm. təzyiqdə doy-muş buxarın istiliyi ilə (643,8 kkal/kq) həmin təzyiqdə buxa-rın  $109,3^{\circ}\text{S}$ -dən  $250^{\circ}\text{S}$ -yə qədər qızması üçün lazım olan is-tiliyin cəmindən ibarətdir:

$$q_4 = y [643,8 + 0,475 (250 - 109,3)] = 710,6 y \text{ kkal / kq}$$

Burada: 0,475-buxarın istilik tutumudur (kkal/kq-dər).

4. Havanın fiziki istiliyi. 1 t nitrat turşusu almaq üçün  $45 \text{ m}^3$  hava sorulur.

$$q_5 = 0,24 \cdot 20 \cdot 37,5 = 180 \text{ kkal}$$

Burada: 0,24 havanın istilik tutumudur (kkal/kq-dər.).

$45 : 1,29 = 37,5$  havanın çekisi, kq.

$1,29 - 20^{\circ}\text{S}$ -də havanın sıxlığıdır, kq/m<sup>3</sup>.

5. Kondensatordan daxil olan nitrat turşusunun fiziki istiliyi. Bu zaman nitrat turşusu həll olmuş azot oksidlərin-dən azad olur:

$$q_6 = 1020 \cdot 0,475 \cdot 40 = 19500 \text{ kkal}$$

Burada: 0,475 98%-li sulfat turşusunun istilik tutumu (kkal/kq/dər.);

1020 – qatı turşunun (98%-li  $\text{HNO}_3$ ) istilik tutumu (1 t  $\text{HNO}_3$ , üçün);

40 – turşunun temperaturu,  ${}^{\circ}\text{S}$ .

Mədaxil olunan istiliyin ümumi miqdarı:

$$\begin{aligned} 64,4x + 27800 + 7,6x + 710,6y + 180 + 19500 &= \\ &= 72x + 710,6y + 47480 \text{ kkal} \end{aligned}$$

### İstilik məxarici

Bunlar aşağıdakılardan ibarətdir:

1. 48%-li  $\text{HNO}_3$ , turşusunu 98%-li turşuya qədər qatılışdırmaq üçün sərf olunan istilik. 100%-li  $\text{HNO}_3$ -ün 48%-li turşuya qədər durulaşma istiliyi 6300 kkal/kq-mol. Nitrat turşusunun 100%-dən 98%-ə qədər durulaşma istiliyi 400 kkal/kq-mol. Nəhayət, 48%-li nitrat turşusunun 98%-ə qədər qatlaşması üçün sərf olunan istilik:

$$q_1 = \frac{1010}{63} (6300 - 400) = 94600 \text{ kkal}$$

2. 98%-li nitrat turşusu buخارlarının  $90^{\circ}\text{S}$ -dəki fiziki istiliyi (onların istilik tutumu 0,475 kkal/kq-dər.).

$$q_2 = 1030,6 \cdot 0,475 \cdot 90 = 44000 \text{ kkal}$$

3. Nitrat turşusunun buخارlanması sərf olunan istilik:

$$q_3 = 1010 \cdot 115 = 116000 \text{ kkal}$$

Burada: 115 – 100%-li nitrat turşusunun buخارlanması istiliyi-dir (kkal/kq).

4. 98%-li nitrat turşusundan 2% suyun buخارlanması istiliyi:

$$q_4 = 20 \cdot 540 = 10800 \text{ kkal}$$

Burada: 540 – suyun buخارlanması istiliyi, kkal/kq.

5. 68%-li sulfat turşusunun  $165^{\circ}\text{S}$ -dəki fiziki istiliyi.

$$q_5 = 1,354x \cdot 0,482 \cdot 165 = 107,8x \text{ kkal}$$

Burada: 0,482 – 68%-li sulfat turşusunun istilik tutumu kkal/kq-dər.

6.  $90^{\circ}\text{S}$ -ə qədər qızdırılmış sorulan havanın fiziki istiliyi.

$$q_6 = 37,5 \cdot 0,246 \cdot 90 = 830 \text{ kkal}$$

Burada: 0,246 – havanın istilik tutumu, kkal/kq-dər.

7. 98%-li nitrat turşusu ilə kalondan çıxan istilik.

$$q_7 = 1020 \cdot 0,475 \cdot 85 = 41250 \text{ kkal}$$

Burada: 0,475 – 98%-li nitrat turşusu buخارlarının istilik tutumu, kkal/kq-dər.

85 – turşunun soyuducuya daxil olduğu andakı temperatur,  ${}^{\circ}\text{S}$ .

Kalonadakı ümumi istilik məxarici:

$$\begin{aligned} & 94600 + 44000 + 116000 + 10800 + 107,8x + \\ & + 830 + 41250 = 307480 + 107,8x \end{aligned}$$

Mədaxil olunan istiliyin 3,5%-nin itdiyini nəzərə almaqla kalonun məxaric istilik balansı tənliyini almaq olur:

$$307480 + 107,8x = (72x + 710,6y + 47480) \cdot 0,965$$

ve ya

$$270520 + 39,4x - 710,6y = 0$$

Bu tənliyi kalondakı suyun balans tənliyi ilə birgə həll etməklə

$$0,354x = 1074,4 + y$$

$$x = 49000 \text{ kg}, \quad y = 655 \text{ kg}$$

olduğunu taparıq.

$x$  və  $y$ -in qiymətlərindən istifadə etməklə prosesin material balansını təyin etmək olur.

Kalona daxil olan qatı sulfat turşunun mədaxili:

### İslənmiş sulfat turşusunun miqdarı:

*H<sub>2</sub>SO<sub>4</sub>* ..... 4510 kg

$$H_2O \dots \dots \dots 0,434 \cdot 4900 = 2120 \text{ kq}$$

92%-li sulfat turşusunun 58%-ə qədər durulaşması zamanı ayrılan istilik:

$$64,4 \cdot 4900 = 316000 \text{ kcal}$$

Kuporos yağıının fiziki istiliyi

$$7,6 \cdot 4900 = 37200 \text{ kkal}$$

Su buxarının istilik tutumu (kkal/kq-dər.).

$$710,6 \cdot 655 = 465000 \text{ kkal}$$

#### **İşlənmiş sulfat turşusunun fiziki istiliyi**

$$107,8 \cdot 4900 = 528000 \text{ kcal}$$

## Qatilaşdırıcı kalonun material balansı

Cədvəl 15.

Mədaxil	kq	Məxaric	kq
1. Zəif nitrat turşu $HNO_3$ $H_2O$	1010 1095	1. Qatı nitrat turşu $HNO_3$ $H_2O$	1000 20
2. Kuporos yağı $H_2SO_4$ $H_2O$	4510 390	2. İslənmiş sulfat turşusu $H_2SO_4$ $H_2O$	4510 2120
3. Su buخارı	655	3. İtən nitrat turşusu $HNO_3$	10
Cəmi:	7660	Cəmi:	7660

Ətraf mühitdə itən istilik:

$$865680 \cdot 0,035 = 30200 \text{ kkal}$$

## Qatilaşdırıcı kalonun istilik balansı

Cədvəl 16.

Mədaxil	kq	Məxaric	kq
1	2	3	4
1. Zəif nitrat turşusunun fiziki istiliyi	27800	1. Qatı nitrat turşusunun fiziki istiliyi	41250
2. Kuporos yağının fiziki istiliyi	37200	2. İslənmiş sulfat turşusunun fiziki istiliyi	528000
3. Su buxarının istilik tutumu	465000	3. Nitrat turşusunun qatılışmasına sərf olunan istilik	94600
4. Sorulan havanın fiziki istiliyi	180	4. Monohidrat nitrat turşusunun buxarlanması istiliyi	116000
5. Kondensatordan çıxan qatı nitrat turşusunun fiziki istiliyi	19500	5. 98%-li nitrat turşusu buxarlarının istiliyi	44000

16-ci cədvəlin davamı

6. Sulfat turşusunun durulaşması zamanı ayrılan istilik	316000	6. Suyun buxarlanmasına sərf olunan istilik	10800
		7. Qızdırılmış sorulan havanın fiziki istiliyi	830
		8. istilik itkisi	30200
Cəmi:	865680	Cəmi:	865680

## IX FƏSİL. ELEKTROKİMYƏVİ PROSESLƏR

*Sabit elektrik cərəyanının təsiri altında baş verən kimyəvi proseslərə elektrokimyəvi proseslər deyilir. Elektrokimyəvi proseslər əsasən metallurgiya sahəsində tətbiq olunur. Sənayedə istehsal olunan metalin 80-90%-i elektrokimyəvi yolla alınır. Elektrokimyəvi proseslərin daha geniş tətbiq olunmasının səbəbi kimyəvi proseslərdən aşağıdakı üstünlükləri ilə fərqlənməsidir: 1) texnoloji proses nisbətən sadələşir; 2) xammal və enerjidən tam istifadə olunur; 3) proses zamanı eyni vaxtda bir neçə qiymətli məhsul alınır; 4) alınan məhsul daha təmiz olur.*

Göstərilən üstün cəhətlərinə görə xlor, müxtəlif qələviler, hidrogen, oksigen, müxtəlif qeyri-üzvi oksidləşdiricilər (permanqanatlar, persulfatlar, peroksidlər və s.) kimi ən qiymətli sənaye xammalları elektrokimyəvi üsulla alınır. Bir çox metalların (alüminium, sink, maqnezium, miss, natrium, xrom və s.) alınması, təmizlənməsi və korroziyadan qorunması da bu prosesə əsaslanır.

Elektroliz prosesi bir sıra üzvi birləşmələrin sintezi üçün də tətbiq olunur. Pinakon, sebatsin turşusu, antraxinon, xinor və s. bu üsul ilə alınır. Elektroliz prosesləri aparılan aparatlar elektroliz vannaları, yaxud elektrolizyor ad-

lanır. Proses zamanı sabit cərəyan məhlul və ya ərinti içəri-sində anoddan katoda axır.

Katodda *reduksiya*, anodda *oksidləşmə* prosesləri gedir. Elektrodlarda ayrılan maddələrin miqdarı Faradey qanunlarına görə hesablanır:

$$m = \frac{J \cdot \tau \cdot A}{n \cdot F} \quad (83)$$

Burada:  $m$  - elektrod üzərində maddənin miqdarı, q-la;

$J$  - cərəyan şiddəti, a ilə;

$A$  - ayrılan elementin atom kütləsi;

$n$  - elementin valentliyi;

$\tau$  - elektroliz müddəti, san. ilə;

$F$  - Faradey sabiti (96500 kulon və ya 26,8 a saat;  $1 \text{ a} \cdot \text{saat} = 3680 \text{ Kd}$ ).

Elektroliz prosesində cərəyandan tam və səmərəli istifadə edilməsi çox böyük əhəmiyyətə malikdir. Ona görə də bu prosesdə «cərəyana görə çıxım» və «enerjidən istifadə əmsalı» əsas əmiller hesab edilir.

*Elektroliz zamanı təcrübədə alınan maddə miqdarının  $m_{loc}$  nəzəri hesablanmış maddə miqdarına  $m_{nəz}$  nisbətinə cərəyana görə çıxım deyilir:*

$$\eta = \frac{m_{loc}}{m_{nəz}} \cdot 100\% \quad (84)$$

Nəzəri çıxım aşağıdakı kimi hesablanır:

$$m_{nəz} = \frac{J \cdot \tau \cdot E}{1000} \quad (85)$$

Burada:  $m_{nəz}$  - alınan maddənin nəzəri hesablanmış miqdarı, kq-la;

$J$  - cərəyan şiddəti, a ilə;

$\tau$  - elektroliz müddəti, saatla;

$E$  - elektrokimyəvi ekvivalentdir.

Cərəyanə görə çıxım həmişə 100%-dən az olur. Bunun səbəbi, elektroliz vannalarının yaxşı izolyasiya olunmadıqları üçün cərəyanın müəyyən qisminin itməsidir.

*Elektroliz prosesini aparmaq üçün nəzəri tələb olunan enerji miqdarının təcrübədə sərf olunan enerji miqdarına nisbətinə enerjidən istifadə əmsali deyilir:*

$$\mu = \frac{W_{nəz}}{W_{təc}} \cdot 100\% \quad (86)$$

Praktikada sərf olunan enerji həmişə nəzəri tələb olunan enerjidən çox olur. Bunu nəzərə alıqda enerjidən istifadə əmsali aşağıdakı formulla hesablanır.

$$\mu = \frac{W_{nəz}}{W_{təc}} \cdot \eta \% \quad (87)$$

$\eta$  - cərəyanə görə çıxmıdır.

Elektroliz etmək üçün duzların sulu məhlulları, yaxud ərintiləri götürülür. Sulu məhlulların elektroliz prosesləri içərisində *NaCl* məhlulunun elektrolizi daha çox yayılmışdır. Çünkü *NaCl* yataqları çox, ehtiyatı isə tükenməzdır.

### Natrium-xlorid məhlulunun elektrolizi.



#### Xlor və hidrogen istehsalı

Natrium-xlorid məhlulunun elektrolizi nəticəsində hidrogen, xlor və natrium -hidroksid (kaustik soda) alınır. Elektroliz qanunlarından və yuxarıdakı formullardan belə nəticəyə gəlmək olur ki, elektrik enerjisine qənaət etmək və enerjidən istifadə əmsalını artırmaq üçün cərəyanə görə çıxımı mümkün qədər artırmaq, vannada isə gərginliyi azaltmaq lazımdır. Bu məqsədlə elektrolitin müqavimətini aşağı salmaq, qatılığını artırmaq, qızdırmaq, ona turşu və ya başqa maddələr əlavə etmək lazım gəlir.


Natrium-xlorid elektrolizə verilməzdən əvvəl mexaniki qatışqlardan, habelə *Ca* və *Mg* duzlarından təmizlənir. Təmizlənmə əhəng-soda üsulu ilə aparılır.

Elektroliz prosesi bərk katodlu və civə katodlu vannalarda aparılır. Bərk katodlu vannalarda anodla katod zonaları arasına diafracma yerləşdirilir. Bərk katod olaraq dəmirdən istifadə olunur. Anod kimi qrafit işlədirilir.

Məlumdur ki, elektroliz vannasında  $Na^+$ ,  $H^+$ ,  $Cl^-$  və  $OH^-$  ionları aşağıdakı tənliklər üzrə mövcud olur.




Aydındır ki, natrium və hidrogen ionları ( $Na^+$ ,  $H^+$ ) katodda,  $Cl^-$  və  $OH^-$  ionları isə anodda yüksəzləşməlidir. Lakin hidrogen ionlarının yüksəzləşmə potensialı natrium ionlarının yüksəzləşmə potensialından az olduğu üçün katodda ancaq hidrogen ionları yüksəzləşir və katoddan hidrogen ayrılır.



Katod zonasından həm də  $NaOH$  alınır.


Anodda isə xlor və hidroksil ionlarının yüksəzləşməsi hesabına xlor və oksigen alınmalıdır. Lakin qrafit anod üzərində oksigen ayrılmazı üçün lazımlı ifrat gərginlik xlorun ayrılmazı üçün lazımlı ifrat gərginlikdən çoxdur. Odur ki, anoddan ancaq xlor qazı ayrılır:



Həmin prosesləri müasir təsəvvürlər əsasında izah etdikdə katod və anod üzərində gedən oksidləşmə-reduksiya prosesləri aşağıdakı tənliklərlə ifadə olunur:




Molekulyar formada yüksəzləşmə tənliklərini belə yazmaq olar:



Natrium - xloridin sulu məhlulunun elektroliz prosesinin texnoloji sxemi aşağıda verilir (şəkil 74).

Elektroliz prosesi üçün işlədilən diafraqmali elektrolyzor anod və katod zonalarından ibarətdir. Katod (3) də mirdən, anod (2) qrafitdən hazırlanır. Anod və katod zonaları diafraqma (4) ilə bir-birindən ayrıılır. Diafraqma qələvi və turşuya davamlı yarımkəcərici materialdan hazırlanır. Diafraqma katoda birləşdirilir, anod isə bunlardan tamamilə ayrı yerləşdirilir. Natrium-xloridin məhlulu kənarda qızdırıldıqdan sonra vannanın anod zonasına (5) verilir. Elektroliz prosesində məhlulun səviyyəsini daim sabit saxlamaq üçün vannaya arasıkəsilmədən natrium-xlorid məhlulu əlavə olunur. Sistemə verilən sabit cərəyanın təsirilə anod zonasından xlor, katod zonasından (6) hidrogen qazı və natrium-hidroksid məhlulu ayrıılır. Natrium-hidroksid məhlulu vannanın aşağısından xüsusi sifon (7) vasitəsilə xaric olur. Bu pro-



Şəkil 74. Diafraqmali elektroliz

vannasının sxemi:  
1-gövdə, 2-qrafit anodları, 3-dəmir katod,  
4-diafraqma, 5-anod sahəsi, 6-katod  
sahəsi, 7-sifon.



sesdə əsas məqsəd xlor qazı almaqdır. Bu tip qurğuda natrium xlorid ərintisini də elektroliz etməklə xlor alınır.

Dəmir katodlu vannaların iş prinsipi ondan ibarətdir ki, anod sahəsinə daxil olan duz məhlulu, diafraqmadan süzülərək

katod üzərinə keçir, katod prosesi nəticəsində alınan *NaOH* axaraq katod sahəsinin dibinə yiğlir, ayrılan hidrogen isə katod sahəsinə doldurur və nəticədə hər ikisi vannadan xaric olur.

Sənaye elektroliz vannaları yiğcam olmalı, oraya doldurulan məhsul əvvəlcədən qızdırılmalı və proses yüksək temperaturda aparılmalıdır. Beləliklə, elektrolitin qızdırılmasına sərf olunan elektrik enerjisine qənaət edilmiş olur. Bu da enerjidən istifadə əmsalını artırır. Enerjidən istifadə əmsalının yüksək olmasını təmin etmək üçün vannadan ətraf mühitə istilik verilməsinin qarşısı alınmalıdır. Proses zamanı baş verən əlavə reaksiyalar hesabına vannanın cərəyanə görə çıxımı azalır. Belə ki, anodda ayrılan xlorun bir qismi məhlulda həll olaraq su ilə reaksiyaya daxil olur ( $Cl_2 + H_2O = HClO + HCl$ ).

*NaOH* məhlulu anod zonasına nüfuz edərsə hipoxlorit və xlorid turşuları ilə neytrallaşır və nəticədə natrium hipoklorit və natrium xlorid əmələ gəlir:



$ClO^-$  ionları anod üzərində də  $ClO_3^-$  ionlarına qədər oksidləşir. Nəticədə hipoklorit və xloratlar alınır.

Vannalara verilən *NaCl* məhlulunun qatılığı 305-315 q/l, natrium xloriddən istifadə dərəcəsi isə 45-50% olur.

Vannadan xaric olan məhsullar içərisində *NaOH*-in miqdarı 110-120 q/l, *NaCl*-in miqdarı isə 180-170 q/l olur.

Bələ halda vannanın cərəyana görə çıxımı aşağıdakı formulla hesablanır:

$$\eta = 1 - \frac{0,82}{1 + 0,512 \frac{C_1}{C_2}} \quad (88)$$

Burada:  $C_1$  və  $C_2$   $NaCl$  və  $NaOH$ -in məhluldakı uyğun qatılıqlarıdır.

Tənlikdən aydın olur ki,  $NaOH$ -in qatılığı artdıqda və  $NaCl$ -in qatılığı azaldıqda cərəyana görə çıxım azalır.

### Ərintilərin elektrolizi. Alüminium istehsalı

Ərintilərin elektrolizi nisbətən yüksək temperaturda aparılır. Ərimiş elektrolitlər əsasən ümumi elektrokimyəvi qanuna uyğunluqlara tabe olmasına baxmayaraq onların spesifik xüsusiyyətləri də vardır.

Elektrolitdən sabit elektrik cərəyanı keçdikdə ayrılan istiliyin hesabına temperatur yüksəlir. Ona görə də elektrik cərəyanının enerjisi maddənin parçalanmasına, elektrolitin əriməsinə və itən enerjinin kompensasiyasına sərf olunur. Elektroliz prosesini mümkün qədər aşağı temperaturda aparmaq üçün elektrolit kimi çox komponentli mürəkkəb qarışığı götürülür.

Bələ qarışıkların ərimə intervalı  $310 - 1400^{\circ}\text{S}$ -yə qədər ola bilər.

Alüminium da bələ mürəkkəb qarışıqdan – boksitlə kriolitin qarışığından alınır.

Alüminium yüngül ( $d=2,7 \text{ g/sm}^3$ ),  $659^{\circ}\text{S}$ -də əriyən və  $2500^{\circ}\text{S}$ -də qaynayan metaldır. O yüksək elektrik və istilik-keçiricilik qabiliyyətinə malikdir. Oksidləşdirici mühitdə, məsələn, havada alüminiumun üzəri six oksid təbəqəsi ilə örtülür. Bu təbəqə alüminiumu korroziyaya qarşı davamlı edir. Alüminium qatı nitrat turşusu və üzvi turşuların təsirindən dağılmır.

Alüminiumun mexaniki möhkəmliyini artırmaq və qəliblərə tökülmək qabiliyyətini yaxşılaşdırmaq üçün o, digər metallarla birlikdə əridilir.

Ən çox yayılmış alüminium ərintisi döralümin ( $Al + Mg + Cu + Mn$ ) və silumindir ( $Al + Si$ ). Alüminium ərintilərinin yüngül və möhkəm olması onları təyyarə istehsalında, maşınqayırmada, yüksək istilik və elektrikkeçiriciliyi olduğu üçün elektrotexnikada, mühərrrik istehsalında və s. tətbiq etməyə imkan verir.

Kimya sənayesində alüminium və onun ərintilərindən hazırlanan borular, rezervuarlar, müxtəlif aparatlar və s. tətbiq olunur.

Alüminium almaq üçün əsas xammal müxtəlif boksitlərdən, nefelin və alunitdən alınan qlinozemdir ( $Al_2O_3$ ). Burada boksitlər əsas yer tutur. Boksitlərin tərkibində əsasən  $Al(OH)_3$  və  $AlOOH$ , qarışq kimi isə dəmir oksidləri, silisium 4-oksid (kremnezem) və s. olur. Boksitlərdən alüminium oksid (qlinozem) almağın əsas mahiyyəti onun tərkibində olan alüminium hidroksidi başqa qarışqlardan ayırmaqdan ibarətdir. Bu məqsədlə boksiti əvvəlcə xirdalayır, qızdırır, soyudur, çökdürür və süzürlər.


Alınan alüminium-hidroksid soda ilə birgə əridildikdə, yaxud natrium-hidroksidlə qələviləşdirildikdə natrium aluminata  $NaAlO_2$  çevrilir. Natrium aluminat suda həll olduğu üçün başqa qarışqlardan ayrılır. Silisium 4-oksid az da olsa  $SiO_3^{2-}$  formasında suda həll olduğu üçün aluminati çirkəkdirir. Ona görə də onu məhluldan  $CaO \cdot 2SiO_2 \cdot Al_2O_3$  kimi çökdürür və süzürlər.

Təmiz natrium-aluminat məhluluna karbon qazı buraxdıqda  $Na^+$  ionları sodaya çevrilir və  $Al(OH)_3$  çökür.

Ayrılan  $Al(OH)_3$  közərt dikdə 99%-li  $Al_2O_3$  alınır.

Alüminium istehsal edən qurğunun sxemi 75-ci şəkildə verilir. Alüminium qlinozemin kriolitdəki  $Na_3AlF_6$  ərinti-

sindən istehsal olunur. Qlinozemi əridilmiş kriolitdə həll etdikdə onun ərimə temperaturu təxminən  $1000^{\circ}\text{S}$  aşağı düşür, digər tərəfdən elektrikkeçiriciliyi artır. Ərimə tem-



*Şəkil 75. Özü yanınan anodla işləyən elekrolizyorda alüminium istehsalının sxemi:*

1-gövdə, 2-odadavamlı örtük, 3-kömür plitələr, 4-kömür bloklar, 5-cərəyanlaşan şinlər (katod), 6-çərçivə, 7-anod, 8-alüminium kant, 9-anod kütləsi (bərk), 10-cərəyan daşıyan naqillər, 11-polad mixlar.

raturu  $2050^{\circ}\text{S}$  olan qlinozem kriolitdə 15%-li məhlul halda olduqda qarışığın ərimə temperaturu  $938^{\circ}\text{S}$  olur. Qlinozemin elektroliz prosesi vannada aparılır.

Vannanın kömür bloklarla (4) təchiz olunmuş dibi katod rolunu oynayır. Katoda elektrik enerjisi cərəyan daşıyan şinlər (5) vasitəsilə verilir. Alüminium kant (8) anod kimi işləyir və oraya anod kütləsi (9) doldurulur. Anod (7) çərçivədən (6) asılır. Anod kütləsi kimi antrasen, koks və daş kömür qatranının qarışığından istifadə olunur. Vannanın gövdəsi (1) odadavamlı kərpic (2) və kömür plitələrlə (3) örtüldüyündən yüksək təmperaturun təsirindən mühafizə olunur. Anodun (7) aşağı hissəsində yüksək temperatur olduğu üçün burada anod kütləsi (9) bərk halda, yuxarı his-

sədə isə plastik halda olur. Anoda (7) cərəyan xüsusi cərəyanlılığından naqillər (10) vasitəsilə verilir. Vanna sabit cərəyan mənbəyinə birləşdirildikdə xüsusi mexanizmin köməyi ilə çərçivədən (6) asilan anod (7) aşağı enir, anod kütləsi (9) əriyir və kömür bloklarına (4) çevrilir. Alüminium kant vaxtaşırı elektrod kütləsi ilə doldurulur. Anod yananda ona çalınmış polad mixlar (11) çıxarıllaraq onun yuxarı hissəsinə çalınır. Alüminium vannanın dibinə, yəni katod zonasına toplanır. Anod isə vaxtaşırı yenisi ilə əvəz olunur. Alüminium vannadan hər 3 - 4 gündə bir dəfə boşaldılır. Alınan alüminiumun təmizliyi 99,8% olur. Təmizliyi 99,99% olan alüminium almaq üçün texniki alüminium yenidən təmizlənmə prosesi keçir. Proses 4,2 - 4,5 V gərginlikdə aparılır. 80000-150000 A cərəyan şiddətində aparılan prosesdə cərəyanın görə çıxım 88 - 90% olur. 1 t alüminium almaq üçün 16100-16200 kvt-saat elektrik enerjisi sərf olunur. Texniki alüminiumda az miqdarda dəmir və silisium qatışığı (0,2%) olur.

### Xlorid turşusu istehsalı

Istehsal həcmində görə xlorid turşusu sulfat və nitrat turşularından sonra üçüncü yeri tutur. Bunun da əsas səbəbi xlorid turşusunun sənayenin bir çox sahələrində geniş tətbiq olunmasıdır. Xlorid turşusu sink, barium və s. metalların qeyri-üzvi birləşmələrini almaq üçün, əlvən metallurgiyanın bir çox sahələrində müxtəlif məqsədlər üçün, monovinilasetilenin hidroxlorlaşması üçün (xlorpren alınır) və s. işlədir. Asetilendən vinil-xlorid alınmasında, anilin boylarının istehsalında, nişastanın hidrolizində (spirt alınır) və s. çoxlu xlorid turşusu tələb olunur. Hidrogen-xlorid qazı bir çox üzvi həllədicilərin alınmasında əsas komponent hesab edilir. Məsələn, etileni hidroxlorlaşdırmaqla etilxlorid, etilen oksidini hidroxlorlaşdırmaqla etilenxlorhidrin alınır.

Xlorid turşusu sənayedə iki mərhələdə istehsal olunur: 1) hidrogen-xlorid qazının alınması; 2) hidrogen-xloridin su ilə absorbsiyası. Bu qazı istehsal etmək üçün iki üsuldan istifadə edilir: 1) sulfat üsulu; 2) sintetik üsul.


1. **Sulfat üsulu.** Bu üsul qədim üsul olub, sulfat turşusu ilə sodium xloridin qarşılıqlı təsirinə əsaslanır:



Reaksiya endotermiki olduğu üçün 500 – 550°C temperaturda müfəl sobalarında aparılır. Bu üsulun bir sıra çatışmayan cəhətləri vardır: 1) alınan qaz qarışığında yalnız 30-40% hidrogen-xlorid olur ki, bu da alınan turşunun həm çirkli, həm də duru olması ilə nəticələnir; 2) sulfat turşusu sərf olunur; 3) müfəl sobasını qızdırmaq üçün yanacaq sərf olunur.

2. **Sintetik üsul.** Bu üsulun çox böyük üstünlükleri vardır: 1) alınan qaz qarışığının 80-90%-ni hidrogen-xlorid təşkil edir; 2) alınan xlorid turşusu çox təmiz olur; 3) sulfat turşusu tələb olunmur; 4) əlavə yanacaq sərf olunmur; 5) alınan turşu nisbətən qatı olur (31 – 33%-li). Göstərilən səbəblərə görə sintetik üsul sulfat üsulunu sıxışdırıb çıxarmışdır. Hazırda bir sıra üzvi sintez müəssisələrində də hidrogen-xlorid qazı əlavə məhsul kimi alınır.


Sintetik üsulla xlorid turşusu alanda hidrogen və xlor qazları xüsusi sobalarda yandırılır:



Alınan hidrogen-xlorid qazı su ilə absorbsiya olunur. Absorbsiya prosesi ekzotermiki proses olduğu üçün son zamanlar həmin proses adiabatik qurğularda aparılır.

Sintez üçün lazımlı olan hidrogen və xlor qazları yuxarıda göstərilən üsullarla istehsal olunur.

Ən çox yayılan üsul sintez üsuludur. Hidrogen və xlor qarışığından hidrogen-xlorid qazı almaq üçün iki konuslu



*Şəkil 76. Hidrogen-xlor qarışığını yanıran soba:*

1-gövdə, 2-lampa, 3-yanlışdırma lyuku, 4-kvars pəncərə, 5-HCl çıxan yol, 6-mühafizəçi membran, 7-dayaqlar.

Hidrogen-xlorid qazı parçalanmır. Hidrogen-xlorid qazının parçalanma temperaturu  $1500^{\circ}\text{S}$ -dir. Əgər hər hansı səbəbdən sobada təzyiq artmış olsa və partlayış təhlükəsi yaranırsa, azbest membran (6) tullanır və təzyiq sobada aşağı düşür. Bununla da aparat və qurğuların partlamasının qarşısı alınır. Sobanın hündürlüyü 3 m-ə yaxın, geniş yerdə dia-

sobalardan istifadə olunur. Belə sobanın sxemi 76-cı şəkildə verilir.


Sobanın aşağı konusu daxildən odadavamlı kərpiclə hörülür. Gövdə isə temperatura davamlı poladdan hazırlanır. Qaz qarışıığı lampada (2) qarışdırılır. Lampanın xarici borusundan hidrogen, daxili borusundan xlor daxil olur. Alışdırmaq üçün alışdırıcı lyukdan (3) istifadə olunur. Alışan alovun rənginə görə xlor və hidrogenin verilmə sürəti tənzimlənir. Alovun rənginin yaşıl olması xlorun, mavi olması hidrogenin artıq olmasını göstərir. Bu, kvars pəncərədən müşahidə etməklə müəyyən olunur. Atmosferə ötürürlən qazların zəhərli xlordan azad olmasının hidrogenin miqdarı lazım olan miqdardan 3 – 5% artıq götürülür. Odur ki, alovun rəngi həmişə mavi olmalıdır. Lampada hidrogen-xlor qarışığının temperaturu  $2800^{\circ}\text{S}$ -yə çatır. Sobanın ümumi həcmində isə hidrogen-xlorid qazının temperaturu  $1100 - 1200^{\circ}\text{S}$  olur. Bu temperaturda hid-

diametri 1,2 m-dir. Bu qurğuda (sobada) alınan hidrogen-xlorid qazı iki üsulla udularaq xlorid turşusuna çevrilir.

1. Silindr şəkilli kamera-uducularda udulma;
2. Adiabatik udulma.

Ən çox yayılmış üsul adiabatik üsuldür. Bu halda proses hidrogen-xlorid qazı udularkən ayrılan istiliyin hesabına gedir. Uducuların sayını çox götürdükdə hidrogen-xloriddən istifadə əmsali 80-85%, alınan turşunun qatılığı isə 39%-ə qədər olur. Adiabatik prosesin üstün cəhəti ondan ibarətdir ki, proses sistemdəki daxili enerjinin hesabına gedir və təhlükəsizdir. Adiabatik prosesin prinsipial texnoloji sxemi 77-ci şəkildə verilir.

Sobaya (1) lampanın (11) daxili borusundan xlor, xərici borusundan hidrogen qazı verilir. Qaz qarışığı sobada qarışır və alışdırıldıqdan sonra mavi alovla yanır. Alınan hidrogen -xlorid qazının temperaturu sobada  $1100-1200^{\circ}\text{S}$ -yə çatır. Soyumaq üçün əvvəlcə borulu hava soyuducusundan (2) keçir və temperaturunu  $500-700^{\circ}\text{S}$  - yə qədər azaldır. Yenidən soyumaq üçün hidrogen-xlorid qazı və reaksiyaya daxil olmayan hidrogen - xlor qarışığı birlikdə su soyuducusuna (3) daxil olur. Burada qaz qa-



Şəkil 77. Hidrogen-xlorid qazının adiabatik sistemdə udulma sxemi:

1-ikikonuslu soba, 2-borulu hava soyuducusu, 3-su soyuducusu, 4-adiabatik absorbsiya qüllələri, 5-qrafit soyuducu, 6 - 31-33%-li turşu yiğicisi, 7-hazır məhsul ( $\text{HCl}$  31%), 8-sanitariya qülləsi, 9-kanaliza-siyaya gedən 1-1,5%-li xlorid turşusu, 10-atmosferə buraxılan qazlar, 11-lampa.

rışığının temperaturu  $150^{\circ}\text{S}$ -yə qədər aşağı düşür. Həmin temperaturda qaz qarışığı adiabatik qülləyə (4) daxil olur. Yuxarıdan su ilə suvarılan qüllənin içərisi gil, şüşə və qrafit parçaları ilə doldurulur. Bu qaz qarışığının su ilə toxunma səthini artırır. Suda həll olan hidrogen-xlorid qazı xlorid turşusuna çevirilir. Qazın suda həll olması nəticəsində adiabatik qülədə temperatur  $300^{\circ}\text{S}$ -yə qədər yüksəlir. Bu temperaturda su qaynayaraq buxarlanır və beləliklə də həm turşunun temperaturu buxarlanmaya sərf olunan enerji hesabına aşağı düşür, həm də buxarlanması nəticəsində turşunun qatılığı artır. 31-33%-li xlorid turşusu qrafit soyuducudan (5) keçərək  $50-60^{\circ}\text{S}$ -yə qədər soyuyur. Turşu bu temperaturda turşu yiğicisina (6) toplanır və oradan da hazır məhsul kimi (7) istehsalata göndərilir. Tam absorbsiya olunmayan hidrogen-xlorid, hidrogen, xlor qazları və su buxarı zərərsizləşdirilmək üçün absorbsiya qülləsinin yuxarısından xaric olur və sanitariya qülləsinə (8) daxil olur. Bu qülədə absorbsiya olunmayan hidrogen-xlorid qazı su ilə udularaq 1 – 1,5%-li xlorid turşusu kimi kanalizasiyaya ötürülür (9). Həll olmayan digər qaz qarışığı artıq zərərsiz olduğundan atmosferə (10) ötürülür. Belə qurğuların gücünü uducların sayını çox götürməklə 10 t/günə çatdırmaq olur.

## X FƏSİL. MİNERAL DUZLAR VƏ GÜBRƏLƏR

Mineral gübrələr əsasən mineral duzlardan ibarədir. Təbii həll olan duzlar xüsusi yataqlar əmələ gətirir. Mineral duzların əsas mənbəyi dəniz sularıdır. Dəniz sularında olan duzlar müəyyən səbəbdən su quruduqda yataqlar əmələ gətirir. Belə duzlardan natrium xloridi, natrium sulfatı, kaliumun sulfat və xloridlərini, kalsium və maqneziumun bromidlərini, karbonatlarını, təbii sodanı və s. göstərmək olar.

Təbii duz yataqlarını istismar etmək üçün iki üsuldan istifadə edilir:

- 1) *Açıq formada, yer altında qazma;*
- 2) *Yer altında qələviləşdirmə.*

Açıq havada və ya yer altında qazmaqla xörək duzu, natrium-sulfat, kalsium və magneziyumun təbii duzları - kainit, karnallit, o cümlədən silvinit əldə edilir.

Yeraltı qələviləşdirmə metodu ilə ən çox xörək duzu çıxarıılır. Bu məqsədlə duzu yer altında suda həll edirlər. Bunun üçün buruq quyuları qazılır və oraya su vurulur. Bu çox əlverişli üsuldur, çünkü altdan çıxan natrium-xlorid məhlulunu təmizləmədən xlor, hidrogen və soda almaq üçün elektroliz prosesinə daxil edirlər. Bəzən duz yer altında məhlul halında olur. Belə halda duz məhlulunu nasoslar vasitəsilə sormaqla yer üzərinə çıxarır və istifadə edirlər. Bu cür təbii məhlullar xüsusi saturatorlarda daş duzla doydurulur və ondan xlor və soda zavodlarında istifadə edilir.

Duz məhlulları bəzən yer altından oraya təzyiq altında hava vurmaqla üzə çıxırlar.

Təbii duzlardan başqa sintetik mineral duzlardan da geniş istifadə edilir. Duzları sintetik yolla almaq üçün ilkin maddələr kimi əsas kimya sənayesinin yarımməhsulları və müxtəlif sənaye sahələrinin tullantılarından istifadə edilir. Duzların sintezi əksər hallarda neytrallaşma reaksiyalarına əsaslanır. Məsələn, nitrat turşusunu qələvi ilə neytrallaşdırmaqla qiymətli azot gübrələri alınır. Çoxlu miqdarda duzlar sənaye sahələrində əlavə məhsul kimi alınır.

Məsələn, alüminium-oksid istehsalında əlavə məhsul kimi potaş ( $K_2CO_3$ ), sulfat turşusu istehsalında havaya ötürülən qazların tərkibindəki  $SO_2$  hesabına əlavə məhsul kimi sulfitlər alınır. Gübrə kimi işlənən kalsium-nitrat, sulfat və nitrat turşuları istehsalında tullantı kimi havaya ötürüləcək nitroz qazlarından istehsal olunur və s.

Tərkibində bitkilər üçün qida elementi olan və məhsulu yüksəltmək üçün torpağa verilən duzlara *mineral gübrələr* deyilir.

Bitkinin tərkibinə 60-a qədər kimyəvi element daxil olur. Bunlardan karbon, oksigen, hidrogen, azot, fosfor, kalium, maqnezium, kükürd, kalsium və dəmir elementləri onun əsas kütləsini təşkil edir. Bitki kütləsində az da olsa digər elementlər də iştirak edir.

Mineral maddələrdən azot, fosfor və kalium bitkilərin həyat fəaliyyəti üçün daha vacibdir. Bu elementlər bitki hüceyrələrində maddələr mübadiləsini yaxılaşdırır. Onlar bitkilərin boyunu, məhsuldarlığı və onlarda qiymətli maddələrin miqdarını artırır. Göstərilən maddələr kartofda nişastanın, çuğundurda, meyvələrdə və moruqda şəkərin, taxılda zülalın və s. çoxalmasına səbəb olur.

Torpağı uzun müddət istismar etdikdə ondakı mineral maddələr tükənir, bitkinin məhsuldarlığı və məhsulun keyfiyyətini aşağı düşür. Ona görə də bitkilər üçün qida maddələri hesab edilən maddələrin miqdarını kompensasiya etmək lazımdır. Bu məqsədlə mineral gübrələrdən istifadə edilir.

Mineral gübrələr aqrokimyəvi əhəmiyyətinə görə, tərkibinə, xassələrinə, qida maddələrinin növünə görə və s. bir neçə növə bölünür.

Aqrokimyəvi əhəmiyyətinə görə gübrələr *birbaşa* və *dolayı* gübrələrdən ibarətdir.

Gübrənin tərkibindəki qida elementi birləşmə halında bitkilər tərəfindən birbaşa mənimşənilərsə, belə gübrələr birbaşa gübrələr adlanır.

Dolayı gübrələr torpaqda olan qida maddələrini torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırmağa yönəldir. Məsələn, torpağa üyüdülmüş əhəngdaşı və ya dolomit əlavə etdikdə onun turşuluğu azalır.

Birbaşa mineral gübrələr onun tərkibində olan qida elementlərinin növünə görə fosforlu, azotlu, kaliumlu, maqneziumlu və s. olur.

Birbaşa gübrələr sadə və kompleks gübrələrə bölünür. Sadə gübrələrin tərkibində bir qida elementi, kompleks gübrələrin tərkibində isə iki, üç və daha çox qida elementi olur. Belə gübrələrdə qida elementlərinin hamısı olduğundan onlara *tam* gübrələr də deyilir.

Mikrogübərlər xüsusi yer tutur. Bu gübrələrdə qida elementləri kimi bor, manqan, sink, mis və s. olur. Göstərilən qida elementləri bitkinin boyunu artırır və çox az tələb olunur. 1 ha torpağa 1 kq mikrogübər verilir.

Fosforlu və azotlu gübrələr daha çox yayılmışdır. Bunnardan superfosfatı, apatiti, ammonium şorasını, karbamidi, natrium şorasını, ammofoskanı və s. göstərmək olar.

### **Fosforlu gübrələr**

Fosforlu gübrələr kimyavi tərkibinə və suda həll olmalarına görə bir-birindən fərqlənir. Suda həll olan gübrələr bitkilər tərəfindən daha yaxşı mənimşənilir. Suda və torpaqda həll olan fosforlu gübrələrdən sadə və ikiqat superfosfatları, presipitatı, termofosfatı və tomas-şlakı göstərmək olar. Suda həll olmayan fosforlu gübrələr yalnız qüvvətli turşularda həll olur. Belə gübrələrdən fosforit unu, apatitlər, sümük unu və s. daha çox tətbiq olunur.

Fosforun və fosforlu gübrələrin istehsalı üçün fosforun təbii birləşmələri olan fosforitlər və apatitlərdən istifadə olunur. Bu məqsədlə flüorapatit  $Ca_5F(PO_4)_3$ , və apatit hidroksid  $Ca_5OH(PO_4)_3$ , daha çox işlədir. Fosforiti dəyirmanlıarda üyütməklə fosforit unu alınır. Fosforit unu və flüorapatit torpaq sularında pis həll olduqları üçün bitkilər tərəfindən çox yavaş və uzun müddətə mənimşənilir.

Həll olan fosforlu gübrələrə monokalsium fosfat  $\text{Ca}(\text{H}_2\text{PO}_4)_2$  və dikalsium fosfat  $\text{CaHPO}_4$  gübrələrini aid etmək olar. Monokalsium fosfat suda həll olduğu üçün bitkilər tərəfindən yaxşı mənimşənilir. Dikalsium fosfat isə yalnız turş xassəli torpaq sularında həll olur və bitkilər tərəfindən belə torpaqlarda asan mənimşənilir. Süni fosforlu gübrələr təbii fosfor filizlərindən alınır. Fosfor filizlərində fosfatlar bitkilər tərəfindən çətin mənimşənilən formada olur. Ona görə də süni gübrələri alıqda fosfatlar həll olan və bitkilər tərəfindən asan mənimşənilən formaya salınır. Bu zaman gübrədə fosforun qatılığı da artır.

Hazırda təbii fosfor filizlərini süni gübrələrə çevirmək üçün müxtəlif metodlar işlənib hazırlanmışdır. Bunlardan aşağıdakılardır göstərmək olar:


1. Təbii fosfatların turşularla (nitrat, sulfat, fosfat, bəzən də xlorid turşuları ilə) parçalanaraq suda həll olan gübrələrə çevriləməsi. Bu zaman superfosfat  $\text{Ca}(\text{H}_2\text{PO}_4)_2 \times \text{CaSO}_4$  və ikiqat superfosfat  $\text{Ca}(\text{H}_2\text{PO}_4)_2$  alınır.

2. Təbii fosfatların hidrotermiki parçalanaraq flüorsuz fosfatlara çevriləməsi. Bu məqsədlə təbii fosfatlara su buxarı ilə təsir edilir və həll olan flüorsuz fosfatlar alınır.

3. Təbii fosfatların natrium, kalium, maqnezium və qələvi torpaq metallarının duzları iştirakında yüksək temperaturda bişirilməsi və ya əridilməsi. Bu zaman suda həll olan termofosfatlar və ərimiş fosfatlar alınır.

Hazırda əsas və ən çox yayılmış fosforlu gübrələr sadə superfosfat və ikiqat superfosfatdır.

**Sadə superfosfat istehsalı.** Sadə superfosfat istehsal etmək üçün əsas xammal təbii fosfatlar – fosforitlər və apatitlərdir. Bu xammalları sulfat turşusu ilə işlədikdə aşağıdakı reaksiya gedir:




Göstərilən reaksiya üzrə bərk kütlə alınır. Bu kütlənin tərkibi monokalsium fosfat və gipsdən ibarətdir. Superfosfata dəmir, silisium və digər metalların birləşmələri də aşqar kimi qarışmış olur.

Superfosfat istehsal edən zaman fosforitin sulfat turşusu ilə qarşılıqlı təsiri çox yavaş gedir. Bu proses aşağıdakı mərhələlərdən ibarət olur:

1. Təbii fosfatların xirdalanması;
2. Təbii fosfatların sulfat turşusu ilə qarışdırılması;
3. Superfosfatın yetişməsi;
4. Superfosfatın xirdalanması;
5. Superfosfatın anbarlarda saxlanması (axıradək «yetişməsi»), yəni  $Ca_3(PO_4)_2$ -nin sulfat turşusu ilə axıradək reaksiyaya daxil olması.

Sadə superfosfat istehsal edən qurğunun texnoloji sxemi aşağıda verilir (şəkil 78).



75%-li sulfat turşusu ilə su turşuölçəndə (5) qarışdırılır. Su və turşu basqı çənlərinə (3, 4) doldurulur. Turşu su ilə turşuölçəndə (5) qarışaraq 68%-li olur və qarışdırıcıda (1) fosforit ilə qarışdırılır. Reaksiya qismən qarışdırıcıda gedir. Qarışq sonra superfosfat kamerasına (6) daxil olur. Orada superfosfatın «yetişməsi», sonra bərkiməsi və xirdalanması fasıləsiz başa çatır. Kameranın aşağısında lentli transportyor (7) yerləşir. Xirdalanmış superfosfat əv-



Şəkil 78. Fasıləsiz metodla sadə superfosfat istehsal edən qurğunun sxemi:  
1-qarışdırıcı, 2-fosfatölcən dozator,  
3,4-su və sulfat turşusu üçün basqı çənləri, 5-turşu-ölçən, 6-superfosfat kamerası,  
7-superfosfat transportyoru,  
8-tullayıcı.

volcə lent üzərinə, oradan da tullayıcı (8) üzərinə töküür. Tullayıcı superfosfatı anbara tullayır. Superfosfat anbarda axıradək «yetişir». Fosforitlə sulfat turşusu arasındaki reaksiya burada axıra çatır. Sadə superfosfatın yeganə çatışmayan cəhəti onda  $P_2O_5$ -in miqdarının az (20%) olmasıdır.

**İkiqat superfosfat istehsalı.** Sadə superfosfatdan sonra ən çox istehsal olunan fosforlu gübrə ikiqat superfosfat hesab edilir. İkiqat superfosfat almaq üçün təbii fosfatları sulfat turşusu fosfat turşusuna, axırınca isə fasfatlara təsir edərək onları ikiqat superfosfata çevirir.



İkiqat superfosfat fosforla zəngin gübrədir. Bu gübrədə  $P_2O_5$ -in miqdarı 42-48% olur. Göründüyü kimi ikiqat superfosfatda  $P_2O_5$ -in miqdarı sadə superfosfatda olduğundan 2-3 dəfə çoxdur. İkiqat superfosfatın istehsal texnologiyası da sadə superfosfatın istehsal texnologiyasının təxminən eynidir. Bu prosesdə əsas aparatlar fosfat turşusunu təbii fosforitlə qarışdırıran qarışdırıcı və fasılısız işləyən kamerasıdır. Alınan ikiqat superfosfat dənəvərləşmiş halda lentli transportyor vasitəsilə anbara göndərilir.

### Azotlu gübrələr

Azotlu gübrələr almaq üçün nitrat və ya sulfat turşusuna ammonyak, azot 4-oksid, kalsium hidroksid və s. ilə təsir edilir.

Azotlu gübrələr bir neçə qrupa bölünür. Bunlardan aşağıdakılardı göstərmək olar:

**Ammonium gübrələri** (ammonium-sulfat  $(NH_4)_2SO_4$ ).

Bu gübrədə azot ammonium ionu  $NH_4^+$  tərkibindədir.




**Nitratlar** (natrium-nitrat  $NaNO_3$ , kalsium-nitrat  $Cd(NO_3)_2$  kalium-nitrat  $KNO_3$ ). Bu gübrələrdə azot nitrat ionu  $NO_3^-$  tərkibində olur.

**Ammonium şorası** (ammonium-nitrat  $NH_4NO_3$ ). Bu güb-rədə azot həm ammonium ionu  $NH_4^+$ , həm də nitrat ionu  $NO_3^-$  tərkibindədir.

**Amid gübrələri (karbamid)**  $CO(NH_2)_2$ . Bu gübrələrdə də azot amin (amid) qrupunun tərkibindədir. Göstərilən gübrələrdən ən çox işlənəni ammonium-nitratdır. Lakin kimya sənayesi hazırda ammonium şorası ilə yanaşı çoxlu miqdarda ammonium-sulfat, natrium-nitrat, karbamid və s.-də istehsal edir. Bütün azotlu gübrələr suda yaxşı həll olunduları üçün bitkilər tərəfindən yaxşı mənimşənilir. Torpaq çox sulandıqda və yağış çox olduqda yalnız  $NH_4NO_3$ , torpağın daha dərin qatlarına hopur.

### Ammonium - nitrat istehsalı


Ammonium - nitrat kimyəvi təmiz halda ağ kristal maddədir. O temperaturdan asılı olaraq müxtəlif kristallik formada olur. Ammonium nitrat  $170^\circ S$ -də əriyir. Temperaturun  $180-300^\circ S$  dəyişməsi ilə müxtəlif istiqamətlərdə parçalanır:



Ammonium - nitrat suda çox yaxşı həll olur. Həllolma çoxlu miqdarda istiliyin udulması ilə gedir. Quru ammonium-nitratının partlama təhlükəsi olduğu halda, nəmləndikdə

(hiqroskopikdir) bu təhlükə aradan qalxır. Ammonium-nitrat ballastsız gübə olub, tərkibində 35% azot vardır. Lakin fiziki xassələrinə görə ammonium şorası çatışmayan cəhətlərə malikdir. Belə ki, havada qaldıqda nəmi özünə çəkərək sulanır və hava nəmində həll olur. Yaxud yapıxaraq böyük parçalar əmələ gətirir. Digər tərəfdən saxlanma müddətində temperaturun tez-tez dəyişməsi onun bir kristal formasından digərinə keçməsinə səbəb olur.

Duru nitrat turşusunu qaz halında olan ammonyakla neytrallaşdırmaqla ammonium şorası alınır:




Bu reaksiya ammonyakın nitrat turşusu tərəfindən kimyəvi sorbsiyası ilə başa çatır. Reaksiya ekzotermiki və sürətlə gedir. Neytrallaşma istiliyinin hesabına su buxarlanır və ammonium-nitratın qatı məhlulu alınır.

Qatı turşu götürüldükdə alınan ammonium-nitrat ərinti halında olur. Belə məhlulda  $NH_4NO_3$ -ün qatılığı 95%-ə çatır. Ammonium-nitrat istehsal edən qurğuda neytrallaşma istiliyindən istifadə edilir. Bu aparat silindrik formada paslanmayan poladdan hazırlanır və onun daxilində də belə bir silindr yerləşdirilir.

Həmin qurğunun sxemi aşağıda göstərilir (şəkil 79).

Silindrə (2) fasıləsiz olaraq qaz halında ammonyak və nitrat turşusu verilir. Qarışq silindrə səpələyici ilə səpələnir. Reagentlərin silindrəki hərəkəti öz-özünə axın prinsipi üzrə davam edir. Daxili silindr neytrallaşdırıcı, silindrler arasındakı dairəvi boş hissə isə buxarlanırıcı rolunu oynayır. İstilik reaksiya zonasından daxili silindrin divarları vasitəsilə çıxarılır.


Alınmış ammonium-nitrat məhlulu silindrin yuxarı hissəsindən aşaraq onun buxarlandırıcı hissəsinə tökülmür. Burada buxaranma aparatin neytrallaşdırıcı və buxarlandırıcı hissələri arasında istilik mübadiləsi hesabına gedir.



*Səkil 79. Ammonium sorası istehsal edən qurğunun sxemi:*

1-neyträllaştırıcı aparatin gövdəsi, 2-daxili silindr, 3- $HNO_3$  paylayıcısı,  
 4-ammonyak paylayıcısı, 5-hidravlik bağlayıcı, 6-tam neyträllaştırıcı,  
 7-buxarlandırıcı, 8-seperator, 9-danəvərləşdirici qüllə, 10-transportyor,  
 11-barometrik kondensator, 12-barometrik qab.

Aparatdan istiliyiçixarılması təkcə buxarlanma üçün deyil, həm də ifrat qızma hesabına, alınan ammonium-nitratın parçalanmasının qarışısını almaq üçündür. Neytrallaşdırıcıdan ayrılan şirə buxarı qızdırıcı agent kimi istifadə olunur. 60-70%-li ammonium-nitrat məhlulu hidravlik bağlayıcıdan (5) xaric olaraq tam neytrallaşdırıcıya (6) daxil olur. Tam neytrallaşdırıcı qarışdırıcı vasitəsilə qarışdırılır və neytrallaşma prosesi oraya vurulan əlavə ammonyak məhlulu hesabına başa çatır. Tam neytrallaşdırıcıdan məhlul nasos vasitəsilə sorularaq vakuum-buxarlandırıcıya (7) verilir. Burada buxarlanma vakuum altında, nisbətən aşağı temperaturda (150-160<sup>0</sup>S) aparılır. Ammonium-nitrat 97-98,5%-li məhlul şəklində seperatorun (8) aşağıdan çıxaraq dənəvərləşdiriciyə (9) daxil olur. Dənəvərləşdirici qüllə formasında olub səpələyici ilə təchiz olunmuşdur. Səpələyici fırlanır və bu zaman böyük qüvvə ilə oraya daxil olan  $NH_4NO_3$  məhlulu qüllənin bütün həcmi boyu səpələnir. Qülləyə aşağıdan soyuq hava daxil olur. Burada ammonium-nitrat



*Şəkil 80. Neytrallaşdırıcı-nun sxemi:*

1 - reaksiya kamerası, 2 - buxarlanması kamerası, 3 - ammonyak, 4 - nitrat turşusu, 5 - səpələyici, 6 - saxsı halqalar, 7 - sifon, 8 - şirə buxarı, 9 - ammonium-nitrat məhlulu

soyuyaraq dənəvərləşir. Qüllənin bunkerinə tökülən dənəvər  $NH_4NO_3$  soyuduqdan sonra hazır məhsul kimi xaric olur.

Bu prosesdə əsas aparat neytrallaşdırıcıdır (şəkil 80).

Neytrallaşdırıcı daxili və xarici silindrərdən ibarətdir. Daxili silindr reaksiya kamerası (1), xarici silindr buxarlanması kamerası (2) adlanır. Daxili silindrə ammonyak (3) və nirat turşusu (4) yuxarıdan verilir. Maye ilə qazın toxunma səthini artırmaq üçün həm daxili silindrin içərisi 3/4 hissəsinə qədər səth artıran maddələrlə (6) doldurulur, həm də turşu yuxarıdan səpələyicinin (5) vasitəsilə kameralının bütün həcmində səpələnir. Ammonyakla nitrat turşusunun neytrallaşması nəticəsində alınan istilik hesabına şirə buxarı əmələ gəlir və ammonium-nitrat məhlulu ilə birlikdə xarici silindrə keçir. Burada həcm böyüdüyündən buxarlanması daha da sürətlənir. Alinan qatı ammonium-nitrat məhlulu (2) sifon rolunu yerinə yetirən borular (7) vasitəsilə aparatin aşağıından, şirə buxarı isə yuxarısından xaric olur (8). Boru (7) aparatda həm mayenin səviyyəsini tənzimləyir, həm də şirə buxarının məhlulla birlikdə xaric olmasına imkan vermir. Bununla da şirə buxarı məhluldan ayrılmış olur. Neytrallaşdırıcı paslanmayan poladdan hazırlanır.

um-nitrat məhlulu ilə birlikdə xarici silindrə keçir. Burada həcm böyüdüyündən buxarlanması daha da sürətlənir. Alinan qatı ammonium-nitrat məhlulu (2) sifon rolunu yerinə yetirən borular (7) vasitəsilə aparatin aşağıından, şirə buxarı isə yuxarısından xaric olur (8). Boru (7) aparatda həm mayenin səviyyəsini tənzimləyir, həm də şirə buxarının məhlulla birlikdə xaric olmasına imkan vermir. Bununla da şirə buxarı məhluldan ayrılmış olur. Neytrallaşdırıcı paslanmayan poladdan hazırlanır.


## Karbamid istehsalı

Karbamid ballastı olmayan çox qimytəli azotlu gübrələrdən biridir. Bu gübrədə 46%-ə qədər azot vardır. Təmiz karbamid ağ rəngli kristal maddədir. Karbamid suda asan həll olur və temperatur artdıqca onun həll olması artır. Karbamid ammonyakda da asan həll olur.


Karbamid yalnız azotlu gübrə kimi deyil, həm də bir sıra qiymətli sənaye məhsulları sintez etmək üçün əsas xammaldır. Məsələn, karbamid əczaçılıq sənayesində, süni qatranların, üzvi boyaların, şüşənin və plastik kütlələrin alınmasında geniş tətbiq olunur.

Karbamid mal yemi üçün azotlu əlavələr kimi, sintetik yapışdırıcı maddələrin istehsali üçün xammal kimi, sintetik liflərin alınması üçün əsas monomer kimi də işlədilir.

Karbamid almaq üçün əvvəller kalsium-sianamiddən istifadə edilirdi. Bu zaman əvvəlcə sianamid alınır:





Sianamidin hidrolizi nəticəsində karbamid alınır.




Hazırda karbamid ammonyakla karbon qazının qarşılıqlı təsirindən alınır.

Bu zaman əvvəlcə ammonium-karbamat  $NH_2COONH_4$  əmələ gəlir ki, bu da 150 atm. təzyiq altında  $160^{\circ}$ -də qızdırıldıq-da su ayıraq karbamidə çevrilir:



Göründüyü kimi karbamatın əmələ gəlməsi ekzotermik, onun dehidratasiyası isə endotermik reaksiyadır. Ona görə də istehsal prosesində bu cəhətlər nəzərə alınmalıdır.

Karbamidin istehsal prosesi bütövlükdə heterogen (QM) prosesidir. Bu prosesin sürəti kinetik sahədə karbamatın tədriclə ərintidə dehidratasiya etmə sürəti ilə təyin olunur. Təzyiq, temperatur və sistemin tərkibi tarazlığa və karbamidin sintez sürətinə təsir göstərir.



*Səkil 81. Karbamid çıxımının temperaturdan və reaksiya qarışığının reaktorda qalma müddətindən asılılığı qrafiki.*


Temperaturda əyrilər maksimumdan keçir. Temperaturun sonrakı yüksəlməsi və reaksiya qarışığının qızma zonasında qalma müddətinin artması karbamidin çıxımını azaldır. Bunun səbəbi əlavə reaksiyaların və onların sürətinin artmasıdır. Ammoniyakın artıq götürülməsi əlavə məhsulların əmələ gəlməsinin qarşısını müəyyən dərəcədə alır. Digər tərifdən bu şəraitdə tarazlıq öz yerini karbamidin əmələ gəlməsi istiqamətində dəyişir. Ammoniyakın artıq götürülməsi aparatların korroziyaya uğramasına da mane olur. Bu səbəbləri nəzərə almaqla karbamid istehsalında ammoniyak həmişə lazım olan miqdardan artıq götürülür.

Sənayedə karbamidin istehsal prosesi katalizator tətbiq etmədən  $180-200^{\circ}\text{S}$ -də və  $1,8 \cdot 10^7 - 2 \cdot 10^7 \text{ H/m}^2$  təzyiqdə aparılır.

Yüksək temperatur aparatların korroziya sürətini artırır. Xammal kimi ammoniyak istehsalında alınan karbon qazı (bu qazın tərkibində 90%  $\text{CO}_2$  olur) və ammoniyak işlədirilir. Ammoniyak stekiometrik miqdarın 100 – 125%-i qədər

Qrafikdən görünür ki,  $180^{\circ}\text{S}$ -dən yuxarı

artıq götürür. Belə şəraitdə karbamidin karbon qazına görə çıxımı 60-70% təşkil edir.



Şəkil 82. Karbamidin istehsal sxemi.

1-nasos, 2-kompressor, 3-sintez kalonu, 4-daxili reaksiya kamerası,  
5-distillə kalonu, 6-buxarlandırıcı aparat, 7-yığıcı, 8-dənəvərləşdirici,  
9-transportyor.

Karbamid sintez edən qurğunun sxemi aşağıda verilir (Şəkil 82).

Əsas reaksiya sintez kalonunda (3) gedir. Sintez kalonu legirlənmiş poladdan hazırlanır. Kalonun daxilində silindr yerləşdirilir. Bu silindr kalonu yüksək təzyiqdə aqressiv reaksiya şəraitində qoruyur. Maye ammonyak nasos (1) vasitəsilə sintez kalonu (3) və daxili reaksiya kamerasının (4) arasındakı dairəvi boşluğa verilir. Bu zaman maye ammonyak sintez kalonunnun daxili səthini isladaraq onu korroziyadan – aqressiv reaksiya mühitinin təsirindən qoruyur. Kalonun daxili reaksiya kamerasına (4) aşağıdan təzyiq alındıqda karbon qazı daxil olur. Karbon qaz lazım olan təzyiqə qədər kompressorda (2) sıxılır. Kalonda ammonyakla karbon qazı arasında reaksiya gedir. Əmələ gələn karbamid ərimiş halda kalonun yuxarısından çıxır və atmosfer təzyi-

qində distillə kalonuna (5) daxil olur. Kalona verilən su buxarının temperaturu hesabına karbamid distillə olunaraq ammonyakın artdığından və ammonium duzlarının parçalanma məhsullarından ayrılır. Karbamid məhlulu buxarlandırıcıda (6) vakuüm altında sudan azad olaraq dənəvərləşdirici qüllədə (8) dənəvərləşir. Buxarlandırıcıda karbamidin bir qismi əriyir. Ərimiş karbamid yiğiciya (7) toplanır və oradan yenidən dənəvərləşdiriciyə göndərilir. Distillə kalonundan ayrılan ammonyak və karbon qazı qarışığı təkrar prosesə qaytarılır.

### Superfosfatın dənəvərləşdirilməsinin material hesabı

Prosesin material hesabı 1 t superfosfata görə hesablanır və aşağıdakı göstəricilərə əsasən aparılır.

1. Dənəvərləşməyə verilən superfosfatın tərkibi: mənimsənilən  $P_2O_5$  – 16,5%, sərbəst  $P_2O_5$  – 3%, nəmlik – 8%, fluor – 0,009%.
2. Əhəngdaşı:  $CaCO_3$ -ün miqdari – 85%, nəmlik – 1%.
3. Dənəvərləşmə prosesində qaz fazasına keçən flüorun miqdarı – 15,5%.

Sadə superfosfat dənəvərləşməyə verilməzdən qabaq neytrallaşdırılmaqla onun tərkibindəki sərbəst fosfat turşusunun miqdari 2%  $P_2O_5$  – ə qədər azalır.

Şərtə görə 1 t ilkin superfosfatda sərbəst fosfat turşusu şəklində  $1000 : 0,03 = 30 \text{ kq } P_2O_5$  vardır. Bu miqdarın 70%-ni neytrallaşdırmaq üçün lazıim olan turşunun miqdari  $30 \cdot 0,7 = 21 \text{ kq}$  təşkil edir.

Bu məqsədlə neytralaşmaya əhəng daşı da sərf olunur. Onun miqdarı (100%-li  $CaCO_3$  üçün):

$$\frac{21 \cdot 100}{142} = 14,8 \text{ kq}$$

$142 - P_2O_5$ -in molekul kütłəsidir.

85%-li əhəngdaşı üçün bu miqdardır

$$14,8 : 0,85 = 17,4 \text{ kq} \text{ təşkil edir.}$$

Neytrallaşdırma prosesi üçün üyüdülülmüş, qurudulmuş və 1% nəmliyi olan əhəngdaşı işlədirilir. Onun miqdarı:

$$\frac{17,4 \cdot 100}{100 - 1} = 17,5 \text{ kq}$$

Əhəngdaşı parçalanan zaman ayrılan karbon qazının miqdarı:

$$\frac{21 \cdot 44}{142} = 6,5 \text{ kq}$$

44 – karbon qazının molekul kütləsidir.

1 t ilkin superfosfatdan alınan neytrallaşmış superfosfatın miqdarı:

$$1000 + 17,5 - 6,5 = 1011 \text{ kq}$$

Neytrallaşmış superfosfat qurudulduğda onun tərkibində olan flüor silisium 4-flüorid kimi ayrılır. Ayrılan flüorun miqdarı superfosfat tərkibində olan flüorun ümumi miqdarının 15,5%-ni təşkil etdiyini nəzərə alsaq, 1 t superfosfatdakı flüorun miqdarı:

$$1000 \cdot 0,009 = 9 \text{ kq} \text{ olar.}$$

Qaz fazasına keçən flüorun miqdarı:

$$SiF_4 = 104 (4F = 4 \cdot 19 = 76)$$

$$\frac{104 \cdot 1,39}{76} = 1,9 \text{ kq}$$

$1,39 - 9 \text{ kq}$  flüorun 15,5%-dir. ( $9 \cdot 0,155 = 1,39$ ).

İlkin superfosfatda nəmliyin miqdarı:

$$1000 \cdot 0,1 = 100 \text{ kq}$$

Əhəngdaşı ilə sistemə daxil olan nəmlik:

$$17,5 \cdot 0,01 = 0,175 \text{ kq}$$

Neytrallaşmış superfosfatda nəmliyin miqdari:

$$100 + 0,175 = 100,175 \text{ kq}$$

Flüor ayrıldıqdan sonra neytrallaşmış nəm superfosfatın miqdari:

$$1000 + 17,5 - 6,5 - 1,9 = 1009,1 \text{ kq}$$

Neytrallaşmış superfosfatın quru maddəyə görə hesablanmış miqdari:

$$1009,1 - 100,175 = 908,9 \text{ kq}$$

Qurudulmuş hazır dənələrin nəmliyini 3% qəbul etdikdə, 1 t ilkin superfosfatdan alınan məhsulun miqdari:

$$908,9 : 0,97 = 937 \text{ kq}$$

Hazır məhsuldakı nəmliyin miqdari isə

$$937 - 908,9 = 28,1 \text{ kq} \text{ olar.}$$

Məhsulun qranulometrik tərkibini bilməklə yenidən işlədilməyə qaytarılan narin fraksiyanın miqdari hesablanır.

Quruducu barabandan çıxan məhsul, orta hesabla aşağıdakı qranulometrik tərkibdə olur:

4 mm - dən böyük ölçülü hissəciklər ..... 18%

1 – 4 mm ölçülü hissəciklər ..... 56%

1 mm - dən kiçik ölçülü hissəciklər ..... 16%

Hissəciklərin ölçüsü 4 mm – dən böyük olan fraksiyanın xirdalanması nəticəsində alınan məhsulun qranulometrik tərkibi isə aşağıdakı kimidir:

4 mm – dən böyük ölçülü hissəciklər ..... 42%

1 – 4 mm ölçülü hissəciklər ..... 49%

1 mm - dən kiçik ölçülü hissəciklər ..... 19%

Quruducu barabandan çıxan dənələrin çəkisini x, xirdalanmaya verilən iri hissəciklərin çəkisini y və 1 t ilkin superfosfatdan alınan məhsulun çəkisini z ilə işarə etsək, ölçülərinə görə ayrılmaya verilən məhsulun çəkisi  $(x+y)$  olur və qranulometrik tərkibi aşağıdakı kimi hesablanır:

4 mm - dən böyük hissəciklər .....  $0,18x+0,42y$   
 1 – 4 mm-lik hissəciklər .....  $0,56x+0,49y$   
 1 mm - dən kiçik ölçülü hissəciklər .....  $0,16x+0,19y$

Xırdalanmaya verilən iri hissəciklərin çəkisi:

$$y=0,18x+0,42y$$

buradan

$$x=3.2v$$

1 t superfosfatdan alınan hazır məhsulun miqdarı  
 $z=937 \text{ kq-dır. Eyni zamanda}$

$$z=0.56x+0.49y$$

$$937 = 0.56x + 0.49y$$

Bu tənlikdə  $x=3,2y$  qiymətini yerinə yazsaq, xırdalanmaya verilən iri fraksiyanın məqdarı:

$\gamma=410,9 \text{ kg olar.}$

Quruducu barabandan sonra dənəvərlərin çəkisi

$$x = 3 \cdot 410,9 = 1232,7 \text{ kg}$$

Bu zaman hissəciklərin ölçüsü 1 mm-dən kiçik və nəmliyi 3% olan narin fraksiyanın miqdarı:

$$0,18x + 0,19y = 0,18 \cdot 1232,7 + 0,19 \cdot 410,9 = 299,9 \text{ kg}$$

Bu qarışqda quru maddənin miqdarı:

$$299,9 \cdot 0,97 = 290,9 \text{ kg}$$

Xəlbirə daxil olan maddənin miqdari:

$$x+y=410,9+1232,7=1643,6 \text{ kg}$$

Xəlbirdən sonra fraksiyaların çıxımı:

a) ölçüsü  $4\text{ mm}$  – den büyük olan:

$$0,18 \cdot 1232,7 + 0,42 \cdot 410,9 = 394,4$$

b) ölçüsü 1 – 4 mm olan hazır məhsul:

$$0,56 \cdot 1232,7 + 0,49 \cdot 410,9 = 891,6 \text{ kq}$$

v) ölçüsü 1 mm – dən kiçik olan və prosesə qaytarılan:

$$0,18 \cdot 1232,7 + 0,19 \cdot 410,9 = 299,8 \text{ kq}$$

Dənəvərləşdirici barabana daxil olan quru maddələrin miqdari:

a) Neytrallaşmış superfosfat ..... 908,9 kq

b) Qaytarılan maddə ..... 290,9 kq

$$\text{Cəmi: } 908,9 + 290,9 = 1199,8 \text{ kq}$$

Dənəvərləşdirici barabanda kütlənin optimal nəmliyi 17,5% olduğu, dənəvərləşdiricidə alınan xam dənələr:

$$\frac{1199,8}{0,825} = 1454,3 \text{ kq}$$

Dənəvərləşdiricidəki gübrəni 17,5%- ə qədər nəmləşdirmək üçün sərf olunan suyun miqdari:

$$1454,3 - 290,9 - 1009,1 = 154,3 \text{ kq}$$

Burada: 1009,1 kq neytral nəm superfosfatın miqdarıdır. Superfosfatın qurudulması zamanı buxarlanan suyun miqdarı:

$$1454,3 - 290,9 - 937 = 226,4 \text{ kq}$$

Dənəvər superfosfatın tərkibi:

$$\text{Mənimsənilən } P_2O_5 = \frac{195 \cdot 100}{937,0} = 20,8\%$$

$$\text{Sərbəst } P_2O_5 = \frac{15 \cdot 100}{937,0} = 1,59\%$$

$$\text{Su} = \frac{28,1 \cdot 100}{937,0} = 3\%$$

$$\text{Flüor} = \frac{(9 - 1,75) \cdot 100}{937,0} = 0,77\%$$

1 t dənəvər superfosfat istehsal etmək üçün:

$$\text{Sadə superfosfat} = \frac{1000}{937,0} = 1,06t$$

$$\text{Əhəngdaşı} = \frac{17,4 \cdot 1000}{937,0} = 18,56 \text{ kq}$$

Dənəvərləşdiricidə superfosfatın nəmləşdirilməsi üçün lazımi olan su:

$$\frac{154,3 \cdot 1000}{937,0} = 164,6l$$

Superfosfatın dənəvərləşdirilməsinin material balansı aşağıdakı cədvəldə verilir:

### Material balansı

Cədvəl 17

Material	kq	%	Hazır məhsul	kq	%
Sadə superfosfat	1000	67,5	Dənəvər superfosfat	937	63,5
Əhəngdaşı	17,5	1,1	Su buxarı	226,5	15,5
Qaytarılan narın fraksiya	299,9	21,0	Qaytarılan fraksiya	299,8	20,5
			Karbon qazı	6,5	0,43
Su (nəmləşdirmək üçün)	154,3	10,4	Flüorlu qazlar	1,9	0,15
Cəmi:	1471,7	100,0	Cəmi:	1471,7	100,0

Bu məlumatlara əsaslanaraq prosesin istilik balansını da tərtib etmək olar.

### Kalium gübrələri


Kalium gübrələrini istehsal etmək üçün əsas xammal kimi təbii kalium duzlarından istifadə edilir. Belə duzlardan

silviniti  $KCl \cdot NaCl$ , karnalliti  $KCl \cdot MgCl_2 \cdot 6H_2O$ , kainati  $KCl \cdot MgSO_4 \cdot 3H_2O$  və s. göstərmək olar. Silvinitin tərkibində 25-30%  $KCl$ , 65 - 70%  $NaCl$  olur. Silvinitdən alınan  $KCl$  müstəqil gübrə kimi işlədir, yaxud onun əsasında kompleks gübrə istehsal olunur.

Silvinitdən alınan  $KCl$  üç növə ayrılır: 1) əla növ ( $KCl$  - 99%); 2) birinci növ (98,3%  $KCl$ ) 3) ikinci növ (95%  $KCl$ ). Bu üsulla alınan  $KCl$ -ə 60%-ə qədər  $K_2O$  uyğun gəlir.

Kalium-xlorid silvinitdən iki metodla ayrılır: 1) halurgiya metodu (həllolma qabiliyyətinə əsaslanır; 2) flotasiya metodu.

$0-100^{\circ}S$  intervalında natrium-xloridin həll olması təxminən dəyişmir. Kalium-xloridin həll olması isə temperaturun artması ilə artır (şəkil 83).



Şəkil 83.  $KCl$  və  $NaCl$  duzlarının suda həll olmasının temperaturdan asılılıq qrafiki.

Natrium-xloridin həllolma əyrisi kalium-xloridin həllolma əyrisi ilə  $26^{\circ}S$ -də kəsişir. Bu onların həllolmalarının həmin temperaturda eyni olduğunu göstərir.  $26^{\circ}S$ -dən aşağı temperaturda kalium-xloridin həll olması natrium-xloridin həll olmasından aşağı,  $26^{\circ}S$ -dən yuxarı temperaturda isə əksinədir.

Təcrübə nəticəsində müəyyən edilmişdir ki,


100°S-yə qədər qızdırıldıqda kalium-xloridin həll olması natrium-xloridin həll olmasından təxminən iki dəfə çoxdur. Doymuş məhlulu soyutduqda isə qarışıqdan ancaq kalium-xlorid duzu ayrılır. Kalium-xloridin kristallarını ayırdıqdan sonra məhlul yenidən 100°S-yə qədər qızdırılır. Bu məhlul

kalium-xloridin doymamış, natrium-xloridin isə doymuş məhlulu olur. Bu yolla kalium-xloridlə natrium-xlorid bir-birindən ayrıılır.

Kalium-xloridin silvinit tərkibindən ayrılma prosesinin sxem 84-cü şəkildə verilmişdir.

Silvinit şnekə (2) verilməzdən əvvəl xirdalanır, hissəciklərin ölçüsü 5 mm-dən çox olmur. Orta hərəkət sürətini artırmaq üçün fazaların eks-axın prinsipindən istifadə edilir. Şnekə kalium-xloridin doymamış və natrium-xloridin doymuş məhlulu, həmin məhlulu isə xirdalanmış silvinit əlavə edilir. Silvinit həmin məhlulda qələvilişir. Şnekdəki məhlulun temperaturu  $110 - 120^{\circ}\text{S}$  olur. Şnek düzbucaqlı şəkildə olub, 20 - 21 m uzunluğu olur və onun içərisi qarışdırıcı ilə təchiz olunmuşdur. Həll olmayan natrium-xlorid süzgəcdə (1) kalium-xlorid məhlulundan ayrıılır.

Kalium-xloridin kristallaşması vakuum kristallaşdırıcıda (3) aparılır.



Şəkil 84. *KCl-in silvinitdən istehsal sxemi:*

1-süzgəc, 2-şnek, 3-vakuum kristallaşdırıcılar, 4-sentrifuqa, 5-quruducu baraban, 6-borulu qızdırıcı.

Kristallaşdırıcı bir neçə polad qurğudan ibarətdir. Bu aparatlardan biri şaquli, qalanları isə üfüqi yerləşdirilir. Həmin aparatlar qarışdırıcı ilə təchiz olunur. Kristallaşdırıcı aparatlarda məhlul səpələnməklə qarışır. Vakuum təzyiqi birinci aparatda 360 mm c. süt., axırıncıda isə artaraq 740 mm. c. süt., olur. Vakuum kristallaşdırıcıda kalium-xloridin suyu buxarlanır. Ona görə də temperatur aşağı düşür və xlorid kristallaşır. Kalium-xlorid kristallarına ana məhluldan sentrifuqada (4) ayrılır və quruducu barabanda (5) qurudulur. Quruducu baraban yanğı qazlarının istiliyi hesabına isinir. Kalium-xlorid kristalları quruducu barabanda nəmliyi 1% olana qədər qalır. Kalium-xlorid kristalları ayrıldıqdan sonra ana məhlul borulu qızdırıcıya (6) daxil olur,  $110 - 112^{\circ}\text{S}$ -yə qədər qızdırılır və şnekə (2) qaytarılır. Şnekədə kalium-xloridin qəleviləşməsi yenidən başlanır. Süzgəcə yiğilan quru duzda 91%  $\text{NaCl}$  və 1,7%  $\text{KCl}$  olur. Sərf olunan xammaldan 90%-ə qədər  $\text{KCl}$  alınır. Yapılmayan kalium-xlorid almaq üçün halurgiya metodu ilə flotasiya metodu birgə tətbiq olunur. Bəzən də bu məqsədlə alınan duza amin tipli üzvi birləşmələr əlavə olunur.

Flotasiya metodu kalium-xloridin mayedə müxtəlif cür islanmasına əsaslanır. Bu proses doymuş xam kalium-xlorid məhlulunda aparılır. Flotasiya metodunun bir sıra üstünlükləri vardır: proses yüksək temperaturda deyil, adı şəraitdə aprılır, korroziya sürəti azalır, kapital qoyuluşu azdır, alınan duzun kristall hissəcikləri böyük olduğu üçün yapılmır. Bu metodda həmçinin buxardan da istifadə edilmir. Yuxarıdakı üstün cəhətlərinə görə kalium-xloridin maya dəyəri flotsiya üsulunda daha aşağı olur.

Bələliklə, məlum olur ki, kənd təsərrüfatında tətbiq olunan gübrələr əsasən azotlu, fosforlu və kaliumlu gübrələrdir. Bunların kimyəvi tərkibi ümumi halda 18-ci cədvəldə verilir.

## Bəzi mineral gübrələrin tərkibi

Cədvəl 18

Gübrənin adı	Başlıca komponentlər	Qida maddələri
1	2	3
<i>Fosforlu gübrələr</i>		
Sadə super-fosfat	$Ca(H_2PO_4)_2 \cdot CaSO_4$	16-20% $P_2O_5$
İkiqat super-fosfat	$Ca(H_2PO_4)_2 \cdot H_2O$	38-50% $P_2O_5$
Presipitat	$CaHPO_4 \cdot 2H_2O$	27 - 42% $P_2O_5$
Fosforit unu	$Ca_5F(PO_4)_3$	19 - 25% $P_2O_5$
Tomasşlak	$4CaO \cdot P_2O_5 + 5CaO \cdot P_2O_5 \cdot SiO_2$	1 - 20% $P_2O_5$
Termofosfat	$Na_2O \cdot 4CaO \cdot P_2O_5 \cdot SiO_2$	20 - 35% $P_2O_5$
<i>Azotlu gübrələr</i>		
Ammonium şorası	$NH_4NO_3$	33 - 35% N
Ammonium sulfat	$(NH_4)_2SO_4$	20 - 21% N
Natrium şorası	$NaNO_3$	16% N
Kalsium şorası	$Ca(NO_3)_2$	13 - 15% N
Karbamid	$CO(NH_2)_2$	42 - 6% N
Əhəngdaşlı ammonium şorası	$NH_4NO_3 + CaCO_3$	18 - 20% N
<i>Kalimulu gübrələr</i>		
Silvinit unu	$KCl + NaCl$	12 - 15% $K_2O$
Kalium-xlorid	$KCl$	50 - 62% $K_2O$
Kalsium-sulfat	$K_2SO_4$	48 - 52% $K_2O$

*Mürəkkəb gübrələr*

Ammofos	$NH_4H_2PO_4 + (NH_4)_2HPO_4$	$\begin{cases} 11-14\% N \\ 48-55\% P_2O_5 \end{cases}$
Kalium şorası	$KNO_3$	$\begin{cases} 13,5\% N \\ 46,5\% K_2O \end{cases}$
Nitrofoska	$CaHPO_4 \cdot 2H_2O + NH_4H_2PO_4 + NH_4NO_3 + KCl$ və ya $NH_4NO_3 + CaHPO_4 \cdot 2H_2O + NH_4H_2PO_4 + CaSO_4 \cdot 2H_2O + KCl$	$\begin{cases} 12-20\% N \\ 10-14\% P_2O_5 \\ 10-21\% K_2O \end{cases}$

**XI FƏSİL. SODA İSTEHSALI**

Qələvi-soda məhsulları içərisində ən çox istifadə olunan maddə sodadır. Ona görə də soda öz istehsal həcmində görə yalnız mineral turşulardan geri qalır. Təbiətdə də müxtəlif soda növlərinə rast gəlmək olur: Natron  $Na_2CO_3 \cdot 10H_2O$ , trona  $Na_2CO_3 \cdot NaHCO_3 \cdot 2H_2O$ , termonatrit  $Na_2CO_3 \cdot 2H_2O$  və s.

Təbii sodalar sənayenin tələbatını heç vaxt ödəyə bilməmiş və inidiki dövrdə də ödəyə bilməz. Ona görə də sənayedə müxtəlif soda növləri istehsal olunur. SSRİ-də soda XIX əsrin əvvəllərində alınmağa başlanmışdır.



Soda kimyəvi təmiz halda ağ, kristall tozdur və  $854^{\circ}\text{S}$ -də əriyir. O havadan karbon qazını və nəmi udaraq tədrisən çay sodasına  $NaHCO_3$  çevirilir. Soda  $Na_2CO_3$  çox böyük

sənaye əhəmiyyətinə malikdir. Özü bilavasitə müxtəlif məqsədlər üçün tətbiq olunmaqdan başqa, digər kimyəvi məhsulların istehsalı üçün də qiymətli xammaldır. Soda sabun, şüşə, kaustik soda  $NaOH$ , kağız və s. alınmasında ilkin maddə kimi işlədir. Cod suyun yumşaldılmasına külli miqdarda soda sərf olunur.

Soda iki üsulla alınır:

1. Leblan üsulu (sulfat üsulu);
2. Solve üsulu (ammonyak üsulu).






**Leblan üsulu.** Bu üsul hələ 1971-ci ildə fransız həkimisi və kimyaçısı Leblan tərəfindən təklif olunmuşdur. Üsulun mahiyyətini aşağıdakı reaksiyalar təşkil edirdi: təbii natrium-xlorid sulfat turşusu ilə qarışdırılır və alınan natrium sulfat təmizləndikdən, qurudulduqdan sonra fırlanan elektrik sobalarında kömür və əhəngdaşı ilə birgə  $950 - 1000^{\circ}\text{S}$ -də əidilirdi.



$\text{Na}_2\text{CO}_3 + \text{CaS}$  birlikdə alınır və soda ərintisi adlanır. Ərinti xirdalanırıldı, qələvi ilə işlənərək kalsium-sulfiddən ayrıldı. Alınan sodanın bir qismi karbon qazı ilə işlənərək çay sodasına çevrilirdi. Bu üsulla alınan soda təmiz olmurdı, keyfiyyəti aşağı olurdu, baha başa gəlirdi və böyük həcmli qurğular tələb edirdi. Ona görə də hazırda bu üsulla soda istehsal olunmur. Onu daha əlverişli olan Solve üsulu əvəz etmişdir.

**Solve üsulu.** 1830-cu ildə İngiltərədə sodanı ammonyak əsasında almağa başladılar. Bu üsul çox səmərəli üsul idi. Üsul getdikcə təkmilləşirdi. Nəhayət 1861-ci ildə Solve qarandaşları tərəfindən bu üsulla soda almaq üçün böyük məhsuldarlıq malik texnoloji qurğu təklif olunurdu. Hazırda soda bütün dünyada Solve üsulu ilə istehsal olunur. Bu üsü-

lun mahiyetini aşağıdaki ümumi reaksiyalarla gösərmək olar.





Reaksiyaların tənliklərdən görünür ki, bu üsulla soda istehsalının bütün mərhələləri bir-birilər əlaqədardır.

Solve üsulu ilə soda istehsalı bir sıra əsas və köməkçi proseslərdən ibarətdir.

Əsas proseslər aşağıdakılardır:


1. *Duz məhlulunun təmizlənməsi və hazırlanması.* Xammal kimi götürülen xörək duzunun tərkibində mexaniki qarışqlar (qum) və başqa duzların qarışığı olur. Xüsusi kalsium və maqnezium duzları sodanın keyfiyyətini aşağı salır. Ona görə də kalsium ionlarını soda ilə, maqnezium ionlarını isə sönmüş əhənglə çökdürürler.



Mexaniki qarışqlar duz məhlulundan çökdürülməklə ayrılır.


2. *Təmizlənmiş duz məhlulunun ammonyak məhlulu la doydurulması.*

Bu prosesdə duz məhlulunun ammonyak və karbon qazı ilə qarşılıqlı təsirindən soda alınır. Alınmış  $NaHCO_3$  kristalları ayırib çökdürülür. Bu mərhələ karbonizasiya adlanır.





3. Natrium- hidrokarbonain ammonium- xlorid məhlulu-  
lundan süzülməklə ayrılması.

4. Natrium- hidrokarbonain xüsusi sobalarda közərdid-  
lərək sodaaya çevrilməsi. Bu mərhələ kalsinasiya adlanır.



5. Ammonium- xloridə əhəng südü ilə təsir edilməklə ammonyakin ayrılması. Alınan ammonyak karbonizatora qaytarılıraq oraya verilən xam ammonyakla birləşdirilir.


Köməkçi proseslər aşağıdakılardır: 1) əhəngdaşının sobada yandırılaraq sönməmiş əhəngə və karbon qazına çevrilməsi; 2) sönməmiş əhəngin söndürülərək əhəng südünə çevrilməsi:



Solve üsulu ilə işləyən qurğu iki hissədən ibarətdir:

a) əhəngdaşını sönməmiş əhəngə və karbon qazına çevirən hissə; b) duz məhlulu, ammonyak və karbon qazının qarşılıqli təsirindən soda alınan hissə. Bu qurğunun sxemi 85-ci şəkildə göstərilmişdir.

Qatılığı 305-310 q/l olan təmizlənmiş natrium- xlorid məhlulu basqı çəminə (1) doldurulur və oradan öz axını ilə absorberə (2) daxil olur. Orada distilyatordan (10) gələn ammonyak və vakuum- süzgəcdən (9) gələn ammonyak- karbon qazı qarışığı ilə görüşərək qismən karbonizasiyaya uğrayır. Ammonyakin miqdarını prosesdə sabit saxlamaq üçün absorberə (2) daim xam ammonyak verilir. Qarışq bir neçə absorberi keçdikdən sonra soyudulur və yuxarıdan karbonizatora (3) daxil olur. Karbonizatorun orta hissəsinə yuyucuda (5) su ilə yuyularaq təmizlənmiş əhəngdaşı yandırıran sobadan (6) alınan karbon qazı, aşağı hissəsinə isə soda sobasından (11) çıxan və soyudulan (8) karbon qazı verilir. Bu məqsədlə kompressorlardan (4) istifadə olunur. Soda sobasından (11) ayrılan qazın 90% - i, əhəngdaşı yandırı-




*Şəkil 85. Solv üsulu ilə soda istehsal edən qurğunun sxemi:*

1- basqı çəni, 2- absorber, 3- karbonizator, 4- kompressorlar,  
5- yuyucu, 6- əhəngdaşı yandırıyan soba, 7- söndürürcü aparat,  
8- soyuducu, 9- vakkum- süzgəc, 10- distilyator, 11- soda sobası.

sobadan (6) alınan qazın isə 35-40%- i karbon qazından ibarət olur. Karbonizasiya nəticəsində alınan sodium-hidrokarbonat kristalları, ammonium-xlorid və reaksiyaya daxil olmayan sodium-xlorid az miqdarda ammonium-karbonatla birlikdə məhlul halında öz axını ilə vakuum süzgəcə daxi olur. Burada sodium-bikarbonat məhluldən ayrılır və soda sobasına (11) verilir. Sobada kalsinasiyaya uğrayaqla parçalanır və sodium-karbonat hazır məhsul kimi xaric olur. Alınan karbon qazı ilə soyuducunu (8) keçirək kompressor (4) vasitəsilə aşağıdan karbonizatora (3) verilir. Vakuum - süzgəcdən filtrat ( ammonium-xlorid, ammonium-karbonat və bikarbonatları) distilyatora (10) daxil olur. Orada əhəngdaşı yandırıyan sobada (6) alınan əhəngin su ilə söndürülməsindən (7) əmələ gələn əhəng südü ilə qarışır.

Ammonium karbonat və bikarbonat parçalanaraq ammonyak və karbon qazı əmələ gətirir. Ammonium-xlorid isə əhəng südü ilə ammonyak verir. Kalsium - xlorid və reaksiyaya daxil olmayan natrium- xlorid distilyatordan xaric olur. Ammonyak və karbon qazı absorberə (2) qaytarılır.

Distilyatorda aşağıdakı reaksiyalar gedir:



Distilyator (10) buxarla qızdırılır.

Əhəngdaşı sobada (6) 900- 1100°C-də parçalanır. Alınan karbon qazı (35- 40%  $CO_2$ ) karbonizatora, əhəng isə söndürücüyə (7) ötürülür. Söndürücündə su ilə söndürürlən əhəng, əhəng südü halında ammonium-xloridi regenerasiya etmək üçün distilyatora (10) verilir. Distilyatordan tullantı kimi ayrılan kalsium-xlorid zavoddan bir qədər aralı olan xüsusi şlam hovuzlarına doldurulur. 1 t soda istehsal etdiğdə 9 m<sup>3</sup> kalsium- xlorid məhlulu əmələ gəlir.

Soda istehsalında qaz-maye sistemindən istifadə olunduğuna görə birqapaqlı nimçələri olan barbotaj kalonlarından (səh.51) istifadə edilir. Hər bir rəf yerdəyişmə prinsipi üzrə işləyir. Lakin rəflərin sayı kalonda çox olduğuna görə onun ümumi rejimi ideal sıxışdırma kalonlarının iş rejiminə yaxınlaşır. Bu səbəbdən də soda istehsalında istifadə olunan barbotaj kalonlarının hesabatı ideal sıxışdırma kalonlarının qanuna uyğunqlarına əsasən aparılır. 1t 95%- li soda almaq üçün sərf olunan xammalın təxminini miqdarı aşağıdakı kimidir:

Təmizlənmiş duz məhlulu (305-310 q/l $NaCl$ ), m <sup>3</sup> .....	5,0
Ammonyaklı su (25% $NH_3$ ), kq .....	10,0
Əhəngdaşı (100% $CaCO_3$ ), kq .....	1100

Su buxarı, kC	5,24 · 10 <sup>3</sup>
Elektrik enerjisi, kVt-saat	40
Koks, kq	90
Mazut, təbii qaz, kq	120
Su, m <sup>3</sup>	75

### Kaustik soda istehsalı

Kaustik sodaya yeyici qələvi də (*NaOH*) deyilir. Kaustik soda yaxşı həll olan, qeyri- şəffaf, ağ kristall maddədir. 328°C- də əriyir. Çox hiqroskopik olduğuna görə nəmi özüne çəkir və həll olur. Onun həll olması istilyin ayrılması ilə gedir. Kaustik soda natrium-hidroksid (*NaOH*) kimi sabunbişirmədə, sünü liflər və kağız istehsalında, üzvi sintez sənayesində, gön- dəri məmulatlarının aşilanmasında, neft məhsullarının təmizlənməsində və s. geniş tətbiq olunur.


Kaustik soda sənayedə üç üsulla olunur:

1. *Elektrokimyəvi üsul.*
2. *Əhəng üsulu.*
3. *Ferrit üsulu.*


**Elektrokimyəvi üsul.** Elektrokimyəvi üsul daha çox yayılmışdır. Bu üsulun üstün cəhəti ondan ibarətdir ki, proses zamanı eyni zamanda üç sənaye məhsulu alınır (*NaOH*, *Cl<sub>2</sub>*, *H<sub>2</sub>*). Bu məqsədlə natrium-xlorid məhlulu elekroliz edilir (səh.176). Katodda su molekulları reduksiya olunur, anodda xlor ionları oksidləşir.



Mühitdə qalan natrium və hidroksil ionları birləşərək natrium-hidroksid əmələ gətirir:




## Reaksiyanın ümumi tənliyi:



Üsulun digər üstün cəhəti ondan ibarətdir ki, ucuz elektrik enerjisindən istifadə olur.

**Əhəng üsulu.** Əhəng üsulu geniş yayılmış üsullardan biridir. Bu üsulla natrium- hidroksid almaq üçün 10- 12%-li natrium- karbonat məhlulu sönmüş əhənglə 80- 90°C- də qarışdırılır.



Bu proses *kaustifikasiya* prosesi adlanır. Bu səbəbdən də natrium- hidroksidə kaustik soda adı verilmişdir.

*NaOH*-in alınması, yəni kaustifikasiya prosesi soda məhlulunun qatılığından və temperaturdan asılıdır. Təcrübələr nəticəsində müəyyən edilmişdir ki, məhlulda sodanın qatılığı 12-13%- dən çox olduqda onun artığı alınan kalsium-karbonatla birləşərək ikiqat duz olan personit  $CaCO_3 \cdot Na_2CO_3$  əmələ gətirir. Bu da sodanın sərfini artırır. Bunu nəzərə alaraq kaustifikasiyá üçün 10- 12%- li  $Na_2CO_3$  məhlulu götürürülür. Soda qatılığının natrium - hidroksid çıxımına təsir qrafiki 86- ci şəkildə göstərilir.



Şəkil 86. Soda məhlulu qatılığının kaustifikasiya prosesinə təsiri.

Öyrimin xarakterindən göründür ki, məhlulun qatılığı artıqca natrium- hidroksidin çıxımı azalır. Soda məhlulunun qatılığı 10- 12% olduqda onun kaustik sodaya çevrilmə dərəcəsi 94- 95% olur.

İllkin qatılığ çox olduqda kaustik sodanın çıxımı ona görə azalır ki, əhəng soda ilə reaksiyaya girdikdə alınan kalsium - karbonat suda pis həll olduğundan reaksiyanın gedili-

şinə mane olur və beləliklə də, sodanın çevrilmə dərəcəsini azaldır. Soda məhlulunun müxtəlif qatılıqlarında onun sodium-hidroksidə çevrilmə dərəcəsi 19-cu cədvəldə verilir.

### Soda məhlulu qatılığının sodium-hidroksidin çıxımına təsiri

Cədvəl 19.

$Na_2CO_3$ məhlulunun qatılığı, %-lə	$Na_2CO_3$ -ün $NaOH$ -a çevrilmə faizi	$Na_2CO_3$ məhlulunun qatılığı, %-lə	$Na_2CO_3$ -ün $NaOH$ -a çevrilmə faizi
5,0	99,0	13,2	93,7
9,0	97,2	15,0	91,2
10,3	95,0	18,8	84,8


Temperaturun dəyişməsi ilə sodium-hidroksidin çıxmı dəyişir. Təcrübələr göstərmişdir ki, temperatur artlığda sodium-hidroksidin çıxımı azalır. Bunun səbəbi odur ki, temperaturun artması ilə kalsium-hidroksidin həll olması azalır. Beləliklə də reaksiyanın getməsi çətinləşir. Ona görə də proses  $80\text{-}90^\circ\text{S}$  - də aparılır. Lakin bəzi zavodlarda temperaturu  $100^\circ\text{S}$ -yə qədər yüksəldirlər. Bu zaman nəzərə alıllar ki, göstərilən temperaturda kalsium-karbonatın və başqa mexaniki qatışıqların çökkmə sürəti artır.

Əhəng üsulu ilə işləyən qurğuların əsas aparatları şaquli və üfüqi kaustifikatorlardır. Şaquli kaustifikator hündürlüyü 13m, diametri 3m olan çuqun silindrən ibarətdir. Qurğu qarışdırıcı və elektrik mühərriki ilə təchiz olunmuşdur. Mühərriklə birləşdirilən val 4 dövr/dəqiqə sürətlə sıxlantırılır.

Üfüqi kaustifikator azca maili yerləşdirilir. Qurğu hündürlüyü 15m, diametri 2,5 m olan poladdan hazırlanmış silindrdir. Polad baraban hər iki tərəfdən qapaqla bağlanır. Qapağın birindən soda məhlulu və əhəng daxil olur, digərindən isə qələvi suspenziyası və reaksiyadan alınan, eləcə də parçalanmayan  $CaCO_3$  xaric edilir.

Alınan  $NaOH$  məhlulu təmizləndikdən sonra xüsusi qurğularда süzgəcdən keçirilir və buxarlandırılır. Qatılığı 600- 700 q/l olan məhlul əridici qazanlarda susuzlaşdırılır və əridilərək dəmir barabnlara doldurulur. Kaustik soda məhlulunubuxarlandırma prosesi hər üç üsulla eynidir. Əhəng üsulu ilə soda istehsalında bir ton 93- 94%- li kau-stik soda almaq üçün 1,5-1,6 t 95%- li  $Na_2CO_3$  və 1,5t 95%- li əhəngdaşı sərf olunur.

**Ferrit üsulu.** Bu üsul sodanın dəmir 3- oksidlə qarı-şığından ibarət olan şixtanın közərdilməsi ilə həyata keçiri-lir. Prosesdə əmələ gələn natrium-ferritin su ilə qələvilişdi-rilməsindən natrium- hidroksid alınır. Aşağıdakı reaksiya-lar kədir:



Bu prosesdə dəmir 3- oksid bir növ katalizator kimi iştirak edir.


Proses 4 mərhələdə başa çatır:

- 1)  $Na_2CO_3 + Fe_2O_3$ , şixtanın hazırlanması;
- 2) şixtanın közərdilməsi;
- 3) közərmış şixtanın isti su ilə qələvilişdirilməsi;
- 4) alınmış natrium-hidroksid məhlulunun buxar-landırılması.

Bu məqsədlə istifadə olunan qurğu çox da mürəkkəb deyil. Qurğunun texnoloji sxemi 87- ci şəkildə göstərilmişdir.

Prosesə verilməmişdən əvvəl bərk natrium-karbonat xirdalanır və bunkerə (1) doldurulur. Bunkerdən(1) şnekə (2) verilən soda elevator (3) vasitəsilə şnekə verilən dəmir 3- oksidlə birgə qarışdırıcıya (4) daxil olur.  $Na_2CO_3 : Fe_2O_3 = 1:3$  nisbətində götürülür. Bunlar fırlanan qarışdırıcıda (4) bircinsli şixa alınana qədər qarışdırılır. Şixa elevatorun (5) köməyi ilə közərdilmək üçün fırlanan sobaya (6) verilir.

Sodaya temperatur 1100- 1200°S- yə çatır. Bu temperaturda soda parçalanır və dəmir 3- oksidlə natrium ferrit ( $Na_2O \times Fe_2O_3$ ) əmələ gətirir. Fırlanan soba (6) bir qədər maili vəziyyətdə qoyulduğundan sixta bir saat ərzində aşağı



*Şəkil 87. Ferrit üsulu ilə kaustik soda istehsal edən qurğunun sxemi:*

1-bunker, 2-snek, 3,5,8-elevatorlar, 4-qarışdırıcı, 6-fırlanan soba,  
7-toz kamerası, 8-rels, 9-vaqonet, 10-qələviləşdiricili aparatlari,  
11-qələviləşdiricili aparatlari, 12-isti su, 13-qələvi məhlulu.

hərəkət edərək ferritə çevrilir. Sobadan xaric olan ferrit ərintisi elevator (8) vasitəsilə relslə (9) hərəkət edən vaqonetə (10) tökülmür. Vaqonet ferriti qələviləşdirici aparatlara (11) paylayır. Qələviləşdirici aparatlara verilən isti suyun (12) təsiri ilə ferrit qələviləşir. Qurğu elə qurulmuşdur ki, bir aparatda alınan qələvi məhlulu bütün qələviləşdirici aparatlari keçərək qatılığını artırır. Ən axırda ferritin yeni hissəsi tökülmüş aparata daxil olan qələvi məhlulu qatı halda xaric olur (13). Qələviləşdirici aparatlarda qalan  $Fe_2O_3$  boşaldılır və yenidən istifadə üçün qarışdırıcıya verilərək prosesdə 7-8 ay dövr edir. Sonra  $Fe_2O_3$ -ün yeni hissələri ilə əvəz edilir. Fırlanan soba yanğı qazlarının istiliyi hesabına qızır. Həm sobada, həm də qələviləşdirici aparatlarda əks- axın prinsipindən istifadə edilir. Sobadan çıxan tüstü qazları özü ilə müəyyən miqdardan soda və dəmir 3- oksid tozu aparır. Bu

maddələri tutmaq və prosesə qaytarmaq üçün toz tutan kameradan (7) istifadə edilir.

Ahnən hazır məhsul içərisində 90- 92% *NaOH* olur. Bir ton 92%- li kaustik soda almaq üçün 1,4 t- na qədər 97- 98%- li *Na<sub>2</sub>CO<sub>3</sub>*, və itgi kimi 25- 30 kq *Fe<sub>2</sub>O<sub>3</sub>* lazımlı olur.

Prosesdən hazır məhsul kimi xaric olan qatı natrium-hidroksid məhlulu xüsusi qurğularda buxarlandırılır və bərk hala salınır.

Natrium- hidroksid məhlulunu buxarlandırmaqla qatilaşdırmaq üçün üçkorpuslu vakuum- buxarlandırma qurğusundan istifadə edilir.

Qatilaşdırılmış natirum- hidroksid məhlulu müxtəlif qazanlarda əridilir və bərk hala salınır. Bu məqsədə həm atmosfer təzyiqi altında, həm də vakuumda işləyən qazanlar tətbiq olunur. Natrium- hidroksidi açıq qazanlarda əritmək üçün əks- axın prinsipindən istifadə olunmaqla proses 550- 600<sup>0</sup>S- də aparılır. Qazanın tutumu 15- 16 t, əritmə müddəti 3- 4 gün olur. 7- 9 ədəd qazandan istifadə edilməklə prosesin fasılısızlığı təmin olunur.

Vakuum altında işləyən qazanlarda proses 660- 670 mm c. süt. təzyiqdə aparıldığı üçün temperatur 320 – 350<sup>0</sup>S olur. Bu da yanacağa qənaət olunmasına imkan verir.

## XII FƏSİL. SİLİKATLAR TEXNOLOGİYASI

Silikat sənayesi bir neçə müstəqil sənaye sahəsinə bölünür. Bunlardan ən əsasları saxsı məmulatları, yapışdırıcı maddələr və şüşə istehsalı sənayesidir.

Silikat texnologiyası dedikdə, tərkibində *SiO<sub>2</sub>* olan müxtəlif minerallar və onların qarışığının süni yolla alınması, minerallar və onların qarışığının süni yolla alınması, minerallar və onların qarışığından müxtəlif məmulatların hazırlanması, şüşə və şüşə məmulatlarının istehsalı nəzərdə

tutulur. Silikat sənayesinin buraxdığı material və məmulatlar özlərinə məxsus xassəyə malikdir. Xassələrdəki bu müxtəliflik silikatların struktur elementi olan  $[SiO_4]^{4-}$  ionunun tetraedrik quruluşu ilə izah olunur. Bu struktur üçün  $Si^{+4}$  və  $O^{-2}$  ionları arasındaki rabiṭənin çox davamlı olması xarakterikdir. Bu səbəbdən də bir çox silikatlar yüksək bərkliyə, yüksək temperatura davamlılığı, yüksək ərimə temperaturuna malikdir.

Silikat sənayesi üçün xammal olaraq dağ süxurları, mergel, əhəngdaşı, tabaşır, dolomit, kvars qumu, tuf, trepel, çöl şpatı, nefelin və s. işlədilir. Silikat sənayesinin xammallı kimi domna sobalarından alınan şlak, nefelin şlamı və s. də işlədilə bilər. Silikat xammallarının tərkibi silikatlar, alüminosilikatlar və silikat turşusunun digər duzlarından ibarətdir.

Silikat sənayesinin məhsulları xalq təsərrüfatında çox böyük əhəmiyyətə malikdir. Bu sənayenin əsas məhsullarından sement, şüşə, kərpic, örtük materialları, elektrik, istilik və səsi izolə edən materiallar, kimyəvi davamlı materiallar, radio, televiziya və optika sənayesi üçün lazım olan məmulatları, kimyəvi qablar, taralar, bədii məmulatlar, məişət əşyaları və s. daha çox işlədilir.

Son zamanlar silikat sənayesi yeni məhsullar – kimyəvi davamlı materiallar, tökmə üsulu ilə alınan bəzi inşaat materialları, üzvi şüşələr, silisium üzvi birləşmələr də istehsal edir.

Silikat sənayesinin əsas texnoloji prosesləri aşağıdakılardır:

1) xammalın xirdalanması, üyüdülməsi və qarışdırılması; bu əməliyyatlar xammal bərk halda olduqda bütün texnoloji proseslər üçün ümumidir.

2) əmələ gələn şixtanın yüksək temperaturda emalı. Bu əsas mərhələdir. Bu mərhələdə mineralların sintezi və şüşə kütləsinin əmələ gəlməsi başa çatır.

3) şixtanın diqqətlə qarışdırılması, formalara tökülməsi, formaların qurudulması və s.

Göstərilən mərhələlər həlliədici mərhələlərdir. Bunlardan başqa istehsal olunan məmulatın xarakterindən asılı olaraq digər mərhələ və proseslər də mövcuddur.

### Saxsı istehsalı

Saxsı dedikdə, müxtəlif mineral qarışıqların formalaşması və ya formaya tökülməsi, qurudulması və bişirilməsi proseslərindən sonra alınan məmulat başa düşülür. Tətbiq sahələrindən asılı olaraq saxsı məmulatlar bir neçə qrupa bölünür:

1. *İnşaat saxsıları*: bu məmulatlar əsasən evlərin və digər binaların quraşdırılması üçün nəzərdə tutulur. Bunnardan adı və deşikli kərpicləri, kərpic blokları, klinker kərpicini, saxsı plitələri, drenaj və kanalizasiya borularını və s. göstərmək olar.

2. *İncə saxsılar*: əsasən farfor-fayans məmulatları-məişətdə işlədilən qablar, əl-üz yuma vannaları, dekorativ məmulatlar, elektrotexnika saxsıları, laboratoriyalarda işlənən saxsı qablar və s. bunlara misal ola bilər.

3. *Xüsusi saxsılar*: belə məmulatlar radio və aviasiya sənayesində, cihazqayırmada işlədirilir və xüsusi xassələrə malikdir.

4. *Odadavamlı saxsılar*: bu saxsılar  $1000^{\circ}\text{C}$ -dən yüksək temperaturda belə, öz xassələrini dəyişmir. Onlardan yüksək temperaturda işləyən sobaların daxili hissəsini örtmək üçün istifadə edilir.

5. *Üzlük saxsıları*: bu saxsılar binaların daxili və xarici divarlarını örtmək üçün tətbiq olunan saxsilərdir.

Saxsı sənayesi üçün tələb olunan xammalı iki qrupa bölmək olar:

1. *Plastik materiallar*. Bunlar elə materiallardır ki, su ilə qarışdırıldıqda ona istənilən formanı vermək olar və həmin formanı qırıldırıqla, yaxud bişirildikdən sonra saxlaya bilər. Plastik xammallara ən yaxşı misal gildir. Gilin tərkibi çox böyük intervalda dəyişir. Onun tərkibində əsasən alümosilikatlar, dəmir, kalsium, maqnezium və qələvi metal oksidləri, eləcə də titan oksidi olur. Gilin tərkibinə daxil olan əsas mineral kaolinitdir:  $Al_2O_3 \cdot 2SiO_2 \cdot 2H_2O$ .

Kaolin gili ən qiymətli xammal hesab edilir. Bu gilin əsas tərkibi kaolinitdən ibarət olduğu üçün həm istiliyə, həm də kimyəvi maddələrə qarşı davamlı olur.

2. *Qeyri-plastik materiallar*. Bunlara kvarts  $SiO_2$ , maqnezit  $MgCO_3$ , dolomit -  $MgCO_3 \cdot CaCO_3$ , çöl şpatları - ( $K \cdot Na)_2O \times Al_2O_3 \cdot 6SiO_2$  və s. aididir.

Gilin plastikliyini azaltmaq üçün ona kvarts, qum, əzilmiş kərpic və kərpic məmulatlar əlavə edilir.

Saxsı istehsalı başlıca olaraq aşağıdakı əməliyyatlardan ibarət olur: 1) xammalın hazırlanması, 2) saxsı kütləsinin hazırlanması, 3) kütlənin formalasdırılması, 4) formaların qurudulması, 5) formaların bişirilməsi, 6) forma üzərində naxışlar salınması, boyanması, yəni onun bədii tərtibatı.

Xammalın hazırlanması dedikdə onun zənginləşdirilməsi, xirdalanması, üyüdülməsi, qarışdırılması və nəmləndirilməsi nəzərdə tutulur. Xirdalanma xüsusi xirdalayıcıılarda, üyüdülmə isə kürəcikli dəyirmanlarda aparılır. Xirdalanmış material əلنir və beləliklə ona müəyyən qranulometrik tərkib verilir.

Saxsı kütləsinin hazırlanması dedikdə, xammalın müəyyən miqdardı su ilə xüsusi qarışdırıcıılarda qarışaraq xəmrbənzər kütlənin alınması başa düşülür.

Saxsı kütləsinin formalasdırılması üç üsulla - quru, yarımquru və plastik üsulla aparılır. Quru formalasdırma zamanı tozvari kütlə pres altında sıxılıb müəyyən formalara salınır. Yarımquru üsulda isə saxsı kütləsinə onun 4–16%-i

qədər su əlavə edilir və yenidən preslə sixılaraq müəyyən formaya salınır.

Plastik üsulla formalasdırma zamanı xəmrəbənzər kütlə hazırlanır və həmin kütlə müxtəlif tipli maşın və ya preslərlə formalasdırılır.

Bəzi hallarda saxsı kütləsi tökmə üsulu ilə formalasdırılır. Bu məqsədlə toz halında kütləyə saxsı kütləsi çəkisinin 30-35%-i qədər su əlavə olunur və horra hazırlanır. Bu *shlicker-suspenziya* adlanır. Hazırlanmış horra xüsusi formalara tökülrək qurudulur. Formalar gipsdən hazırlanır. Gips forma nəmi özünə çəkdiyindən kütlə tez bərkir. Prosesi sürətləndirmək üçün gips formalar əvvəlcə qızdırılır və sonra onların havası sorulmaqla təzyiq altında tökülr. Bu üsulla incə və xüsusi saxsilar hazırlanır.

Formalaşdırılmış saxsı kütləsi müxtəlif növ quruducularda (kamera, tunel) qurudulur.

BİŞİRMƏ MƏRHƏLƏSİ prosesin ən məsuliyyətli mərhələsidir. Bişirmə zamanı müxtəlif fiziki-kimyəvi çevrilmələr baş verir. Bunun nəticəsində saxsı kütləsi hazır məmulata çevrilərək bərkir. Bu mərhələdə prosesin temperatur rejimi çox böyük rol oynayır. Temperatur rejimi pozulduqda məmulatda çatlar yaranır, hazır məhsul əriyə bilər və s. Məsələn, adi inşaat kərpici  $1050 - 1100^{\circ}\text{S}$ -də, odadavamlı məmulatlar  $1350 - 1650^{\circ}\text{S}$ -də, turşuyadavamlı məmulatlar  $1250 - 1350^{\circ}\text{S}$ -də, maqneziumlu odadavamlı məmulatlar isə  $1550 - 1680^{\circ}\text{S}$ -də bişirilir.

Məmulatın bişirilməsi üçün müxtəlif bişirmə zonaları olan müxtəlif sobalardan istifadə olunur.

1. Qızdırma zonası; bu zonada mexaniki əlaqəli və hidrokskopik su kütlədən ayrıılır.

2. Kimyəvi əlaqəli və hidratasiya suyunun ayrılması zonası.

3. Xüsusi bişirmə zonası; bu zonada bütün kimyəvi proseslər gedir və forma bərkir.

#### 4. Bişirilmiş məmulatın soyuma zonası.

Bişirmə sobalarından ən çox yayılanı tunel sobalardır (şəkil 24). Belə sobanın uzunluğu 165 m-ə yaxın olur. Soba-nın hər iki ucu açıqdır, onun içərisi bişirmə kanalı adlanır. Bişirmə kanalında relslər yerləşdirilmişdir ki, həmin relslərə saxsı kütləsi ilə dolu vəqonetlər hərəkət edir. Vəqonetlər odadavamlı kərpicdən hazırlanır. Soba qazla yanmış lampalarla qızdırılır. Əmələ gələn tüstü qazları vəqonentlərin hə-rəkətinin əksinə hərəkət edir. Beləliklə də, sobada müxtəlif temperatur rejimi yaranır. Rels yolunun xarab olmamasının qarşısını almaq üçün qum qapayıcıdan istifadə olunur. Plat-forma yan tərəfdən dəmir örtüklərlə mühafizə olunur.

Sobada boşaltma və doldurma prosesləri mexanikləş-dirilmişdir. İş rejimi avtomatik idarə olunur, yanacaq sərfi çox da böyük olmur, çünki, tüstü qazlarının istiliyindən tam istifadə olunur.

Bişirilmiş hazır məmulat üzərinə müxtəlif naxışların salınması, yaxud onun bədii tərtibatı müxtəlif üsullarla hə-yata keçirilir. Burada məqsəd məmulata dekorativ forma vermək, yaxud onu ətraf mühitin təsirindən qorumaqdır.

**İnşaat kərpici.** İnşaat kərpici kobud saxsı növünə aid edilir və üç cür olur.

**A di i n ş a a t k e r p i c i.** Bu kərpic tərkibi 53- 81%  $SiO_2$ , 7-23%  $Al_2O_3$ , 2-8 %  $Fe_2O_3$ , 14%  $CaO$  az miqdardır  $MgO$  və qələvi metal oksidlərindən ibarət olan gildən hazırlanır. Gilə az miqdardır qum və ya şamot əlavə olunur. Kərpic 1050 – 1100°C – də bişirilir. Adətən, 250×120×65 mm ölçülü kərpiclər hazırlanır. Belə kərpiclər tunel sobalarda bişirilir.

**S i l i k a t k e r p i c i.** Bu kərpic prinsip etibarilə saxsı kimi bişirilmir. O, əhəng və qum qarışığından hazırlanır. Formalaşmış saxsı kütləsi avtoklavlarda 8 atm təzyiq altında buxarla emal olunur. Bu zaman əmələ gələn karbonatlar və hidrosilikatlar qumun bir-birinə yapışmasına səbəb olur.

O d a d a v a m lı k e r p i c . Odadavamlı kərpic metallurgiyada, kimya sənayesində, maşinqayırma və energetikada, sobaların daxili divarlarını örtmək üçün və s. geniş tətbiq olunur.

Odadavamlı saxsılar, o cümlədən odadavamlı kərpiclər aşağıdakı xassələrə malik olmalıdır.

1. Odadavamlılığa – heç bir dəyişikliyə uğramadan yüksək temperatura tab gətirmək;
2. İnşaat möhkəmliyinə, yəni yüksək temperaturda mexaniki təsirlərə – sıxılmaya, dərtilməyə, əyilməyə və s. qarşı möhkəm olmaq;
3. Kimyəvi davamlılığa, yəni aqressiv mühitdə (turş və əsasi mühitdə) isti qazların təsirinə davamlı olmaq.
4. Termiki davamlılığa, yəni geniş intervalda temperatur dəyişməsinə narşı davamlı olmaq.

Bu tip saxsı məmulatlara silikatlı, alümosilikatlı, şamotlu, maqnezitli saxsılar aid edilir. Belə saxsılar  $1550 - 1600^{\circ}\text{S}$  – yə davamlı olur. Maqnezitli odadavamlı materiallar  $2000^{\circ}\text{S}$  – dən yüksək temperaturda belə öz forma və xassələrini dəyişmir.

### Yapışdırıcı maddələr

Yapışdırıcı maddələr elə maddələrə deyilir ki, onlar toz halında su ilə qarışaraq xəmirəbənzər plastik kütlə əmələ gətirir və qaldıqda bərkliyərək daşvari bərk hala keçir. Yapışdırıcı maddənin plastik haldan bərk hala keçmə prosesinə tutma deyilir. Tətbiq sahələrinin müxtəlifliyinindən aslı olaraq yapışdırıcı maddələr üç qruppa bölünür.


1. Havada bərkihən yapışdırıcı maddələr;
2. Havada və suda bərkiyən yapışdırıcı maddələr (hidrolik yapışdırıcılar);
3. Turşuyadavamlı yapışdırıcı maddələr.

**Havda bərkiliyən yapışdırıcı maddələr.** Bu tip yapışdırıcılar əhəng, gips və maqnezial yapışdırıcı maddələr misal ola bilər. Götərilən yapışdırıcılar ancaq havada bərkiliyir və öz bərkiliyini yalnız havada saxlayır. Bu materiallar inşaat və suvaq məhlulları, eləcə də memarlıq və dekorativ hissələr hazırlanmaq üçün tətbiq olunur.


**Əhəng** çox işlədilən yapışdırıcı maddələrdəndir. Onu almaq üçün əhəngdaşını yüksək temperaturda parçalayırlar.



Proses əhəngdaşı yandırılan sobalarda aparılır (şək. 85). Bu reaksiya endotermiki olduğundan sobada qaz yanacaqla yüksək temperatur yaradılır. Alınan əhəng bir neçə növə bölünür: 1) iri parçalı sönməmiş əhəng (tərkibi əsasən  $CaO$ -dən ibarətdir), 2) xirdalanmış sönməmiş əhəng, 3) toz halında olan sönməmiş əhəng, 4) sönmüş əhəng – hidrat əhəngi (əsas tərkibi  $Ca(OH)_2$  – dən ibarətdir), 5) əhəng xəmiri – sönmüş əhəngin suyunu artırıqdə plastik kütlə alınır (əsas tərkibi  $Ca(OH)_2$  və sudan ibarət olur).




Əhəng məhlulunun bərkiməsi (tutması) həm suyun buخارlanması, həm də havada olan karbon qazının udulması hesabına gedir.



Əhəngin bərkimə prosesi uzun müddət davam edir. Bu zaman səthdə əmələ gələn  $CaCO_3$  təbəqəsi karbon qazının udulmasını və suyun buخارlanmasıni çətinləşdirir. Əhəng divarçekmədə, suvaq işlərində, kərpic istehsalında, müxtəlif blok və plitələrin hazırlanmasında yapışdırıcı maddə kimi işlədirilir.


**Gips yapışdırıcılara** misal olaraq anhidridi  $CaSO_4$ , göstərmək olar. Onu almaq üçün təbii gipsi (ikisulu gipsi) suszlaşdırmaq lazımdır:



Təbii gipsin susuzlaşması prosesini tədricən də aparmaq olar.



Nəticədə alınan yarımsulu cips anhidridə çevrilir:



Bu proses  $150 - 200^{\circ}S$  - də aparılır.

Yarımsulu gips  $CaSO_4 \cdot 0,5H_2O$  inşaat gipsi adlanır. Belə gips inşaatda və tibdə daha çox işlədirilir.

Temperatur  $600-1000^{\circ}S$  olduqda tam susuzlaşma gedərək anhidrid alınır. Bu zaman kalsium – sulfat qismən parçalanır.



Yüksək temperaturda közərərək bişən material ( $CaSO_4 + CaO$ ) soyuduqdan sonra xırdalanır, üyüdülür və su ilə qarışdırıldıqda bərkîyir. Bərkimə prosesi  $CaO$  - in  $Ca(OH)_2$ -ə və  $CaSO_4$ -ün hidrata  $CaSO_4 \cdot 2H_2O$  çevrilməsi hesabına gedir. Belə material sürtünməyə çox davamlı olmasf ilə fərqlənir. Ondan yəraltı tikintilərdə, bütöv döşəmə hazırlanmasında, sühi mərmər almaq üçün və müxtəlif inşaat hissələri hazırlanmaq işində istifadə edilir.

*Maqnezial gips* yapışdırıcı maddələrə kaustik maqnezit  $MgO$  və dolomit  $MgO + CaCO_3 + CaO$  aiddir. Maqnezial yapışdırıcılar maqnezitin  $MgCO_3$ ,  $MgCO_3$  yandırılmasından alınır. Yandırma prosesi şaxtalı və ya fırlanan sobalarda  $800 - 850^{\circ}S$  - də aparılır.

Alınan material kürəcikli dəyirmando üyüdülür. Başqa yapışdırıcıdan fərqli olaraq maqnezial yapışdırıcılar su ilə qarışdırılır, çünki suda həll edildikdə bərkîyən materialın möhkəmliyi azalır və bərkimə prosesi çox yavaş gedir. Maqnezial yapışdırıcılar onlara əlavə edilən doldurucuları

çox yaxşı yapışdırır. Bunun da əsasında ksilolit, fibrolit, itiləyici daşlar və s. hazırlanır.

Ksilolit – ağac ovuntusu maqnezial sementlə qarışdırıldıqdan sonra preslənmiş bərk materialdır. Ondan döşəmələr, pilləkənlər, pəncərə altlıqları və istilik izolyatorları istehsal olunur.

Fibrolit – istilik və səs keçirməyən inşaat materialıdır. Onu almaq üçün ağac sıyrıntıları maqnezial yapışdırıcı ilə qarışdırıldıqdan sonra preslənir və qurudulur.

**Hidravlik yapışdırıcı maddələr.** Bunlara misal olaraq hidravlik əhəngi, portlandsementi, pussolon, şlak və qlinozem sementlərini və s. göstərmək olar. Ümumi istehsal olunan sementin 50% - ni portlandsement təşkil edir.

Hidravlik əhəng – mergel tərkibli əhəngdaşının natamam bişirilməsindən alınan yapışdırıcı maddədir. Hidravlik əhəngin tərkibi *hidravlik modul* (m) vasitəsilə müəyyən olunur. Hidravlik əhəngin tərkibində olan  $CaO$  – in faizlə miqdarının turşu oksidinin faizlə miqdarına nisbəti *hidravlik modul* adlanır.

$$m = \frac{\% CaO}{\% SiO_2 + \% Al_2O_3 + \% Fe_2O_3} \quad (89)$$

Əhəngdaşının bişirilməsi prosesi şaxtalı sobalarda yüksək temperaturda ( $900-1100^{\circ}S$ ) aparılır. Xammal kimi tərkibində 10-20% əhəngdaşı olan materialdan istifadə olunur.

Hidravlik modulun qiyməti 1,7-1,9 intervalda dəyişir. Bu modul böyük olduqda hidravlik əhəng tez və tam sönüür. Hidravlik əhəngdən çox da böyük olmayan tikintilərin özüllərini tökmək üçün istifadə olunur. Belə özüllər həm suda həm də su olmayan yerdə bərkileyir və bərkliyi uzun müddə saxlaya bilir.

Hidravlik yapışdırıcılarından ən çox istifadə olunanı *portlandsement*dir.

Müeyyen tərkibli xammaldan bişirməklə alınan klinkerin üyüdülməsi nəticəsində əmələ gələn tozvari yapışdırıcı maddə portlandsement adlanır. Portlandsement alınan xammalın tərkibində 75% əhəngdaşı, 25% gil olur. Portlandsement klinkeri, xammalın fırlanan sobada yandırıldıqdan sonra kürcəciklər üyüdüldükdən sonra portlandsement tozuna çevrilən yarımfabrikatdır.

Portlandsmentin tərkibi *silikat modulu*, *qlinozem modulu*, və *doymuşluq əmsali* uilə müəyyən olnur.

*Silikat modulu* (n) silisium 4 – oksidin alüminium – oksid və dəmir – 3 oksidə olan faizlə nisbətini göstərir:

$$n = \frac{\% SiO_2}{\% Al_2O_3 + \% Fe_2O_3} \quad (90)$$

*Qlinozem modulu* (p) alminium – oksid faizinin dəmir 3 – oksid faizininə nisbəti ilə ölçülür:

$$P = \frac{\% Al_2O_3}{\% Fe_2O_3} \quad (91)$$

Portlandsementin tərkibi müxtəlif minerallar qarışığına – üç kalsiumlu silikat  $3 CaO \cdot SiO_2$ , iki kalsiumlu silikat  $2 CaO \cdot SiO_2$ , üç kalsimlu alüminat  $3 CaO \cdot Al_2O_3$ , dörd kalsiumlu alümoferrit  $4 CaO \cdot Al_2O_3 \cdot Fe_2O_3$  və  $MgO$  uyğun gəlir. Göstərilən mineralların nisbi tərkibləri aşağıdakı intervallarda dəyişə bilər:



Portlandsementin əsas xarakteristikası onun *doymuşluq əmsalıdır*. (DƏ). Doymuşluq əmsalı dedikdə, kremnezenmin əhənglə doymuşluq əmsalı başa düşülür və aşağıdakı formula hesablanır:

$$D\varTheta = \frac{(CaO_{\text{üm.}} + CaO_{\text{sorb}}) - (1,65Al_2O_3 + 0,35Fe_2O_3 + 0,75O_2)}{2,8(SiO_{2\text{üm.}} - SiO_{2\text{sorb}})}$$

Döymüşluq əmsali –  $4CaSiO_3$ ,  $3CaO \cdot Al_2O_3$  və  $CaSO_4$  əmələ gəldikdən sonra klinkerdə qalan əhəngin və kremne-zemin  $3CaO \cdot SiO_2$  reaksiyaya girməsi üçün lazımlı olan əhəngin miqdarına nisbətini göstərən kəmiyyətdir. Portlandsement üçün  $D\varTheta$   $0,8 - 0,95$  intervalında dəyişir.  $D\varTheta$  az olduqda  $2CaO \cdot SiO_2$  – nin klierdəki miqdarı çox, sementin aktivliyi isə aşağı olur.


Portlandsementin istehsalı iki mərhələdən ibarətdir:

- 1) yarımfabrikatın-klinkerin istehsalı; bu mərhələ xammalın hazırlanmasından və onun yandırılmasından ibarət olur;
- 2) klinekrə əlavələr edildikdən sonra onun üyüdülməsi, alınan sementin qablaşdırılması və anbarlara yiğilması.

Xamml iki üsulla alınır:

- 1) Yaş üsul – bu üsulda xammalın tərkib hissələri bir – biri ilə suda qarışdırılır.
- 2) Quru üsul – bu halda xammal üyüdülür və quru halda qarışdırılır. Yaş üsul daha çox yayılmışdır. Yaş üsulla portlandsement istehsal edən qurğunun sxemi 88 – ci şəkildə göstərilmişdir.

Əhəngdaşı xammal xirdalayıcılarında (2) xirdalanır və borulu xammal dəyirmanına (3) ötürülür. Burada gilqarışdırıcılarından (1) verilən gil məhlulu ilə birləşərək tam xirdalanır və bircinsli horra alınır. Dəyirmandan (3) çıxan xammal şlamı şaquli (4) və üfiqi (5) şlam hovuzlarına daxil olur. Yaxşıca qarışdırılmaqla ona lazımlı olan əlavələr edilir. Hovuzlar dəmir – betondan hazırlanmış və pnevmatik qarışdırıcılarla təchiz olunmuşdur.



*Şəkil 88. Yaş üsulla portlandsement istehsal edən qurğunun sxemi:*

- 1 - gil qarışdırıcı, 2 - toxmaqlı xirdalayıcı, 3 - xammal dəyirmanı,
- 4 - səqili şlam hovuzu, 5 - üfiqi şlam hovuzu, 6 - fırlanan barabanlı soba,
- 7 - soyuducu, 8 - anbar, 9 - sement dəyirmanı, 10 - sement saxlama kamerası.

Xammal qarışığı fırlanan barabanlı sobalarda (6) bişirilir. Soba kömür tozu, qaz yanacaq və ya mazutla qızdırılır. Xammal (şlam) üfiqi hovuzdan (5) sobaya daxil olaraq yanacaq qazlarının əksinə hərəkət edir. Xammalın sobada hərəkəti onun fırlanması hesabına baş verir. Bu zaman ardıcıl olaraq suyun buxarlanması, materialların dehidritasiyası, əhəngdaşıının parçalanması və  $CaO$  ilə gil komponentləri ( $SiO_2$ ,  $Al_2O_3$ ,  $Fe_2O_3$ ) arasında kimyəvi reaksiyalar gedir. Bişirmə zonasının temperaturu  $1450^{\circ}S$  olur. Burada əsas proses-klinkerin emələ gəlməsi başlanır. Alınan klinker soyuq hava ilə soyuducularda (7) soyudulur. Klinker anbarlara (8)  $50 - 60^{\circ}S$ -də daxil olur və orada müəyyən vaxt

saxlanır. Bundan məqsəd sərbəst əhəngin hidratlaşmasına imkan verməkdir. 10 – 50 gün anbarda saxlanan klinkerə hidravlik və inert əlavələrlə yanaşı sementin bərkimə prosesini tənzim edən gips əlavə edildikdən sonra o sement dəyirmanında (9) üyüdülərək toz halına salınır. Sement tozu dəmirbetondan hazırlanmış saxlama kamerasında (10) saxlanır. Sement zavoddan istifadə yerlərinə çoxqatlı kacız kişlərdə, yaxud sement daşıyan maşınlarda göndərilir.

Bu qurğuda əsas apparat fırlanan barabanlı sobadır. Onun uzunluğu 118 – 185 m, - diametri 3,5 – 5 m – dir. O, daxildən odadavamlı kərpiclə hörülmüşdür. Buna baxmayaraq odadavamlı örtük müəyyən vaxtdan sonra sıradan çıxır. Ona görə də fırlanan sobalardan eyni zamanda bir neçə ədəd quraşdırılır. Bu da işin fasiləsizliyini təmin edir.

Portlandsementin keyfiyyəti onun möhkəmliyi ilə müəyyən olunur. QOST 10178-62-ə görə portlandsement dörd növdə buraxılır. Bunlar onun markası ilə təyin edilir. 300, 400, 500 və 600 markada buraxılır. Sementin markası sement məhlulunun bərkidikdən 28 gün sonra press altında sıxıldıqda onun hər 1 sm<sup>2</sup>-nin davam gətirdiyi yükün miqdərini göstərir kq/sm<sup>2</sup> ilə ölçülür.

Sementə müxtəlif xassələr vermək və onun maya dəyərini aşağı salmaq məqsədi ilə ona müxtəlif əlavələr edilir. Belə əlavələrdən hidravlik (aktiv kremnezem, trepel, diotamit) plastikləşdirən (səthi aktiv maddələr), turşuyadavamlı (andezit, beştaunit, qranit) və inert əlavələri (qum, əhəng daşı, dolomit) göstərmək olar.

Göstərilən əlavələr sementdən hazırlanan məmulatın suya və korroziyaya qarşı davamlılığını, elastikliyini və s. artırır.

Müxtəlif əlavələr edilmiş portlandsementin aşağıdakı növləri məlumdur:

Pussolon sementi – portlandsementin klinkerinə 20-50% hidravlik əlavələr edilməklə alınır.

Şlak portlandsement- xırdalanmış yapışdırıcı material-lara domna sobasından alınan şlak əlavə etməklə alınır.

Turşuyadavamlı yapışdırıcı maddələrdən turşuyada-vamlı sementi, betonu və yaxmanı göstərmək olar. Tur-şuyadavamlı sement xammalı yandırmadan həll olan şüşə əsasında alınır.

Turşuyadavamlı yapışdırıcı maddələrdən turşuyada-vamlı sementi, betonu və yaxmanı göstərmək olar. Turşuyadavamlı sement xammalı yandırmadan həll olan şüşə əsasında alınır. Bu məqsədlə suda həll olan qələvi metal silikatları  $K_2O \cdot Na_2O \cdot nSiO_2$  xırdalanmış turşuyadavamlı doldurucularla (andezit, diabaz, kvars) və natrium – silisi-um – flüoridlə  $Na_2SiF_6$  qarışdırılır.

Turşuyadavamlı sement kimyəvi aparatların daxili di-varlarını örtmək, inşaat məhlulu və inşaat betonları hazırlamaq üçün işlədirilir.

### Şüşə istehsalı

Şüşə öz xassələrinə görə digər silikatlardan fərqlənir. Onun optiki xassələri – şəffaflığı, böyük hissəciklərdə optiki göstəricilərin eyni olması və vaxtdan asılı olmayaraq optiki göstəricilərin dəyişməməsi ən qiymətli xassələridir. Digər tərəfdən şüşə bərkdir və turşuların təsirinə qarşı kimyəvi cə-hətdən çox davamlıdır. Şüşənin çatışmayan cəhətləri onun kövrək olması, temperatura qarşı davamlı olmaması və isti-liyi pis keçirməsidir. Şüşənin kimyəvi tərkibini dəyişməklə ona lazımlı olan optiki xassələr vermək mümkündür.

Şüşələr öz tərkiblərinə görə və tətbiq sahələrinə görə müxtəlif olur. Onların təxminən tərkibi və növləri 20 – ci cəd-veldə verilmişdir. Cədvəldən görünəndə kimi kimyəvi tərkibindən və tətbiq sahəsindən asılı olaraq müxtəlif çeşidli şüşə istehsal edilir. Şüşələrin hamısının tərkibi çoxkomponentlidir. Yalnız kvars şüşəsi birkomponentli olub, kremnezem-dən ( $SiO_2$ ) – dən hazırlanır.

## Bəzi məisət və sənaye şüşələrinin təxmini tərkibi

Cədvəl 20

Şüşənin növü	Şüşənin tərkibinə daxil olan komponentlər, %-la							
	$SiO_2$	$Al_2O_3$	$CaO$	$MgO$	$Na_2O$	$K_2O$	$PbO$	$B_2O_3$
Pəncərə şüşəsi	70-73	1,5-2	8-10	3 - 4	14-15	-	-	-
Butulka şüşəsi	69-72	3 - 4	9-10	2 - 4	15-16	-	-	-
Qab-qacaq şüşəsi	73-75	-	-	-	15-16	0 - 3	-	0-1
Billur şüşə	55-77	-	-	-	-	10-13	30-35	-
Kimyəvi şüşə	68-70	3 - 5	6 - 8	1 - 2	8-10	5-6	-	2-3
Optiki şüşə	47-65	-	-	-	-	6	45	-
Səpələyi-ci şüşə	69-73	4 - 6	4 - 5	-	11-16	2-6	-	-
Elektro-vakuum şüşəsi	69-70	-	5 - 6	3 - 4	12-13	4	-	-
Şüşə lifi	48-56	10-18	5-6	0 - 8	0,5-2	-	-	6-13

Bütün növ şüşələr soyuqda bərk hala keçməsinə baxmayaraq onların kristal quruluşu bərk maddələrin kristal quruluşundan fərqlənir. Şüşənin kristal qəfəsi düzgün həndəsi fəza qəfəsi deyil. Digər tərəfdən şüşə bərk maddələrdən fərqli olaraq sabit ərimə temperaturuna malik olmur. Ümumi haldə şüşənin tərkibini  $xR_2O \cdot yRO \cdot zRO_2$  kimi ifadə etmək olar. Burada:

$R_2O$  – qələvi metal oksidlərini ( $N_2O$ ,  $K_2O$ ,  $Li_2O$  və s.)

$RO$  – qələvi –torpaq metal oksidlərini ( $CaO$ ,  $BaO$ ) və

ağır metal oksidlərini ( $PbO$ ,  $FeO$ ,  $MnO$ ,  $CrO$ ).

$RO_2$  isə  $SiO_2$ ,  $Al_2O_3$ ,  $B_2O_3$ ,  $P_2O_5$  və s. oksidləri göstərir.

Ən çox işlənən şüşə üçkomponentli sistem olub,  $Na_2O \cdot CaO \cdot 6SiO_2$  formulu ilə ifadə olunur. Tərkibə daxil olan oksidlərin çəki nisbətindən asılı olaraq şüşə müxtəlif xassəli olur. Turşu oksidləri şüşəyə yüksək termiki, kimyəvi və mexaniki davamlılıq verir. Qələvi metal oksidləri şüşənin özlülüyünü, ərimə temperaturunu aşağı salır və bərkliyini azaldır. Bu oksidlər həmçinin şüşənin termiki və kimyəvi xassələrini pişləşdirir. Şüsələr öz tərkibinə görə inşaat, məmarlıq, texniki, kimyəvi, məişət, bədii və optiki şüşələrə bölünür.

Şüsə istehsal etmək üçün işlədilən səni və təbii xammallar beş qrupa bölünür:

1. Şüsə əmələ gətirən maddələr: kvars qumu  $SiO_2$ , soda  $Na_2CO_3$ , potaş  $K_2CO_3$ , natrium sulfat  $Na_2SO_4$ , əhəngdaşı və ya təbəşir  $CaCO_3$ , maqnezit  $MgCO_3$ , dolomit  $CaCO_3 \cdot MgCO_3$ , barit  $BaSO_4$ , kaolin  $Al_2O_3 \cdot 2SiO_2 \cdot 2H_2O$ , borat turşusu  $H_3BO_4$ , bura  $Na_2B_4O_7$ , surik  $Pb_3O_4$  və s.
2. Boyalar: şüşədə kolloid məhlul əmələ gətirən metalların oksidləri, məsələn,  $Cu_2O$  şüşəni qırmızı rəngə,  $CuSO_4$  göy rəngə,  $Cr_2O_3$ ,  $FeO$  yaşıl rəngə boyayır.
3. Rəngbogalar: bu maddələr şüşənin şəffaflığını itirir və onu süd kimi bulanlıq edir. Belə maddələrdən arsenin, qalayın və qırğısunun oksid və sulfitlərini göstərmək.
4. Rəngsizləşdiricilər: belə maddələri əlavə etdikdə şüşədə sarı və digər az intensiv rənglər aradan qalxır. Məsələn,  $MnO_2$ , əlavə etdikdə  $FeO$ -dən əmələ gələn zəif yaşıl rəng itir.
5. Qaz qabarciqlarından azad edən maddələr: bu maddələr şüşə kütləsinin bütöv olmasını təmin edir.  $NaNO_3$ ,  $NH_4Cl$  və s. belə maddələrdəndir.

**Şüsə kütləsinin əridilməsi:** Xammal şüşəyə yaşıl rəng verən dəmir oksidlərindən təmizləndikdən sonra şixta komponentləri yuyulur, qurudulur, xirdalanır və əlekddən keçirilir. Yuma zamanı gilin bir qismi və dəmir oksidləri tərkib-

dən çıxarılır. Xammalın xirdalanması müxtəlif xirdalayıcılarında aparılır. Alınmış narın xammal barabanlı quruducularda qurudulur. Ələkdən keçirildikdən sonra, alınan şixta əritmə sobasına göndərilir.

Şüşə kütləsi əsasən vannalı şüşəridən sobalarda əridilir. Belə vannanın uzunluğu 30 m olur. Vanna üzərindəki boşluqda yanacaq kimi təbii qaz, yaxud generator qazı yandırılır. Yanacaq əvvəlcə generatorlarda qızdırılır və sonra forsunkalar vasitəsilə sobanın alov olan hissəsinə verilir. Şüşənin əridilməsi mürəkkəb fiziki-kimyəvi prosesdir. Bu proses aşağıdakı mərhələləri əhatə edir: 1)  $500^{\circ}\text{S}$ -dən aşağı temperaturda hiqroskopik və kristallaşma suyunun ayrılması, üzvi maddərin yanması; 2)  $900$ - $1000^{\circ}\text{S}$ -də silikatların əmələ gəlməsi; bu temperaturda şixta qaynar kütləyə çevrilir və kalsium, natrium, maqnezium metallarının silikatları və sərbəst kremnezem əmələ gəlir; 3)  $1000$ - $1200^{\circ}\text{S}$ -də şüşə əmələ gəlməyə başlayır. Şüşə kütləsi əriyir, əsasi silikat ərintisində kvarsın və silikatların bir-birində həll olması baş verir. Bu prosesin axırında şəffaf şüşə əmələ gəlir. Lakin hələlik bircinsli olmur; 4) temperatur  $1450$ - $1500^{\circ}\text{S}$ -ə çatdıqda şüşə kütləsi bircinsli olur və onun deqazasiyası gedir. O qaz qabarcıqlarından azad olur. Bu temperaturda şüşə kütləsi bir neçə saat saxlanır; 5) şüşə kütləsinin soyudulması; şüşə kütləsi soyuduqda özlülüyü artır ki, bu da onun formalasdırılmasına kömək edir. Bu zaman şüşə kütləsinin temperaturu  $200$ - $300^{\circ}\text{S}$  aşağı düşür.

**Şüşə məmulatlarının hazırlanması.** Bu proses şüşə kütləsini çəkib uzatmaq, üfürmək, formalara tökmək, diyirləmək və presləmək yolu ilə aparılır. Formalasdırma üsulu hazırlanacaq məmulatın növündən asılı olur.


Şüşəni çəkib uzatmaqla şüşə lövhələr, şüşə borular və şüşə millər hazırlanır. Şüşənin lövhə halına salınması qayıqlı qurgularda aparılır. Belə qurgunun sxemi 89-cu şəkildə verilir.

Şaquli darten maşın saxtadan (4) və diyircəklər-dən (3) ibarətdir. Həm şaxta, həm də diyircəklər asbestlə örtülür. Diyircəklərin arası ilə şüşə kütləsi dərtlaraq lövhə formasını alır. Maşınaltı kamerada (2) qayıqçıq (1) üzür. Üzgəcin yuxarı hissəsində getdikcə daralan nazik yol vardır ki, bu da onun (şüşənin) diyircəklər ilə yuxarı qalxmasını təmin edir. Şüşə kütlə diyircəklərlə yuxarı qalxdıqca soyuyur və bərkisiyir.

Son zamanlar şüşənin lövhə formada istehsalı qayıqsız aparılır. Bu zaman şüşənin soyuma dərəcəsin-dən asılı olaraq onun özlülüyü artır və bunun hesabına də diyircəklərlə dərtlə bilir. Qayıqsız üsulda şüşənin dərtılma sürəti 125m/saat, qayıqli dərtilməda isə 80-110 m/saat olur. Dərtılma üsulu ilə lövhə şüşədən başqa borular və millər də hazırlanır.

Şüşəni üfürmək yolu ilə də ondan müxtəlif formalı məmulatlar alınır. Kimyəvi qabları, taraları və s. hazırlayan zaman üfürmə üsulundan istifadə edilir. Məmulat xüsusi maşınlarla üfürülür və ərinmiş şüşə lazımı formaya salınır.

Tökəmə üsulu ilə müxtəlif memar-inşaat məmulatları, bədii tərtibat məmulatları, optiki cihazlar üçün obyektiv



*Şəkil 89. Şüşəni şaquli darten maşının şaquli kəsiyi:  
a-eninə kəsik, b-uzununa kəsik,  
1-qayıqçıq, 2-maşınaltı kamera,  
3-diyircəklər, 4-şaxta, 5-yükləyici.*


diskləri və s. hazırlanır. Bu məqsədlə şüşə əridilərək lazımlı formaya töküür və soyuqda həmin formanı saxlayır.

Diyirləmə (yayma) üsulu ilə cilalanmış şüşə alınır. Bu məqsədlə əridilmiş şüşə çalovda bir-birinin əksinə fırlanan iki disk arasına töküür. Disklər daxildən su ilə soyudulur. Disklər arasından keçən şüşə lövhəyə çevrilir. Lentlə yapışmış şüşə lövhəni lentedən ayrımaq üçün lənt şüşə ilə birlikdə tunel sobaya daxil olur. Konveyer cilalanmasından sonra şüşə istehlakçıya göndərilir.

Presləmə yolu ilə şüşədən bankalar, stəkanlar, izolyatorlar, düymələr, bəzək əşyaları və s. istehsal olunur. Əridilmiş şüşə kütləsi çuğundan hazırlanmış pres formaya doldurulur. Pres formanın içliyi olur ki, maye şüşə də içliklə forma arasına dolur. Sürətlə soyudulan şüşə kütləsinin hər yerində temperatur eyni olmadığından soyumus şüşə çox gərgin olur. Ona görə də çox davamsız olur. Bu gərginliyi aradan qaldırmaq və şüşə məmulatın möhkəmliyini artırmaq üçün məmulat xüsusi sobalarda qızdırılır. Beləliklə, şüşə məmulatda olan qalıq gərginlik aradan çıxır.

Hazırlanma metodundan və şüşə kütləsinin tərkibindən asılı olaraq müxtəlif şüşələr və onlardan da çatlamayan, sınmayan məmulatlar hazırlanır. Şüşədən liflər hazırlanır. Belə liflər çox möhkəm olur. Şüşə liflər yanmir, hiqroskopik deyil, çürümür, rütubətə və kimyəvi təsirlərə qarşı davamlı olur. Şüşə liflər iki cür olur: 1) toxuculuq sənayesi üçün işlənən şüşə parçalar və şüşə liflər; 2) istilik keçirməyən liflər. Bu cür liflərin diametri çox kiçik olduqda şüşə pambıq adlanır. Şüşə liflər filyer və üfürmə üsulu ilə istehsal olunur.

Filyer üsulu ilə şüşə lif almaq üçün şüşə kürəciklər bunkerə (1) doldurulur və oradan ərimə qabına (2) daxil olur (şəkil 90). Ərimiş şüşə kütləsi öz xüsusi ağırlığı hesabına filyerin deşiklərindən axmağa başlayır. Belə deşiklərin diametri çox kiçik olur. Deşiklərdən çıxan şüşə liflər soyuyur və fırlanan barabana (3) dolanır. Beləliklə, toxuculuq



*Şəkil 90. Filyer üsulu ilə  
şüşədən lif alınması:*  
1-bunker, 2-əritmə qabı,  
3-fırlanan baraban.

materialı olan şüşə sap hazırlanır. Şüşə sapdan hazırlanmış şüşə parça elektrik izolyatoru, süzgəc materialı, istilik izolyatorları kimi tətbiq olunur.

Üsfürmə üsulu istilik və səs izolyatorları və s. hazırlanmaq üçün tətbiq olunur. Bu üsulun mahiyyəti kiçik deşikdən çıxan nazik şüşə axınına sürətlə isti havanın üfürülməsindən ibarətdir. Bu zaman şüşə axını səpələnərək şüşə lifə çevrilir.

# M Ü N D Ö R İ C A T

Ön söz .....	3
Ümumi məlumat .....	7
Azərbaycanda kimya sənayesinin inkişafı .....	9
Kimya sənayesinin əhəmiyyəti.....	12

## I B Ö L M Ö KİMYA TEKNOLOGİYASININ ÜMUMİ NƏZƏRİ ƏSASLARI

I fəs il. Əsas texnoloji anlayışlar .....	15
Kimya texnologiyasının əsas qanuna uyğunluqları....	21
Texnoloji proseslərdə kimyəvi tarazlıq .....	30
II fəs il. Kimya texnologiyasının inkişafının əsas istiqamətləri. Qurğuların işinin intensivləşdirilməsi .....	33
Texnoloji proseslərin sxemi.....	37
Texnoloji proseslərin material və istilik balansının nəzəri əsasları.....	42
Material hesabı və ya texniki hesablama.....	47
Kimya sənayesində enerji.....	49
III fəs il. Kimyəvi reaktorlar və sobalar .....	56
Katalitik proseslər... .....	61
Kimiyəvi reaktorlar.....	61
Texnoloji proseslərin əsas sobaları.....	72
IV fəs il. Kimya istehsalının layihələşdirilməsi. Kimyəvi texnoloji proseslərin və reaktorların modelləşdirilməsi	84
Kimya istehsalının layihələşdirilməsi .....	84
Kimiyəvi texnoloji proseslərin və reaktorların model-ləşdirilməsi .....	89
Riyazi modelləşdirmə.....	89
Fiziki modelləşdirmə.....	95
V fəs il. Kimya sənayesinin xammalı.....	103
Xammalın zənginləşdirmə üsulları.....	109
Kimya sənayesində su .....	116
Suyun təmizlənməsi .....	118
Suyun yumşaldılması və duzsuzlaşdırılması.....	120

## II BÖLME

### **QEYRİ - ÜZVİ MADDƏLƏRİN KİMYƏVİ TEXNOLOGİYASI**

VI	<b>fəsil. Sulfat turşusu istehsalı</b>	126
	Sulfat turşusu istehsal üçün xammal.....	128
	Sulfat turşusunun alınma üsulları.....	138
	Kükürd qazının alınması.....	139
	Kolçedan yandıran sobalar.....	142
	Kolçedanın yanma sürətinə təsir edən amillər.....	147
	Sulfat turşusunun nitroz üsulu ilə istehsalı.....	151
	Sulfat turşusunun kontakt üsulu ilə istehsalı.....	159
	Sulfat turşusunun qatlaşdırılması.....	167
	Sulfat turşusunun saxlanması və daşınması.....	171
	Kolçedan yandıran sobanın (KS-450) material və istilik balansı.....	172
VII	<b>fəsil. Ammonyak istehsalı</b>	177
	Azot və oksigenin havadan alınması.....	179
	Hidrogenin və hidrogen-azot qarışığının alınması....	183
	Qaz qarışığının təmizlənməsi .....	189
	Ammonyak istehsalının nəzəri əsasları.....	191
	Orta təzyiqdə işləyən sirkulyasiya qurğusunda ammonyak istehsalı.....	196
	Ammonyak sintezinin material balansı.....	199
VIII	<b>fəsil. Nitrat turşusu istehsalı</b>	209
	Nitrat turşusunun istehsal üsulları.....	210
	Ammonyakin katalitik oksidləşməsi ilə nitrat turşusu istehsalı .....	211
	Atmosfer təzyiqi altında ammonyakin katalitik oksidləşməsi.....	216
	Nitroz qazlarının duru nitrat turşusuna çevriləməsi...	219
	Duru nitrat turşusunun qatlaşdırılması.....	227
	Qatlaşdırıcı kalonun material və istilik balansı.....	229
IX	<b>fəsil. Elektrokimyəvi proseslər</b>	237
	Natrium xlorid məhlulunun elektrolizi. Xlor və hidrogen istehsalı.....	239
	Ərintilərin elektrolizi. Alüminium istehsalı.....	243
	Xlorid turşusu istehsalı.....	246

X	<b>fəsi l. Mineral duzlar və gübrələr .....</b>	250
	Fosforlu gübrələr .....	253
	Azotlu gübrələr.....	256
	Ammonium nitrat istehsalı.....	257
	Karbamid istehsalı.....	261
	Superfosfatın dənəvərləşdirilməsinin material balansı.....	264
	Kalium gübrələri.....	269
XI	<b>fəsi l. Soda istehsalı .....</b>	274
	Kaustik soda istehsalı .....	280
XII	<b>fəsi l. Silikatlar texnologiyası .....</b>	285
	Saxsı istehsalı.....	287
	Yapışdırıcı maddələr.....	291
	Şüşə istehsalı.....	299